

Nizami CƏFƏROV

SEÇİLMİŞ şəhərləri



beş cilddə
beşinci cild





НИЗАМИ ДЖАФАРОВ

NİZAMI CƏFƏROV

ИЗБРАННЫЕ
СОЧИНЕНИЯ

в пяти томах

пятый том

NIZAMI JAFAROV

SELECTED
WORKS

in five volume

fifth volume

Баку - "Элм" - 2007
Baku - "Elm" - 2007

SEÇİLMİŞ
ƏSƏRLƏRİ

beş cilddə

besinci cild

Bakı – «Elm» – 2007

Elmi redaktoru: f.e.n. Şirindil Alişanlı

Nizami Cəfərov. Seçilmiş əsərləri (beş cilddə). V cild.
Bakı: «Elm», 2007. – 320 s.

ISBN 5-8066-1505-7

Əməkdar elm xadimi, Azərbaycan MEA-nun müxbir üzvü,
professor Nizami Cəfərovun «Seçilmiş əsərləri»nın beşinci cil-
dinə müəllisin müxtəlif mövzulara həsr olunmuş elmi, elmi-pub-
lisistik əsərləri daxil edilmişdir.

C 4603000000
655(07) – 2007

© «Elm» nəşriyyatı, 2007.

ƏDƏBIYYAT SİYASƏTİ, YAXUD ƏDƏBIYYATDAN SİYASƏTƏ

Siyasətə her yerdən gəlmək olar: küçədən, meydandan; bağ-bostandan, akademiyadan, universitetdən, orta məktəbdən; tarixdən, riyaziyyatdan, ədəbiyyatdan...

Siyasət ədəbiyyatdan gələnləri mən daha çox duruyam. Və
görürüm ki, onlar baş veren hər hadisə üçün daha çox həyəcan-
lanırlar, onlara aid oldu-olmadı, həmin hadisənin məsuliyyətini
daşınmağa daha çox meyl göstərirler. Və bəzən mətbədən yayıl-
nırlar...

Həmin qüsurlar (və üstünlükler!) xeyli dərəcədə mənə də
aiddir. Çünkü siyasətə mən də, demək olar ki, ədəbiyyatdan gəl-
mişəm.

Azərbaycan Xalq Cümhuriyyətinin 85, müasir Azərbaycan
dövlətinin qurucusunun 80 yaşı tamam olduğu günlərdə məni en
çox düşündürən məsələ ondan ibarət idi ki, bugünkü Azərbaycan
Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin nə dərəcədə va-
risidir? Və Azərbaycan Respublikasının banisini siyasi-ideoloji
faaliyyətində Azərbaycan Xalq Cümhuriyyətinin daha çox hansı
görkəmli tarixi xidmətləri ehtiva olunur?.. "Azərbaycan" qəze-
tinə, bu barədə, elə bilirom ki, hər bir mülahizəmə təfsilət ilə
aydınlaşdırmağa çalışdığım geniş bir müsahibə verdim ... Müsa-
hibə çıxar-çıxmaz "Yeni müsavat"ın səhifələrində "şərafli keç-
mişimi" yadına salan yazılar göründü: 90-ci illərin əvvəllerində
hələ yaxşı tanımadığım, səmimiyətinə inandığım, milli dövlət
quruculuğu uğrunda mübarizə apardıqlarını güman etdiyim bu
məxluqlardan nə yaxşı vaxtında ayrıla bildim... Keçmiş "müba-
rizə yoldaşları" dişlərinin dibində nə qədər acı zəhər gizlədir-
ləmiş ...

Hansı sahədə mütəxəssis olduğunu təyin etməyə həmişə çətinlik çəkdiyim Şirməmməd Hüseynovun "müsahibə"si mənə qoriba geldi... Mən deyirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları arasında Paris, Peterburq, Moskva Universitetlərində hüquq təhsili almış, dövlət idarələrində çalışmış, Dumaya üzv olmuş mütəxəssislər vardi. Və müqayisə üçün onu da əlavə edirəm ki, Məmməd Əmin Rəsulzadə heç bu cür təhsil də ala bilməmişdi... Düz deyil?... Mən demirəm ki, Məmməd Əminin səviyyəsi, məsələn, Əlimərdən bəy Topçubaşovundan aşağı idi (amma bunu demək də olar). Şirməmməd Hüseynov Stalini, Mao Tsze-Dunu yada salır.. Deyir ki, nə olsun, onlar da ali təhsil almamışdır. Belə şeyi man deyə bilərem, ancaq dünyagörüşü Şirməmməd müəllim gorak deməsin. Stalin, Mao Tsze Dun ... kimi dövlət adamları normal təhsil alsayırlar, milyonlarla insanın sümükləri üzərində övrürümün ən qanlı imperiyalarını qurmazdılar, siyasi manyak olmazdılar... Ətraflarındakı qabiliyətli adamları qırıb çatmadılar... Stalin kimi dar dünyagörüşü "rəhbər" olmasayı Azərbaycan Xalq Cümhuriyyətinin himmini yazmış Üzeyir Hacıbəyovun, müsavat yazılışı Cəfər Cabbarlinin şəxsiyyəti "ikiləşməzdii": birincisi Azərbaycan SSR-in himmini yazmaz, ikincisi Azərbaycan sovet yazılışı olması ilə faxr etməzdi.

Şirməmməd müəllimin o vaxtidir ki, gərək danişanda, yəzanda heç olmasa indən belə bir az da düşünsün, gözünü yumub ağzını açmasın...

Azərbaycan Xalq Cümhuriyyətinin zəngin siyasi-ideoloji spektrini biz bu gündü düşüncəmizə bəstiləşdirmədən, fundamentalist sadəlövhülüyü ilə deyil, bütün intellektual miqyası ilə getirməliyik. Yəni Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları içərisində Əlimərdən bəy Topçubaşov da, Fətəli xan Xoyski də, Nasib bəy Yusifbəyov da, Məmməd Əmin Rəsulzadə da, Əliağa Şixlinski də... var. Onların heç də hamısı dünyagörüşlərinə görə cənə bir siyasi partiyaya mənsub deyildilər, bəzən bir partiyadan digərinə keçirdilər... Ancaq bu cür ideya-siyasi tərəddüdlər böyük insanların milli cümhuriyyət quruluğunda əməkdaşlıq etməsinə mane olmurdı. Və Cümhuriyyət də elə bu idi – müxtəlif ideyaların eyni bir milli zəmində vəhdəti...

Bu o deməkdir ki, mən Məmməd Əmin Rəsulzadənin tarixi xidmətlərinə kölgə salıram?

Ayrı şey deyirəm... Deyirəm ki, Məmməd Əmin Rəsulzadənin xidmətlərini (kifayet qədər böyük olan xidmətlərini) o qədər şırtılmayək ki, Cümhuriyyətin digər görkəmli xadimləri haqsız olaraq onun kölgəsində itib-batsınlar. Axi, onlar da bizim ideya servatimizdir... Professor Cəmil Həsənli ilə professor Musa Qasimov isə yazarlar ki, Nizami Cəfərov gedib dilla, ədəbiyyatla məşğul olsun, özləri də mənə Əli bəy Hüseynzadədən, Mirzə Celiləndən, Hüseyin Cavidən dərs vermək isteyirlər... Burda deyiblər ki, necəsan qanımam, dədən yansın...

Mən deyirəm ki, Məmməd Əmin Rəsulzadənin 1920-ci illərin əvvellərində, yəni Cümhuriyyətin sütqutundan çox keçməmiş Lahicə yazdığı (və müstəqil Azərbaycanın genetik obrazını yaratdıq!) "Əsrimizin Səyavuşu" əsərinin ideyası qüsurludur, çünki Azərbaycan xalqı İranlı ata (Söhrab) ilə Turanlı ananın (Firəngi-zin) idzivacından doğulmayıb... Cəmil Həsənli ilə Musa Qasimov isə küya basırlar. Menin haqqında bəhs etdiyim (və M.Ə. Rəsulzadənin artıq ideoloji baxımdan yetkin dövrünün möhsulu olan!) əsəri bir tərəfə buraxıb ideoloğun daha gənc yaşılarında söylediyi publisistik müləhizələrini sıfat etdirirəm... Bu da tarix çılçııl!.. Bu da mənə dərs vermek istəyənlər... Bu da tarix çılçııl!..

Tarixdə neler baş verdiyiనi dərk etməyen, onun bütün mürekkebliyini görməyen, tarixdən bu günə gele bilməyen (tarixdə bu günü görməyən!) tarixçi sözün esl mənasında tarixçi deyil, zamanın sadələvh bər hesabdır ki, özünün xırda çax-çuxunu camaata tarix kimi sırmıq iddiyasındır.

Məmməd Əmin Rəsulzadə XX əsrin birinci yarısı Azərbaycan siyasi, publisistik düşüncəsinin, heç şübhəsiz, böyük xadimidir: onunla sosial-demokrat kimi də, müsavatçı kimi də, sadəcə azadlıq mücahid kimi də tarix (və hər bir azərbaycanlı) faxr edir. Ancaq onun Cənubi Qafqaz konfederasiyası ideyası özünü doğrultmadığ kimi alman faşistləri ilə iş birliliyində olmaq (guya bu yolla Azərbaycanlı xilas etmək!) cəhdə də siyasi uzaqqrənlərin nəticəsi deyildi. Ona görə də həyata keçmedi... Və mən bunu deməklə böyük şəxsiyyəti guya kiminsə gözündən salmaq

istəmirməm, bu cür düşünmək əbləhlilikdir; istədiyim odur ki, tarixin siyasi təcrübəsindən keçmiş ideyaları aşkarlayaq, milli düşüncəmizə gerçək modeller, siyasi-ideoloji düsturlar verək, onların müasir milli dövlət quruculuğu prosesində necə hayata keçirildiyini izleyək. Və tarixin odunu götürək, külünü camaatın (bir-birimizin!) gözüne atmayaq, hərəmiz bir Şirə, yaxud bir Məmmədə dönbə ağzımıza galəni danışmayaq...

Azərbaycan Xalq Cümhuriyyəti manim nəzərimdə tarixi-siysi bir metaforadır: çox hallarda bir-birindən az fərqlənən, lakin müxtəlif adlar altında meydana çıxan dünaygörüşlərinin siyasi-ideoloji fealiyyətlərin məcmusu kimi xalqın milli dövlət quruculuğu istedadının təzahürü olan bu nəhəng metaforanı biz ayrı-ayrılıqla yox, bir millət olaraq dərk etməliyik... Və nə qədər dərindən dərk etsək bu gün gözlərimiz qarşısında böyük bir siyasi-ictimai iradının gücü ilə qurulan dövlətimizin tarixi məzmununu (və əhəmiyyətinil) o qədar derindən anlayacaqı. Xalqın tarixinə hesabdar möntiqi ilə yanaşanlar heç zaman ne Azərbaycan Xalq Cümhuriyyətinin, nə də onun liderlərinin fealiyyətini qiyamətləndirə bilmədikleri kimi günümüzün sosial, siyasi, mənəvi proseslərini da dərk etməyəcəklər.

Tarix yalnız tarixlər üçün deyil, ejdaha çayın qabağını kesdiyi kimi tarixçi de tarixi təfəkkürün qabağını kəsməməlidir. Tarix heç də həmisi tarixlərin adətin iddia etdikleri kimi, sənədlərdə təzahür elemir, sənədlərdə eks olunmayan (sənədlərə siğmayan!) qlobal tarixin hərəkatını duymaq lazımlı golur.

Men son zamanlar, deyəsən, get-gedə daha dərindən anlayıram ki, nə üçün inдиya qədər Azərbaycanda siyasi varislik, az-çox ardıcıl bir dövlət olmayıb... Ona görə ki, bir dahı bir iş görəndə on antidahi tökültüsür onun üstüne, biri dövlət quranda onu gecə-gündüz fikirləşir ki, bu dövləti necə dağlısan: əline dayanək alıb düşür çöllərə, ya da son illerde olduğu kimi dayanək avəzinə qələm götürüb eyni inersiyənin təsiri altında yüz cür hədyan yazırlar.

Amma yaxşı ki, bu cür zatiqırıqların sayı get-gedə azalır, «mənətiq» i korşalır. Əvezində isə siyasi-ideoloji varisliyin milli mövcudluğu üçün əsas olduğunu danılmaz faktlarla sübut edən

böyük fikir (ve qələm) sahiblerinin sıraları genişlənir. Onlardan biri, demək olar ki, bütün yazılarında yüksək elmliliklə yanaşı zərif bir publisistika, profesionallığı zədələməyen bir kütləvilik özünü göstərən professor Şamil Qurbanovdur. Azərbaycanın çox və ya az tanınmış böyük şəxsiyyətləri – Cəmaləddin Əfqani, Ömer Faiq Nemanzadə, Nəriman Nərimanov, Məhəmməd Əmin Resulzadə, Heydər Əliyev... haqqında onun yazdıqlarına güclü bir azərbaycanlılıq, milli vətənpərvərlik duygusu hakimdir. Və her bir eserinin içtimai fikirdə böyük rezonans doğurması da bunun nəticəsidir. Şamil Qurbanov Azərbaycan xalqının içtimai-siysi dühasının yetişdirdiyi böyük şəxsiyyətləri sonsuz bir sevgi ilə tərennüm etməkdən doymur, yazdıqlarına bir daha qayıdır, əvvəlki yazılarında nəzərdən qaçırılmış, yaxud zaman-zaman təkmilləşdirilməsinə ehtiyac olan məqamları tamamlayır. Bu günlərdə Azərbaycan Yaziçılar Birliyində təqdimatı uğurla keçirilen «Nəriman Nərimanov» kitabının ikinci naşri kimi... Və bu nəhəng zəhməti görəndə hər gün «son yazı»ları yazanlara adamın yazuğu gelir. «Mən daha Heydər Əliyev haqqında yazan deyiləm. Çünkü bu adam artıq tükənib. Heydər Əliyev Azərbaycanın keçmişidir. Yoxdur H.Əliyev! Varsa, özünü göstərsin...» («Azadlıq», 9 iyul 2003-cü il) deyən mənəvi-ictimai korlar, burnunun ucundan o yana görməyən düşüncə bədbəxtləri anımlırlar ki, Nəriman Nərimanov, Heydər Əliyev kimi tarixi şəxsiyyətlər heç zaman yox olmurlar, tükənmirlər. Onları görmək lazımdır...

Azərbaycanda eyforiya dövrləri çox olub. Və Azərbaycanın içtimai-siysi qəhrəmanlarının çoxu məhz həmin eyforiya dövrlərində meydana çıxıb. Sosial ehtiraslar söndükde isə xalq bu qəhrəmanların elində qalır. Onlar dönbə olurlar, ayrılm deməş, məscid qapısı: nə yarımaq olur, nə də yandırmaq.

Ancaq Nəriman Nərimanova Heydər Əliyev Azərbaycanın tarixinə eyforiya dövrlərinin qəhrəmanları kimi düşməmisi. Xalq tükənməz milli quruculuq enerjisine sahib bu böyük şəxsiyyətlərin timsalında inkişaf edib təkmilləşmiş, siyasi özünütəsdinq yolu ilə inamlı irəliləmədir.

Nəriman Nərimanovun eyforiya qəhrəmanı olmadığını belə bir fakt da sübut edir ki, onu məhz eyforiya dövrlərində (keçən

əsrin 20-ci, 30-cu illərində, 80-ci illerin sonu 90-ci illerin evvel-lərində) danımağa çalışmışlar. Milli ictimai-siyasi şurun təmkinli dövrlərində isə Nəriman Nərimanov həmişə böyük nüfuz qazanmış, «üstünlük şəşirdilmiş» qəhrəmanları öz fəaliyyətinin birinci növbədə realizmi ilə kölgədə qoymuşdur. Heydər Əliyevə gəldikdə isə o, Azərbaycan tarixində hər kəsden daha çox məhz Nəriman Nərimanovun varisidir.

Professor Samil Qurbanov Nəriman Nərimanov haqqındaki kitabına yalnız öz yazılarını deyil, həmin yazıları barədəki yazıları da daxil etməklə böyük şəxsiyyət barədə daha obyektiv fikir yaratmağa çalışmış, onu Azərbaycan oxucusuna layiq olduğu fundamental bütövlükde təqdim etmişdir. Həsen Həsənovun (Əzizogluğunun) «Nəriman Nərimanov» kitabına yazdığı iri həcmli ön söz isə həmin fundamentallığı mükəmməl bir analitik sistem gətirir.

... Nəriman Nərimanov siyasetə ədəbiyyatdan gəlməmişdi. Və onun axırısan siyaset adamı ola bilməməsinin səbəbi, bəlkə də, bunda idi.

Heydər Əliyev isə məhz siyasetçidir ... Lakin ədəbiyyata onun xüsusi münasibəti olduğunu yəqin ki, en nihilist opponen-təri də inkar edə bilməz.

Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayandan ədəbiyyat sahəsində onun siyasetinin esas prinsipləri: 1) cəmiyyətdə ədəbiyyat adəminin nüfuzunu yükseltmək; 2) milli müteşəkkiliyin təmin olunmasında ədəbiyyatın mövqeyini möhkəm-ləndirmek; 3) ədəbi ictimaiyyəti təşkilatlandırmadan ibarət olmuşdur.

Milli müstəqillik, yaxud dövlət müstəqilliyi uğrunda mübarizə prosesində ədəbiyyat adamlarına xüsusi diqqət verməyən 80-ci illerin sonu 90-ci illerin əvvəlləri respublika (və millət) "rəhbərlər"indən fərqli olaraq Heydər Əliyev Azərbaycanın Prezidenti kimi fəaliyyətə başladığı ilk günlərdə ölkədə ədəbiyyat (və ədəbiyyat adamı) qarşısında yenidən geniş üfüqlər açdı və xalqa, millətə bədi ətəfəkkürlə xidmət etməyin perspektivlərini müəyyənleşdirdi:

1) Azərbaycanın müxtalif dövrlərde yaşayıb-yaratmış böyük

söz sənətkarlarının, "Dədə-Qorqud" eposunun dövlət miqyasında təntənəli yubileyleri keçirildi;

2) hem görkəmli ədəbiyyat idarətləri, hem də ümidverici gənclər dövlət qayğısı ilə ehata olundular;

3) Azərbaycan yazıçılarının təşkilatlandırılması – Yazıçılar Birliyinin, ədəbi orqanların normal fəaliyyəti üçün şərait yaradıldı.

Azərbaycanın bugünkü ədəbiyyat adamları - Bəxtiyar Vahabzadə, İsa Hüseynov, Nəbi Xəzri, Məmməd Araz, Qabil, Nəriman Həsənzadə, Anar, Elçin, Əkram Əylisi, Fikrət Qoca...nın ədəbi şəxsiyyətlərinin formalşamasında Heydər Əliyevin respublikada yaratmış olduğu mədəni-ideoloji mühitin böyük əhəmiyyəti olduğu heç bir şübhə doğurmır. Və biz casarətə deyə bilerik ki, ədəbiyyatımız Heydər Əliyevdən bütün digər məsələlərdən daha çox milli dövlətcilik təfəkkürü səviyyəsində düşünməyi öyrənmişdir: Qızıl Arşandan, Şah İsmayıldan, Nəriman Nərimanovdan yazanda da bugünkü yazıçının asas orientasiyası məhz Heydər Əliyev olmuşdur. Ona görə də müasir Azərbaycan dövlətçiliyinin tarixində əvəzsiz rol oynamış görkəmli siyasi xadiminin yuxarıda adalarını sadaladığımız böyük yazıçılar tərəfindən bilavasitə obrazının yaradılmamasını onlara (və Azərbaycanın böyük ədəbiyyatına) müəyyən mənəda güzəstə getmək mümkündür.

Bununla belə, böyük ədəbiyyatın böyük idealları, böyük qəhrəmanları olmalıdır... Həmin idealları, həmin qəhrəmanları Azərbaycan gerçekliyi artıq yaratmışdır: biz sözün yalnız müstəqim mənasında deyil, eyni zamanda məcazi mənasında indiyə qədər görmədiyimiz bir dövr yaşayırıq – bu dövrün epopeyasını yaratmaq üçün ruhen hazır olan nəhəng bir istedad varmı? Ədəbiyyatımız ikinci, üçüncü... dərcəli mövzulardan xilas edib "zəmanemizi dastanım" yaradacaq bir düha – dövrümüzün Səməd Vurğunu mövcuddurmu?..

Azərbaycan ədəbiyyatı Azərbaycan xalqının milli idealları səviyyəsinə qalxmalıdır, onun tarixi epos gücündə təzahür etməlidir, Azərbaycan yazıçısı dövrümüzün böyük xarakterini təren-nüm etməklə həm də öz obrazını yaratmalıdır. Etiraf etməliyik

ki, hələlik bu obraz kifayət qədər mükəmməl deyil...

Azərbaycan dövləti onun biliavasitə qurucusunun şəxsində Azərbaycan ədəbiyyatının ideoloji sərbəstliyini temin edir, lakin onun qarşısına xüsusən bizim gənc ədəbiyyat adamlarının döründən dərk etməsi həmişə məndə nə isə şübhə doğuran böyük bir mənəvi məsuliyyət qoyur. Milli dövlətçilik təfəkkürü olmayan adam isə böyük yazılı ola bilmez: "yaradıcı adam hakimiyyətə müxalifdir" kim kökündən yanlış, cəfəng bir mülahizəni elində dəstəvəz edib ağlıma gələni yazan "müştəqil yazıçılar" gelecdə, etiraf olunacaqlarına o qədər də ümidi etməsinler... Çünkü Azərbaycan xalqı bundan sonra dövlət dağından "qəhrəmanlar"ın deyil, dövlət quranların arxasında gedəcəkdir. Və insanlara siyasi, mənəvi-ruhi xaraklıq deyil, mükəmməl sosial harmoniya, səliqə-səhman zövq verəcəkdir.

Azərbaycan xalqı Heydər Əliyevin başçılığı ilə tarixdə ilk dəfə milli demokratik dövlət qurur, öz çoxəsrlik ideallarını bütün mükəmməlliyi ilə həyata keçirmək uğrunda mübarizə aparır... Azərbaycan yazılışı nə edir?..

2003

MÜDRİKLİYİN FƏLSƏFƏSİ, YAXUD FILOSOFLARIN MÜDRİKİ

F əlsəfə elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının müdürü Həmid İmanovun yetmiş beş yaşını tamam oldu...

Azərbaycanda fəlsəfə elmləri ilə bu və ya digər səviyyədə məşğıl olan elə bir mütexəssis təsəvvür etmək mümkün deyil ki, onun haçansa ya telebəsi, ya aspirant olmamış, ya da bu müteffekir insanın xeyirxahlığından faydalananmamış olsun. Həmid İmanov dünyanın ən universal, ən müdrük elminin sadəcə bir ixtisas fənni kimi mənimsəməmişdir – o, bu idrak-təfəkkür sferasına (miqyasına!) fitri istedadın qarşılaşınmaz inersiyası (enerjisi!) ilə gəlmişdir. Və onu az və ya çox dərəcədə tanışanların, demək olar, hamisə bilsə ki, Həmid İmanov ən müxtəlif problemlərə onlarin en qeyri-standart, ən ixtiyari təzahürlərində belə en obyektiv, yaxud on adekvat təfsir-şərh verməyi bacaran ən münasib çıxış yollarını göstərə bilən təfəkkür sahiblərindən biri, çox hallarda birincisidir.

Həmid Rza oğlu İmanov 1932-ci ildə, müasir Azərbaycan fəlsəfə elmine, içtimai-fəlsəfi təfəkkürünə görkəmli xadimler vermiş Gədəbəyda dünyaya gəlmışdır. Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin fəlsəfə fakültəsinin müvəffəqiyyətə bitirdikdən sonra aspiranturada saxlanılmış, böyük alim-filosof Möhbəti Qasimovun rəhbərliyi altında namızadlıq dissertasiyası müdafiə edib Universitetdə müəllimlik fəaliyyətinə başlamışdır. Sosial fəlsəfə, yaxud cəmiyyət fəlsəfəsi (yaxud da o zamanlar deyildiyi kimi, «tarixi materializm») sahəsində araşdırmalarını ardıcıl bir şəkilde davam etdirən gənc müteffekkirin yaradıcılıq təleyinə təsir göstərən en böyük göstərici onun idrak-düşünçə texnologiyalarının öz mənbəyini mənsub olduğu xalqın təbii və

(tükənməz) müdrikliyindən alması, «fəlsəfi mənliyi»ni nə qədər cazibədar görünəcə də, yad təfəkkür modelleri üzərində qurmasına idi. Və Həmid İmanovun bu «metafizikası» imkan verdi ki, o, en «subyektiv idealizm»dən en «vulqar materializm»ə qədər ən müxtəlif fəlsəfi cərəyanların, axınların fəvqündə dayana, xalq müdrikliyini müasir fəlsəfənin anlayışları (terminolojiyası) ilə təfsir edə biləsin... Elə ona görədir ki, Kantin, Hegelin, Marksın (və xüsusilə bu gün dəbdə olan filosofların) fikirlərini, müddəələrini əzberliyib öz «emosional interpretasiyasına» cəmiyyətə təqdim edən «filosoflardan, fəlsəfə müəllimlərindən» fərqli olaraq Həmid İmanov, sözün həqiqi mənasında, bir filosof-mütəfəkkir ömrü yaşamaqda davam edir. Onun üçün həyat bütün müəkkəbiyi, problemləri ilə hər hansı mükəmməl nozəriyyədən daha kamıl, insan idrakının fəaliyyət meydani olaraq daha məraqlı, daha cəlbedicidir...

Uzun illərin mücahidələrinə, təhlillərinə əsaslanaraq deyə bilərem ki, Həmid İmanovun şəxsiyyətində üzvü şəkildə birləşən bir neçə «kompleks» vardır ki, bunlardan yalnız birinin kimdəsa bu müükəmməlikdə olması böyük xoşbəxtliyidir...

Bunlardan birincisi Həmid İmanovun yüksək (və çəvik!) intellekti, zəngin praktik və nəzəri informasiyaya əsaslanan səlis (və hamı üçün anlaşıqlı!) məntiqi, ümumidə xüsusunu (və əksinə) görmək bacarığı, aydın obrazlar və ya modellərə dayanan fəvqələdə yaddaşdır... Kifayət qədər gənc yaşlarında namızadlıq, doktorluq dissertasiyaları müdafiə edən; respublikanın və keçmiş Sovetlər Birliyinin elmi ictimaiyyəti arasında monoqrifiyaları, məqalələri, derslikləri ilə böyük nüfuz qazanan; onlara fəlsəfə elmləri namızadları və doktorları yetişdirən Həmid İmanov özünün alim-mütəfəkkir-müəllim missiyasını həmişə - həyatının, fəaliyyətinin və yaradıcılığının hər bir mərhələsində şərflə yeriña yetirmiştir.

Onun şəxsiyyətində təzahür edən ikinci kompleks ağsaqqallıq, rəhbərlik istədədi, qabiliyyətidir ki, bunu insana tanrı verir - Həmid İmanov artıq neçə on illərdür ki, Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasına, müdafiə şuralarına, Universitetdə yaradılmış müxtəlif fəvqələdə komissiyalara ustalıqla başçılıq edir.

Və bir sırə mürekkeb problemlərin obyektiv həllində, münaqişələrin aradan qaldırılmasında, sağlam elmi-pedaqoji mühitin yaradılmasında onun xidmətləri dənilməzdir. Həmid mülliimin bəzan bir kəlmə sözü kifayət edir ki, hər hansı anlaşılmazlıq, gərginlik ortadan götürülsün, işgüzər, səmimi münasibət bərpa olunsun.

Üçüncüsü (və en başlıcası!), Həmid İmanov səmimidir, sözün en geniş mənasında, obyektivdir – əgər belə olmasayı, onun intellekti kimseyə lazımlı gəlməz; ağsaqqallığı bu qədər davamlı (və genişmiyyətli) olmazdı... Böyük şəxsiyyətlərin semi-miliyi, hər şeydan əvvəl, özüne, öz ehtiras (və maraqlarına!) münasibədən başlayır; hələ heç kim görməyib ki, Həmid İmanov hər hansı «marağını» pərdələnmiş, yüz cür dona bürünmüş şəkilidə təqdim etsin, yaxud kiminsə konyuktur istəklərini «taleyin hökmü» saysın. O, bu və ya digər subyektiv iradəni müdafiə edə bilər; lakin həmin iradə öz «məniyəsindən» çıxarsa, özünü müdafiə etəndəsinə keçib kiminse təbii auraşına müdaxilə eləməyə cesər edərsə, obyektiv və səmimi müdafiəcisiñi itirəcəkdir.

Dördüncüsü, Həmid İmanov heç bir təmanna gözleməyən, heç bir əvəz istəməyen dostdur. Və onun üçün dostluğun hüdudu, mizan-tərəzisi yoxdur... Ona dost ali uzadan, ondan kömək istəyən hər bir kəsə yardım etməyə həmişə hazırlıdır. Öz yüksək intellekti (və uzaqqorənliyi), uzun illərin təcrübəsi əsasında çox yaxşı bilir ki, on namərd adama belə edilən yaxşılıq nə zamansa öz təsirini göstəracakdır... Ən dözlüməzi (və məntiq-sizi) odur ki, dostluqdan, yaxud əl tutmaqdən müxtəlif bəhanələrlə imtina edəsən...

Və neyati, Həmid İmanov dünyanın en nikbin mütəfəkkir-lərindən biridir... Onu nadənə şikayetlənən, hənsiça problem qarşısında özünü itirən, yaxud xəyal qırılığına uğrayan görmək mümkün deyil. O, «Süleymana qalmayan dünya» ilə necə rəftar eləməyin yüz əsili varsa, yüzünü də bilir... Onun hər cir müəsir fəlsəfədən kəsərlə olan müdrik «kəndçi təfəkkürü», sağlam «ayrım məntiqi» həmişə en modern bicikləri belə öz nikbin təmkini ilə tar-mar edir...

Həmid İmanovun çoxkompleksliyi mənə, hər şeydən av-

vəl, ağ işığın çoxspektriliyini xatırladır – sən daxilən mürəkkəb bu işığın təbii (və semimi!) sadəlövhüyü altında yol gedə, mənzil başına qata bilsən... Və heç zaman ağluna da gəlməz ki, həmin işığa minnətdar olmalaran. Ele biləcəksen ki, o, tanrının işi gedir...

Ele filosoflar, mütefakkirlər olmuşlar ki, həyatın mənasını, mündərəcəsini başqalarına – müasirlerinə, yaxud özlerindən sonra gələnlərə sözlə, cələleri də olmuşlar ki, öz həyat təcrübələri ilə diqta etmişlər. Həmid İmanov həyat (əslində, həyatının!) filosofudur; o ne təcrübə aparmışdır, məhz öz üzərində aparmışdır, heç zaman, heç kimi incitməmişdir...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Bakı Dövlət Universitetinin yubileyi günlərində professor Həmid İmanovun Respublikanın «Şöhrət» ordeni ilə təltif etməkə onun əməyinə, intellektinə yüksək qiymət vermişdir. Bu, tarixi bir mükafat, ümummilli bir dəyərləndirmə idi... Və mən əminəm ki, Həmid İmanov dünən, bu gün hansı enerji və müdriklik ilə fəaliyyət göstərmiş, sabah da, o biri gün də həmin (və belki də, daha artıq) enerji (və müdriklik) ilə fəaliyyət göstərəcəkdir.

2007

H.İMANOV, A.ƏHƏDOVUN «ORTA ƏSR İSLAM ŞƏRQİNDE FƏLSƏFI FİKİR» KİTABINA ÖN SÖZ

Müəlliflərin təvazökarlıqla etiraf etdikləri kimi, bu kitab Şərqi islam fəlsəfəsi baradə orijinal tədqiqat kitabı olmaq iddiyasında deyil... Lakin Şərqi islam fəlsəfəsi hələ indiyə qədər Azərbaycanda bir kitabda, yaxud dörslikdə bu həcmində (və keyfiyyətdə) öz əksini tapmamışdır. Kifayət qədər fəlsəfi düşüncə potensialı olan bir məmələkətdə (Azərbaycanda) Şərqi islam fəlsəfəsi probleminə məsələn o qədər də yüksək olmaması (və ya son bir neçə on ildə oyanması) həmin məmələkətin məcburun yaşamış olduğu məlum dövrün qeyri-fəlsəfi mühiti ilə izah edile bilər, zənnindəyik.

Şübhəsiz, Şərqi islam fəlsəfəsinin problemləri ilə məşğul olan tədqiqatçıların qarşısında duran birinci həlli çətin məsələ həmin fəlsəfənin sərhədlerininin, yaxud hüdudunun az-çox müəmməl şəkildə müəyyən edilməsindən ibarətdir. Hər şeydən əvvəl ona görə ki, Şərqi islam fəlsəfəsi nə qədər geniş coğrafiyanı, nə qədər müxtəlif etnosların, xalqların təfəkkür imkanlarını, nə qədər böyük bir dövri əhatə etse də, məsələn, qədim Şərqi fəlsəfəsindən fərqli olaraq, məzmunca bütöv bir hadisədir. «Müsəlman intibahının (Adam Mets) məhsulu kimi özünəməxsus taşakkül, təkamül və tənezzül mərhələləri keçirmiş Şərqi islam fəlsəfəsinin tarixi ilə ötəri tanışlıq da bunun məhz bu cür olduğunu təsdiq edir.

İkinci çətin məsələ Şərqi islam fəlsəfəsinin izah-şərh edə bilecek müvafiq fəlsəfi anlayışlar sistemini müəyyənləşdirməkdən ibarətdir ki, həmin məsələnin en azı iki tərəfi mövcuddur: birincisi – Şərqi islam filosoflarının (xüsusilə əl-Qəzali, əl-Fərabi, əl-Kindi, İbn Sina kimi nüfuzlu müəlliflərin) əsərində işlənmiş

ənənəvi anlayışların müyyənlendirilməsi; ikincisi – həmin anlayışların müasir fəlsəfi təfakkür mövqeyindən dərki... Yəni faktiki olaraq, bugünkü filosofun, yaxud fəlsəfa tarixçisinin orta əsrlər islam filosofları ilə abnormal «dünsiyəti»!..

Və nehayət, üçüncü məsələ ondan ibarətdir ki, Şərq islam fəlsəfəsi həm təşəkkül, həm təkamül, həm də tənzizlilik dövründə dünyanın müxtəlif fəlsəfi sistemləri ilə əlaqədə olduğunu onu (Şərq islam fəlsəfəsinin) skelektikadan, orta əsrlərin fikir-ideologiya surroqatından «temizləmək» olduqca çətin, bir sırə hallarda isə, demək olar ki, qeyri-mümkündür.

Əlbətə, biz o fikirdə deyilik ki, müəlliflər yuxarıda haqqında bəhs etdiyimiz çatınlıkların öhdəsindən tamamilə gelmiş, Şərq islam fəlsəfəsinin bu mühüm problemlərini həll etmişlər. Lakin tam əminliklə deyə bələrik ki, həmin problemlər kitabda ya bilavasitə, ya da dolayısı ilə qoymuş, müxtəlif fəlsəfi cəreyanların, mülahizələrin təhlili prosesində onlara müyyən münasibət ifadə edilmişdir. Bu mənada müəlliflər ayrı-ayrı Şərq islam filosoflarının yaradıcılığını, yaxud ayrı-ayrı fəlsəfi cəreyanların məzmununu şərh etmekdə kifayətlənməmiş, aşağıdakı olduqca mürükkeb məsələlər etrafında ciddi ümumiyyətdirmələr aparmışlar:

– İslam Şərqində fəlsəfi fikrin təşəkkülü, onun əsas mənbələri, ortodoksal islam sxolastikasının (kəlam) mahiyyəti;

– Şərq islam fəlsəfəsinin tarixi məzmunu, Şərq islam xalqlarının mentaliteti, mifologiyası, etnik dünayagörüşü, xüsusilə islam ilahiyyəciliyi ilə əlaqəsi;

– İslam Şərqində fəlsəfi fikrin əsas cəreyanları (islam peri-patetizmi, islamic neoplatonuluğu, islamic panteizmi, sufizm və s.), onların mahiyyəti, qarşılıqlı münasibətləri, skelektikası;

– Şərq islam fəlsəfəsinin dünya fəlsəfəsi kontekstində təhliline cəhd olunması və s.

– Müəlliflərin tamamilə doğru olaraq qeyd etdikləri kimi, «müsəlman xalqların fəlsəfəsinin beşiyi başında islam durmuş», «bu fəlsəfə dini problemlərin araşdırılması zamanında təşəkkül tapmışdır»... Və müəlliflər həmin mülahizənin doğruluğunu sübut etmek üçün ilk növbədə ortodoksal islam sxolastikasına – kəlama müraciət edirlər. Həqiqətən kəlam sistemi dini ehkamların

...«Orta əsr islam Şərqində fəlsəfi fikir» kitabına ön söz

dərkinə (idrakla) əsaslanmaqla ilahiyyəti (dini) fəlsəfələşdirmiş, «dini təməl» üzərində zəkanın aparıcı mövqeyini təmin etmişdir. Sxolastik ehkamların müzakiresi islam ilahiyyətçisini islam filosofuna çevirmişdir.

Ümumiyyətə, Şərq islam fəlsəfəsinin xarakterinin müyyənleşməsində islam dininin əhəmiyyətli rolü özünü aşağıdakı baxımlardan göstərir:

a) iudaizm, buddizm və xristianlıqdan fərqli olaraq islam dünyanı dəha ağıllı dövründə, yəni zəkanın (fəlsəfənin) ibtidai inamları, mifologiyani sixışdırığı bir dövrdə formalasdığına görə əvvəlki dünya dirlərindən daha çox fəlsəfi olmuşdur;

b) islam həm təşəkkül-formalaşma, həm də yayılma-mənimsemilmə (ictimai şüura yiyeşlənmə) prosesində əvvəlki dirlərin, dünayagörüşlərin proqressiv təsirini öz üzərində hiss etdiyi üçün dünyaya həmin dirlərdən, dünayagörüşlərdən daha çox açıq olmuş, fikir plüralizmənə kifayət qədər geniş imkan vermişdir;

c) müxtəlif etnik mənşeyə, etnopsixiologiya və etnik dünayagörüşlərinə mənsub xalqlar (ərəblər, farslar, türklər və s.) tərəfindən bir neçə əsr arzında (ve islamda qədərki zəngin düşüncə mədəniyyəti əsasında) qəbul edilən islam ister-istəməz çəvik təfəkkür mühitləri ilə hesablaşmalı olmuşdur...

Bütün bunlar isə o deməkdir ki, islam dini orta əsrlər Şərq islam fəlsəfəsi, onun təkamülü, müxtəlif cəreyanların formalasması üçün, məsələn, xristianlıqla heç cüre müqayisə olunmayaçaq qədər, münbit şərait yaratmışdır.

...Müəlliflər bu və buna bənzər məsələrdən ətraflı bəhs etmiş, bir sırə hallarda mübahisəli mülahizələr söyleməkdən də çəkinməmişlər.

Və nəticə etibarilə qeyd etmək istərdik ki, Azərbaycanda sosial fəlsəfə üzrə iki görkəmli mütəxəssisin (əlavə edək ki, orta əsrlər Şərq islam fəlsəfəsi, əsasən sosial fəlsəfədir) – prof. Həmid İmanov və prof. Abdulla Əhədovun (o həm də islamşünasıdır) hazırladıqları kitab-dörslik yalnız bu sahə ilə maraqlananlar üçün deyərlər vesait olaraq qalmayacaq. Həm də daha mükemməl vəsaitlərin yaranmasına təkan verəcəkdir.

«SƏN QƏLƏM RÜSTƏMİSEN»...

... Mən bu görüsə lap çoxdan daxili bir ehtiyac hiss edirdim, - jurnalıstin bəxti heç də həmin götirmə, bəzən olduqca maraqsız adamlarla səhbət etməli və həmin səhbətin «maraqlı çıxmasın» çalışmalı olursan, - məşhur şərqşünas, professor Rüstəm Əliyevlə görüşə ürəyi-min istiyi ilə getdim.

Səhbətin üçüncü iştirakçısını, necə deyərlər, tanrı-nın özü yetirdi. Professor Rüstəm Əliyevin aspiranti - onun qüvvətli və zəif cəhətlərini yaxşı bilən dostum Məsiağə Məhəmmədi mənə yoldaşlıq etdi.

Rüstəm müəllim evdə tek idi, bizi gözləyirdi... Gözləyirdi deyəndə xüsusi hazırlıq görməmişdi, lazım olan materialları da sonradan axtarmalı oldu, çoxunu da heç tapmadı, - hələ yaxşı ki, Məsiağə orada idi... Mənə elə gəldi ki, Rüstəm müəllim ümumiyyətlə, heç bir işə xüsusi şəkildə həzırlaşmur, hər işi təbii gedisi - improvizasiya ilə görür: mən bunun məqəbul, yaxud qeyri-məqəbul olduğunu deyə bilmərəm, amma onun hərəkatlarına de, səhbətinə da mətnin olmamışdır. Hər şeydə təbii idi... Və mən fikirləşdim ki, milli intellekti bu cür adamların beynində yaranır, sonra isə cəmiyyətə yayılır-sistemə salınır, mənimsinilir.

Etirazımıza baxmayaraq, bizə çay getirdi. Lakin çayın necə dəmləndiyini bilmədim, çünki dorhal maraqlı səhbət başlandı. Hər şey yaddan çıxdı...

- Rüstəm müəllim, Sizinlə səhbət etmək mənim üçün nə qədər maraqlıdırsa, o qədər də çətindir, - təkəc ona görə yox ki, nəhəng tədqiqatçısınız, həm də ona görə ki, Sizin şəxsiyyətiniz bir növ əfsanəvidir: adının ətrafında çoxlu söz-səhbət dolaşır.

Ümumiyyətlə, gözəl qadınlar və istedadlı kişilər barədə hər söz danışılır...

- Nə deyim... Ömürdür də yaşayıraq: hərə bir cür yaşayır...

«Tərcüməyi-hal»dan satırlar: Rüstəm Əliyev 1929-cu ildə Şamxor rayonunun Morul kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, 1946-ci ildə Bakıya gelib ADU-nun şərqşünaslıq fakultetinə daxil olmuşdur. Bir il oxuyub Leninqrاد universitetinə keçmiş və 1951-ci ildə oranı bitirmişdir. Üç il həmin universitetin İran filologiyası kafedrasında aspirant olmuş, 1955-ci ildə «Güliştanın təqnidini məməni» mövzusunda namizədlilik dissertasiyası müdafiə etmişdir. Bir il SSRİ EA Şərqşünaslıq Instituto Leninqrəd bölməsində işleyib, sonra Y.E.Bertelins dəvəti ilə Moskvaya, əsas institutda keçmişdir. 1972-ci ilə qədər orada əvvəl kiçik, sonra baş elmi işçi və nəhayət, mənşənləşmiş bölməsinin müdürü işləmişdir. 1968-ci ildə isə «Sədinin yaradıcılıq ırśının bərpası problemi» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1959, 1960 və 1963-cü illərdə Misirdə, 1960-ci ildə İraq, Suriya və Tunisdə, 1963-cü ildə Hindistanda, 1966-ci ildə Mərakeşdə, 1964, 1966, 1968, 1969-cu illarda İranda olmuşdur. 1965-ci ildə ABŞ-in sekkez universitetində beş ay mühazirə oxumuşdur.

1972-1980-ci illerde Azərbaycan SSR EA Əlyazmalar Fondunda baş elmi işçi, şöbə müdürü, 1980-1983-cü illerde Ədəbiyat İnstitutunda nizamışınashq şöbəsinin müdürü işləmişdir. 1983-cü ildən inдиyə qədər Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinə rəhbərlik edir.

- Azərbaycanda Sizi qəzet, jurnal məqalələrinizə görə, ya-xud bu və ya digər məcmuədə haqqınızdə yazılmış təqnidli yaızılara görə tənyirler, ancaq Sizin çoxlu kitablarınız nəşr olunmuşdur, - etiraz etmirsinizsə səhbəti bu yönən salaq...

- Nə olar... Birinci az-çox əməyim olan kitab - «Ərəb münütəxbətə» hələ Leninqradda tələbə olarkən çıxdı. Kitab İ.Y.Kräckovskinin redaksiyası ilə nəşr olunmuşdu. Sonralar Moskvada, Təhranda, Bakuda kitablarım nəşr olundu. Ümu-

miyyətə, Firdovsi, Ö.Xəyyam, N.Gəncəvi, Sədi, Ə.Cami, M.Füzuli ilə əlaqədar kitablarım var. Hansını deyim...

1970-ci ildə iki akademik və bir müxbir üzvün, o cümlədən SSRİ EA Şərqsünsəlşəq İnstututunu direktoru, akademik B.Q.Qafurovun imzası ilə SSRİ EA kadrlar idarəesinə Təqdimatdan sətirlər: «SSRİ Elmlər Akademiyasının həqiqi üzvlüyüնə (akademikliyə) ve müxbir üzvlüyüնə namizədlerin irəli sürüləsinin hazırlığı gedisi ilə əlaqədar olaraq dil və ədəbiyyat bölməsinin SSRİ EA müxbir üzvii (ədəbiyyatşünəlşəq üzrə) vokantı yerinə böyük sovet ədəbiyyatşünəs-şərqşünəsi, SSRİ EA Şərqsünsəlşəq İnstututu mətnşünsəlşəq bölməsinin müdürü, filologiya elmləri doktoru, professor Rüstəm Musa oğlu Əliyevin namizədləyini təqdim edirik.

R.M.Əliyev bizim institutda 1954-cü ildən işləyir. O, İran, ərəb və türk filologiyası sahəsində böyük mütəxəssisdir, sovet şərqsünsəlşəqinə müthüm elmi nailiyetlər getirmişdir. Professor Əliyevin yetmişdən çox elmi işi çap olunmuşdur. Onların arasında məşhur «Şahnamə» epopeyasının üç cilddən ibarət (IV, V, VIII cildlər, 100 ç.v.-dən yuxarı) təqnidə mətni, Sədinin «Gülüstan»ının (45 ç.v.) təqnidə mətni, tərcüməsi və tədqiqi, «Sədinamə»nın təqnidə mətni və tədqiqi» (40 ç.v.), böyük Azərbaycan klassiki Füzulinin poetik ırsının tərcüməsi, tədqiqi və nəşri və sair kimi kapital işlər vardır. Professor R.M.Əliyevin bu və başqa işləri tekce bizim ölkədə yox, xaricdə də etiraf olunur. Onun iyirmidən çox elmi işi, o cümlədən böyük həcmli «Sədinamə» monoqrafiyası İran, ABŞ, Suriya, Fransa, Rumuniya, Mərakeş, Nollandiya və başqa ölkələrdə yayılmışdır.

— İranla bağlı xatirələriniz, - Siz orada görkəmli sovet şərqşünəsi kimi məşhursunuz, gərəkləi işlər görmüsünüz. Hansı işlərinizi daha uğurlu sayırsınız?..

— İrana əsasən özümü sinamaq üçün getmişdim: Sədinin «Bustan»ını çox görkəmli yerli mütəxəssislər çapa hazırlamışdır. Təzə gedəndə mənə Mane olmaq istəyənlər də tapıldı, amma bir şey çıxmadi... Dədim, görüm türk təfəkkürü klassik Şərq mədəniyyətini yaratmaq və şərh etmək sahəsindəki orta əsrlərə məxsus saviyəsini yeni dövrədə necə mühafizə edir...

— Və yəqin gördünüz ki, pis mühafizə eləmir...

— ...Daha uğurlu işim ondan ibarət oldu ki, Şəhriyari kəş etdim.

1964-cü ildə İranda birinci dəfə olanda «Heydərbəbəyə salam»ın burada necə geniş yayıldığı görüldüm, amma nə onda, nə də 1966-ci ildə şairə görüşə bilmədim. Tehranda yaşayardım, azərbaycanlı olduğumu görə Təbrizə buraxmurdular. 1968-ci ildə — üçüncü gelişimdə Təbriz universitetində mühazirə oxumaq üçün icazə aldım, həmin il şairi yenə görə bilmədim.

Şəhriyarlarda 1969-cu ildə Tehranda Səhəndin evində görüşdük, onda onun 65 yaşı var idi. Görüşə cavan arvadı və uşaqları ilə birlikdə gəlməmişdi. Mən bu görüşdə keçirdiyim hissələri hər dəfə xaturlaya bilmirdim, çətinindir... «Azərbaycan» jurnalında bu barədə təfslili ilə yazmışam.

— Elə həmin yazıdan məlum olur ki, Siz təkcə Şəhriyar və Səhəndə deyil, Həbib Səhir, Salamullah Cavid, Səvalan, Fərzənə, Cavad Heyət, Sabahı kimi alim və yazıçılarla həmsöhbət olmuşsunuz. Şəhriyar, Səhənd Sizə gözəl şeirlər hasr etmişlər.

— Mən İranda istedəlli və səmimi dostlar arasında idim. O günləri unutmaq mümkün deyil. İrandan qayıdanda...

İrandan qayıdanda R.Əliyevin sözün həqiqi menasında qeylү-qallı günləri başlandı: onu yerli-yersiz taqib etdilər, düşmənləri fəallaşdı, dostları azaldı.

— İrandan qayıdanda mənə xidmətimə görə hətta nə hədiyyə vermişdilər, əlimdən alıdlar, birçə saatum qalmışdı, onu da oğurlatdım. Görünür, qismət deyilmiş.

Bunu zarafatla dedi...

Rüstəm müəllim yaman gündə onu tərk etməmiş dostlarını xatırladı.

Sən qələm Rüstəmisen,

Can sənə qurban, Rüstəm! - deyən Şəhriyar isə uzaqlarda idi. Səs çatmındı, ün yetmirdi.

«Təqdimat»dan sətirlər: «R.M.Əliyevin elmi marağının başqa bir tarəfini fars, ərəb və türk poeziyasının stilistik tədqiqi təşkil edir. O, şərqşünəşlik, şeirin ritmik təşkili, fars poeziyasında

əruzun təkamülü və müasir vəziyyətinə dair bir neçə iş yazış çap etdirmişdir. Həmin əsərlər sonralar ingilis, fars və sair dillərə tərcümə olunub Fransa, İran və Hindistanda nəşr olunmuşdur.

Öz elmi fəaliyyətinin lap başlanğıcından R.M.Əliyev yoldaş fars-tacik ədəbiyyatı tarixi məsələləri ile de məşğuldur.

70-ci illerin sonu, 80-ci illerin əvvellərində R.Əliyevin nizamişünaslığın dair tədqiqatları respublikamızda ədəbi-mədəni prosesə əz qala ton verirdi. O zaman mən universitetin filologiya fakültəsinin tələbəsi idim və R.Əliyevin nizamişünaslıqla bağlı əsərlərinin nə qədər sürətlə yayıldığını gördürüm.

- *Rüstəm müəllim, nizamişünaslığın müasir vəziyyəti Sizi qane edirmi, - şairin (ümümmən Nizami yaradıcılığının) etnik mənsubiyəti ilə əlaqədar problemləri həll olunmuş hesab edirsınız? Nizamişünaslıqdakı məlum və məşhur stereotiplər necə aradan qaldırılır? Şairin qarşısından gələn yubileyinə hazırlıq işi necə gedir?*

- Hazırlıq işi pis başlamamışdır, amma görək necə gedəcək... Nizamişünaslıq – elmdir. Elmdə də stereotiplər həmişə olur. Hər şey tədqiqatın hazırlığından asılıdır. Tədqiqat gərkət sözün həqiqi mənasında professional tədqiqatçı – nizamişünas tərəfindən aparılsın. İndi hamı nizamişunas olub-şairi orijinaldan oxuyan da, heç bir dili bilməyən da Nizamidən yazar. Əslində Azərbaycanda nizamişünashığın dair ədəbiyyatın böyük bir hissəsinə elmə dəxli olmayan yarı filoloji, yarı sosioloji, yarı nə bilim, nə yazılar təşkil edir. Nizami dahi sənətkardır və ondan onun qüdrətini, Şərq və dünya ədəbiyyatındaki yerini dərk edən adamlar yazmalarıdır... Mənim «Nizami Gəncəvi» adlı öcerükim nəşr olunub, - orada yazmışam ki, Nizami antik tarixi və onun müsələmələri Şərqindəki izahını çox gözal bilirdi. Makedoniyalı İskəndərin Feyləqüsün deyil, Filippin oğlu olması və eramızdan əvvəl 321-ci ildə vəfat etməsi haqqında onun dəqiqliyi məlumatı var idi. O anlayırdı ki, bədii həqiqatı tarixi həqiqətdən ayırməq qabiliyyəti olmayan kəmsavad xələfləri onu tarixi çəsdişməqdə taqsırlandırdı bilərlər. Ona görə də bədii olanla tarixi olanı sistemli şəkildə əlaqələndirir – simmetriyanı gözləyir... «Kəmsavad

xələflər» deyəndə Nizami «Xəmsə»sini ancaq bədii material hesab edən bir sıra tarixçiləri nəzərdə tuturam – bələlərinə mən çox rast galıbmışam.

Milli mənsubiyət məsələsinə gəldikdə N.Gəncəvi azərbaycanlıdır, Azərbaycan türkündür. Əsərlərində buna dənədöñə işarələr edir. Nizami ilə Afaq ümumtürk dilinin yanın dialektlərində danışırıqlar – Nizami oğuz, Afaq isə qıpçaq tayfasından idi. Nizami farsca yazmaqla həm mövcud ədəbi normaya riayət edirdi, həm də türkün hər hansı dildə böyük sənət əsəri yaratmaq imkanı olduğunu göstərirdi. Nizaminin hansı dildə yazmasına baxmayaraq onun dühəsi bütünlükə öz xalqına mənsubdur.

«Sirlər xəzinəsi»ndə təhqir olunmuş qarı Sultan Səncərə gör nə deyir: «Türklərin dövləti ona görə ucalmışdı ki, ədalət və insafla dünyani idarə edirdilər. Sonsa zülmkarlıqlıdan həzz alırsan. Odur ki, sən türk deyil, hind öğrencilerindansın».

- *Rüstəm müəllim, görünür, bundan böyük təhqir yoxdur ki, Sultan Səncərə, yəni türkə deyəsən ki, «sən türk deyilsən...» Və heç şübhəsiz, həmin məqamı diqqət mərkəzinə çəkməklə Nizami türklik psixiologiyasını ifadə etmiş olur. Müvafiq məqamlara «Kitabi-Dədə Qorqud»da da tövəsi edilir.*

- ... Lakin Nizami yaradıcılığının etnik mənsubiyəti məsələsinin hərtərəfli tədqiqindən bəhs etmək hələ tezdir – dil mühüm faktordur: türk dühəsinin fars «cildindəki» təzahürünün problem tərəfləri var, tədqiqatçı qarşısına bu istiqamətdə çoxlu suallar çıxır.

Onu da deyim ki, Nizami adına institutla yanaşı, Nizami institutu da lazımdır – Nizamini sözün həqiqi mənasında öyrənmək üçün.

Ürayimdən qəribə hissler keçdi. İstdəm ki, Rüstəm müəllimi olduqca mübahisəli bir məsələ ətrafında fikir döyüşünə çəkim: nə gizlədim, «Xəmsə» mədəniyyəti ilə «Oğuzname» mədəniyyəti arasında hansı genetik, yaxud tipoloji əlaqələrin olduğunu soruşacaqdım. Yəqin ki, Rüstəm müəllim bu istiqamətdə sohbətə hazır olmadığı üçün aza bəs dəqiçə mənim «şərhime» quşaq asmalı olacaqdı, bu da «özünütsüslü» üçün mənə kifayət idi.

Lakin gözüm divar boyu düzülmüş kitablar arasında «Şahnamə»ya sataşdı və nədənə ağlıma geldi ki, Rüstəm müəllim bizimlə səhbətə məşhur Rüstəm Zal kimi gücünün ancaq yarısını sərf edir, tən yarışından hələ istifadə etmir, - onu çətinə salmaq fikrindən vaz keçdim...

«Təqdimat»dan sətirlər... «R.M.Əliyev yoldaş sovet şərqşünaslıq elminin dəfəsləri xarici ölkələrin böyük universitet və elmi təşkilatlarında temsil etmişdir... İran, əreb və türk filologiyasına, islamşunaslıqla dair fars, əreb və ingilis dillərində mühazirələr oxumuşdur...».

Lakin R.Əliyev SSRİ EA-nın müxbir üzvü seçilmədi, - yaşı həmkarlarından birinin xahişi ilə onun xeyrinə öz namizədiyini geri götürdü...

- Söhbətimizin sonunda klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyatının (ümmən filologiyasının) tədqiqinin hazırkı vəziyyəti barədə Sizin müləhizələrinizi eşitmək istərdim... Nədə qabağa getmişik, nədə geri qalrıq? Hansı perspektivləri görürsinüz? Və nəhayət, klassik Şərq filologiyası ilə məşğul olan gənc mütəxəssislərə söziniz...

- Hazırkı vəziyyət qətiyyən qənaətləndirici deyil: ərəb, fars, türk dillərini bilən gənclərin çoxu ədəbiyatın problemlərindən uzaqdır. Mənbələrlə İsləməyi bacaran tədqiqatçılarımız barmaqla saymaq olar. Halbuki klassik filologiya bila vasitə mənbə üzərindəki tədqiqatdan ibarətdir, nağıl danışmaq vaxtı keçib.

Mən özümü Avropa şərqşünaslıq məktəbinin yetirməsi hesab edirəm: bu məktəbin prinsipləri var – saxtakarlıq etmək, əgina-bozuna baxmadan, mətləbləri bir-birinə qarışdırmaq olmaz hər müləhizənin arxasında konkret fakt dayanmalıdır. 20-30-cu illərdə Azərbaycanda həmin məktəb güclü idi. Əhməd bəy Ağayev, Bəkir Çobanzada kimi tədqiqatçılar fəaliyyət göstərildilər. Repressiya dövründə ənənələr məhv edildi, əlaqa qurıldı... A.A.Freyman, İ.Y.Kraçkovski, V.V.Struve mənim müəllimlərim olublar. Ona görə da öz yaradıcılığımı, təvəzükkarlıqladan kənar da olsa, 20-30-cu illər Azərbaycan şərqşünaslığının davamı hesab edirəm.

Bizdə filologiya hazırda sınıfı mübarizə meydanına çevrilib, mətləb qalib bir tərəfdə, sözə həssaslıq unudulub, əvəzində bu və ya digər əsərdə «inqilabi əhval-ruhiyyə» axtarırıq və tapanda sevinirik... Elə şərqşünaslar var ki, «danos» yazmağın poetikası Şərq ədəbiyyatının poetikasından yaxşı mənimsayıylı...

Gənclərə ümidiim çıxdır – mənbəşünaslıq, Şərq ədəbiyyatları, nizamişünaslıqla məşğul olan istedadlı tələbələrim az olsa da, var. Tanrı onlara kömək olsun... Öyrənməyin bircə yolu var: o da öyrənməkdən ibarətdir. Gənclərə sözüm budur... Bizo hər sahədə olduğu kimi, şərqşünaslıqla da mütxəssislər, qeyroqlu və qabiliyyətli adamlar lazımdır. Nizami Gəncəvi demişkən, yarımcılardan, komsavatlardan nə çıxacaq...

Ev sahibi ilə xudadafızlaşüb bir daha görüşmək arzusu ilə onu tərk etdik.

Pilləkenləri düşə-düşə Məsiağaya fikir verirdim və nədənse onun görünüşündə, yerisində, danışığında elmi rəhbərinə uyğun cəhətlər tapmağa çalışırdım.

Əlaqələr gərək qırılmasın.

1989

ELM DÖRYASI

Men dünya şöhretli şerqşünas, professor Rüstəm Əliyev haqqında birinci məqaləmi onun vaxtsız vəfatından beş il avvel yazmışam. Böyük alim artıq on ildir ki, aramızda yoxdur... Kim Rüstəm müəllimi birçə dəfə görübə, onun hər hansı dildə olursa-olsun danışığına, səhbətinə yalnız bircə dəfə qulaq asıbsa, onu unuda bilməz, onun çevik obrazını, uşaq təbəssümü kimi səmimi, oynaq təbəssümü, sırayetidəci baxışlarını yaddan çıxara bilməz. Rüstəm Əliyev od parçası idi... Etiraf edim ki, mən onu diniyəndə, oxuyanda həmişə elə bil təfəkkürün hərəkətini hiss etmişəm, geniş məlumatın, möhtəşəm məntiqinin özünə eminlikdən irali galen sərbəst davranışının həmişə aludəcisi olmuşam. Vəfatından keçən on ilde Rüstəm müəllimi dəfələrlə xatırlamışam, ondan öyrənmeyən, onun tələbəsi olmayan, bu və ya digər şəkildə onun məktəbini keçməyen adamı mən sözün böyük manasında şerqşünas hesab edə bilmərəm. Çünkü Rüstəm Əliyev köhnə sovetlər ittifaqında, belkə də bütün dünyada şerqşünaslığı (xüsusi olun praktik sahələrini) o zamana qədər görünməmiş bir yüksəkliyə qaldırılmış, müasir şerqşünashığın yeni fəaliyyət üfüqlərinə müyyən etmişdi.

... Onu təvazəkar adlandırmak olmazdı, hətta bir qədər de özündən razı idi. Və buna onun haqqı var idi. Ona görə ki, qazandığı uğurların hamısı özünə məxsus idi. Hamısı parlaq, qeyri-adı, sünülikdən uzaq idi. Və hamısı böyük istedadla yanaşı, möhtəşəm zəhmətin neticəsi idi.

Rüstəm Əliyev 1929-cu il yanvarın 13-də Şəmkir rayonunun Morul kəndində dünyaya gəlmış, həmin kənddə dahi Nizaminin adını daşıyan orta məktəbi bitirmişdi. Mən eminəm ki, onun gələcəkdə böyük nizamiyünas olmasına oxuduğu məktəbin məhz Nizaminin adını daşıması müüyən təkan vermişdisə, fars dilini

dərindən öyrənməsinə də Nizaminin fars dilində yazması səbəb olmuşdu. Orta məktəbi bitirib 1946-ci ilde Bakıya gəlir, universitetin şerqşünaslıq fakültəsinə daxil olur. Lakin bir il sonra imtahan verib Leninqrad Dövlət Universitetinin şərfləri tarixi olan şerqşünaslıq fakültəsinə girir.

Rus dilini demək olar ki, bilməyən kənd uşağı Leninqradda təhsilsə başladığı bir neçə il erzində görünməmiş bir süratle rus, fars, erəb, ingilis dillerini mükəmməl şəkilde öyrənir. Yalnız Şərqi dünyasının deyil, Qərbi də adəbiyyatını, tarixini, fəlsəfəsini mütləq edib kifayət qədər dərindən mənimməyir. Universiteti fərqlənənə diplomu ilə bitirdikdən sonra Leninqradda elmi tədqiqatla məşğul olur. 1954-cü ilde Sədinin «Gülüstən» əsərinin təqnid mətni» mövzusunda namizədlik dissertasiyası müdafiə edir, bir il sonra isə Moskvaya davət olunub, SSRİ EA Şerqşünaslıq İnstitutunda elmi tədqiqat işlərini davam etdirir. Bir tərəfdən dünya şerqşünaslığının tarixini öyrənir, digər tərəfdən dəyərli məqalelər yazır, dünyanın müxtəlif ölkələrində dərc etdirir, eyni zamanda bir sira memləkətlərə elmi ezməziyyətlər gedir, 1964-cü ilde Tehran Universitetində, 1965-ci ilde ABŞ-in Harvard universitetində fars və ingilis dillərində mühazirələr oxuyur.

Rüstəm Əliyev 1968-ci ilde «Sədi Şirazinin poetik ərsinə bərpası problemi» mövzusunda doktorluq dissertasiyası müdafiə etdiğindən sonra şöhreti daha da artır. O, böyük şerqşünas- alim kimi dünyanın nüfuzlu elm mərkəzlərinə davət olunur. Misirdə, Pakistanda, İraqda, Hindistanda, Tunisda, İranda, Türkiyədə, Fransada, Ingilterədə müxtəlif dillərdə yüksək elmi-nəzəri sahəviyyədə mühazirələr oxuyur, elmi tədqiqat işləri aparır, həmin ölkələrin, ümumən dünyanın böyük şerqşünasları, elm xadimləri, dövlət adamları, yazıçıları, sənətkarları ilə həmsəhəb olur. Və məhz həmin illərdə Rüstəm müəllim böyük şiar, bu gün Azərbaycanın hem Cənubunda, hem də Şimalında artıq demək olar ki, hamının tanıldığı (o zaman isə hələ o qədər də məşhur olmayı) ustad Şəhriyarla görüşür. Bu görüşlərin nəticəsi olaraq Şəhriyarn aşağıdakı heyecanlı misraları yaranır:

Yatsın yava gözlər, hələlik bəxti oyadtım,
El arxama çatdıqda qəmə, qüssəni atdım,
Qardaş, soni tapdıqda dorin arzuma çatdım,
Sanki Bakını, Gəncəni verdin mənə qardaş,
Tapdim elimi, arxamı, qurban sənə, qardaş.

Sən təhlil alırsan məni, qardaş da sanırsan,
Minlər yad içində məni görçək də tanırsan,
Qəlbimde, dilimde nə sözüm varsa, qanırsan.
Rüstəm, Bakıdan söylə mənə, can sənə qurban,
Təbriz sənə layiq nədi, Tehran sənə qurban...

60-ci illər, xüsusilə həmin onilliyin ikinci yarısı şərqsünaslıqla əgər belə demək mümkünsə, Rüstəm Əliyev mərhələsi idi – işlədiyi SSRİ EA Şərqsünaslıq İnstitutunda onun namizədliyi SSRİ EA-nın müxbür üzvlüyü hazırlarındı, onu qiymətləndirirdilər, onunla hesablaşmışlardı, o isə özüne borabən bir şərqsünas-mətnşunas, yaxud geniş profilli şərqsünas-mütəxəssis görmürdü. Həm türkologiya, həm iranşunaslıq, həm də ərəbşunaslıq sahəsində araşdırılmalar aparır, nüfuzlu söz deyirdi.

... Əlbətta, belə gedə bilməzdi. Qabağından yeməyen, diplomatiyadan uzaq, daha çox elmine güvenen bir türk azərbaycanlı na qədər böyük elm adamı olsa da, Moskvada davam gətirə bil-məzdə. Rüstəm Əliyev sərbəst davranmağın cezasını çekdi, özü də bütün amansızlığı ilə çəkdi.

1971-ci ildə Moskvadan Bakıya qayıdır əvvəl Azərbaycan EA Əlyazmalar Fondunda ərəb əlyazmaları şöbəsinin, sonra bir neçə il Nizami adına Ədəbiyyat İnstitutunda nizamişunaslıq şöbəsinin müdürü, daha sonra isə Şərqsünaslıq İnstitutunda İran, ərəb, türk filologiyası şöbəsinin müdürü oldu. Həmin vəzifələrdə çalışdıqlı illərdə Rüstəm Əliyev Azərbaycan şərqsünalığı, xüsusilə nizamişunaslıq üçün böyük işlər gördü, feleyin zərbələrdən zəbun olmadı, özündə yalnız yaşamağa deyil, mənsub olduğu xalq üçün yazış-yaratmağa, mütəxəssislər hazırlamağa gücləndi. Lakin eyni zamanda kədərlə, kükşün günlər də yaşadı ki, bunu hər necə olsa demək lazımdır.

Rüstəm Əliyevin özü danışındı ki, Bakıdakı kəmsavad həm-

karlarını mənim çətin vəziyyətimdən istifadə edib üstümə ayaq alanda Təbrizdən ustad Şəhriyarin təskinlik veren səsini eşidir, ürkəklənirdim:

Bir xəbər çatdı mənə Nuh-i-nəbi qarğışı tek,
İçərimdə biləsən qopdu nə tufan, Rüstəm!
Yandı bir ləhzədə xırmon kimi arzum, ümidim,
Canım ol yanğında yandıqca dedim «Can, Rüstəm!»

...Hizbi-şeytanın olan qoy səni ixrac eləsin,
Başa yazmış səni öz hizbinə Rəhman, Rüstəm!

Şəhriyar həmin şeirində dara düşmiş dostuna «sən qələm Rüstəmisen, can sənə qurban, Rüstəm!» - deyə müraciət edir, onu sinmamağa, mərdənə dayanmağa çağırırdı.

Əlbətta, başına gelən hadisələr Rüstəmi müəllimi sindirmədi, ancaq onun heyatında, yaradılığında öz izini ister-istəməz qoyma. O, həmin hadisələr barəsində danışanda hiss edirdim ki, əsər-bileşir, elmdən konarda keçən saatlar, dəqiqələr üçün heyfslənir.

Professor Rüstəm Əliyevin keşməkəşli, müərkkəb, eyni zamanda zəngin yaradılıqlı fəaliyyətini müxtəlif mərhələlərə ayırmak olduqca çətindir, çünki artıq qeyd olunduğu kimi o, enişli-yoxusu bir yaradılıqlı hayatı yaşamışdı. Lakin mənim fikrimcə, görkəmli alimin fəaliyyətdə üç mərhələ xüsusiyyəti diqqəti cəlb edir: 60-ci illər; 70-ci illerin sonu – 80-ci illerin əvvəlləri; 80-ci illerin sonu - 90-ci illerin əvvəlləri. Birinci mərhələdə Rüstəm Əliyev genişprofilli şərqsünas, mətnşunas, ikinci mərhələdə əsəsən nizamişunas, üçüncü mərhələdə isə daha çox şərqsünas, ic-timai xadim kimi şöhrət qazanır.

O, nizamişunaslıqla demək olar ki, inqilab etdi – böyük şairin «Xəmsə»sini çox zaman alayırımcıq tərcümələr əsasında «araşdırın» «tədqiqatçılar»dan fərqli olaraq Rüstəm Əliyev öz şəxşində haqqı nizamişunas obrəzini yaradı. Eyni zamanda müdrik, derin məzmunlu, ətraflı təhlilləri ilə «Xəmsə»nin (və ümumiyyətlə, Nizamının) həqiqi dəyərini, ideya-estetik möhtəşəmliliyini bir daha şairin mənsub olduğu xalqa (və bütün dünəyaya) çatdırıdı. «Nizami öz dövrünü qəmçılamaşıdır» deyən «niza-

mişünasları» Rüstəm Əliyevin görməyə gözü yox idi.

Azərbaycanın Şimalı ile Cənubu arasında yollar açılanda, yəqin ki, buna en çox sevinen professor Rüstəm Əliyev idi – mübəaliğəsiz demək olar ki, indiyə qədər həmin sahədə onun qədər böyük iş görmüş ikinci adam yoxdur. Təsadüfi deyil ki, Azərbaycan ictimaiyyəti Rüstəm Əliyevi Şimalda Cənub arasında körpü həssas etmiş, dilimizdə frazeliloji mənasını demək olar ki, hamının bildiyi «Rüstəm körpüsü» ifadəsi yaranmışdır. Çünkü indiki körpüler bağlı olanda «Rüstəm körpüsü» işləyirdi.

Rüstəm müəllim ömrünün son illerində Azərbaycan – İran ədəbi-mədəni münasibətlərinin inkişafı üçün əlindən gələni edirdi. Onun redaktorluğu ilə nəşr olunan «Şəhriyar» qəzeti, «Nizami Gəncəvi» jurnalı böyük alimin, ictimai xadimin illərlə öz qəlbində, beynində bəslədiyi hisslerin, fikirlərin məhsulu idi. Həmin mətbuat orqanları Rüstəm Əliyevin vaxtılıq öz öhdəsinə götürdüyü «körpü» səlahiyyətini yeni tarixi şəraitdə davamı idi.

... Rüstəm Əliyev şərqsünsənliyi sadəcə öyrənməmişdi, bu elm onun varlığına çevrilmişdi. Ərəb, fars, türk dünyasının üzvi vəhdatindən ibarət Şərq dənəsi (daha doğrusu, müsəlman Şərqi) Rüstəm müəllim üçün elə bir müdriklik məktəbi idi ki, o, həmin məktəbin bütün dərslərini almışdı. Yorulmadan, bezməden, məhəbbətlə, sevə-sevə...

Mən xatirəsinə həmisi eñiz tutduğum, əsərlərindən çox şeylər öyrəndiyim, surati gözlerimin önündən getməyən Rüstəm müəllim haqqındaki bu məqaləmi onun dostu, başqa bir böyük şərqsünsəmiz, rəhmətlik akademik Ziya Bünyadovun sözləri ilə bitirmək istədim: «Rüstəm bir möcüze idi...».

2004

MƏSİƏĞƏ MƏHƏMMƏDİNİN «TƏDQİQLƏR VƏ TƏRCÜMƏLƏR» KİTABINA ÖN SÖZ

XIX əsrin sonu – XX əsrin əvvəllerində dünya, birinci növbədə rus şərqsünsənliq elinin zəngin ənənələri əsasında formalasən Azərbaycan şərqsünsənliyi XX əsrin sonu - XXI əsrin əvvəllerində öz inkişafının yeni mərhələsinə qədəm qoymaqdadır. İkinci dönya mühərbiyəsindən sonra yetişmiş Ziya Bünyadov, Rüstəm Əliyev, Vaqif Aslanov ... kimi görkəmlə Azərbaycan «sovət şərqsünsəslərinin» tələbələri keçən əsrin son onilliklərindən başlayaraq öz sələflərinin görmüş olduğu böyük işləri sadəcə davam etdirməklə kifayətlenmir, bir tərəfdən milli müstəqillik düşüncəsinin total ideoloji təsiri ilə Azərbaycan şərqsünsənliq məktəbinin özünəməxsus metodoloji əsərlərini axtarır, digər tərəfdən, dünya şərqsünsənliyinin peşkarlıq texnologiyasına yiyələnməyə, çoxşəktrili elmi-ideoloji, siyasi maraqları səviyyəsinə qalxmağa çalışırlar.

Azərbaycan şərqsünsənliyinin, ənənəvi olaraq, üç istiqaməti daha çox inkişaf etmişdir: türkologiya, iranşünsənliq və ərəbşünləşmişliq.

XIX əsrin sonu - XX əsrin əvvəllerində (əslində 30-cu illərə qədər) bu sahələrdən ən populyar türkologiya idi, XX əsrin 30-cu illərindən sonra respublikaya ideoloji basqlıların nəticəsi olaraq (xüsusilə Azərbaycan genezisi ilə bağlı yanlış rəsmi müləhizələrdən irəli gələrkən) türkologiya, prinsip etibarla, yasaq edildi. Ve məhz bundan sonra iranşünsənliq karşısındakı «mənəsiz» inkişaf üçün geniş meydən açıldı... Azərbaycan şərqsünsənliyinin, ümumiyyətlə, şərqsünsənliğin əsərlərini təşkil etmiş ərəbşünləşmişliyə münasibət isə həmisi islam dininə rəsmi ideoloji münasibət-

la bağlı olaraq çox mürəkkəb xarakter daşımışdır ki, bu, ayrıca bir səhəbatin mövzusudur...

Azərbaycan iranşunaslığının son nəslinə aid kifayet qədər görkəmli bənə nümayəndəsinin – Məsiağə Məhəmmədinin «Tədqiqlər və tərcümələrini» hörməti oxucuların, xüsusilə şərqşünas-iranşunasların mühakimələrinə təqdim edərən səhəbəti bir qədər uzaqdan başlamağım təsdifü deyil... Azərbaycanın iranşunaslığı, obyektiv bir elm olaraq (sözün klassik mənasında!) böyük ehtiyacı vardır. «Azerbaiyan» sözünün etimologiyasından tutmuş Qətran Təbrizi, Xaqani, Nizamiyə, hətta İran mədəniyyətinin tənəzzül dövründə yaşışmış Saib Təbriziyyə qədər Azərbaycan türk düşüncəsi tarixinin öyrənilməsində iranşunaslığın gör-düyü (ve görəcəyi) iş heç bir digər sahə üzrə mütexəssislerin səlahiyyətində deyil. Lakin azərbaycanlış üçün bənə qədər zəruri olan iranşunaslıq araşdırılmaları o zaman metodoloji problemlər yaradır ki, türkologianın tarixi fakturasına da interpretasiya vermək iddiasına düşür... və bu zamanın inarşunaslıq öz meydənin buraxıb başqa meydanda at oynatmaq fikrinə düşən yalançı cəngavəri xatırladır. Onun hərbi-zorbaları, qeyri-adı təşbəhləri, mübaliğoları yalnız məsəlonun mahiyətinə aşına olmayan-ların başını gicelləndirir bilir.

Məsiağə Məhəmmədi, özünün bilavasitə müəllimi professor Rüstəm Əliyevin tasiri ilə iranşunaslıq araşdırılmalarını sözün geniş mənasında mətnşunaslıqlıdan başlamış, gənc yaşlarında poeziyada «hind üslubu»nun görkəmli nümayəndəsi Saib Təbrizinin yaradıcılığı barədə Azərbaycan ədəbiyyatşunaslığının dəyərli əsərlərindən birini yaratmaqla hələ neçə iller bundan əvvəl yetkin bir iranşunas-şərqşünas olduğunu təsdiq etmişdir. Lakin müəllimindən fərqli olaraq, Məsiağə Məhəmmədi elə ilk mükəmmal əsərində metnşunaslıq problemləri çərçivəsindən kənaraya çıxmış, müasir filologianın maraqları miqyasında elmi-nəzəri müləhizələrini irəli sürməyə çalışmış, rus-sovet şərqşünashığının ideya-məzmun özünməxsusluqlarından nəticə etibarilə imtina edən «farsdilli ədəbiyyat» eklektikasında zəruri difərensiasiya axtaran klassik şərqşunasların arxasında getməyə, farsdilli mətnin «etnik anatomiyasını» aşkarlamağa cəhd etmişdir.

Məsiağə Məhəmmədinin «Tədqiqlər və tərcümələr»inin əsası obyekti Azərbaycan ədəbiyyatıdır... O, İmam Qəzzalidən, Xacu Kirmanidən danışında səhəbatin əsas mövzusu Nizami, Kəlim Kasanidən bəhs edənən Saib Təbrizi olduğu kimi, müasir fars poeziyasına baş vuranda da mətləb böyük Şəhriyarin ədəbi estetik mövqeyiyidir. Azərbaycan türkçəsinə birinci növbədə məhz Baba Kuhı Bakuvını, Şəms Təbrizini, Şeyx Məhəmməd Xiyabani-nı tərcümə edir... Və bu ədəbiyyatşunas işini həm də bir ideo-loq- metodoloq kimi görən müəllif özünün səda bir ədəbiyyatçı deyil, aydın mövqeyi ilə seçilən ədəbiyyatşunas-mütəfəkkir olduğunu təsdiq edir.

Mənim derin inamıma görə, tarix elə getirib ki, Azərbaycanı həm türkoloqlar, həm ərəbşunaslar, həm iranşunaslar, həm də qafqazşunaslar öyrənməli olmuş, bu sahələrin her biri üzrə mütexəssisler azərbaycanlışaslığında həmin sahələrin yalnız uğurlarını deyil, problemlərini, qüsurlarını da görtürmişlər. Və Azərbaycan xalqının tarixi öyrənilidikcə türkologiya azərbaycanlışının nəinki metodoloji «qida mənbələri»ndən birinə, bütönlükdə onun kontekstində çevrilir. Odur ki, ister qafqazşunaslıq, ister iranşunaslıq, isterse de ərəbşunaslıq Azərbaycanı (onun tarixini) öyrənərkən türkologianın metodoloji nəzaratindən kənara çıxmamalı, «sərbəst» qərarlar qəbul etməməlidir. Məsələn, Nizami-nın yaradıcılığı ilə uzun müddət yalnız iranşunaslığın məşğul olması ucbatından böyük Azərbaycan (Türk) mütəfəkkirinin qədim (və ilk orta əsrlər) türk eposundan gələn ideya-estetik mənbələri, demək olar ki, unudulmuş, daha çox «Nizamidə türk sevgisi» kimi absurd bir müləhizə ilə kifayatlenmişdir. İran (fars-) dili Azərbaycan, ümumən türk ədəbiyyatı məhz Azərbaycan, ümumən türk ədəbiyyatı olsa da, onun müəyyən ideya-məzmun, poetika-forma özünməxsusluqları vardır ki, bu da nəinki yalnız həmin ədəbiyyatı, bütönlükdə İran (fars-) dili ədəbiyyatı milli sərhədlər qoymadan uzun illər iranşunas-filoloqların bölünməz tədqiqat obyeketine çevirmişdir: Rüdəki, Firdovsi, Xaqani, Nizami, Ömer Xəyyam, Sədi Şirazi, Celaləddin Rumi, Əmir Xosrov Dehlevi, Əbdürəhman Cami, Saib Təbrizi... kimi müxtəlif etnik-kulturoloji regionlarda, müxtəlif ideya-estetik dövrlərdə ya-

şəmisi böyük sənətkar-mütəfəkkirləri birləşdirən, yeqin ki, təkcə onların hansı dilə üstünlük verması deyil, eyni zamanda linqvistik poetikaları, bir-birlərinə yaxından və ya uzaqdan ideya-mündərəcə, sütjət-poetexnologiya təsirləridir. Və klassik şərqşünaslığın əsaslandığı belə bir metodoloji müddeə da gərək yanlış olmasın ki, bu cür daxili birlik müəlliflərin milli mənsəbini yoxitəndən asılı olmayıraq orta əsərlər ərəb, fars- və türkəlli ədəbiyyatın ümumun ruhundadır... Odur ki, istenilen şərqşünas öz tədqiqat obyektinə ciddi (və kompleks) yanasharkən qlobal bir paradox qəsəbədən qalır: bir tərəfdə milli (regional) müəyyənlik, yəni aydın əlamətləri ilə seçilən ərəb, fars, türk özünəməxsusluqları; o biri tərəfdə eyni dərəcədə aydın görünən ümumi cəhətlər, ideya-estetik universallıqlar... Və mədəniyyətlərin qarşılıqlı asılılığının qəribə bir iyerxiyası:

Ərəb ədəbiyyatı

Fars ədəbiyyatı

Azərbaycan (ümumən türk) ədəbiyyatı

ərəb dili

fars dili

türk dili

Ərebler ərəbcə, farslar həm farsca, həm də ərəbcə, türklər isə həm türkçə, həm farsca, həm də ərəbcə yazırlar. Bunun səbəbi nədir? Dillərin bir-birindən fərqli nüfuz seviyyələrimi, yoxsa xalqların bir-birindən fərqli ünsiyətə girmək qabiliyyəti, mili düşüncənin (mədəniyyətin) dünyaya maraq genişliyi mi?..

«Tədqiqlər və tərcümələr» müəllifi yalnız konkret problemlər deyil, eyni zamanda mücərrəd paradosksları qarşısındadır. Bunu nələr mən eminəm ki, Azərbaycanda öz metodoloji mövqeyini dəqiqləşdirmək dövrү yaşıyan şərqşünaslığın, xüsusilə iranşünaslığın inancı daxili paradosksları, problemləri nə qədər çox (və bundan sonra hələ artmalı) olsa da, Masiağə Mehəmmədi kimi öz kamilliğin dövrüne qədəm qoymuş mütexəssislərin araşdırmaları şərqşünaslığın «mübhəmələrini» aydınlaşdırmaqdır, xüsusilə Azərbaycanın Şərqi dünyasındaki tarixi mövqeyini müəyyənəşdirməkdə keyfiyyətə yeni mərhələnin əsaslarını yaradacaqdır. Bu isə həmişə tavazökər tədqiqlərdən. Tərcümələrdən başlayır...

2004

ƏDƏBİYYAT - ƏDƏBİYYATA QƏDƏR VƏ ƏDƏBİYYATDAN SONRA

*Ü*mumiyyətlə mən o fikirdəyəm ki, ədəbiyyatın özü kimi onun barəsində gedən söhbət də mümkün qədər ideologiyadan uzaq olmalıdır – ancaq bu zaman ədəbiyyat öz həqiqi keyfiyyətində meydana çıxır ve milli ictimai idarə sisteminde ancaq bir “diplomatıya”nı – bədiiliyi intixab edir: ədəbiyyatın ideolojileşməsi (və həmin kontekstdə milli məzmundan möhrum edilməsi) hərbinin ideolojileşməsi kimidir, – bu da görünməmiş faciələrə getirib çıxarıır.

Müasir Qafqaz ədəbiyyatlarında ideolojileşmənin əsas mənəbəyi kimi din, əsas keyfiyyəti kimi millətçilik (elbəttə, adət etdiyimiz mənfi mənədə yox, kifayət qədər neytral monada) diqqəti çəkir. Lakin Qafqaz ədəbiyyatları müxtəlif mənşəli olduqlarına, müxtəlif tipologiyalarda formalasdıqlarına görə həmin münasibət müxtəlif xüsusiyyətlərə malikdir. Azərbaycan ədəbiyyatının ideolojileşməsində İslam dininin tasiri cuizdür, hətta demək olar ki, yoxdur, bununla belə, onu (İslam dinini!) 30-cu illerde və eslinde, sonralar da İslamın amansız təqib edilməsi, heç bir etnik-idraki sebəb olmadan ateşpərestliyin təbliği (Azərbaycan – odlar yurdur, bu şərəfi şanlı diyar!... və s.) sosializm realizminin ortodoksal məzmununda “mənimsənilmesi”... nəticə etibar ilə, analitik şəkildə dərki mümkün olmayan mürəkkəb, sinkretik “ideyalar sistemi” yaratmışdır ki, həmin sistemi bu gün milli-tarixi maraq öz kütləvi inqilabi gücü ilə hərəkətə getirir. Müasir Azərbaycan ədəbiyyatının dini-ideoloji istinadının olmaması onun keyfiyyətində millətçiliyin zəif, bir sıra hallarda isə türk ədəbiyyatlarının hamisində az və ya çox dərəcədə özünü göstəren patriarxal məzmunda temsil olunmasına getirib çıxarılmışdır. Və bu da imkan vermişdir ki, İ.Şixli, İ.Hüseynov, M.Sü-

leymanlı... xətti ilə öz tarixi epos dayağını bərpa etsin – epos dayağının müəyyən olunması, professional dərki isə haqqında danışılan meylin Azərbaycan ədəbiyyatında yayılmasına əsaslı şəkildə mane olur, Azərbaycan ədəbiyyatını ideolojiləşməkden müəyyən mənada xilas edir.

Ermeni ve gürcü ədəbiyyatlarında ise məsələ başqa cürdür...

Ermeni mədəni-ictimai təsəkküründə xristian eqoizmini həmisi güclü olmuşdur, lakin bu eqoizm ümumən xristian mədəniyyətinə, demək olar ki, heç na vermemişdir, çünki erməni (Qriqoryan) kilsəsi tarix boyu milli illüziyalarla məşğul olub, bizim günləre ancaq və ancaq artıq hamının zahlesini tökmüs, “əzabkəs erməni xalqı” obrazını getirib çıxarmışdır – kilsənin erməni xalqı (ədəbiyyati, incəsənəti və s.) üzərində hegemonluğunu nəticələnmişdir ki, xalq öz epos təsfüküründən, demək olar ki, bütünlükle məhrum olmuş, qonşu xalqlann ədəbiyyatını, mədəniyyətini teqlid etmək, mənimsemək ehtiyacı qarşısında qalmışdır. Və kilsə hətta buna mane olduğunu tarixən mütləqqi erməni ədəbiyyatı kilsədən (bir sırə hallarda issə ümumiyyətə ermənistandır!) kənarada, adətən başqa dillərdə yaranmışdır. Şübhəsiz, erməni ədəbiyyatının və ümumən mədəniyyətin tarixindən mütləqqi dövr XVI əsrden sonra başlamış, XIX əsrin ortalarına qədər davam etmişdir, – hemin dövrə Azərbaycan intibahının təsiri ilə ümumən erməni mədəniyyəti kimi erməni ədəbiyyatı da kilsənin tezyiqindən xilas olmağa imkan tapmışdır. Bununla belə, XIX əsrin ortalarından etibarən kilsə yenidən öz selib yürüşüne başlamış, elastik təbiətə malik olduğuna görə, bütün ictimai-siyasi hərakətlərə təsir göstərmiş və bu gün de təsis göstərməkdə davam edir. Erməni kilsəsinin ən böyük xidməti ondan ibarət olmuşdur ki, Azərbaycan İntibahının erməni mədəni-ictimai təsəkküründə doğurduğu çevrilişi, nəhayət ki, erməni xalqına güzəştə getmiş və hətta onu da dekorasiyasına, bir sırə hallarda issə birbaşa eləmatinə çevirmək iddiyasına düşmüşdür.

Müasir erməni ədəbiyyatında ideolojiləşmə özünü ekletik şəkildə göstərir – bu və ya digər uydurma, yaxud yarımyurdurma “tarixi” faktlar “milli” xristian eqoizmi ilə birləşdirilir və özünə-məxsus şəkildə “milli tarix fəlsəfəsi” yaradılır ki, bu da nəticə etibarə ilə, vaxtilə kilsənin yaratmış olduğu “əzabkəs erməni

xalqı” obrazının müasirlesdirilməsindən başqa bir şey deyildir. Lakin nəzərə alımaq lazımdır ki, erməni ədəbiyyatundakı ideolojiləşmənin eklektikası dərhal dərk etmən çotdır, çünkü artıq hemin ekletika psixoloji müeyyənlik kəsb etmişdir. Məsələn, V.Petrosyanın, S.Kaputikyanın, daha vulqar şəkildə Z.Balayanın əsərlərinde uydurma və yarımyurdurma ilə “milli” xristian eqoizm kifayət qədər ustalıqla əlaqələndir: bu yazıçılar “qəddar türklər” tərəfindən “ailesi məhv edilmiş, vətəndən didərgin salınmış” erməniin obrazını təqdim etməkdən mahirdirlər.

Əlbəttə, müasir erməni ədəbiyyatı ancaq anti-ədəbiyyatdan ibarət deyil – XVI əsrdən XIX əsrin ortalarına qədərki dövrü estetik ideyaları erməni ədəbiyyatının “xilas”i üçün daxili bir potensiya kimi mövcuddur və bu potensiya Qrant Matevosyanın bezi əsərlərində özünə müəyyən qədər hiss etdirir...

Erməni ədəbiyyatı erməni kilsəsinin təsirini ruhi terror kimi qəbul edir, hər şeydən əvvəl ona görə ki, kilsə öz həqiqi funksiyası ilə deyil, tarixən qazanmış olduğu her cür “diplomatik” fealiyyətə meşğuldur – müasir erməni ədəbiyyatı ise hemin “diplomatiya”ya xidmət edir.

Gürcü ədəbiyyatında ideolojiləşmə kifayət qədər “ağır” gedir və özünün mehər ideolojiləşmə olduğuna her halda hiss etdirir, eyni zamanda erməni yazıçısından fərqli olaraq gürcü yazıçısı bu halda öz subyektiyi aydın nəzərə çarpdır və princip etibarı ilə ideolojiləşmənin masuliyətini öz üzərinə götürür – N.Dumbadzénin, O.Cılıadzənin romanlarından kimi. Bununla belə, mənə ele galır ki, Otar Cılıadze daha çox “ideoloq” kimi çıxış edir və ideolojiləşmənin masuliyətini N.Dumbadzeyə nisbetən daha az öz üzərinə götürür, – O.Cılıadzənin “xristian məntiqi” bir sırə hallarda onun “gürçü məntiqi”ni kölgədə qoyur. “Mənimle rastlaşan hər kes...” romanı bu cəhətdən diqqətə dənən “çox çəkir – əsərin mərkəzində Anna-Annetta-Marta xəttitə (və demək olar ki, bütünlükle xristian məzmununda) mövcud olan “xeyirxalıq” ideyaya dayanır və bu ideyanın daşıyıcıları, xüsusilə Anna və Anneta (yene de xristian məntiqi ilə) fiziki-ictimai mövcudluqdan məhrum olmuşlar. Anna birinci ərindən sonra daha iki kişinin hissiz-duyğusuz arvadı olur. Annətinən başına isə daha şərəfsiz bir iş gelir, lakin yeno de eyni hissizlik

və duyusuzluq... "Xeyirxahlıq" əsərde "əbedi xilas" ideyası ilə "möhkömlərin" və müellif "xeyirxahlığın" "əbedi xilas"ına mislik "nidalar"la "nail olur". Hətta sosialist inqilabı da cəmiyyətin ruhunun "xristian xilası" kimi mənalandırılır ki, bu məninqin izahında mən çotinlik çekirəm...

"Menimlə rastlaşan her kəs..." müellifini başa düşmək, bəlkə də, mümkün idi – əlbəttə, əger "borçalı kişi" olmasayı... Gece, kənddə hamı yatanadən sonra "borçalı kişi" Annanın evinə golir və həmin evi tərk edəndə Annanın həlak olmuş (Car-Balakoni "azad" edəndə) erindən olan oğlu Georq beşikdə fikirleşir ki, "anam azad oldu!" Və məsələ burasındadır ki, "borçalı kişi" gürçü nizamını yox, xristian nizamını pozur, özü də bilmədən, əslində, qeyri-real mənəvi-əxlaqi anomaliya kompleksinin daşıyıcısı olan "yalançı Makabeli" nəslinin meydana çıxmamasına şərait yaradır. Həmin "borçalı kişi" cyni zamanda öz real etnik mənəvi-əxlaqi keyfiyyəti ilə "xeyirxah"lıq qarşı durur, hətta onun fiziki qatılı kimi çıxış edir və Georq həmin kişini ölüm məleyi – Əzrayıl kimi qəbul edir... O.Çiladze real hadisələrin natural münasibətini xristian motivləri, sxemləri ilə qəlibə salır və nöticə etibarı ilə, qeyri-xristian olun her şeyi nəzərdən salmağa qədər dayaz mühakimələr yürüdür.

...O.Çiladze "yeni Gürcüstan" ideyasını ortaya atır, yene de xristian katarisisi keçirmiş, günahlardan temizlənmiş "ideal" bir Gürcüstan!.. Və yəqin ki, ələ bir Gürcüstan ki, "borçalı kişi" onun qapısından (geçənlər!) içəri gira bilməsin!

Gürcüstan – Qruziya – qadın cinsindədir, Ermenistan – Armeniya da qadın cinsindədir. Azerbaycan isə, hər ikisindən fərqli olaraq, kişi cinsindədir və bu "borçalı kişi" məhz Azerbaycan deyilmil?..

Ədəbiyyat öz mürəkkəb tarixi vezifəsini o zaman həyata keçirir ki, bu və ya digər milli ictimai təfəkkür həqiqi ədəbi idaraka ehtiyac duysun – ədəbiyyat ədəbiyyatda qədər və ədəbiyyatdan sonra ancaq və ancaq öz xilasına, necə deyərlər, ekologiyasına möhtacdır. Qafqaz xalqları bu gün mədəniyyətə öz həqiqi keyfiyyətində görsən ne dərəcədə ehtiyac duyurlar və ümumən ehtiyac duyurlarını?..

1990

FƏRHAÐ AGAÇADƏNİN (ŞƏRQLİ) “TÜRK DİLİNİN DİRİLMƏK VƏ ZƏNGİNLƏŞDİRİLMƏK YOLLARI (TÜKƏNƏKLƏR)” KİTABINA ÖN SÖZ

XIX

yüzilliyin sonu XX yüzilliyin əvvəllərində türk dünyasında milli özünü-fadəl hərəkatı, o zamana qədər görünməmiş (və sonrakı mərhələlər üçün da örnək olan!) bir seviyyəyə yüksəldi.

Siyasi bütövlüyünü itmiş, dünyanın müasir texnologiyalarından geri qalmış böyük bir xalqın ziyanları milli mənlik şüurunun inkişafı uğrunda mücadiləyə qalxdılar. Onlar inanırdılar ki, məktəblər açıb camaati maarifləndirməklə, mətbuat nəşr edib ideoloji təbliğat aparmaqla, cəmiyyətlər qurub müxtəlif problemləri müzakirəyə çıxarmaqla xalqın tarixi menliyini özünə qaytaracaqlar...

Türkərin milli manafelərinin müdafiə edəcək, türk insanının vətəndaşlıq hüquqlarını qoruyacaq heç bir dövlət, demək olar ki, qalmasındı; na İran, na Rusiya, na da Osmanlı türk dövlət idi. Ona görə də türkərin sosial-siyasi, mədəni-mənəvi problemləri ilə xalq içərisində çıxmış ziyanlılar məşğul olurdular. Onlar öz vətənlərində deyil, xaricdə – müxtalif Şərqi və Qərb ölkələrində (və müxtəlif dillərdə) təhsil almışdılar... Ancaq hamisının daxilində milli vətənparvarlıq hissəsi güclü idi... Və tamamilə təbii idi ki, XIX yüzilliyin sonu XX yüzilliyin əvvəllərində formalılmış türk ziyanları bir yox, bir neçə sahəde çalışırdılar; onlar həm tədqiqatçı, həm pedaqoq, həm journalist, həm də ictimai xadim idilər.

Azerbaycanda sovet hakimiyətinin qurulduğu ilk illərdə həmin ziyanlılar nəslə öz fealiyyətlərini əsasən davam etdirildilər; hər şeydən əvvəl ona görə ki, gənc sovet dövləti milli ziyanları (və

onlar vəsaitəsilə xalqın) hörmətini qazanmaq istəyirdi; ikincisi, onlarla (milli ziyyahları) hesablaşmaq lazımlıydı; üçüncüsi isə, sovetləşmə hərəkatının beynəlxalq nüfuzunu təmin etmək, ona bəynəlmiləci imic qazandırmaq ehtiyac vardı... Ümumiyyətlə, XX yüzilliğin 20-ci illərində Azərbaycanda yalnız o ziyyahlar təqib olunurdular ki, sovet hakimiyətinin bilavasitə düşmənləri idilər; liberal mövqə tutan, siyasi intriqalara qoşulmayan, ənənəvi milli demokrat, maarifçi nüfuzunu qoruyub saxlayan ziyyahlar 30-cu illərə qədər fəaliyyət göstərdilər. Və artıq «öz kadrları»ni yetişdirən sovet sosialist dövləti həmin illərin əvvəllərindən onlara qarşı amansızlı mührəzəyə başladı. Bu mührəzə yalnız milli ziyyahları fiziki olaraq məhv etməklə bitmədi, onların bir neçə on il ərzində yaratdıqları milli mənəvi sərvət, mədəniyyət ideologiyası, ümumtürk kontekstində düşünmək təcrübəsi də yasaq edildi. Ən böyük zərəbə özünüdürək (və özünüfadə!) hərəkatına dəydi...

Azərbaycan türk ziyyahlığının tanınmış nümayəndələrindən olan Farhad Ağazadə (Şerqli) 1931-ci ildə vəfat etdiyindən irəli sürdüyü, həyata keçməsi uğrunda mührəzə apardığı ideyaların necə amansızlıqla yasaq edildiyini görməsə də, öncədən duymamış deyildi. Heç olmasa ona görə ki, 1926-ci ildə keçirilən (və F. Ağazadənin de feal iştirak etdiyi) I Türkoloji qurultaydan sonra sovet dövlətinin türkçülük məfkurəsinə mənfi münasibəti özünü göstərməyə başlamışdı.

F. Ağazadə kim idi?

Farhad Rəhim oğlu Ağazadə 1880-ci ildə Şuşada doğulmuş, 1900-cu ildə Zaqafqaziya (Qorı) müəllimlər seminarını bitirib Bakıda, Şuşada, Gəncədə, Xaçmazda müəllimlik etməklə yaşı, ana dilli təhsilin inkişafı uğrunda ardcıl mührəzə aparmışdır. Proqramları, darslıkları tərtib edən, ana dilinin tədqiqi ilə məşğul olan F. Ağazadə jurnalçı fəaliyyəti də göstərmiş, 20-ci illərdə müxtəlif mətbəut orqanlarında çalışmışdır.

O, hər şeydən əvvəl, ana dili müəllimi idi. Və türk (Azərbaycan) dilinin praktik problemlərinin (əlifba, orfoqrafiya, terminolojiya, söz yaradıcılığı və s.) həlli üzərində işləyirdi. Tərtib etdiyi program, derslik və lüğətlər, yazıb çap etdiriyi məqalələr

həmin problemlərə həsr olunmuşdu.

«Ne üçün əreb hərfəri türk dilinə yaramır?» (Bakı, 1922) kitabı, Ümumittifaq Mərkəzi Yeni Türk əlifbası Komitəsindəki fəaliyyəti, tərtib etdiyi əlifba layihələri və s. göstərir ki, F. Ağazadənin uğrunda mührəzə apardığı əsas məsələ yeni türk əlifbasının qəbulu idi. Onu bu sahədən idmətlərinə görə böyük Mirzə Fətəlinin en səmimi davamçısı saymaq olar. Sovet ideologiyasının milli dillərə münasibətindəki «diplomatik» nüanslara baxmayaraq, F. Ağazadə yeni əlifbanın qəbuluna milli ziyyah mövqeyindən yanaşındı. Və bu ardıcıl mövqə özünü söz yaradıcılığı məsələsinə münasibətde də göstərirdi. 1923-cü ildə yazdığı «Türk dilinin dirilmək və zənginləşdirilmək yolları (tükənəklər)» eseri F. Ağazadənin (və 20-ci illər Azərbaycan ziyyahlığının) ana dilini düşdürüyən ağır vəziyyətdən çıxarmaq üçün hansı qərara gəldiyini kifayət qədər aydın oks etdirir. «Dilçilərə, idarəcilərə və istihalələrlə qolaqlıq edəcək» eserinə əsas ideyası bundan ibarətdir ki, türk dilində söz yaradıcılığı (ümumiyyətlə, lügət tərkibinin zənginləşdirilməsi) türk mənşəli söz köklərinə tükənəklər (şəkilçilər) artırmaqla getməlidir. Və ana dilinin yaşaması, inkişaf etmə yolu olan həmin prinsipa, çox tövssəf ki, orta əsrlərdə emal edilməmiş, dil təfəkkürünün «tənəbəlliyyi» ucbatından çoxlu yad sözlər işlədilmiş, ana dilinin təbiəti pozulmuşdur...

«Türk dilinin dirilmək və zənginləşdirilmək yolları (tükənəklər)» eserinin əsas ideyası müəllifin çap olunmuş müxtəlif yazılırdına əksinə təpsis tapa, eserin özü nədenən naşr edilməmişdir.

«Tükənəklərin nəşri» ideyası görkəmli Azərbaycan ziyyahlığı, içtimai-siyasi xadim, türkoloq Həsən Həsənovə (Əzizoglu) mənsubdur. O, əsəri əvvəl özü çap etdirmək fikrində olsa da, sonra bu şərəfli işi mənə hevələ etdi. Əlyazmasının surətini göndərdi... Və men bu etimadına görə Həsən müəllimə minnətdarlığını bildirirəm.

«Tükənəklər» müasir dilçilik seviyyasından baxanda artıq keçilmiş mərhələ olsa da (məsələn, bir şəkilçinin müxtəlif fonetik variantlarının müxtəlif şəkilçilər kimi verilməsi), əsas ideyası olduqca aktualdır.

KÜR ÜSTÜNDƏ KƏSƏMƏN... VƏ ONUN YAZICI ÖVLADI

Mənim dərin inamıma görə, Fərman Eyvazlı bir yaziçı kimi «Qaçaq Kərəm»dən başlayır və «Qaçaq Kərəm»də qurtarır, ona görə yox ki, «Qaçaq Kərəm»da qədər heç nə yazmayıb və ondan sonra da heç nə yazmayaq – yazıb və şübhəsiz ki, yazacaq, ancaq məsələ orasındadır ki, Fərman Eyvazlı «Qaçaq Kərəm»də Azərbaycan ədəbiyyatının tarixi stixiyası duyar, ona qoşular və müasir ədəbi-ictimai idrakda mövqə qazanır...

«Qaçaq Kərəm» oşrımızın ortalarında Azərbaycan ədəbiyyatında, xüsusilə nəşr təfəkküründə baş vermiş çox güclü təbəddülatın nöticəsi olaraq meydana çıxmışdır – gündə bir «yeni mövzu» axtaran sosialist ədəbiyyatının süqutu tədricən əbedi mövzulara qarşısalınlınməz ehtiyac hiss etdirirdi və bu ehtiyacın ilk böyük faktı «Deli Kür» oldu: əslində «Deli Kür» tamamilə «başqa məqsədlə» yazılmışdı – burada xalqın Avropa məzmunundan «maariflənməsi» prosesi eks olunmali idi, ancaq milli estetik təfəkkürün özünüfədə stixiyası yazıcıının (və deməli, sosializm realizmi təsəkkürünün) «planından güclü çıxdı. Və İsmayııl Şixlinin böyüklüyü də onda oldu ki, həmin stixiya, əvvəla, məhz onun yaradıcılığında təzahür etdi, ikincisi isə, deformasiyasız təzahür etdi. «Deli Kür»den sonra Azərbaycan xalqının əbedi etnoqrafik-estetik həqiqətlərini eks etdirən stixiya, nə qədər paradoksal olsa da, kütlüvileşmedi – bu isə o demək idi ki, tarixi «mənece» ancaq sosializm realizminin təzyiqinin nöticəsi kimi yaranmamışdı, daxili təbəddülatın, milli-mənəvi özünütəşkildəki anomaliyənin, pozulmanın faktı idi. «Qaçaq Kərəm» həmin stixiyannı «Deli Kür»dən sonra reallaşdırıq çox az əsərlərdən biri oldu - milli epos təfəkkürü həmin romanda bir daha bizi epik hə-

qişələrimizlə üz-üzə gətirdi. Söhbət hələ onda deyil ki, müelli-fin epos «ifəx» məharəti na seviyyədədir – o, pis, ya yaxşı «ifəçi»dir; söhbət ondadır ki, epos «ifə edilir»...

Deli Kürün kənarında bir kənd var idi – Qıraq Kəsəmən... Ağstafa rayonunun indiki kəndlərindən çoxu Qıraq Kəsəməndən köçmədi. Və bir vaxtlar bu kəndin qalan əhalisini də təzə yera köçürdü - Təzə Kəsəmən meydana gəldi, Köhnə Kəsəməninse xarabalıqları qaldı... Fərman Eyvazlı texminen bir əsr bundan əvvəl həmin kənddə boy-a-başa çatmış Qaçaq Kərəm haqqında danişir və bu roman – söhbət bitib tukənmir. Fərman Eyvazlıdan əvvəl Qaçaq Kərəm barədə an maraqlı söhbəti el sənətkarı Qəmli Söyüն edərdi – həmin söhbəti hər dəfə bir cür başlardı, ancaq hər dəfə eyni cür qurtardı:

Ay həzərat, agha olun
Yarandı mordana Kərəm,
Atasundan artıq olub
Çatdı ad-sana Kərəm..
Şənин bu hünerini
Yazuram dastana, Kərəm...

Qəmli Söyüն Qıraq Kəsəmən barədə nə vaxtsa mövcud olmuş ayrıca bir ölkə kimi danişirdi – Qaçaq Kərəm bu ölkənin həm ağası, həm nökeri idi; həm vuran-tutanı, həm vurulan-tutulanı idi və həmi buna inanırı - heç görmədim ki, kimsə beş-altı kilometriklikdəki xarabalıqları ağlına gotirib «epos yuxusu»ndan aylınsın. Çünkü ya özü, ya da ata-anası, ya da heç olmasa baba-nənesi Qıraq Kəsəməndə doğulmuş, ömr sürmüş bu adamların daxilində də köhnə Kəsəmənin xarablığı kimi bir «xarabalıq» var idi.

Mən bilmirəm Fərman Eyvazlı Qəmli Söyüün söhbətlərini eşidib, ya yox, orası bilirəm ki, Fərman Eyvazlından daxilində həmin «xarabalıq» var – bu, onun epik keçmişidir, bu, bir xalqın epik keçmişidir və ondan qaçmaq mümkün deyil...

«Qaçaq Kərəm»ı vaxtilə tanqid edənlər məhz məsələnin bu cəhətinə başa düşməmişdilər: Fərman Eyvazlıdan «Data Tutaş-

xıxına istəmisdilər, ancaq nəzərə almamışdilar ki, «Data Tutaş-xıxının xristian məntiqi ona nə qədər yaddır. «Qaçaq Kərəm»dəki türk epos təfəkkürü onənəsi müəllifi Çabua Amircibici kimi «mühəkimilər», fəlsəfi «ümmünləşdirmələr» yox, konkretliye, «nationalism»a çəkir və Fərman Eyvazlı əhvalatlarda, hadisələrdə bütövləşən qəhrəmanın arxasında gedir – həm də nəzərə alaq ki, bu hadisə və əhvalatlar on qədim türk epik təfəkkürünün modelləri əsasında formallaşmışdır; bunları yazıçı uydur-mamış, tarixi tipologiyasında «bərpa etmişdir».

Qaçaq Kərəm kimdir? XIX əsrin ikinci yarısı XX əsrin əvvələlərində yaşamış, bütün Qafqazda məşhur olmuş xalq qəhrəmanıdır – konkrət təxli taxtının şəxsiyyətdir... Lakin bu, məsələnin bir tərifidir... Qaçaq Kərəm eyni zamanda «natural» metaforadır – Oğuz xandır, Koroğlundur... Onun şəxsiyyəti, fəaliyyəti real olduğunu qədər də qeyri-realdır və Fərman Eyvazlinin bir romançı kimi on böyük xidməti, görünür, bu iki cəhəti – fərdi realılıqla universal (epik) qeyri-reallığın harmoniyasına tapa bilməsindən ibarətdir: müəllif tamamilə düzgün nəticə çıxarıır ki, həmin harmoniyani yaradan dövrün etnoqrafik məzmunundan...

Fərman Eyvazlı «Qaçaq Kərəm»də dövrün tarixi mənzərəsini bərpa etməyə çalışır – arxiv materiallarını araşdırır və qəribə bir ehtirasla özünü epik həqiqətin məhz tarixi həqiqət olduğuna inandırmaq isteyir; belə məqamlarda o, nə qədər sadələvh Görünürsə bir o qədər də xalqın epos dünyasına sədəqətlə görünür. Və bu sədəqət mülliəfin intonasionunu idarəedir, onun təhkkiyə sürətini epik sürətə yaxınlaşdırır.

Qaçaq Kərəm həm Koroğlundur – dövrün Azərbaycan mühi-tində manəvi etnoqrafik nizam yaratmağa cəhd edir, həm Ko-roğlu deyil – hər şeydən əvvəl ona görə ki, Kərəm qaçaqdır və bu qaçaqlıq «fəlsəfəsi» Fərman Eyvazlinin romanında kifayət qə-dər dərindən araşdırılır... Kərəm kimdən qaçırl? Qan düşmənlərindən qaçırl, hökumət divanından qaçırl və başlıcası, namərd dünyadan qaçırl... Kərəm hara qaçırl?.. Epik təfəkkür çox-çox qə-dim zamanlardan beri bu suala «aydın» bir cavab vermir – Fərman Eyvazlı da burada dayanır...

«Qaçaq Kərəm»da epik təfəkkürümüzün tarixi zənginliyi

əks olunur, ancaq bu, o demək deyil ki, müəllif dildə-ağızda gə-zən, dəstənlaşan əhvalatlar köçürür - bu cür düşünmək tamamilə yanlış olardı: Fərman Eyvazlinin romanı, artıq qeyd etdiyim kimi, əsirizm ortalarından sonrakı milli estetik təfəkkürün məhsuludur, müasir əsərdir. Və epik zənginlik Fərman Eyvazlinin tekce yazılılığındır, «İfa»sında deyil - onun bütövlükde şəx-siyyəti bu cür zənginliyin məhsuludur ki, «İfa»sına, yazılılığına da buradan keçir.

«Qaçaq Kərəm» bitməmiş (va heç zaman bitməyəcək) romanıdır, onun müəllifi isə bitib-tükənməyən yazıçıdır, epik dün-yamızını adadımdır...

Menim dərin inanıma görə, Fərman Eyvazlı bir yazıçı kimi «Qaçaq Kərəm»dən başlayır və «Qaçaq Kərəm»də qurtarır, ona görə yox ki, «Qaçaq Kərəm»a qədər heç nə yazmayıb və ondan sonra da yazmayacaq - yazıl və şübhəsiz, yazacaq, ancaq məsələ orasındadır ki, Fərman Eyvazlı «Qaçaq Kərəm»də Azərbaycan ədəbiyyatının tarixi stixiyasını duyur, ona qoşulur və müasir ədəbi-ictimai idrakda mövqə qazanır...

1991

BİLİRŞƏNMİ, ÜRƏYİMĐƏN...

Teymur Bünyadov nəzərimdə Azərbaycan EA-nın müxbir üzvü, Azərbaycan parlamentinin deputati olmaqdən daha çox, gözəl bir insandır... Onu yaxşı alım, yaxşı icimai xadim eləyən birinci şərt də, eله bilerəm ki, gözəl insan olmasındır - belə insanlar na işlə maşqul olsalar, əllerindən ancaq yaxşı iş çıxar. Cünki ürək adamlarıdır, xeyri xahidirlər.

Teymur müəllime mənata da deyə bilerəm, emi də, dayı da... Və neçə illərdür ki, onu tənyirəm, hər görüşəndə bir-biri-mizənə demişikse zarafatla demişik. Məndə belə bir yəqinlik var ki, Teymur müəllimlə heç vaxt ciddi (əslində qurul) danışa bilmərem. Neca ki, bir vaxtlar atamla danışmamışam, neca ki, emimlər, dayılarımıla danışmırıram...

Bir dəfə Teymur müəllimlə Akademiyanın başında görüşdü... «Nətarisən, dərdin alem!...» «Sağ ol, ay qağı!» «Görünmərsən, a...» «A Teymur müəllim, görünəm nağayrem...»

Söhbətin yönümü, bilmirəm hardan ağlıma geldi, qəfil dəydim... «Qağı bu millətin əleyhina yazılmış kitabların elmi redaktoru niyə hemişi sən olursun?...» «Hansi kitafın, dərdin alem?» «Məsələn filansosın?...» «Dərdin alem, hələ onun girişinə Dədə Qorqudun adını saldurmışam». «A Teymur müəllim, deyek ki, girişи düzəldi, bə dali...» «Dərdin alem, kitafdı dana yazıf. Əlinən gəlirse, sən onnan yaxşısını yaz...»

Adam var ki, görüşən kimi yanından əkilmək istəyirsən. Ancaq Teymur müəllimlə söhbət eləmək mənə o qədər lezzət verir ki, eله bil Vəqifi, S.Vurğunu, Şəhriyari oxuyuram. Onun məntiqində, səsində nə isə bir neçə əsr bundan qabaq unutduğumuz bir harmoniya, aheng var... T.Bünyadov ikinci, üçüncü... dərcəcəli işlərin adamı deyil, onu ancaq mətləb, mahiyət maraqlandırır.

Teymur müəllim yaradıcılıq təcrübəsində akademik düşüncə ilə ozan-əşiq təfakkürünü birləşdirir. Bezən deyirlər ki, həqiqət mübahisədən doğur, ancaq bu, səfəh fikirdir - mən mübahisədən nə isə abırlı bir şeyin doğmasınaşının şahidi olmamışam.

Həqiqət mübahisəsiz doğulur, müqəddəs olur - Teymur müəllimin həqiqəti kimi...

Mən Teymur müəllimin yazı masasının arxasında, yaxud tribuna kimiñləsə mübahisə edən yerde görməmişəm, heç təsəvvür də edə bilmirəm... Onu at üstündə təsəvvür edirəm və mənə elə gəlir ki, dedikləri də at üstündə deyilib... «Burdan bir atlı keçdi, atın oynatdı keçdi».

Son zamanlar ancaq bir yazıya inanıram, o da alın yazısidı... Qalan yazılar mənə çox formal, çox cansız və çox cansızıcı görünür. Teymur müəllim haqqındaki bu sözləri də mən əslində, yazmışım, deyirəm. Özü də çox deyə bilerəm, bundan qat-qat çox, sonsuzluğa qədər. Cünki söz öz-özüne gelir... Ancaq bu öz-özünə gələn sözləri mənim üçün çox doğma bir şairin daha gözəl sözləri ilə dayandırıram... «Bilirsənmi, ürəyimdən nələr keçir, dərdin alem»...

1998

MEHRİBAN XANIM ƏLƏKBƏRZADƏYƏ AÇIQ MƏKTUB

Hörmətli Mehriban xanım!

Son illərdəki kifayət qədər məhsuldar teleyaradıcılıq fealiyyətinizi izlədiğən, Azərbaycan jurnalistikasının, tarixi-fəlsəfi və ümumən ictimai-mədəni təfəkkürünün meydanını nə qədər cəsaretlə genişləndirdiinizin gördükden sonra Siza müraciət etməye, həqiqətən böyük uğurlarınızı alqışlamaga və həmin uğurların metodoloji, poetxənoloji əsərləri bərədə müləhizələrimi bildirməyə ehtiyac duyдум. Hər şəyden əvvəl ona görə ki, Sizin teleyaradıcılığınız artıq bir müəllifin istədiyi, zəhməti hüdudlarından kanara çıxaraq ümumən Azərbaycan telejurnalistikasının, tarixşünaslığının, mədəni-ictimai fikrinin hansı sürət, istiqamət və keyfiyyətlərə irəlilədiyini sözün həmdar, həm də geniş menasında nümayiş etdirir. Az TV-dən başlayan, Space-də özünün yüksək profesionallıq səviyyəsinə çatan, dərin elmi-fəlsəfi, psixoloji-emosional təhlil mədəniyyəti ilə diqqəti çəkən, həm professional, həm da kütləvi düstüncəni silkəleyen müəllif verilişləriniz – «İnsan-fövqələnsən», «Həqiqət anı və ya aporiya», «Repressiya», «Persona», «Tarixin bir günü və ya bir günün tarixi», «Qeyri-rəsmi portretin görünməyən cizgiləri», «Azərbaycan və azərbaycanlılar», «Azərbaycan xanlıqları» silsilələri artıq çoxdandır ki, geniş şərh, yalnız sənətşünaslıq səviyyəsində deyil, eyni zamanda (və belək də daha çox!) ideoloji-fəlsəfi səviyyədə analitik təhlil tələb edir.

Əlbəttə, mən bu qədər böyük məsuliyyəti öz üzərimə götürüb Sizin məskurə sərvətimizə çevrilməkən olən orijinal (və orijinal, özünəməxsus olduğu qədər də ümummilli, ümumictimai) teleyaradıcılığınızı geniş şərh etmək fikrində deyiləm. Hətta belə

bir fikrə düşsem də, gördüyüüz işlərin dəyərini tələb olunan səviyyədə qiymətləndirmək mənim üçün en azı sonət professionalizm baxımdan çətin olardı.

Hörmətli Mehriban xanım, Sizin teleyaradıcılığınızda məni ən çox maraqlandıran cəhət tarixən sənəsən marağınız, xalqın təlyinə təsir göstərmiş müxtəlif miqyaslı hadisələrin mahiyətyətən varlığındır, lələkronologiyalarda milli ictimai hərəkatların, sözün fəlsəfi mənasında tarixiyyətin məntiqini tapmağı çalışmağınızdır...

Hər hansı xalqın milli mütəşəkkilliyyinin, etnososial kompleksiyasının, yaxud milli özünüdürkən əsas göstəricisi onun (xalqın) əzzi tarixini (keçmiş barədəki eklektik müləhizələri, bəvə ya digər müləhizələrdə qurulmuş ideoloji tarix «konsepsiyaları»nı yox, məhz özünəməxsus tarixi!) na dərəcədə mənimsəməsi, həmin tarixdən nə dərəcədə enerji, ilham alması, onun üzərində nə qədər inamlı, cəsaretlə, qürurla yüksəlməsi və nəhayət, ona (dərk olunmuş tarixe) dayanaraq yalnız xüsusi intellektuallar, xalqdan (və bir-birindən) seçilib ayrılmışlar səviyyəsində deyil, bütöv etnos, yaxud superetnos səviyyəsində milli perspektivləri təsəvvür etməsindən ibarətdir. Azərbaycanın yaşı yarım asrən artıq olan akademik tarixşünaslığının mübahisəli məsələləri, problemləri kifayət qədər çox olsa da onu, mənsub olduğu xalqın tarixinə düşman, yaxud məsuliyyətsiz münasibətdə ittiham etmək ümumiyyətə insafsızlıq olardı. Ziya Bünyadov, Əlisöhbat Sumbatzadə, İqar Əliyev, Ələvsət Quliyev, Sarı Asurbaylı, Mahmud İsmayılov, Cəmil Quliyev, Teymur Bünyadov, Tofiq Köçərli, Yusif Yusifov, Fəridə Məmmədova, Oqtay Əfəndiyev, Süleyman Əlyarlı, Yaqub Mahmudov... kimi onlara Azərbaycan tarixçisinin, müxtəlif dövrlərde yazılmış çoxçildlik, yaxud müəllif-tədqiqatçı obruzının, subyektiv mövqelərin daha qabarıq göründüyü bircəldik Azərbaycan «Tarix»lərinin mövcudluğunu təsdiq edir ki, Azərbaycan tarixçiləri (və tarixşünaslığı) həm uğurlu, həm də müəyyən qədər qüsurlu addimlarını həmişə kifayət qədər inamlı atmağa çalışmışdır... Ele isə bizdə tarixçilərə (və tarixşünaslığı) bir növ kütləvi, total inamsızlıq, milli ictimai təfəkkürün bu qədər «tarixsizləşməsi» və eyni zamanda həqiqi Ta-

rrixə bu qədər ehtiraslı ehtiyac, qarşısalınmaz maraq haradan irəli gelir?..

Xalq öz tarixini bilmək istəyir... Rəngsiz-boyasız, hər hansı «konsepsiyasız», hiyləsiz, konyukturasız!.. Və en qeyri-intellektual cəmiyyətin de öz keçmişinə münasibətində çox sağlam bir intuisiyası var... Sizin tarixçi-filosof şəhərlərinizin müvaffəqiyəti elə bilirəm ki, həmin intuisiyani bütün dolğunluq, tam gücü ilə nazərə almaqdan başlayır. Bu və ya digər «konsepsiya»nın əsərəti altına düşən tarixçilərdən fərqli olaraq Siz hadisəleri tarixi dəyerinə görə bəri başdan birinci, ikinci, üçüncü... dərəcəlilərə bölməden təqdim etməklə tamaşaçının qarşısına geniş məlumatlı, erudisiyalı bir səmimiyyətə, tərəfsiz (və iddiəsiz!) tədqiqatçı-interpreter texnologiyası ilə çıxırsınız. Professional rejissor məhərətinə dayanaraq haqqında bəhs etdiyiniz tarixi hadisələri, şəxsiyyətləri ekranдан, tamaşaçının gözləri (va düşüncələri) qarşısından keçirirsiz, enerjili məntiqiniz (və intonasiyanızla) həmin hadisələrdən Tarixin neçə hasil olduğunu göstərisiniz... Və mən Sizin verilişlərinə baxanda yalnız tarixi şəxsiyyətlər deyil, tarixi hadisələr barədə danışan, özünün bu və ya digər dərəcəde professional təhlilərini verən tarixçi-mütəxəssislərin də çox zaman Tarixi neçə varsa o cür göstərmək üçün vəsiyyət, personaj, obraya çevrildiyini görürom.

Siz tamamilə düzgün hərəkət edirsiniz... Çünkü məqsədniz tarixi araşdırıb bu və ya digər qənaət hasil edən, ekranда konsepsiya yaranan, yaxud eklektik düşüncələrə dalan hər hansı tarixçi barədə deyil, Tarix barədə danışmaqdır.

Hörmətli Mehriban xanım, Sizin şəhərlərinizdə tamaşaçı tarixin müxtəlif dövrlərini, hadisələrini, şəxsiyyətlərini, cəreyan edən hadisələrin coğrafiyasını, miqyasını, ritmini... ümumən bütün dinamikası (və statistikası!), quruluğu (və dağıdıcılığı!), humanizmi (və antihumanizmi!), proqressivliyi (və rəqressivliyi!) ilə Tarixi görür.

Bu və ya digər tarixi hadisənin, yaxud şəxsiyyətin dəyərləndirilməsi ilə bağlı Sizə irad tutmaq, çıxardığınız nticələrlə mübahisə etmək olar. Hər hansı tədqiqatçı kimli Siz də subyektiv baxışlarınızı, mövqeyinizi ifadə edə bilərsiniz. Bir sıra hallarda

tamaşaçılara emosional (və emosional olduğu qədər də məntiqli, ağıllı) suallar verib onu tarix üzərində düşünməyə, içindəki tarixi məni oyatlaşa vadar etmək də Sizin jurnalist missiyasına yad deyil... Lakin bütün bu «anomaliyalar» Sizin müdrik interpretator reputasiyanızı nəinki zədələmir, əksinə, şəhərlərinizi akademik sxolastikanın təsiri altına düşməkdən, soyuq mühakimələrə, iddiyalı monoloqlara çevriləmdən xilas edir. Keçmiş bir döyüş meydandasında, çoxdan dağılmış bir xan sarayının xarabaları üzərində; yaxud çoxdan unudulmuş bütöv bir mənəviyyət- inam kompleksinin dəyadigar olun məbəd öündə dayanaraq «Budur!..», «Bax burda!..» deyərək tarixin coğrafi təyinatını verir, onun sadəcə söz- söhbət, mif və ya idrak sxemləri yox, koordinasiyalı realılıqlardan ibaret olduğunu təlqin edirsiniz.

Hörməti Mehriban xanım!

Azərbaycan dövlətçiliyinin, nəzəri (və təcrübəli) əsasları xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən yaradılmış azərbaycanlıq ideologiyasının yüksək professionallıq, sənətkarlıqla tabliğində xüsusi xidmətləriniz vardır. Və təsədüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Atatürk Mərkəzində keçirilən beynəlxalq simpoziumun rəhbərərini qəbul edərək Sizin yaradıcılığınızı xüsusi olaraq qiymətləndirdi, «, yalnız istedadlı jurnalist deyil, həm de böyük tədqiqatçıdır» dedi.

Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülməyiniz də Sizin istedadınıza, əməyiniza verilən qiymətdir.

Və mən eminəm ki, Sizin jurnalist, tarixçi-filosof təfəkkürünüz və sənətkarlıq məhərətiniz bundan sonra də Azərbaycan təledüşüncəsinin şədəvrərini yaradacaqdır.

2005

GÖRKƏMLİ ALİM, İCTİMAİ XADİM

Akademik Fərəməz Maqsudovu müasir Azərbaycan cəmiyyəti həm görkəmli riyaziyyatçı alım, həm də ictimai-siyasi xadim kimi taniyır qıymətləndirir. Ancaq mən Fərəməz müəllimi mənsub olduğu xalqın ədəbiyatının, mədəniyyətinin böyük bilicilərindən biri kimi daha yaxşı tanır, daha yüksək qiymətləndirirəm. O, ədəbiyyatdan, mədəniyyətdən danışanda manə elə gelir ki, mükəmmel filoloji-kulturoloji təhsil almış, istedadlı bir ədəbiyyatşunas-mədəniyyətsünnəsi dinləyirəm. Aydın, aydın olduğu qədər də professional mülahizələr, mövzu-metləbə hərtərəfli bələdlik, modern terminoloziyadan yerli-yerində istifadə Fərəməz Maqsudovun həmin sahəyə aid çıxışlarında, məqalələrinde, derhal diqqəti cəlb edir. Onun Füzuli, M.P.Vaqif, M.Ə.Sabir, H.Cavid, S.Vurğun, M.Müşfiq, Şəhriyar, H.Arif, B.Vahabzadə, Memmad Araz... haqqındaki mülahizə-tədqiqatları çox ədəbiyyatşunasların monografiyaları gücündədir. Niyə? Ona görə ki, F.Maqsudov həmin sənətkarların əsərlərini gənc yaşlarından ardıcıl olaraq oxumuş, illərlə özü üçün təhlil edib mənimmişmiş, onları müükəmməl analitik təfəkkür süzgəcindən keçirib optimal hissi-emosional, eqli-intellektual nəticələr çıxarmışdır. Bir şeiri, hekayəni, yaxud romanı bir dəfə oxuyub haqqında məqalə yazan, fikir söyləyən tənqidçi-ədəbiyyatşunaslardan fərqli olaraq F.Maqsudov sənət əsərinin ideya-estetik, fəlsəfi məzmun-mündərəscini dərk edib müəyyən nəticələr çıxarmağın tərəfdarıdır. Və men bir neçə dəfə görmüşəm ki, o, mütxəssislərlə mübahisələrində, sadəcə səhbetlərində aydın məntiqi, həmin məntiqin arxasında dayanan canlı faktları ilə hamını heyran edib, dinləyənlərin gözündə özüనün kamil elm adamı obrazını yaradıb.

F.Maqsudovun görkəmli bir riyaziyyatçı olmasının neticəsi dəki, o, ədəbiyyat, mədəniyyət, ictimai-siyasi həyat hadisələri barədə mükəmməl metodologiya ilə düşünə, elmi-ictimai mühit üçün maraqlı, istiqamətverici, ihihamlıdırıcı nəticələr çıxara bilir. Onun mülahizələri bir də ona görə diqqəti cəlb edir ki, F.Maqsudov bu və ya digər sənət problemləndə danışarkan məsələni ideolojileşdirmir, bizim bəzi «alim»lər kimi milli hissələrə speskulyasiya etmir. Lakin onun hər bir mülahizəsində, ümumiyyətlə elmi-ictimai mövqeyində, sözün geniş mənasında intonasiyasında güclü vətənpərvərlik, mənsub olduğu xalqın tarixi, mədəniyyəti, maneviyatı ilə faxr etmək emosiyası həmişə hiss edilir. O, «mənim mənsub olduğum xalq gözeldir, istedadlıdır, mədəniyyətlidir» demir, lakin Azərbaycan mədəniyyətinin, elminin böyük hadisələri (H.Cavid, S.Vurğun, M.C.Cəferov) barəsində elə danışır, elə analitik, elə professional təhlil verir ki, mənsub olduğumuz xalqın böyükülüyü barədə dərhal aydın təsəvvür yaranır. Və bu təsəvvürün aydınlığının bir səbəbi də Fərəməz müəllimin dünya tarixini, mədəniyyətini, ədəbiyyatını kifayət qədər dərindən bilməsində, bu və ya digər milli ictimai hadisəni geniş sosial-mədəni kontekstdə şərh etməsindədir.

Hər hansı elm, yaxud sənət sahəsi olursa-olsun, onun (həmin elm, yaxud sənət sahəsinin) özünəməxsus fəlsəfəsi mövcuddur - sözün geniş mənasında filosof isə bir elmin, yaxud sənətin fəlsəfəsindən daha yuxarıda dayanır, ən müxtəlif tipologiyalı, xarakterli mənbələrdən, materiallardan istifadə edərək insan-dünya münasibətlərini araşdırır. F.Maqsudovun təfəkkürü Azərbaycan mühitinin yetişirdiyi müdrik bir insanın - filosofun təfəkkürüdür.

Azərbaycan tarixi üçün kifayət qədər mürəkkəb bir dövrə akademik F.Maqsudov Azərbaycan elminə rəhberlik edir. Mehəm onun yüksək təşkilatlılıq qabiliyyətinin nəticəsidir ki, Azərbaycan EA son illərdə nəinki daşılmak təhlükəsindən xilas olmuş, hətta sürətli inkişaf edərək, hər hansı çətinliyi baxmayaq, dünya elminin mərkəzlərindən biri olmaq salahiyyətini yenidən bərpa etmişdir. Fərəməz müəllim və akademiya rəhberliyi öz böyük işi ilə sübüt edir ki, maddi çətinliklərin coxluğuna, vəsait

çatışmazlığına, sosial-mənəvi problemlərə və s. baxmayaraq, böyük alimlər, nüfuzlu insanlar elmin, elmi müəssisələrin keşyində durub onu xilas edə bilirlər. Azərbaycan elminin müstəqillik qazandığı, özünməxsus inkıfət yollarını müyyəyen etdiyi bizim günlərdə əsas diqqətin məhz ictimai-ideoloji, humanitar-mənəvi sahələrə etdirilməsinə mən tamamilə təbii hesab edirəm. Hər seydan evvel ona görə ki, Azərbaycan xalqının, müstəqil Azərbaycan dövlətinin bu gün daha çox sosial-siyasi, mənəvi özününtəskiliə ehtiyacı var. Azərbaycan EA-nın hazırladığı çoxcildlik «Azərbaycan tarixi», «Azərbaycan ədəbiyyat tarixi», «Azərbaycan dili tarixi» və s. əsərlər bu sahədə görülən işlərin yalnız kəmiyyəti deyil, həm də keyfiyyəti barədə, eله bilirom ki, müyyəyen tasavvür yaradır. Həmin əsərlərin meydana çıxmamasında bilavasitə mütəxəssislər birlilikdə akademiya prezidentinin xüsusi rolu olduğu hamiya məlumdur. Bu gün EA-nın institutlarında iş şəraitinin get-gedə yaxşılaşması, elmi-tədqiqat işlərinin ardıcıl şəkildə aparılması, görkəmli alimlərin əməyinin qiymətləndirilməsi Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin, münasir Azərbaycan dövlətliyinin apardığı məqsədönlü siyasetin nəticəsi olmaqla yanaşı, həmin siyasetin müdafiəçisi olan akademiya rəhbərliyinin xidmətidir. Son illər akademiyada Azərbaycan elminin, mədəniyyətinin onlara görkəmli nümayəndəsinin yubileyleri keçirilmiş, onların böyük xidmətlərini dəyərləndirməkla respublikamızda elme, mədəniyyətə nə qədər yüksək qiymət verildiyi nümayiş etdirilmişdir.

Azərbaycan xalqının sah əsəri «Kitabi-Dədə Qorqud»un tədqiqi, təhlili sahəsində Azərbaycan EA-nın son bir neçə ildə görüyü böyük işlər elmi yüksəcaqların, müşavirələrin keçirilməsi, məcmuələrin, monoqrafiyaların, lüğətlərin yazılıb neşr ediləsi, akademiya əməkdaşlarının «Dədə Qorqud» mövzusunda müxtəlif səviyyəli çıxışları və s. xüsusi qeyd edilməlidir. Bütün bunlar isə o deməkdir ki, Elmlər Akademiyası fəaliyyət göstərir, yaradıcılıq işi aparır, xalqımızın milli-mənəvi, intellektual tərəqqisinə bilavasito təkan verir.

Mən Fərəməz müəllimin rəhbərliyi ilə keçən bir sıra elmi müşavirələrdə, yüksəcaqlarda iştirak etmişəm. Və görmüşəm ki,

o, yüksək elmi-intellektual səviyyəsi ilə yanaşı, demokratizmiylə seçilir: bir-birinə eks olan müxtəlif fikirləri, zidd mövqeleri diqqətlə dinləmək, etirazlarını özünəməxsus səmimiiliklə, gülgüle bildirmək, heç kimin xərinə dəyməmək, öz mövqeyindən sui-iştifadə etməmək... bununla belə, yekun fikri, qərarı bütün sərtliyi, dağılılıyi, güzəştəsizliyi ilə qobul etmək, onun hayatı keçirilməsini təmin etmək F.Maqṣudovun, görünür, uzun illərdən bəri adət etdiyi prinsipdir. Məhz həmin prinsipin nəticəsində mürəkkəb iqtisadi, ictimai-siyasi şəraitdə belə Azərbaycan elminin təşkili, mühafizəsi mümkün olmuşdur.

Men eminəm ki, bir neçə ildən sonra respublikamın maddi-təsərrüfat, malıyyə imkanları Azərbaycan elminə lazımi səviyyədə vəsait ayırmaya şərait yaradacaq, elmimiz indikindən daha sürətlə inkişaf edəcək, daha məhsuldar olacaqdır. O zaman Azərbaycan elmini çatın şəraitdə süqut etməyə qoymayan elm təşkilatlarının, birinci növbədə Azərbaycan EA-nın prezidenti F.Maqṣudovun xidmətlərinin tarixi əhəmiyyəti daha aydın dərk ediləcəkdir.

Akademik F.Maqṣudov nə qədər böyük alimdirdə, o qədər də təvazökar insan, gözəl yol yoldaşı, dost-mühasibidir. Mən onunla bir sira sefərlərde olmuş, müxtəlif səviyyəli yüksəcaqlarla çıxışlarının, ətrafdakıllarla ənsiyyət yaratmadıq, qabiliyyətinin şahidi olmuşum. Onu hər yerdə yalnız tutduğu ictimai-siyasi mövqeyə, qazandığı nüfuzu, ada görə deyil, səmimi münasibətinə, dərin zakasına, gözel nitqinə görə də hörmətlə qarşılıyır, diqqətlə dinləyir və sevirlər.

Fərəməz müəllimin təvazökarlığı onun sadə geyimindən, təbii hərəkətlərindən, isti münasibətdən başlayıb həyat tarzına, düşünçəsinə, xarakterinə qədər gedir. Xalqımızın tarixində gənişmişiyası xidmətləri olan bu görkəmli alıma və ictimai xadimə cansaqlığı, mənsub olduğumuz xalqın gələcəyi naminə dəha böyük uğurlar arzulayıram.

2000

RUSDILLİ AZƏRBAYCAN POEZİYASINDA AZƏRBAYCAN DİLİ ELEMENTLƏRİ HAQQINDA BƏZİ QEYDLƏR'

*A*zərbaycan mədəniyyətinin tarixi göstərir ki, azərbaycanlılar əsərlər boyu ictimai-mənəvi təfakkürün sahələrində (elm, ədəbiyyat, dövlət idarəciliyi və s.) Azərbaycan dilini (Azərbaycan türkçəsi) ilə yanaşı, dünyanın müxtəlif inkişaf etmiş dillerindən geniş faydalansmışlar. Yalnız onu qeyd etmək kifayətdir ki, orta əsrlərdə Azərbaycanda elmin dili arəb dili, ədəbiyyatın (poeziyanın) dili isə əsasən fars dili olmuşdur – Xətib Təbrizi, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Nəsrəddin Tusi kimi dahi mütefəkkirler öz əsərlərini məhz bu dillərdə yazılmış, Məhəmməd Füzuli üç dildə – ərəb, fars, türk dillerində divan yaratmışdır. XIX əsrde həmin ənənə yeni tarixi şəraitdə davam etmişdir – A.Bakıxanov, M.F.Axundov, Cəmələddin Əfqani ana dilinə nə qədər böyük əhəmiyyət versələr də, dövrün tələbinə uyğun olaraq müxtəlif dillərdə yazış yaratmış, mütləqqi ideyalarını həm Qərbdə, həm da Şərqdə təbliğ etmişlər.

Ümumən Rusiyanın, eləcə də Azərbaycanın sovetləşməsindən sonra müxtəlif sovet respublikalarında ictimai təfakkürün müxtəlif sahələrinin, xüsusilə elmın, ədəbiyyatın, mətbuatın dili olaraq həm yerli (milli) dili, həm də rus dili işlənilmişdir. Yerli (milli) dillerə rus dilinin münasibətini bir sıra faktorlar şərtləndirmişdir. Onların əsasını isə yerli (milli) dilin inkişaf seviyyəsi müəyyən etmişdir. Belə ki, sovet dövrünə bir neçə əsrlik yazılı

dil ənənəsi ilə gəlib çıxmış diller rus dilinin təzyiqinə neinki bu və ya digər derecədə dözmüş, hətta yüksək sürətlə inkişaf edib zənginleşmişlər. Elə diller de olmudsə ki, onların sosiumu rus dilinin yayılması ilə əlaqədar daralmış, həmin dillərin əhatə edəcəyi bir sırə kommunikasiya sahələrinə məhz rus dili tutmuşdur. Ümumiyyətlə, sovet dövründə rus dilinin temas etdiyi diller aşağıdakı üç inkişaf seviyyəsində olmuşdur: a) yüksək seviyyə; b) orta seviyyə; c) aşağı seviyyə.

Yüksək inkişaf seviyyəsində olan dillərə Ukrayna, Belorus, Azərbaycan, özbək, gürçü, erməni, türkmən, latış və başqa dilleri aid etmək olar. Sovet dövründə bu dillərdə kifayət qədər zəngin elmi, bədii, publisistik və digər əsərlər yaradılmış, məktəb, təhsil inkişaf edib geniş yayılmış, həmin diller rəsmi dövlət dili seviyyəsinə qalxmışdır. Bu dillərin rus dili ilə əlaqəsi, aşağıdakı kimi, kifayət qədər mürekkeb olmuşdur: a) yüksək inkişaf seviyyəsinə malik diller, hər şeydən əvvəl, rus dilinin təsirini uğurlu bir şəkilde qəbul və inikas etdirə bilmiş, rus dilindən tərcümə sayısında bedii, elmi, publisistik üslublar daha da zənginləşmiş, janr diferensiallığı genişlənmiş, ədəbilik seviyyəsi artmışdır; b) rus dili sovet dövlətinin rəsmi dili, ümumsovet elminin, mədəniyyətinin, siyasi-ideoloji təfakkürünün əsas ifadə vasitəsi olaraq milli respublikaların global ünsiyyətində, onların beynəlxalq miqyasda çıxmışında yerli (milli) dillerin hər hansı şəkildə iştirakını sixışdırılmışdır; c) belə sixışdırılmaların hüdudları tədricən milli respublikaların daxilinə doğru genişləndirilmiş, xüsusiət «beynəlxalq düşüncə»nin işlədiyi sahələrdə - təbiət elmlərində, texnikada, ideoloji sahədə və s. milli dilin rolu məhdudlaşdırılmışdır.

Orta inkişaf seviyyəsində olan dillərə tatar, başqırd, qazax, qırğız və s. dilleri aid etmək olar. Həmin diller sovet dövründə dəha çox təzyiqə maruz qalmış, bu dillərdə dənizləşmiş xalqların yaşadıqları respublikalarda təhsil, bir qayda olaraq, rus dilində aparılmış, elm, ədəbiyyat, mətbuat və s. əsasən rus dilində inkişaf etmişdir. Aşağı inkişaf seviyyəsində olan diller isə sovet dövrünə qəderki seviyyədən yuxarı qalxa bilməmiş, məisət dili seviyyəsində qalmışdır. Bu dillərin sosiumu dəha yüksək ünsiyyət sfera-

* Məqalə S.Azadəliyeva ilə birlikdə yazılmışdır.

sında ya yerli (milli) dillərdən istifadə etmiş, ya da rus dilinə yiyələnmişlər.

Sovet dilçi-ideoloqları sovet dövlətinin süqutu ərefəsində yazıldır: «İctimai funksiyaların maksimal həmminin yerinə yetirən rus dili inkişaf etmiş dünya dillərindən biri olaraq bütün SSRİ xalqları dillerinə xeyirxah təsir göstərməkdədir. O, sovet xalqları dillerinə zənginlaşdırma və inkişafın əsas mənbələrindən biri kimi xidmət edir. Rus dili vəsaitəsilə SSRİ xalqları arasında mədəni mübadilə heyata keçirilir».

Məsəla burasındadır ki, həmin mövqə məhz ideoloji mövqelər, obyektiv elmi baxışı öks etdirmir; belə ki, rus dilinin milli dillərə təsirini yalnız «xeyirxah təsir» kimi qiymətləndirmək bir tərifidir. Ona görə ki, yuxarıda qeyd olunduğu kimi, rus dili eyni zamanda bu və ya digər yerli (milli) dilin fealiyyət coğrafiyasına, bu və ya digər milli dil təfəkkürünün fealiyyət sahəsinə nüfuz edərək onun funksionallığını möhdudlaşdırıbmışdır. Burada rus dilinin yalnız yüksək inkişaf seviyyəsi deyil, bir sıra ideoloji, hətta inzibati amillər də həllədici rol oynamışdır.

Məlum olduğu kimi, bir dilin başqa bir dilə təsirinin ən mütəraqqi forması məhz mədəni təsirdir; etiraf etmək lazımdır ki, rus dilinin yalnız Azərbaycan dilinə deyil, SSRİ-də yaşayan xalqların hər birinin dilinə bu cür təsiri olmuşdur. Lakin mədəni təsir müyyəyen hüddüdə ola bilər, ağor bu və ya digər dil «mədəni təsir» adı altında mədəni seviyyəsi aşağı olan dili öz tipologiyasından çıxarırsa, onu avaz edirsa, bu artıq «mədəni təsir» deyil – iki dilin mübarizəsidir ki, həmin mübarizədə dillerin biri digarını ünsiyyət sferasından bu və ya digər dərəcədə çıxarı.

Rus dilinin Azərbaycan dilinə təsiri prosesi XIX əsrin 30-cu illərindən, yəni Şimali Azərbaycan Rusiya tərkibinə resmən daxil ediləndən sonra başlamış, təxminən bir əsr sonra – XX ərin 30-cu illərindən isə həmin təsir artıq özünən yeni mərhəlesinə qədəm qoymuşdur. Sovet dövründə rus dilinin Azərbaycan dilinə mədəniləşdirici təsiri aşağıdakı sahələri ehəte etmişdir: a) Qərb ədəbiyyatının əsasları, yaxud janr ünsürləri Azərbaycan ədəbiyyatına məhz rus ədəbiyyatının (eyni zamanda rus dilinin) nümunəsində daxil olur və ona görə də Azərbaycan ədəbi dilinin bədii

üslubu zənginləşir; b) Azərbaycan ədəbi dilinin elmi üslubu, demək olar ki, rus elminin (və rus dilinin elmi üslubunun) təsiri ilə müyyəyenləşir, zəngin terminoloji baza yaranır; v) rus-sovet publisistikası Azərbaycan ədəbi dilinin publisistik üslubunun, demək olar ki, yenidən təşkilinə təkan verir; q) rus dilinin rəsmi-işgütar üslubunun təsiri ilə Azərbaycan ədəbi dilinin rəsmi-işgütar üslubu yenidən formalılaşır və s.

Lakin ele anlaşılmamalıdır ki, Azərbaycan ədəbi dilinin funksional üslubları məhz sovet dövründə meydana çıxmışdır – onlar XVII-XVIII əsrlərden kifayət qədər differensial şəkildə mövcuddur. Burada səhəb funksional üslubi ifadə imkanlarının genişlənməsindən və müasir səviyyədə təzahüründən gedir. Onu da qeyd etmək lazımdır ki, sovet dövründə rus dilinin Azərbaycan ədəbi dilinin funksional üslublarına zənginləşdirici təsiri özünü bir neçə mərhələdə və mərhələlərin hər birində müxtəlif intensivlikdə göstərir: I mərhələ (20-30-cu illər) – aşağı intensivlikdə təsir; II mərhələ (40-50-ci illər) – orta intensivlikdə təsir; III mərhələ (60-80-ci illər) – yüksək intensivlikdə təsir; IV mərhələ (90-ci iller) – təsirin sürətlə azalması.

Rus dilinin Azərbaycan ədəbi dilinin müxtəlif funksional üslublarına təsiri eyni zamanda rus ədəbi dilinin müvafiq funksional üslublarının Azərbaycanda az və ya çox dərəcədə yayılması ilə müşayit olunur. Müqayisə edək:

I. Bədii üslub, yaxud ədəbi-bədii dil sahəsində Azərbaycan dili aparıcı, rus dili ikinci dərəcəli olmuşdur.

II. Elmi üslub sahəsində üç tendensiya müşahidə edilir: 1) humanitar elmlər üzrə elmi üslubda Azərbaycan dili aparıcı, rus dili ikinci dərəcəli olmuşdur; 2) tabiat elmləri üzrə elmi üslubda hər iki dil təxminən bərabər fealiyyət göstərmişdir; 3) texniki elmlər üzrə elmi üslubda rus dili aparıcı, Azərbaycan dili ikinci dərəcəli olmuşdur.

III. Publisistik üslub, yaxud matbuat dili sahəsində Azərbaycan dili aparıcı, rus dili ikinci dərəcəli olmuşdur.

IV. Rəsmi-işgütar üslub sahəsində rus dili aparıcı, Azərbaycan dili isə ikinci dərəcəli olmuşdur.

Rus dilinin Azərbaycanda ikinci dərəcəli dil olaraq fealiyyət

göstərdiyi sahələrdən biri, göründüyü kimi, bədii təfəkkür sahəsidir ki, bu da öz növbəsində poeziya və nəşr olmaq üzrə iki yerdə ayılır.

Rusdilli Azərbaycan poeziyası XX əsrin 30-cu illərinin sonlarından Azərbaycanda rus dilinin sosial-mədəni mövqeyinin yüksəlməsi ilə əlaqədar olaraq yaranmağa başlamış, 50-ci illərdən etibarən isə artıq kifayət qədər geniş yayılmışdır. Rusdilli Azərbaycan poeziyasını yaradınanlarında müxtəlif xalqların nümayəndələri olsalar da, müşahidələr göstərir ki, onların ideyaməslek, dil-üslub baxımından ümumi cəhətləri olduqca çoxdur. İmran Seyidov, Aleksandr Plavnik, Aleksandr Xaldeyev, Vərvara Konstantinovna, Vyacheslav Zaytsev, Vladimir Qafarov, Vladimir Portnov, Səyyavuş Məmmədzadə, Dmitri Dadaşidze, Nikolay Xatunsev, Rauf Səfərov kimi şairlərin yaradıcılığı bunu təsdiq edir.

Qeyd etmək lazımdır ki, 80-ci illerin sonu 90-ci illərin əvvəllərinə qədər, yəni texminən yarım əsrlik bir dövrdə rusdilli Azərbaycan poeziyası yüksələn xətt üzrə inkişaf etmiş, Azərbaycanda rusdilli şairlərin onlara kitabları nəşr edilmiş, 1953-cü il-dən nəşrini bərpə edən «Literaturum Azerbaydjani» jurnalı rusdilli Azərbaycan poeziyasının inkişafına xüsusi təsir göstərmüşdür.

Həmin jurnal, əslində, 1931-ci ildən çıxı: 1931-1933-cü illərdə «Temp», «Udarnik» adlanmış, 1934-cü ildən «Literaturum Azerbaydjani» adı ilə çıxmışdır. 1941-ci ildə jurnalın nəşri dayanırsınız, 1953-cü ildən bərpə olunmuşdur.

Rusdilli Azərbaycan şairlərinin, bütövlükdə yazıçılarının bir hissəsi Azərbaycanda doğulmuş, Azərbaycan (əsasən, beynəlmləl Bakı) mühitində yaşayıb yaratmışlar; bəziləri isə Azərbaycana kiçik yaşlarında ailələri ilə gəlib, burada (əsasən, Bakıda) məskunlaşmışlar. Hər iki halda rusdilli Azərbaycan poeziyasının nümayəndələrinin yaradıcılıq tərcüməyi-həl bilavasitə Azərbaycanla bağlı olmuşdur. Onların, demək olar ki, hamısı Azərbaycan xalqının məsiyatına, etnoqrafiyasına, etnopsixiologiyasına, dilinə bu və ya digər dərəcədə bələd olmuşlar. Nizamidən Səməd Vurğunə qədər klassik Azərbaycan poeziyası, eləcə də müasir Azərbaycan poeziyasının en gözəl nümuneleri məhz rusdilli Azərbaycan poeziyası nümayəndələrinin fealiyyəti nəticəsində rus dilinə

tercümə olunaraq «soviet xalqları» arasında yayılmışdır.

Rusdilli Azərbaycan poeziyasının formalşamasında, yuxarıda qeyd edildiyi kimi, beynəlmləçi, cyni zamanda olduqca milli Bakı mühiti böyük rol oynamışdır. A.Plavnik, A.Xaldeyev, V.Portnov, N.Xatunsev kimi şairlərin yaradıcılığı bir səra hallarda həmim mühitin bilavasitə ifadəsi təsiri bağışlayır. Bu, əlbəttə, son zamanlar Azərbaycan metbüütündə hallandırılan «bakılı» sindromunun başlangıcı deyildi, «proletar Bakı»nın «beynəlmləl Bakı»ya transformasiyası idi. Həm də, təbii ki, rusdilli Azərbaycan poeziyasının nümayəndələri Azərbaycanı Bakıdan görürdülər.

Əlbəttə, rusdilli Azərbaycan poeziyasının məhz Azərbaycan mühitinin linqviistik-mədəni hadisəsi olmasının nəticəsidir ki, həmim poeziyanı yaradınanlarında milliyyətə azərbaycanlılar da mövcud idi. Eyni zamanda onların sayı, yaradıcılıq məhsuldarlığı get-gedə artırdı. İ.Seyidov, V.Qafarov, S.Məmməzdəzə, R.Səfərov və b. rusdilli Azərbaycan poeziyasının inkişafında böyük istedad və əmək sərf etmişdilər.

Şeirlərini rus dilində yazmağa başlayan ilk azərbaycanlılarından İmran Seyidov öz poetik-linqviistik məramını hələ 40-ci illərdə bələ elan etmişdi:

Я всей земле,
Я всем народам
Стремлюсь открыть твои поля,
Твой ясный ум,
Твою природу,
Душа извечную свободу
На языке седом Кремля,
Как жизнь, простом,
Как песня, нежном
И всем знаком и безбрежном
Как мир,
Как русская земля.

Azərbaycanda rus dilinə maraq, şübhəsiz ki, yalnız sovet re-jiminin kənardan təsirinin nəticəsi deyildi – hələ XIX əsrin orta-

lərindən etibarən görkəmli Azərbaycan müətəkkirleri rus dilini öyrənməyin, bu dil vasitəsilə dünya mədəniyyətinə yiyələnməyin vacibliyini döñə-döñə qeyd etmişlər. Azərbaycanda sovet idarə üzüslünlən qoraplaşdırı 20-30-cu illerde ədəbiyyatın, o cümlədən də poeziyanın aparcı dili Azərbaycan dili olsa da, rus və dünya ədəbiyyatı əsasən orijinalda oxunurdu. Məhz həmin illərdən başlayaraq həm rus, həm də dünya ədəbiyyatı nümunələri kütłəvi sürətdə Azərbaycan dilinə tərcümə olunmağa başladı. Eyni zamanda Azərbaycan ədəbiyyatının dünyaya çatdırılması üçün də əsas problem onun rus dilinə çevrilmesi idi... Beləliklə, 30-50-ci illərdə Azərbaycan ədəbiyyatı ilə dünya ədəbiyyatı arasında «ünsiyət»in, demək olar ki, yegane vəsítəsi kimi rus dilinin rolü gücləndi. Bu isə Azərbaycan bədii təfəkkürünü rus dilində ifadə etmək «amarağını» formalasdırıldıqına görə respublikada yaşayan rus və bər birə qeyri-azərbaycanlı şairlər də həmin «amarığa» təkan verdilər, onun yeni bir keyfiyyətdə təzahürünə səbəb oldular. Sonuncular rusca şeirlərində Azərbaycan təfəkkürünün və dilinin elementlərini eks etdirməyə, bəzən azərbaycanca düşünüb rusca yazımağa çalışıdlar. Azərbaycanda yaşayış yaradan rus və, ümumiyyətə, qeyri-azərbaycanlı rusdilli şairlərin Azərbaycan dilinə münasibətini Abram Plavnikin (xatırlayaq ki, o, yaradıcılığı 30-cu illərin ortalarından sonra başlamışdır: «Язык» adlı şeiri olduqca dəqiq ifadə edir:

*Как море, подступающее к дому,
Как холодок волненья у виска –
Очарование речи незнакомой,
Звучание другого языка...*

*...Дост – это друг, и обращенье к другу,
А солнце – это мягкое гюнеш.*

*И я порою казню себя укором,
Что я в самозабвенье не приник
К бушующему возле сердца морю
С каким простым называнием: язык.*

*Но, все-таки, сгодами мне заметней,
Как в нем звучит и боль, и торжество –
Я прикоснулся к тембрам и акцентам
И к чутью горьтаниной нежности его...*

*...И в городе, навеки самобытном,
В многообразье языков и лиц
Мне речь звучит – с другою речью слитно,
С границами, и все же без границ!*

Maraqlıdır ki, həmin misraların müəllifi (A.Plavnik) həyatının (əslində, uşaqlığının) Rusiya dövrünü gücləxtirir:

*Мне кажется, что это просто небыль –
Стручки гороха, в маленькой горсти,
И огород, и улочка на Лемпель –
Местечко, где я жил до десяти.*

Artıq pozulmaq, unudulmaq üzrə olan uşaqlıq yaddaşı, yeni mühitin, şəraitin canlı obrazları ilə qovuşub Azərbaycanda yaşayış yaradan rus şairinin bədii təfəkkürünü formalasdırıldığı kimi, özünəməxsus dil tipologiyasını də müəyyən edirdi. Azərbaycanda yaşayış yaradan rus şairinin Rusiyada yaşayış yaradan rus şairindən daha çox, məsələn, Zaqqafqaziyada, yaxud Orta Asiya respublikalarında yaşayış yaradan rus şairləri ilə müqaiyəsə etmək mümkündür. Rusiyadakılardan fərqli olaraq müttəfiq respublikalarda fealiyyət göstəren şairlər dənə az rusdurlar, dənə çox yaşadıqları respublikaların mədəniyyətlərinə mənşəbdurlar.

Rusdilli şairin Azərbaycandakı, yaxud hər hansı milli respublikadakı mədəni mövqeyini müəyyənəşdirən bir sırə icimai-ideoloji amillər mövcud olmuşdur. Bu amillər əsasən aşağıdakılardan ibarətdir:

1) sovet icimai-siyasi, mədəni integrasiya ideologiyası, «sovjet xalqı» barədəki təbliğatın şüurlarda müəyyən yer tutması, respublikalar – milli mədəniyyətlər arasındakı fərqli tədricən «azalması»;

2) rus dilinin (və rus xalqının) SSRİ-dəki milli dillerin (və

milletlərin, xalqların, etnik qrupların) fəvqündə olması, birləşdirici, beynəlmiləci funksiya daşması barədə kifayət qədər real, inandırıcı ideyaların sovet cəmiyyətində geniş yayılması;

3) nəhayət, «parçala və hökm sür» siyasetinin yeni tarixi şəhərdə davamı olaraq «SSRİ xalqlarını» mümkün qədər kiçik, azaşlı milli-etnik birliklərə ayrılması - məsələn, türkərin (xüsusilə Orta Asiya, Şimali Qafqaz türklərinin) müxtəlif «xalqlar» parçalanması.

Lakin rusdilli şair sovet dövründə hər hansı respublikada - milli mühitdə eyni dərəcədə nüfuzlu idi qənaətinə gəlmək düzgün olmazdı; səhəbət konkret şəkildə Azərbaycanın gedirə, məsələn, Qazaxıstan, yaxud Qırğızıstanla müqayisədə Azərbaycanda yazıcının rus dilində yazması sosial-psixoloji baxımdan o qədər də asan olmamış, respublika ictimaiyyəti anadilli yazıçılar daha çox diqqət yetirmiş, ədəbi-bədii prosesin əsasında məhz onların (Azərbaycan dilində yazanlarının) yaradıcılığı dayanmışdır. Ona görə də Azərbaycanın rusdilli yazıçıları, dövrün verdiyi linqvistik-ideoloji nüfuza baxmayaraq, daha sabit mövqeyə malik milli dil mühiti, yerli şərait, respublikanın mədəniyyət özünəməxsusluğu ilə hesablaşmalı olurdu. Bunu biz həmin yazıçıların yaradıcılığının həm məzmununda, həm də formasında görürük.

Maraqlıdır ki, Azərbaycanda yaşayıb-yaradın rus şairleri Rusiyyada, məsələn, Moskvada rastlaşdıqları azərbaycanlıları - bakişları «yerli» hesab edirler:

В морозный день
Я встретил земляка,
Бакинца -
Я позвал его когда-то
Он мимо,
Раскрасневшийся слегка,
Спешил кудо-то
В сторону Арбата.
(A.Халдеев).

Həmin şairlərin ideya-estetik mövqeyini A.Xaldeyevin aşağıdakı misraları çox güman ki, aydın ifadə edir:

Родившись в Бакинском предместье,
Я ветром каспийским дышал,
Я с солнечным городом вместе
Шагал,
И мечтал,
И мускал.

Он дал мне сердце,
И руки,
Частичу огня своего...
И не заслонили разлуки
Узорчатых башен его.

Göründüyü kimi Azərbaycanda yaşayıb yaradın rus şairleri özlerini bu torpağın, bu mədəniyyətin hadisəsi, məhsulu hesab etmiş, yaradıcılıq ilhamlarını bu diyardan almışlar.

Azərbaycanın müstəqillik qazanması ilə əlaqədar olaraq ölkədə rusdilli Azərbaycan poeziyasının müəyyən dərəcədə tənəzzülü başladı - son illər bu sahədə elə bir diqqət cəlb edən şeir nümunəsi, demək olar ki, meydana çıxmamışdır. Bu isə onu deməyə eəsas verir ki, Azərbaycanda rusdilli Azərbaycan poeziyasının epoxası artıq başa çatmış, yaxud başa çatmaq üzərdir. Lakin yarımasırlık bəi dövründə mövcud olmuş həmin poeziyanın müxtəlif aspektləri, o cümlədən linqvistik baxımdan tedqiqi, şübhəsiz, böyük maraq doğurur.

Rus dilinin müxtəlif sovet respublikalarında müxtəlif funksional üslub sahələri üzrə yayılması elmi-nəzəri düşüncədə belə bir fikir formalşmasına götürmə çəkənmişdir ki, rus dilinin «yerli», yaxud «milli» variantları mövcuddur və ya formalşamaqdır. Əlbəttə, belə bir fikir söylemək nə nəzəri, nə də praktiki baxımdan özünü doğruldur. Bununla belə, bir sıra sovet dilçi-ideoloqları həmin fikri sadəcə səhv olduğuna görə deyil, rus ədəbi dili normallarının «yerlərdə» pozulmasına qarşı çıxməq məqsədi ilə təkzib etmək istəmişlər. Məsələn, «SSRİ xalqları dillərinin

qarşılıqlı təsiri və qarşılıqlı zənginləşməsi» kitabının girişində deyilir: «Ümumişək rus ədəbi dili normalarının yerli dillerin və dialektlerinin təsiri altında pozulmasının sosial nticelerini nəzərə almaq xüsusiətə vacibdir... Rus ədəbi dilinin Orta Asiya, Qafqaz, Baltıkyanı və digər «yerli variantlarının», müxtəlif orfoepik, leksik, sintaktik, stilistik normalarının meydana çıxmazı SSRİ-nin müxtəlif regionlarının millətlərəsi ünsiyyət dilindən istifade edən əhalisi arasında qarşılıqlı anlaşmanı çətinləşdirirdi». Bununla belə, həmin əsərdə göstərilir ki, buradan belə nəticə çıxarmaq olmaz ki, rus ədəbi dilində «yerli» xarakterli spesifik leksik elementlər ümumiyyətə olmamalıdır – olmalıdır, ancaq dialektilər və etnoqrafizmlər o qədər artmamalıdır ki, rus ədəbi dilinin «yerli variantı» yaranıns.

Araşdırıcılar göstərir ki, az-çox inkişaf etmiş yazılı dil leksik alınanların çoxluğu hesabına yeni variant verə bilməz. Xüsusilə rus dili kimi inkişaf etmiş, sovet dövründə mərkəzdən yüksək keyfiyyətdə yayılma tempinə malik, yerlərdə ədəbi normativləri qorunan bir dilin variasiya vermek imkanı, demək olar ki, yoxdur. Bununla belə, Azərbaycanın rusdilli ədəbiyyatı göstərir ki, rus dili regional dünsünə kompleksinin möhəz situativ daşıyıcısına çevrilə bilmədir. Yeni burada səhəbet hər hansı variantdan yox, bu və ya digər dilin, konkret haldə rus dilinin öz fonetik, leksik, grammatik normalarını saxlamaqla funksional variasiya verməsindən gələ bilər. Mesələn, deyək ki, rus poeziyasının dilində işləmeyən onlarla, hətta yüzlərlə söz, yaxud ifadə – obrax rusdilli regional poeziyanın dilində işlənə bilər. Yalnız belə bir faktı xatırlamaq kifayətdir ki, Nizami Gəncəvinin dilindən bəhs edən şərqsünəslər dəfələrə göstərmişlər ki, bu dilin məhz bir türk şairinin dili olduğunu sübut edən çoxlu elementlər vardır. Rusdilli Azərbaycan poeziyası öz keyfiyyətinə görə «Xəmsə» ilə müqayisəyə, albəttə, gəlmir, bununla belə, rusdilli Azərbaycan poeziyasının dilində də azərbaycanlımlar (həm formal, həm də linq-vopoetik ünsürlər) kifayat qədərdir.

Müşahidələr göstərir ki, Azərbaycanın yalnız rusdilli poeziyasında deyil, nəsrində, publisistikasında da azərbaycanlımların, Azərbaycan etnokulturoloji, sosial-psixoloji kompleksinin təsiri

olduqca qabarlıqdır. Bu, başqa regional respublikalarda da, şübhəsiz, belədir. Bu cür «variantlaşma»nın, yaxud situativ variasiyaların isə, ümumiyyətə, rus dilinə əhəmiyyətli bir təsiri yoxdur və ola da bilməz. Çünkü rus dili özünün regional təzahür variasiyalarından çox yuxarıda dayanır. Həmin variasiyalar isə əvvəl davamlı, stabil, əzəzində geniş daxili inkişaf imkanına malik deyil; ikincisi isə, yerlərdə (milli regionlarda) ona o qədər böyük səsia-mədəni tələbat yoxdur; çünki o, elmi üslubda, rəsmi-işgüzər dildə və s. təzahür edə bilməz, on çox mösiətdə ve mösiət dilinə yaxın olan ədəbi-bədii dilde variasiya vermək imkanına malikdir.

Bələdiyələ, rusdilli Azərbaycan poeziyasının dili rus dilinin isə tənilən halda xüsusi varianti olmasa da, xüsusi variasiyasıdır. Variantla variasiyanın fərqi isə aşağıdakılardan ibarətdir: a) variant, yaxud variantların invariantından (əsas variantdan) norma baxımından bu və ya digər derecədə fərqlənir, variasiya, yaxud variasiyalar isə normativ əlamətlərdə deyil, funksional baxımından – «əksənt» seviyəsində fərqlənir; b) variantın təkamül-inkişaf enerjiyası olduğuna görə o, invarianta (əsas varianta) çevrilə bilər, variasiyanın isə belə bir imkanı yoxdur; v) variant daha davamlı dil hadisəsi olub ictimai həyatın müxtəlif sahələrini, müxtəlif üslubları əhatə edə bilər, variasiya isə adətən bir üslub sahəsinə addır və s.

Müşahidələr göstərir ki, rusdilli Azərbaycan poeziyasının dili rus dilinin bir variasiyası olaraq əsasən aşağıdakı əlamətlərə malikdir: 1) bu dil rusdilli sovet oxucularından çox rusdilli Azərbaycan oxucusu üçün nəzərdə tutulmuşdur; 2) bu dildə Azərbaycan dilinin sözləri, ifadələri geniş əksini tapmışdır; 3) bu dilda Azərbaycan antroponiyiyası geniş əks olunur; 4) bu dilda Azərbaycan toponiyiyası geniş əks olunur; 5) bu dilda əsasən o rus sözləri işlənilir ki, həmin sözlər Azərbaycan danışçı dili üçün sacıyyəvidir; 6) bu dilda Azərbaycan poetizmləri, Azərbaycan ədəbiyyatından gələn obraxlar işlənilir; 7) bu dilin dərin qatlarında təfəkkür sinkretizmi özünü göstərir və s.

Rusdilli Azərbaycan poeziyasına dil əlaqələri nəzariyyəsi baxımından yanaşdıqda onu sadəcə olaraq rus dili ilə Azərbaycan

dilinin əlaqəsi şeklinde izah etmək düzgün olmazdı. Burada bir sıra ekstralinqvistik və linqvistik amillər mürəkkəb qarşılıqlı əlaqədə çıxış edir:

I. Ekstralinqvistik amillər: sovet ideologiyası, yerli beynəlmələr cəmiyyət, yerli (milli) rusdilli mühit, Azərbaycan ədəbi-bədii düşüncəsinin beynəlmələşmək, geniş miqyasa çıxmaq maraqlı, Azərbaycan mentaliteti və s.


II. Linqvistik amillər: rus dilinin yerlərdə, milli respublikalarda, xüsusilə onların mədəniyyət mərkəzlərində yayılması, Azərbaycan dilinin genişləndirilməsi və s.

Həmin amillerin düzlöndiyi xətt iso yerli mühitlə rus dilinin qarşılığından ibarətdir ki, həm ekstralinqvistik, həm də linqvistik amillərin hərəkəti mahz bu qarşılışmanın həlli perspektivi baxımından dəyərləndirilə bilər. Yerli mühit rus dilinin qarşısına kifayət qədər güclü mentalitetlə (terminin geniş mənasında) çıxır, ona görə da rusdilli Azərbaycan poeziyasının dilində azərbaycanlımların çəkisi kifayət qədər böyük olur.

Sovet dövründə Azərbaycan dilinin, ümumiyyətlə türk dillərinin rus dilinə təsiri barədə, demək olar ki, nadir hallarda bahs olunmuş, əsas diqqət rus dilinin SSRİ-də yaşayış müxtəlif mənşəli xalqların dillerinə təsiri barədə danışmağa verilmişdir. Yalnız bir neçə arasdırma mövcud olmuşdur ki, burada türk dillerinin rus dilinə, daha doğrusu, onun bu və ya digər regiondakı təzahür formasına müasir təsiri etiraf edilmişdir. «SSRİ xalqları dillerinin qarşılıqlı təsiri və qarşılıqlı zənginləşməsi» adlı monografiyada isə həmin məsələyə daha geniş yer ayrılmış müxtəlif sistemli dillerin rus dilinə təsiri daha əsaslı şəkildə müəyyən qədər ətraflı araşdırılmışdır. Lakin həmin kitabda belə bir əsassız fikir de irolu sürülmüşdür ki, «sovət epoxasında sosialist millətləri dillerindən, o cümlədən türk dillerindən rus dilinə sözlərin və terminlərin keçməsinin də əsas kanalı milli-rus ikidilliiliyi olmuşdur».

Müəşahidələr göstərir ki, bu və ya digər regionda tam ikidilliilikdən, yaxud çoxdilliilikdən səhəbə gedə bilməz. Əgər cəmiyyətin müəyyən təbəqəsi istenilen iki, yaxud çox dil bilirse, bunlardan biri ana dili, digeri (yaxud digərləri) isə beynəlxalq dildir.

Yəni birini etnik müəyyənlik, digərini (yaxud digərlərini) global ictimai ünsiyyət ehtiyacı müdafiə edir. Bu diller arasında münasibəti ana dilin geniş mənada inkişaf səviyyəsi ilə həmin dil-də danışan cəmiyyətin qlobal ictimai ünsiyyətə ehtiyac dərəcəsi müəyyən edir. Ona görə də ana dili «zənginləşir», qlobal ictimai ünsiyyət vasitəsi isə «regionallaşır». Ümumiyyətlə, bu münasibəti aşağıda verilmiş sxemdeki şəkildə təsəvvür etmək mümkündür.



Sxemdən də görünür ki, ana dilinin zənginləşməsi, bir qayda olaraq, hansı səviyyədəse beynəlxalq olan dilin hesabınadır – beynəlxalq dilin isə bu və ya digər regionun dil təsəkkürünə uyğunlaşmaq imkanı vardır. Lakin bir daha qeyd etmək lazımdır ki, həmin uyğunlaşma müxtəlif miqyasdır. Xarakterdə ola bilər ki, bunun da en geniş yayılmış forması beynəlxalq dilin müəyyən dövr ərzində mövcud olan variasiya verməsindən ibarətdir.

HARDAN BAXSAN GÖRÜNƏN ADAM

*A*zərbaycan elmində Elçin İsgəndərzadənin hansı mövqə tutduğu barədə əsaslı bir fikir söyləmək mənim üçün çətindir, o səbəbdən ki, texniki elmlərdən xeyli uzağam, ancaq Elçinin ədəbi şəxsiyyətinə, sonətkarlıq qabiliyyətinə gəldikdə casarətlə deyə bilerəm ki, o, həm bilavasitə yaradıcılığına, həm də milli – ədəbi-ictimai mühitin təşkilindəki intensiv, enerjili fealiyyətinə görə, həqiqatən, çox böyük mövqə, nüfuz sahibidir. Və bu mövqeyin, bu nüfuzun coğrafiyası Azərbaycanın sərhədlərini aşaraq ümumən Türk dünyasına yayılmaqla, yalnız Elçinin özüne deyil, eyni zamanda (bəlkə də, daha çox!) onun mənsub olduğu xalqın ədəbiyyatına, mədəniyyətinə, ictimai fikrinə böyük hörmət getirməkdədir. Odur ki, Elçin İsgəndərzadə haqqında yazmaq, onun məhsuldar, sonətkarlıq baxımından keyfiyyətli olduğu qədər də orijinal müəssis yaradıcılığını, ədəbi-ictimai təfəkkürümüzə göstirdiyi fikir yeniliklərini bir tam halında təhlil-şərh etmək artıq zərurətdir. Və mənim üçün olduqca xoşdur ki, Elçin haqqındaki ilk müfəssəl, monoqrafik əsəri müasir Azərbaycan (yalnız Azərbaycanmı!?) sonətinin böyük yaradıcılarından biri olan Adil Mirseyid yazmışdır...

«Hardan baxsan görünən adam» – Elçin İsgəndərzadəyə, onun poetik şəxsiyyətinə, ədəbi varlığına, ən müxtəlif tərəflərdən özünəməxsus bir görünüm-duyum istədiyi ilə nəzər salan Adil oxucular qarşısında böyük düşüncə-təfəkkür mədəniyyətinin məhsulu olan analitik bir mənzərə canlandırır. Bu manzərədə Nizami Gəncəvi də, Məhəmməd Füzuli də, Federiko Qarsia Lorka da, Salvador Dalí də, Van Qoq da, Səttar Bəhlulzadə də, Vladimir Visotski də, Nazim Hikmət də, Şuşa da, Qarabağ şəhərindəki səkəstəsi də ... var. Və ədəbiyyatın, sonətin özü qədər mürəkkəb, zəngin,

bir az da emosional-impressionist bu mənzərədə Elçin İsgəndərzadənin aydın görünən obrazı da var. Deyəsən, «şair xoşbəxtliyi Elçin İsgəndərzadənin qapısını döyür»...

Adil Mirseyid şair Elçin İsgəndərzadəni alim, professor Elçin İsgəndərzadədən ayırmır, bununla belə onun esse-monoqrafiyasının araştırma obyekti məhz şair, sənətkar Elçin İsgəndərzadədir. O Elçin ki, iş otağında divardan qədim Qarabağ xalçası, saz və qoşalüle tüfəng asıb...

Emosionallıqla intellektuallığın, lokallıqla totallığın, xaosla kosmosun birləşib ayrıldığı yerde çoxspektrli bir işıq yanır. Və Adil Mirseyid qaranlıq otağında «oturub» hardan baxsan görünənə bı işığın şəklini çəkir...

2006

ÖN SÖZ (HİDAYƏTİN «SEÇİLMIŞ ƏSƏRLƏRİ»NƏ)

Artıq görkəmli yazıçı-publisist, ictimai-siyasi xadim, dövlət xadimi kimi tanınan Hidayət Orucov haqqında ilk məqaləmə yazanda o hələ gənc-otuz yaşlarında idi. Mən isə ədəbi tanqıdə yeni başlamışdım. «Ədəbiyyat və incəsənət» qəzetiñin baş redaktoru, böyük şair Nəriman Həsənzadə Hidayətin İrəvanda naşr olunmuş şeirlər kitabını mana verdi ki, oxuyub fikrimi bildirim...

Azərbaycan poeziyasında eksperimental texnologiyaların cövlən etdiyi, genezisi məlum olmayan sərbəst şeirin «sərbəst düşüncələr» yaxşılığı (və ədəbi professionallıq kimi dəyərləndirildiyi) bir vaxtda Hidayətin şeirlərindəki səmimiyyət, xalq ruhundan gələn təbii intonasiya möni tutdu. Və o qədər valeh oldum ki, hələ yaxşı tanımadığım, keçdiyi yaradıcılıq yoluna dərinəndə bələd olmadığımı müəllifi yalnız oxudugum kitabındaki şeirlərinə görə Parnasın zirvəsinə doğru inamla addimlayan poeziya congavəri adlandırdım. Mənim Hidayət haqqındaki fikrimi bəyənənlər də, qısqanlıq hissələrini gizlətməyənlər də oldu. Lakin Hidayətin istedəlli, qeyratlı bir insan olduğunu, Ermənistanda Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin qorunub inkişaf etdirilməsində, gənc olmasına baxmaya-raq, çox böyük işlər görüdüyüñü hələ o zaman – yetmişinci illərdə və səksəninci illərin avvallarında onu az-çox tanıyanların hamısı etiraf edirdi. Və ədəbi şəxsiyyətin (ümumən şəxsiyyətin!) ədəbi əsərdə, demək olar ki, itdiyi, yazıçıların laübəli həyat, düzgün xarakter (əslində xaraktersizlik) nümayiş etdirməklə yazıçının mahz bu cür olmalı olduğunu israrla sübut et-

məyə çalışdığı bir dövrə Hidayətin təbii, səmimi yaradıcılığı arxasında dayanan möhkəm, qüdrətli şəxsiyyəti, yalnız bədi deyil, eyni zamanda ictimai-siyasi «mənvi» hələ Ermənistanda yaşayıb fəaliyyət göstərdiyi illərdən özünü aydın göstərirdi. Onun şair, tərcüməçi, dramaturq, publisist, Dövlət Dram Teatrının rohbəri kimi geniş mədəni-ictimai fəaliyyəti (və bir daha xatırladırıq ki, olduqca mürsəkkəb bir şəraitdəki fəaliyyəti) hələ o zaman Hidayəti böyük bir Azərbaycan ziyalısı kimi qiymətləndirməyə hər cür əsas verirdi. Azərbaycanlılarının yaşadıqları har bir rayonu, kondi gəzərkən azərbaycanlılıq ideallarını casarətla, təmkinlə, özünəməxsus yüksək mədəniyyəti töblik edən enerjili gənc, təbii ki, artıq «yadlaşmış» vətəndə qala bilməzdi. Azərbaycan ziyalılarının XIX əsrənən başlayaraq həmişə «dost» adlandırdıqları (və mahz dost gərmək istədikləri) xəyanətkar erməni «ideoloqları» nəhayət son görkəmli Azərbaycan ziyalısını da Ermənistandan uzaqlaşdırı-

Və Azərbaycana – Bakıya köçməyə məcbur olan Hidayət istər-istəməz həyatının yeni mərhələsinə başlamalı oldu.

Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra İrəvanda yaşayıb yaratmış, həyatının ən qaynar illərini «Ermonistan» deyilən türk yurdundan keçirmiş, bir-birinin ardınca «Məni səsleyəndə», «Məhəbbət qocalmur», «Bir az gözlöyin möni», «Dənizi harayladım», «Eviniz analı olsun», «Zirvə cığır», «Qatardan məktub», «Doxsanıncı il», «Hərdən xaturla möni», «Ömrümün çahlimləri» kimi poeziya kitabları nəşr olunmuş şairin hələ Bakıya köçəndən öncə yazdığı «Avtoportret», elə bilirom ki, «hər şeyi yenidən başlamağın» mönovi-ruhi ağırlığını aydın ifadə edirdi.

Zəngəzurda doğuldum,
İrəvanda yaşıdım,
Bakıda ölcəyəm.

Kövrək sari sim idim.
Unudulmuş

Mükəddər

Nəğmaya döñəcəyəm.

Bir yaddaş istayıram,
Bacara bilsə əgər,
Ömrümün yarısını,
ağım, qarasını,
çətən-çətən təzadlı
saatları, günləri
vura, çıxa, camlaya...
Yoxsa bütün həyatım,
ömrüm, miliqəddəratım
sığışar beş cümləyə.

Bakıya köcdüyü illərdən Hidayətin yalnız həyatında deyil, yaradıcılıq tərcüməyi-halında, ədəbi-ictimai fəaliyyətində də yeni mərhələ başlandı. «Gənclik» nəşriyyatının baş redaktoru işləmkələ yanaşı böyük ictimai, siyasi, ideoloji dəyişikliklər əsasında olan respublikanın həyatında faal iştirak etməyə, xüsusilə publisistik yaradıcılıqla daha ardıcıl məşgul olmağa başladı. 80-ci illərin ortalarından Hidayətin publisistik fəaliyyətinin güclənməsi təsadüfi deyildi – həssas (və çəvik) ziyanlı təşəkkürü ona təlqin edirdi ki, dünyada na isə böyük təbəddülətlər yaranmaqdır, on illər boyu şəninin nəğmələr qoşulmuş «sovət cəmiyyəti»ni təskil edən xalqlar bir-biri ilə haqq-hesab çürütməyə hazırlaşmaqdır, onun mənsub olduğu xalq isə ciddi sınaqlarla üzəşməkdədir.

Təkcə Hidayət yox, Tarixin özü də həyatını yenidən başlamalı oldu...

Azərbaycanda keçən əsrin sonlarında baş verən (və gözümüz qarşısında artıq tarixa çevrilmişdə olan!) milli müstəqillik hərəkəti o vaxta qədər ya tanınmayı, ya da az tanınan bir sıra şəxsiyyət-potensiyaların özünüifadəsi üçün geniş meydən açdı. Biri digərini sürətənən əvəz edən ilk mərhələlərdə həmin meydənin əsas qəhrəmanları xalqın ruhuna daha yaxın olan ədəbiyyat adamları idi. Lakin tarixin ədəbiyyat adamına verdiyi (əslində isə, onun professionallıq mahiyyətinə o qədər də

dəxli olmayan) səlahiyyət ədəbi-ictimai mühitdə nə qədər böyük canlanma yaratsa da, çox tezliklə bütün aydınlığı ilə ortaya çıxdı ki, ədəbiyyat adamının ictimai-siyasi fəaliyyəti yalnız böyük dövlət qurucusunun comiyyətə çıxmışqası rəhbərliyi başlayan andan effekt verir. Və doğrudan da, keçən əsrin 90-ci illərinin ortalarından başlayaraq Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın bir sıra ədəbiyyat xadimləri milli dövlət quruculuğu işinə yalnız bir həvəskar kimi, yaxud siyasi ekzotika yaratmaq məqsədilə deyil, peşəkar olaraq calb edildilər. Əlbəttə, ədəbiyyat adamının dövlət quruculuğu işində, xüsusilə ön sıralarda fəaliyyətinin nə dərəcədə faydalı olması barədə həm ümumiyyətlə, həm də konkret hallar əsasında fikir yürütülmək olar. Ancaq bir məsələ tamamilə aydınlaşdır ki, ədəbiyyat xadiminin öndən böyük siyasi xadim gedirə, onun potensialından milli dövlət quruculuğu prosesində lazımı səviyyədə istifadə etməyi bacarırsa, onda ədəbiyyat adamının ictimai-siyasi fəaliyyətinin faydalılığı heç bir şübhə doğurmur.

Azərbaycan xalqının milli müstəqillik hərəkəti başlayanda kifayət qədər böyük ədəbi yaradıcılıq təcrübəsi ilə yanaşı mükəmməl ictimai-siyasi dünayagörüşüne malik Hidayətin bu hərəkatdan kənarda dayanması mümkün deyildi. Lakin o, ədəbiyyatdan siyasetə bir göz qırpmında keçməyə hazır olan bəzi həmkarlarından fərqli olaraq siyasetə «siyasetçi» kimi yox, məhz ədəbiyyat adımı, publisist kimi geldi. Hidayətin ictimai-siyasi problemlər qaldırın, ətrafda baş verən mürəkkəb hadisələrin genişmiyyəti analitik şərhinə yönəlmüş publisistik yazarları (və bu yazıların arxasında dayanan ictimai xadim təcrübəsi) ona böyük nüfuz qazandırdı.

Hidayəti hələ 60-ci, 70-ci illərdən şəxşən tanıyanlar bilirdilər ki, o, öz xalqının problemlərinə nə qədər dərindən bolədən, həmin problemlərin həlli üçün imkanları daxilində nə qədər ezmələ çalışın bir insandır. İrəvanda yaşayan Hidayə bununla Ermənistandan azərbaycanlılarına göstərirdi ki, biz öz vətənimizdə möhkəm dayanmalı, təzyiqlər nə qədər amansız

olsa da, dədə-baba yurdumuzu tərk etməməliyik. «Sovet Ermənistanı» qəzətinin əməkdaşı, C.Cabbarlı adına İravan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Ermənistan Yazarları İttifaqı Azərbaycan Şurasının rəhbəri, İravan Dövlət Pedaqoji İnstitutunun müəllimi olduğu illordə o, həmişə çalışmışdı ki, xalq öz vətənindən, etnik-mədəni sistemindən, əsrlər ərzində müəyyənləşmiş mənəvi coğrafiyasından ayrı düşməsin. Həm şair, həm ideoloq-ziyalı sözünü demiş, həm də ictimai fəaliyyəti ilə milli iradənin qırılmasına uğrunda gənclik çağlarından başlayaraq ardıcıl mübarizə aparmışdı.

Hidayat Bakıda məskunlaşdırğı ilk illərdən etibarən publisistika, xüsusilə siyasi publisistikə sahəsində heç kimin görə bilməyəcəyi miqyasda fəaliyyət göstərdi. Onun 80-ci illərin sonu 90-ci illərin əvvəllərindəki məqalələri, bir tərəfdən, müəllifin mövzuya dərindən bələdiyi, hər bir hadisəni ən xırda detallna qədər bilməsi ilə maraqlı doğururdusa, digər tərəfdən, yüksək siyasi-ideoloji təhlil səviyyəsi, professionallığı ilə diqqəti cəlb edirdi. Və eyni zamanda həmin məqalələr yetkin yazıçı Azərbaycan publisistikasına yeni üslub, yeni ifadə tərzi götərirdi. O zaman hələ mövcud olan sovet senzurası Hidayətin publisistik məqalələrini nə qədər «redakta etsə» də, onları az qala hər cümləyə hopmuş milli duyğulardan, vətənpərvər məfkurədən mohrur etməyə qadir deyildi.

Kedəyi zəngin yaradıcılıq yolu, qazandığı böyük ictimaiyyəsi təcrübə Hidayəti dövlət idarəciliyinə götürüb çıxardı. Və o, Heydər Əliyev məktəbinin istedadlı yetirmələrindən biri kimi artıq neçə illərdir ki, yüksək dövlət vəzifəsində səmərəli fəaliyyət göstərir.

Azərbaycan Respublikasının (və Ümummilli lider Heydər Əliyevin) milli məsələlərə bağlı siyasetini uğurla həyata keçirən Hidayət öz zəhmətkeşliyi noticəsində həmin sahədə də böyük təcrübə qazandı. Azərbaycanda zaman-zaman məskunlaşaraq ölkənin ictimai, iqtisadi, mədəni inkişafına öz töhfəsini vermiş, zəngin etnik mənzərəsini müəyyənləşdirmiş müxtəlif

xalqların tarixi birliyini qoruyub gücləndirməyə, qonşu respublikaların xalqları ilə etnik-mədəni əlaqələri genişləndirməyə Hidayət yalnız vəzifə borcu kimi deyil, həm də bir ziyan olaraq genişmiyyətli fəaliyyətinin tərkib hissəsi kimi baxırı. Və Azərbaycan ziyahlarını vaxtaşırı olaraq bu işlərə cəlb etməklə milli problemlərin geniş ictimai-intellectual kontekstdə, əsaslı, etibarlı həllinə çalışırı.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunduğu ilk aylardan o, zəngin ziyalı-təşkilatçı təcrübəsinə əsaslanaraq müstəqil dövlətlimizin bu sahədəki siyasetini uğurla həyata keçirməyə başladı.

Lakin Hidayət dövlət işində çalışdığı illərdə də ədəbi-bödül fəaliyyətindən, publisistik yaradıcılığından heç zaman ayrılmamış, çox gənc yaşlarında ədəbiyyatla başladığı əhdi-peyməni pozmamışdır.

2000-ci illərdə yazıs çap etdirdiyi onlara gözəl şeirləri, böyük uğurla tamaşa yürüyülmüş «Məhəbbət yaşayır hələ», «Məni qınamayın», «Bu dünyanın adamları» pyesləri, erməni fitnəkarlığını ifşa edən kəsərlə bədii-publisistik yaradıcılığı onun adəbi şəxsiyyətinin get-geda daha da zənginləşdiyini, kamilləşdiyini göstərir. Ümumiyyətlə, Hidayət zamanın sosial-mənəvi sıfarişlərini həməşə yüksək mədəniyyəti, yazıçı həssaslığı ilə qəbul etmiş, öz mütəfəkkir mövqeyini heç zaman gizlətməmişdir.

Mən əminəm ki, Hidayətin böyük yazıçı, publisist, ictimai xadim istədədi onun siyasetçi, dövlət xadimi kimi fəaliyyəti üçün həmişə tükənməz mənbə olacaq, ona ilham verəcək, yeni poetik «Avtoportret»ları yazdıracaqdır.

2007

PREZİDENT SEÇKİLƏRİ İLƏ BAĞLI «SABABA İLHAMLA» ADLI ELMI-NƏZƏRİ SESSİYA

Rafael Hüseynov:

- *B*ugünkü sessiyada ilk olaraq 3 məruzə nəzərdə tutulmuşdur. Akademik Bekir Nəbiyevin, millət vəkili Nizami Cəfərovun və mənim məruzələrim. Bilirsiniz ki, prezidentliyə namizədlərin vəkilləri bu günlər ərzində çox gərgin işləyiblər, on müxtəlif rayonlarda olublar, topantılarda, tədbirlərdə iştirak ediblər. Bekir müəllim də dünən Ağdaşda olub. Axşam da prezidentliyə namizəd cənab İlham Əliyevin görüşündə iştirak edib. Çox yorgundur. Və digər bir tədbir də var, bu gün saat 4-də orada iştirak edəcək, ona görə üzrli sabədən bizim tədbire qatıla bilməyib. Həmin sabədən mən ilk sözü millət vəkili, MƏA-nın müxbir üzvü, Atatürk Merkezinin direktoru, bu seçki prosesində çox feal iştirak edən, akser tədbirlərdə sözünü deyən Nizami Cəfərova verirəm. Buyurun, Nizami müəlliim.

Nizami Cəfərov:

- Hörmətli Rafael müəlliim! Hörmətli mərasim iştirakçıları.

Son zamanlar Azərbaycanın ictimai-siyasi-mənəvi həyatında baş verən hadisələr, mən qəti şəkildə bildirirəm ki, bizim xalqımızı mənən, ruhen yüksəldir. Yəni əsl proseslər ola bilər ki, bu proseslərdə inkişaf etmək əvəzində xalq böyük intriqalar içərisinə düşür. Amma son dövrlərdə Azərbaycanda baş verən hadisələr, çox yaxşı ki, tam bir sistemli şəkildə bizim millətimiz həm mili-mənəvi baxımdan, rub baxımdan, həm də siyasi-ideoloji dünyagörüşü baxımdan xeyli müteşəkkil edib. Bunların içəri-

sində, təbiidi ki, prezident seçkiləri bizim üçün xüsusi əhəmiyyət malikdir. Əlbəttə, prezident seçkilərində həmişə münaqişələr olur. İddialar bütün parlaqlığı ilə orada yaşayır, ölkənin siyasi aspektində neler varsa, hamısı təzahür edir, intonasiya, ritm dəyişir. Bəzən adət etmədiyimiz ifadələr eşitməyə başlayır. Bu, zahirən belə görünə bilər ki, bizim xalqımız üçün qüsür, nöqsan getirir. Amma bu da mütəşəkkiliyə kömək edən məsələdir. Yəni, xalqın enerjisi bütün parlaqlığı ilə ortaya çıxır, burada dünsünce mədəniyyəti, dünsünce antimədəniyyəti və siyasi qüvvələrin hansının xalqın bilavasitə mənafeyini ifadə edəliyi, hansının exlaqlı olduğu, hansının bu xalqın mənəviyyatindən konərda olduğu ortaya qoyulur. Hansı qüvvələrin Azərbaycan xalqının dostlarıyla nə dərəcədə yaxın olduğu, bəlkə də deyik ki, o sabit vəziyyətlərdə, yəni seçkiyə qədərkə veziyətlərdə o qədər yaxşı görünür. Amma seçki prosesləri o dərəcədə açıq-əşkar bir şəkildə siyasi karakteri ortaya çıxarı ki, bu da bizim xalqımızı öz gelecciyin müəyyənləşdirilmək üçün çox vacibdir. Və biz bu seçkilərə gedərkən ister Milli Məclisə, isterse də başqa bir sira bizim dövlətimizin siyasi mənafeyi ilə əlaqədar məsələlərdə həmişə bir şeyin üzərində çox dayanırıq. Seçkiler geldi-gedərdi. Yəni seçki konkret olaraq daim davam edən bir proses deyil. Amma mahiyyətinə varanda, əslində, seçki hər gün gedir. Amma onun zirvə hissəsi çox qısa bir tarixdə baş verir və bitir. Elə etmək lazımdır ki, bu seçki prosesində yalnız biz prezidentimizi seçməyək, həm də seçki mədəniyyətini öyrənək. Bu bizim xalqımız üçün çox vacibdir, çünki Azərbaycanda, ümumiyyətlə Şərqiyyətə keçirmək mədəniyyəti, etiraf edək ki, çox aşağıdır. Bu aşağılığın da on mühüm cəhəti çox zaman kütləvilikdə olur. Məsələn, kütüv şəkildə hansısa bir prosesin arxasında gedilmir, yəni fərd və vətəndaş görünür. Biza bu seçkili həm də ona görə lazımdır ki, seçki keçirmək mədəniyyətini öyrənək və vətəndaş kimi formalşa bilək. Yalnız prezidenti seçməyək, vətəndaşı da seçək. Yalnız konkret şəxsiyyət üzərində düşünməyək, özümüz üzərində də düşünek. Və bu gün Azərbaycanda iqtidarin bir vəzifəsi öz nümayəndəsini, xalq üçün daha münasib olan bir şəxsiyyəti prezident seçməkdirdə, digər bir xüsusiyyəti də o şəx-

siyyetin gələcəkdə normal işləməsidir. Yəni bu şəraiti yaratmaq mümkün olmasa, en böyük şəxsiyyətlər da bir iş görə bilməzdir. Və yaxud, en böyük tarixi şəxsiyyətlərin da siyasiyyəti ancaq mübarizədən ibarət olub. Odur ki, biz bu seçkilərə kifayət qədər müraciətə düşüncələrle gedirik. Yəni bu seçkilər, sadəcə, bizim bəzilərimizin dündündüyü kimi xüsusi formalar, texnologiyalar işləyib hazırlamaq və cəmiyyətin əsas siyasi qüvvəsini istədiyi şəxsiyyətdə görmək iddiası ilə əlaqədar deyil. Əlbəttə, İlham Əliyevin prezident olması üçün birinci şəraiti xalqımızın istəyi yaradıb. Bizim bu gün gələcəyi yaşamaq imkanlarımız var. Həm siyasi manəda, həm manəvi, həm də iqtisadi manəda. Bu şərait tələb edir ki, bu gün hakimiyyətə İlham Əliyev gəlsin. Ona görə ki, İlham Əliyevin bu xalqın qarşısında heç bir günahı yoxdur. O namızədlər ki, İlham Əliyevlə bərabər prezident olmaq isteyirlər, onların, demək olar ki, hamısının kifayət qədər böyük günahları var. Dark olunan və olunmayan günahları. Onlar, ümumiyyətlə, bizim cəmiyyətimizdə çox şübhəli qarşılanan, çox şübhəli tərcüməyi-halları olan insanlardır. Və məsələnin bir cəhəti də bundan ibarətdir ki, xüsusilə iddialı olan bu insanlar vaxtilə hakimiyyətdə təmsil olunublar. Onlar müxtəlif məqamlarda xalqın tələbi ilə istefaya getməli olublar.

Bu məsələlərlə bağlı mən konkret faktlar getirmək istəmirməm. Çünkü artıq bir neçə aydır ki, bizim mətbuatımız bu faktları tam aydınlığını ilə gotirir. İkinci bir məsələ də var. Bu məsələ də ondan ibarətdir ki, bu insanlar özlerini hansısa şəxsi yerlerinə yox, özlerinin hansısa yaratmış olduqları idyealar, hansısa yaratmış olduqları konstitusiyalara can atmırlar. Bu insanlar bilavasitə cənab Heydər Əliyev tərəfindən yaradılmış mövqə uğrunda mübarizə aparırlar. Yəni o mövqeyi ki, Azərbaycan Prezidenti, Azərbaycan xalqının şərkişləri yaradıb, o mövqeyi tutmaq uğrunda mübarizə aparırlar. Yəni, bu da bizim üçün, elə bilirom ki, çox ciddi məsələdir. Və bu mübarizədə onlar bu mövqeyi yalnız tutmaq yox, bu mövqə ilə münaqişə zəminində hakimiyyətə gəlmək isteyirlər. Yəni, tam neqativ bir düşüncə ilə, tam neqativ bir mübarizə ilə. Və bunların irəli sürdüyü az-çox maraqlı ola biləcək iddialar varsa da, həmin iddiaların böyük bir hissəsi, yalnız

bələ deyək, əsası olmayan, həyata keçirilməsi mümkün olmayan, şübheli olan iddialardır.

Ola bilər bi cəhətdən onlar İlham Əliyevdən xeyli dərəcədə aşağıda dayanıblar və xeyli dərəcədə «poetik» və «obrazlı» görünürler. Amma İlham Əliyevin təklifləri çox aydın, konkret, bəzən həttə cənab Heydər Əliyevin qurmuş olduğu ideologiyalarдан daha irəli gedə bilən və daha modern ideologiyalardan doğan təkliflərdir. İş yerlərinin açılması ilə əlaqədar konkret təkliflər, iqtisadi əlaqələrlə bağlı konkret təkliflər, maliyyə münasibətləri ilə bağlı konkret təkliflər müasir beynəlxalq biznes münasibətləri ilə bağlı konkret təkliflər. Yəni bu təkliflər, sadəcə, İlham Əliyevin görmək istədiyi, görməyə başlayacağını iddia etdiyi işlər deyil. Gördüyü işlərin davamlı olaraq irəli sürüyü konkretnik fikirlərdir. Yəni, bu işlər artıq görülib, bu işlər davam edir. Davamlılıq baxımdan da İlham Əliyev öz iddiaları ilə olduqca konkret və aydın görünür. Onun namızədiyi olunduqca konkret və aydın görünür. Nəhayət, başqa bir cəhət də var ki, o, Azərbaycan xalqının ideya-məsləhə liderinin bilavasitə varisidir. Bu varislik məsesini bəzən bizzət şəxsi, fərdi varislik səviyyəsinə çatdırırlar. Amma İlham Əliyevin gücü ondan ibarətdir ki, o, Heydər Əliyevin məhz siyasi varisidir. Bir böyük gücü də ondan ibarətdir ki, məhz manəvi varisidir. Yəni onun ruhunu, onun enerjisini daşıyır və bu enerji də, əslində, yalnız Heydər Əliyevin şəxsi maraqlarının və iddialarının təzahürü olmayıb, bu, elə Azərbaycan xalqının enerjisidir. Azərbaycan xalqının lider dövlət başçısını yaratmaq qabiliyyətinin tam yüksək səviyyədə təzahüründən irəli gelmiş potensialdır ki, bu potensialı İlham Əliyev davam etdirir və biz eminik ki, bu davametdirdə hər ay daha intensiv şəkildə olacaq. İlham Əliyev siyasi xadim olaraq kifayət qədər tacribəsi olsa da, gəncidir, yəni Azərbaycanda hadisələr həmişə elə baş verib ki, biz dövlət başçısını bir az yaşlı təsəvvür etmişik. Yəni yaşlılıq kompleksi bizim beynimizdə var. Ona görə də bəzən İlham Əliyevin opponentləri onun məhz gəncliyinə istinad edirlər ki, bu gənclik ona mane olmayacağı ki? Onun opponentləri aqressiv tənqidlərlə gənclik maraqlarından irəli galen bir sıra məqamları qabartmağa çalışırlar. Amma bu məqamlar elə

məsələlərdər ki, onun şəxsiyyətini, onun düşüncəlerinin normalliğini, hayat tərzinin mükəmməlliyini zədələmər.

Biz, Azərbaycan ziyalılarının böyük əksəriyyəti İlham Əliyevin prezident olması üzərində ona görə istinad edirik ki, biz varislik isteyirik. Bu, belə de İlham Əliyevin perspektivliyini müəyyənlaşdırıran en sas iddiadır. Biz niye varislik isteyirik? Biz hamımız kifayət qədər böyük hevəs və maraqla desək ki, Azərbaycanın 2500-3000 illik dövlətcilik tarixi var, yaxşı bilirik ki, bunlar varissiz dövlətlər idi. Dövlətdə varislik ona deyirlər ki, onların arasında varislik həqiqəten olmalıdır. Yoxsa bir dəfə İran dövləti, bir dəfə türk dövləti, bir dəfə ərəb dövləti, bir-birinə qarşı olan hakimiyətlərdir. Bu varissizlik Azərbaycanda 2500-3000 il davam edən dövlətcilik tarixinin tam bir siyasi xarabazarlığı yaradıb, yeni bir-biri ilə münaqışında olan dövlət quruculuğunun nəticəsidir ki, bu gün Azərbaycanda müstəqil dövlət quruculuğu təcrübəsi Azərbaycanın tarixində bilavasita yoxdur. Çox çətin məsələdir.

Bu gün Azərbaycanda prezident olmaq istəyen bəzi insanlar çox böyük maraq, həvəs, bir sıra hallarda xalqa əsaslanaraq təqdim eladılar ki, müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bu, belə də deyilməliydi. Amma Azərbaycan Xalq Cümhuriyyətindən milli müstəqil dövlət quruculuğunu ilk intensiv gedisi proseslərində biz heç na götürə bilmedik. Yeni, çoxlu qərarlar var, göstərişlər var, milli hissələrlə dolu çoxlu-çoxlu, böyük-böyük iddiyalar var. Amma konkret istifadə etmək üçün çox az şey var. Ona görə də təsadüfi deyil ki, cənab Heydər Əliyev Azərbaycanda müstəqil dövlətin başına gələn kimi daha çox Türkiyənin təcrübəsindən istifadə etdi, daha çox Atatürkə əsaslandı, neinki Azərbaycan Xalq Cümhuriyyətinə və M.Ə.Rəsulzadəyə. Çünkü dövlət qurucusu üçün bəzən metaforik dövlətlər elə əsaslı bir təcrübə ola bilmir. Bəzən biz varislikdən çox danışırıq, amma bütün fealiyyətimiz o varisliyin əleyhinə olur.

Biz İlham Əliyevi bir də və daha çox ona görə müdafiə edirik ki, Azərbaycanda varislik olsun. Azərbaycanda varislik bir də ona görə olsun ki, artıq Azərbaycanı inkişaf etdirmək üçün hər

cür əsası olan siyasi-ideoloji kompleks yaradılıb. Bunu dağıtmaya artıq xalqa tarixi düşməncilikdir. Ona görə də biz bu yaranmış hadisəyə qarşı mübarizə aparan insanları prezident seçə bilmərik.

İlham Əliyevlə bağlı, onun şəxsi xarakteri ilə, istedadı ilə bağlı bir sira məqamlar da var. Və son görüşlərdə biz onu bütün aydınlığı ilə gördük. İlham Əliyev atasından və bizim xalqımızın ədəbi liderindən fərqli lider olacaq. O fərqlilik nəde olacaq? Men də İlham Əliyevin vəkiliyəm və bir sıra məsələlərdə öz sözümüz deyə biləram. Demək istəyirəm ki, İlham Əliyev haqqında fərqli fikirlər ola bilər. Amma bu fərqli fikirlərin mütləq əksəriyyəti müsbətdir və biz gələcəyin yox, bugünün lideri haqqında danişdığımızı artıq hiss edirik. Bilirik ki, onun fealiyyəti Azərbaycan üçün çox proqressiv bir fealiyyətdir. Nə fərqli ola bilər cənab Heydər Əliyev və İlham Əliyevin fealiyyətində? Şübhəsiz, Heydər Əliyev nahəngdir və onun gördüyü işi Azərbaycanda min ildən bir görmək olar. Bu, asan bir iş deyildir, bu, bütöv bir mexanizm idi – yarandı, hərkətə gəldi, xalqın diriliyi üçün, xalqın mövcudluğunu üçün möhkəm, əsas bir baza yarandı. Amma İlham Əliyevin üstünlüyü ondan ibarətdir ki, İlham Əliyev müasir dönyanın adamıdır. İlham Əliyev təsir edən siyasi faktorlar, amillər cənab Heydər Əliyeva təsir edən şərtlərdir. Bu insanlar ayrı-ayrı dövlətlərin, ayrı-ayrı zamanların övladlarıdır. İlham Əliyevin fealiyyətində kütləvilik arxa plana keçəcək. Yeni kütləvi tədbirlər, hadisələrə kütləvi qoşulmalar və s. Fördin, vətəndaşın yetişməsi üçün daha geniş imkan yaranacaq. Bu cəhət, elə bilirik ki, müasir dünyada yaşamaqımızın əsas şərtlərindən biridir. Bu gün dünyada xalqlar və millətlər hüquq yoxdur. Biz də bu yolla getməliyik. Bizim də bu yolla getməyimizdə İlham Əliyev çox mühüm şərtidir.

İlham Əliyevin son zamanlar keçirdiyi görüşlərdə bir az kütləvilik var. Çünkü biz hələlik bir az xalqımızın hissələri ilə oynamalıyıq. Xalqımız hələlik kütləvilik istəyir. Lakin bunlar son addımlardır. Əsas diqqət şəxsiyyətə, insana, onun fərdi gücünə, qabiliyətinə verilecekdir. men elə bilirəm ki, Azərbaycan insanı buna hazırlıdır. Fərdililik baxımından bir mühüm cəhət də ondan

ibarətdir ki, İlham Əliyev tarixdən danışmur, obrazlı ifadələr işlətmir. İlham Əliyevin danışçıları çox aydındır – biz yaxşı yaşa-malıq, biz insan kimi güclü olmalıdır, işləmeliyik və həyatımızdan zövq almamalıq.

Bu, bizim siyasetimizdə, cəl bilirom ki, on böyük hadisədir. Və biz belə qlobal və aydın texnologiyalara görə İlham Əliyevi müdafiə edirik və edəcəyik. İmkən verməyəcəyik ki, İlham Əliyevə qarşı hər hansı bir qüvvə çıxsim. İlham Əliyev işlərində düz hərəkat də cəsə, müəyyən səhv'lərə də yol versə, biz onu müdafiə edəcəyik. Sağ olun.

2003

ÖN SÖZ

(Song Valiyevanın «Azərbaycanlıq milli ideologiya və ədabi-estetik təlim kimi» kitabına)

Azərbaycanlılığın biri digəri ilə üzvü əlaqədə olma-yan müxtəlif ideyalardan, daha doğrusu, həmin ide-yaların mexaniki yiğimindən az-çox mükəmməl bir ideologiyaya çevrilmesi, heç şübhəsiz, Azərbaycanda milli döv-lətçilik təşəkkürünün taşəkkülü, inkişaf edib möhkəmlənməsi ilə əlaqədardır. Və bu bir həqiqətdir ki, həmin ideologiyaya naqdar dərin köklərə malik olsa da onun əsaslarını müasir Azərbaycan dövlətçiliyinin banisi, dünya azərbaycanlılarının lideri Heydər Əliyev məhz milli dövlət quruculuğu prosesində yaratmış (və yaratmaqdır). Azərbaycanda olmaq yalnız Azərbaycanı, Azərbaycan xalqını, onun milli döyərlərini sevməkdən ibarət deyil (bu, passiv azərbaycanlıqdır), daha çox döyərləri qoruyub inkişaf etdirməkdən ibarətdir ki, bu hərəkatın başında böyük mütə-fəkkir-ideoloq Heydər Əliyev dayanır: O, Azərbaycanın, Azərbaycan xalqının, onun milli döyərlərinin qorunub inkişaf etdirilməsinin tarixi qarantını (müsteqil Azərbaycan dövlətin!) qurur, həmin dövlətin ideologiyasını formalasdır. Onu da əlavə etmək lazımdır ki, bu məhəşəm siyasi, sosial (və intellektual!) proses-də öten əsrlərin, onilliklərin dişinə təcrübəsi (azərbaycanlıq ideyaları) oyadır, müasir (və genişmişiyası) təşəkkürün süzgəcindən keçirilir, yeni dəyər qazanır... Heydər Əliyev dəhəsi tarixi müasirləşdirir, tarixdən, o cümlədən azərbaycanlıq ideyaları tarixindən istifadənin özünəməxsus metodologyasını hazırlayıır... Və göründüyü kimi, azərbaycanlılığın milli ideologiyaya çevril-

məsi – bizim bir milət olaraq mövcudluğumuzun ideoloji əsaslarını təşkil etməsi olduqca mürkkəb, çoxşaxəli, çoxmərhələli bir prosesdir. Həmin prosesi öyrənmək, onun qaynar, ehtiraslı gedisiyi elmin (Azərbaycanşunaslığı!) soyuq mühakimələri ilə təhlil etmək artıq dövrümüzün mədəni-intellektual tələbidir. Oxuculara təqdim olunan bu kitab da haqqında söhbet gedən tələb-ehtiyacın nəticəsində meydana çıxmışdır. Müəllif, bir sıra cəhdləri nəzərə almasaq, ilk dəfədir ki, Azərbaycançılığın milli ideologiyaya çevrilməsinin (Heydər Əliyev dövründə dövlət quruculuğu praktikası səviyyəsinə yüksəlməsinə qədər) tarixi manzəsini təqdim edir. Onun təqdimində azərbaycançılıq yalnız etnoqrafik, etnolinqvistik, ədəbi-mədəni-mənəvi və s. komplekslərdən ibarət deyil, bunların hamisini ehtiva edən, lakin daha çox sosial-siyasi xarakter daşıyan ideyalar sistemidir ki, bu Azərbaycanda milli dövlət quruculuğu prosesinin hazırlığı intensiv dövrü üçün tamamilə təbii olmaqla yanaşı, müəllifin maraq dairəsini da eks etdirir. Bu gün biz ister dil, ister ədəbiyyat, ister ümumən mədəniyyət məsələlərini hər hansı bir xalqın şah əseri olan milli dövlət quruculuğu mövqeyindən yanaşmağa daxili bir ehtiyac hiss edirik. Va azərbaycanşunasların gənc nəslinin yaradılığında həmin ehtiyac özünü daha açıq şəkildə göstərməklə, eyni zamanda, bir növ, elmin metodoloji perspektivini müəyyən edir.

Müəllif azərbaycançılıq ideologiyasının köklərini (tarixəqədəki dövr!), təkamül mərhələlərini kifayət qədər sistemli bir şəkildə nəzərdən keçirərək belə bir düzgün noticəyə galir ki, azərbaycançılıq ideologiyası XIX əsrin sonu XX əsrin əvvəllərində ideologiyaya çevrilsə də, XX əsr boyu mürkkəb bir təkamül yolu keçmişdir. Azərbaycan mütəfəkkirləri həmin ideologianın təkmilləşməsi, Azərbaycan cəmiyyətinin şüurunda möhkəm yer tutması üçün sadəcə çalışmadı, zəngin tarixi olan bir mücadilə vermişlər. Cəsaretlə demək olar ki, həmin mücadilə tarixinin əsas mərhələləri Sona Vəliyevanın əsərində ilk dəfədir ki, aydın (və mükəmməl) bir metodologiya ilə müəyyənləşdirilmiş hər bir mərhələnin özünəməxsus seciyyəsi verilmişdir. Azərbaycançı-

lıq ideologiyasının müasir ictimai, o cümlədən də ədəbi-estetik təfakkürdəki mövqeyi barədə ətraflı bəhs edən müəllif tamamilə doğru olaraq göstərir ki, müasir dövrde azərbaycançılıq ideologiyası «artıq müasir elmin nailiyyətlərinə əsaslanaraq, özünün elmi-nəzəri əsaslarını da təklif edir».

Sona Vəliyevanın oxuculara təqdim olunan bu əsəri də azərbaycançılığın ideologiyadan elmə, mükəmməl bir təlimə çevrilməsi sahəsində uğurlu bir addım, dəyərli bir töhfədir.

əvvellərində yaşayıb-yaratmış ingilis şairi Vilyam Bleyke həsr olunmuş doktorluq dissertasiyası müdafiə etdim.

«Vilyam Bleykin behişi və cəhənnəmi» adlı kitabım əvvəl Londonda, sonra Nyu-Yorkda nəşr olundu. Əlbəttə, istərdim ki, Vətənimdə də çıxınsın...

N.C.: - Hərdən mənə elə gəlir ki, biz nəhaq yerə enerjimizi daha çox azərbaycanşunaslıqla, türkşunaslıqla, lap elə şorqşunaslıqla səfr edirik. Və nəzərə alsaq ki, əksər azərbaycanşunaslıqla, türkşunaslıqla, yaxud şorqşunaslıqla tədqiqatlarımızda «Qərb metodologiyası» hakimdir, bizi özümüzü daha çox başqaları üçün öyrənirik, onda adam bir az da narahat olur. Biz Qərbi və Qərbi çıxış yolumuzda yerləşən slavyan, xüsusiilsə rus dünyasını, qeyri-müsəlman Şərqini öyrənən məktəblər yaratmalyıq, ancaq bunlar köhnə (və indiki) «rus-tatar məktəblərin» şəklinde olmamalıdır, tamamilə milli məktəblər olub məsələyə məhz bizim baxışımızı ifadə etməlidir.

Elə ona görə də, Sizin Qərb adəbiyyatına marağınız və bu marağın «Şərq metodologiyasına malik olması, nəhayət, Londonda, Nyu Yorkda təxminən iyirmi il bundan əvvəl nəşr olunmuş kitabınızın Bakida da nəşr olunmasına ehtiyac duymağınız məni sevindirir... Qərb Şərqi istədiyi kimi idarə edir, çünki onu bir neçə yüz ilədə dərindən öyrənmiş, altını üstündə çevirmiş, «zətnə» bələd olmuşdur, - halbuki Qərb öz-özünü bu qədər öyrənməmişdir...

Q.T.: - Görünür, mən Qərb dünyası ilə maşğıl olmağa elə sizin haqqında danışığınız ehtiyac mecbur etdi. Mənə qədər Vilyam Bleyki dini-lirik poeziyanın nümayəndəsi sayırdılar, ancaq mən onun yaradıcılığının sosiologiyasını, ictimai-siyasi məhiyyətini aşkara çıxardım.

Və bundan sonra tədqiqatları, bir qayda olaraq, adəbiyyatın siyasi məsələlərinə həsr etdim, tarixin sosiologiyasından yazdım - eyni zamanda Edinburg universitetində Şərq tarixi, adəbiyyatı və dillerindən ders dedim.

«İran: bir cocuğun hekayəsi, bir kişinin təcrübəsi» adlı bədii-publisistik kitab mənim son iri həcmli əsərimdir. Üzərində on il işləmişəm. Bir neçə il bundan əvvəl ingilis dilində nəşr olunub.

MƏN SİYASI DÜŞÜNÜRƏM

Nizami Cəfərov: - Mən əlbəttə, Sizin adınızı çox eşitmışəm, fəaliyyətiniz barədə də az-çox məlumat var, ancaq təbii ki, daha geniş məlumatə ehtiyac duyuram...

Q.Təbrizi: - Azərbaycanın Cənubundanam - Təbrizden... Təbriz Universitetinin adəbiyyat fakültəsini qurtardım, bir-iki il-dən sonra «çıxdım - eşıyə» - bir il Türkiyədə oldum, İstanbul Universitetində işlədim, sonra Ingilterəyə getdim. Əlbəttə, çox çətinlik çəkdim, - əvvəli bu idi ki, qərib yerde heç kimdən maddi kömək gözlemədən yaşamlı idim, ikincisi, mən buraya təkcə dolanmaq üçün gəlməmişdim, müxtəlif dairələrde nüfuz qazanmaçı və öz şəxsiyyətimi təsdiq etməli idim.

Nə iş oldusa, gecələr işlədim - dəmir yolunda, restoranlarda, bir sözlə, harada gəldi orada...

«Küçələrdən yiğib» ev düzəltdim, ancaq xeyriyyə cəmiyyətlərinə müraciət etmədim, özümən siğışdırmadım ki, «Təbrizi» familiyası Qərbi Avropanın hansısa xeyriyyə cəmiyyətinin siyahısında yazılışın...

Londonda «Bi-Bi-Si»nin şərhçisi işlədim, ancaq bir ay təmam olmamış, şərq probleminə aid apardığım bir söhbətə görə işdən çıxardılar. Həmin söhbətdə izah etmək istəyirdim ki, Şərqdə stabililiyin yaranması Qərbi həmisi narahat edir, ona görə də Şərq neçə müddətdir ki, on müxtəlif formalarda qarışdırılır... məni markist hesab etdilər, ancaq sözüm doğrusu, mənim ondan xəbərim yox idi, bu hadisədən sonra dedim, aya, görüm bu Mark nəmənə şəydi.

Londonun kitabxana və muzeylərində işlədim, jurnalistik elədim. Nəhayət, Edinburg Universitetində təhsilimi davam etdirdim. On səkkizinci əsrin ikinci yarısı və on doqquzuncu əsrin

Moskvada rus dilində neşrinə hazırlıq gedir... Bu kitabda İranın tarixindən, coğrafiyasından, içtimai həyatından anlaşılıq bir şəkildə məlumat verilir və şübhəsiz ki, birinci növbədə avropalılar üçün maraqlıdır...

N.C.: - Yeri gəlmışkən, Şərqdən çıxan bir sıra müasir *journalistlər*, yazıçılar Avropada Şərgin «metaforik» obrazını yaratmaqla bəzən böyük hay-küyə səbəb olurlar. Siz belələrininə necə baxarsınız? Mən birinci növbədə Salman Rüsdini nəzərdə tuturam - onu yaxından taniyırısunuzmı?..

Q.T.: - Tənyiram... Mənə elə gelir ki, iki cəhətə görə gərek Salman Rüşdi ətrafında bu hay-küy olmayıyadı. Birincisi, o nə elə bir yazıçı, nə də elə bir jurnalist deyildi ki, onun sözüne bu qədər əhəmiyyət veriləydi; ikincisi, İslam əger bir kitabla mahv olacaqdısa, o heç İslam olmazdı... Əslində isə, yazıçı ədəbiyyatın prinsiplərinə istinad etməklə yanaşı, xalqının ruhunu, gündəlik ovqatını nezərə almışdır, - bu mənədən mən ədəbiyyatın siyasi keyfiyyətini qəbul edirəm və dərinden inanıram ki, ədəbiyyat onu yaranan xalqın mənafeyini müdafiə etməlidir.

N.C.: - İranda inqilab olanda Siz harada idiniz?

Q.T.: - Təbrizdə idim, başının üstündən güllələr uçurdu, mən isə hadisələri lənta köçürürdüm, - film çəkirdim. Bir də yolum düşəndə həmin lənti Bakıya gatırıçem... İranda inqilab ola, ancaq mən orada olmayıyam! Bunu bacarmazdım...

N.C.: - Azərbaycanın istori Simalında, istorşa da Cənubunda son illər baş verən mürəkkəb hadisələri, yəqin ki, Siz ən müxtəlif baxımlardan, birinci növbədə isə, xalqımızın, özünüz dediyiniz kimi, mənafeyi baxımdan öyrənir, təhlil edirsiniz. Neca ki, Simalın Cənubdan, Cənubun da Şimaldan xəbəri yox idi, biz iki Azərbaycanın birləşməsindən müqəddəs bir hiss təsəvvürümüzə gətirmirdik, - artıq bir neçə ildir ki, görür-qoy eləməyə başlışmış - ağlımızqa qara-qura seylər gəlir... Mənim dərin inanıma görə, biz bu siyasetbazlığı bir tərəfə atlamaq, - millətin mənafeyi, Allaha and olsun ki, mənşəyi etibarla bizim olmayan hər hansı əlifbəni, ideologiyani müdafiə etməkdən yüksəkdir. Və əger mən bir il, iki il bundan sonra məhz latın əlifbasının tərəfdarı olduğuma görə, cənublu qardaşım,

ərəb əlifbasının qızığın tərəfdarı Əsgər Fərdi ilə üz-üzə gəlmək istəməyəcəməsə (yaxud o, bunu edəcəksə), deməli, biz ey ni bir xalqın bir övladı olmaq üçün yetişməmişik...

Q.T.: - Ən böyük müvəffəqiyyət ondan ibarətdir ki, Azərbaycanın Şimalı ilə Cənub arasında tarixi körpülər bərpə edilir, - bu isə hər iki tərəfdə həmin maraq olduğunu göstərir. Mənim atam Hacı Məhəmmədəlinin Təbrizdə fabriki var idi, Seyid Cəfer Pişəverini də yaxşı tanıydı, hətta dost idiler. Atam deyərdi ki, bala, mən siyasi adam deyilem, mən adəmin əmlinə baxıram və görünüm ki, Ağayı Seyid Cəfer menim işçilərim üçün hamam təkirdir, onları bit-birədən qurtarıb... Neco ki, məsolələr bu cür mürəkkəbdir, nə adla olursa-olsun, ancaq əməl olsun, - körpülər möhkəm salınsın; bu qədər zaman əzab-eziyyətdən sonra xalqımızın gediş-golişə haqqı var.

...Mən siyasi düşünürəm və demək olar ki, siyaset adımıyam, ancaq siyasetbazlığın düşməniyəm. Heç vaxt bu və ya digər partyanın kölgəsinə girməmişəm. Bu və ya digər partiyaya mənsub olmaqdən isə fealiyyət məhdudluğu, mühafizəkarlıq görüram. O şeyi ki, mənim xalqımın mənafeyi tələb edir, mən onu deməliyəm, onun uğrunda çalışmalıyam, - demokratizmə, humanizmə ayrı-ayrılıqda heç bir partiya öz fealiyyətində tam əməl edə bilməz: bu, əməli olaraq mümkün deyil.

N.C.: - Siz bir siyaset adımı kimi, Azərbaycanın Şimalı ilə Cənubu arasında müyyəyen əlaqələrin yaranmasına çəltən professor Cavad Heyət barədə nə düşünürsünüz? Onun xidmətləri haqqında...

Q.T.: - Mən Cavad Heyəti çox gözəl başa düşürəm və mədəni əlaqələr sahəsində onun gördüyü işi, gərek haqqı danışa-san, heç birimiz görməmişik və görmək imkanına da malik deyilim. Bu qədər müddətdə «Vərgili» mütəmadi nəşr etmək sizə zərafat gəlməsin...

N.C.: - Cavad Heyətin böyüklüyü orasındadır ki, mənsub olduğu xalqa xidmət etməyin masuliyətini bütün gücü ilə du-yur və bu hiss onu həmişə sağlam düşüncəyə çəkir - man onu ən müxtəlif məclislərdə müşahidə etmişəm, ancaq birçə dəfə də görməmişəm ki, ya o tayı ya bu tayı tənbəh eləsin, kimisə

fəaliyyətsizlikdə təqsirləndirsən... Şübhəsiz, sabah, o biri gün Cavad Heyat başa düşənlər bu gündündən çox olacaqdır və bu gün məclislərdə emosional çıxış edib, əvəzində isə çox az iş görən gənclər də onun idiyələrinin arxasında gedəcəklər.

Iştardım siz də biləsiniz...

...İrəndən Bakıya bir cavan oğlan gəlməmişdi, danışığından hiss olunurdu ki, çox cavadlıdır, çoxlu ölkələr gərib, dərin maniqi var. Ancaq məclislərin birində Azərbaycanın Şimalından olan binəvə qardaşlarına uşaqlı kimini danladı, məzəmmət elədi və biz belə qabiliyətinə həmvətənimizin olması ilə nə qədər sevindik, nə qədər manəvi rahatlıq duyduqsa, o qədər də pərişan-hal olduq, - görünür, hər şeyi tömkinlə, bir gün, bir ay, bir il üçün yox, əbədi mövcudluğumuz üçün həll etməliyik. Və bu məqamda həmişə Cavad Heyat galib durur gözlərimin qabağında, - qəribə bir rahatlıq duyuram.

Hörməti professor, bəlkə də bu sualın bir qədər qeyri tak-tiki suadır, ancaq istayıram biləm ki, Siz Böyük Britaniyada öz azərbaycanlı keyfiyyətinizi necə ifadə edirsiniz?

Q.T.: - Mən əlimə bir iş alanda harada oluramsa- olum, özümü mütləq Təbrizdə, uşaqlıq yatağımda hiss edirəm. Yoxsa, heç nə edə bilmərem. Edinburqda mənim hər hansı ingilisin evi ilə müqayisə oluna bilecek gözəl mülküm, xanımım, üç qızım, iki oğlum var və ümumiyyətlə, Böyük Britaniyada yüksək vəzifələrde işleyen çox azərbaycanlı yaşayır... Ancaq qurban qurbanlıdır. Azərbaycan mühacirət ədəbiyyatı simpoziumunda iştirak etmək üçün dəvet alanda əvvəl fikirleşdim ki, görsən simpoziumda nədən danışım, sonra ağlıma geldi ki, mən elə mühacirət ədəbiyyatı yaradıram, - daha mühacirət ədəbiyyatı necə olur ki?... Şeirlərimin birində yazmışdım:

*«Bir qurban duyğusu var içimdə...
Yorur adamı əcnəbi dillər»...*

Mənim köməyimle bir sira azərbaycanlı gənclər Edinburq Universitetində təhsil almışlar, - Kazım Uskuyi, İbrahim Təbrizi, Həsən Məmmədoğlu, Məmmədrza Təbrizi... Kazım Uskuyi

təhsilini başa çatdırıdan sonra mənə dedi ki, sənə nə hörmət edim? Mən də dedim ki, o köməyi ki, mən sənə etmişəm, sən də başqa bir azərbaycanlıya elə...

Bakıdən Mehdi Kazimov Britaniyاسının dəvəti ilə gəlmişdi, kömək elədik, Edinburq Universitetində yüksək seviyyəli mühəzzir oxudu. Və Böyük Britaniyadan Bakıya on dördüncü əsrin sonu, on beşinci əsrin əvvəllerində yaşamış, Nizamiyə ilə dəfə (fars dilində) nəzirə yazmış Azərbaycan şairi Camalı Tebrizinin «Xəmsə»sinin suratını getirdi. Bir neçə il sonra Nizami ədəbi məktəbinə dair doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə elədi.

Azərbaycanın, ümumən, İslam Şərqiñin tələyi ilə bağlı olan hər hansı hadisəyə reaksiya veririk, - mən dəfələrlə televiziya və radio ilə çıxış etmiş, məsələyə münasibətimi şərh etmişəm. Eynilə də İraq problemi ilə əlaqədar mülahizələrimi Böyük Britaniya və ümumən dünya ictimaiyyətinə çatdırmağa çalışmışam...

Biz öz azərbaycanla keyfiyyətimizi bu cür ən müxtəlif səviyyələrdə ifadə edirik...

N.C.: - *Mən sonuncu sualı Sizə təsadüfən vermədim, - çox şadam ki, biz bir- birmizi anladıq. Xalq öz müstəqil tələyini yasaşmalıdır, məhz özünü ifadə etməyi bacarmalıdır. Və xalqımızın müstəqil özünü müdafiə etmək imkanı nə qədər genişdirəs, biz o qədər xoşbəxtik - həmin xoşbəxtlik Bakıda da, Təbrizdə də, Böyük Britaniyada da məhz bizim xoşbəxtliyimizdir, başqa heç kimin deyil.*

Mən Sizə səmimi söhbət üçün təşəkkür etməklə yanaşı arzu edirəm ki, Allah yolunuzu Bakıya bundan sonra daha çox Təbrizdən salsın, - bu yol daha yaxındır...

1991

İSMAYIL ŞİXLİ, YAXUD MÜDRİKLİYİN POETİKASI

*I*smayıllı Şixlinin yaradıcılığı onun mükemməl şəxsiyyətindən ayrılmazdır – təsədüfi deyil ki, böyük yazıçının araşdırıcıları «Ayrılan yollar» da, «Deli Kür» da, «Ölen dünyam» da, hekayelerində müəllifin öz obrazını, xarakterini görməye həmişə qarşısızlanmaz bir ehtiyac hiss etmişlər. Və bu da təsədüfi deyil ki, Azərbaycan adəbi-mədəni, ictimai-estetik təfakküründə İsmayıllı Şixli obrazı yazıcının yaratdığı obrazlardan, ağor belə demək mümkinlən, daha mükəmməl, daha məşhur, dəha bədiidir... O, hayatı, fəaliyyəti, yaradıcılığı ilə tekrarsız bir obraz – İsmayıllı Şixli obrazını, qeyri-adi bir metafora – İsmayıllı Şixli metaforasını yaratdı.

İsmayıllı Şixli zaman-zaman oxunacaq bir kitab, müxtəlif nəsillerin müraciət etməli olduğu bir məktəbdür.

... Men bəyən səxsiyyətə ilk dəfə 80-ci illerin əvvələrində Yaziçılar İttifaqının Natiyən klubunda keçirilən bir tədbirdə qarşılaşdım. Gənc şairlərin seir gecəsi idi. Gecəni görkəmli şairimiz Cabir Novruz aparırdu. İsmayıllı Şixli, eləcə də Yaziçılar İttifaqının katibləri rəyasət Heyətində sakitcə əyloşmışdırlar, demək olar ki, heç nəyə müdaxilə etmirdilər. Qulaq asırdılar.

Şeirlərin çoxu keyfiyyətsiz idi. Dağ belə gəldi, dərə belə getdi. Yandım, oldüm... Zalda əyleşənlər tez-tez etirazlarını bildirirdilər (onlar da əsasən gənclər idi). Cabir müəllim isə seir oxuyanları xətrinə dəymək istəmir, imkan yaradırdı ki, pis-yaxşı hərə üç-dörd şeirini desin.

Növbəti gənce söz verildi. Həmin gənc eli cibində, bir qədər ədalı şəkilde sahnəyə çıxıb heç kimin gözlemədiyi mövzuda seir oxumağa başladı: «Azadlıq istəyirəm... Qaçış qaraçılara qoşulmaq istəyirəm, Qaraçılardan kimi azad olmaq istəyirəm...» Mos-

kvada, M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alan Xıdır Qazaxbəyli imiş. Seir qurtaran kimi Cabir Novruz heç bir müəsəbib bildirmədən növbəti gənce söz verdi, Xıdır Qazaxbəyli isə geldiyi eda ilə de getdi.

Axırda kiçik bir müzakirə keçirildi. Men də söz aldım... Dədim ki, bilmirəm, burada əyleşənlərin poetika elmindən nə dərəcədə xəberi var, ancaq həmin elmin principləri səviyyəsində məsələyə baxanda burada oxunan şeirlər içərisində dörvün ovatı ilə səsleşən, mükəmməl şeir qaçış qaraçılara qoşulmaq istəyen oğlunun seiri idi, nədənse, Cabir müəllim, siz onu təqdir etmədiniz...

Cabir Novruz, deyesən, əsəbileşdi...

- Sən kimsen ki, Yaziçılar İttifaqının adından danışırsan? – dedi.

- Men öz adımdan danışram, - deyib əyleşdim. Və görünür Xıdır Qazaxbəylinin edası kimi mənim hərəkətim də rəyasət həyatının xoşuna gelmedi.

Məsələnin gerginleşdiyini görünen İsmayıllı Şixli üzünü mənə tutub təmkinli bir səslə soruşdu:

- A bala, sən nə işlə məşğulsun?

Menim cavab verməyimə ehtiyac olmadı. Ətrafdakılar dedilər ki, universitetin aspirantıdır.

İsmayıllı müəllim gülümsündü:

- Nə tez başlamışan məsləhət verməyə?

- Men heç kəsə məsləhət vermirəm, fikrimi deyirəm.

- Yox, sən bize məsləhət verdin ki, gedin poetikanı öyrənin...

Gördüm ki, səhv etmişəm. Ancaq geriye yol yox idi, ona görə də dodağının altında:

- Men sizi demirdim, - dedim.

İsmayıllı müəllim sesinin ahəngini dəyişdirmədən elavə etdi:

- Biz bilirik ki, gənc şair nə isteyir... Ancaq məsələni düz qoymur. O elə bilir ki, qaraçış cəmiyyətində azadlığı var. Elə deyil. Hər bir cəmiyyətin özünəməxsus qanunları, adətləri mövcuddur ki, azadlığı məhdudlaşdırır. Qaraçılardan azadlığı barədəki təsəvvürlər həddindən artıq romantik təsəvvürlərdir...

Bələliklə, mən tərk-silah edildim. Ancaq İsmayııl Şıxlı kimi bir müəllim, dost tapdım... Bir neçə ilden sonra onunla ardıcıl görüşdük, söhbatlər, mübahisələr etdik. Və həmin söhbatlər, mübahisələr mənə yalnız bu böyük şəxsiyyəti deyil, özümü dərk etməye ehemiyəttli təsir göstərdi.

80-ci illərin sonlarında, yazıçının 70 illik yubileyi ərefəsində baş redaktor, rəhmətlik Şahin Səfərovun xahişi ilə «Azerbaycan müəllimi» qəzeti üçün İsmayııl Şıxlı haqqında bir məqale yazdım. Məqalədə dərc ediləndən bir neçə gün sonra «Azerbaycan gəncləri» qəzetindən de xahiş etdilər ki, bir yubiley məqaləsi də onlar üçün yazım. İkinci məqalədə dəarc edildi...

İsmayııl müəllim har iki məqaləyə görə öz təşəkkürünü bildirdi sonra mənə dedi ki, bilişənmi, üzünə demək olmasın, sənin orijinal təşəkkürün var, ancaq mülahizələrinde mübahisəli cəhətlər çıxdı.

Və aramızda az qala sözbəsəz xatırlamağa çalışduğum belə bir söhbat getdi:

- Məsələn, nədənsə çoxlu alınma terminlən işlədirsen, bu da sənin fikrinin anlaşılması üçün çətinlik törədir. Halbuki bizim ədəbiyyatşunaslıq elmimizin, ədəbi təqnidimizin kifayət qədər zəngin dil-üstünlük ənənələri var...

- İsmayııl müəllim, mənim yazılarının dilinə həmin terminlər oxudğum kitablardan galır, heç birini biliqlik görmək üçün işlətmirəm. Sadəcə istəyirəm ki, fikrimi deqiq, lazımı mükəmməllikdə, elni səviyyədə ifadə edəm. Mən hamının başa düşəcəyi bir səviyyəyə enə bilmərəm ki... Elimi təşəkkür hamı üçün deyil...

Sözümüz kəsmədi, axıra qədər hövəsələ ilə dinlədi. Sonra söhbatın mövzusunu dəyişdi.

- Mənim baremdə yazdığın məqalələri oxuyanda yadına bir şey düşdü...

Bir dostum var. 50-ci illərdə fəlsəfədən namızədlilik dissertasiyası yazmışdı, ancaq ciddi bir nəticə-filan əldə etməmişdi. Onu göndərdilər ki, Moskvada müdafiə eləsin. Bir müddətdən sonra qayıdır geldi. Dedi ki, İsmayııl, adlı-sanlı filosoflar işi oxuyub çıxış etdilər. Dedilər ki, burada üç-dörd böyük keşf var, həmin

keşflərə izahat verdilər... Müdafiədən sonra öz yazdıığım disser-tasiyanı döna-döna oxudum, ancaq deyilən keşflərin nədən ibarət olduğunu müəyyənleşdirə bilmirəm... İndi onunku olmasın, sən yarısın ki, mənim filan-filan keşflərim var, ancaq şərhələrin o qədər qəlizdir ki, əz halalca keşflərimin nədən ibarət olduğunu müəyyənleşdirə bilmirəm...

Mən də çox dərinən getmədim. Çünkü İsmayııl Şıxlı elə insan idi ki, onunla ya gərek ağılla danışaydın, ya da heç danışmayıydın... Söhbatdən bir neçə gün sonra axşam «Amerikanın səsi» radiosunda yazıçı İsmayııl Şıxlının 70 illiyinə həsr olunmuş veriliş verdilər. Həmin verilişdə diktör mənim «Azerbaycan gəncləri» qəzetində dərc olunmuş məqaləmdən parçalar oxudu. Ancaq necə?... Demək olar ki, bütün alınma terminlərdə çəski: ya bir sözü iki dəfə dedi, ya düzgün tələffüz edə bilmədi, ya da nə dediyi ümumiyyətlə eşidildi. Səhərisi İsmayııl müəllim mənə zəng etdi:

- Ne təhərsen?

- İsmayııl müəllim, sağ olun. Siz necəsiniz?

- Dünen axşam «Amerikanın səsi»nə qulaq asdin?

- Hə, yaxşı veriliş oldu, təbrik edirəm, ancaq mənim terminlərimi düz oxuya bilmirdilər...

Gülümsündü.

- Bə deyirdin məni siz başa düşməzsiniz, Amerikada başa düşürən mən nə deyirəm?...

... İsmayııl Şıxlı, nə qədər müasir, nə qədər modern olursa olsun, qeyri-milli, köksüz-əsassız, içtimai təcrübədə sinanıb həzm edilməyen hadiseni qəbul etmirdi. Ele ki, yenilik öz dəlili-sübutu ilə gəlirdi, hiss edirdin ki, İsmayııl müəllim həmin dəlili-sübutlar üzərində günlərlə, aylarla düşünür, hətta onları təkzib etməye çalışır. O vaxta qədər ki, yeniliyin artıq qəçiləməz olğuna inansın. İnandası, qurtardı.

Təsadüfən «Yazıcı» nəşriyyatında görüşdük. Nəvəsi Ayxan da yanında idi. Salam-kəlamdan sonra dedi:

- Eşitmışəm, Nizami Gəncəvinin üzerine hücuma keçmişən?.. Deyirsən ki, ədəbiyyat tariximizi onunla başlamayaq...

Məsələnin nə yerdə olduğunu anladım. Bir-iki yerdə demiş-

dim ki, bizim orta məktəbdəki ədəbiyyat programımız qaydasında deyil. Nə isə bir yol tapmaq lazımdır...

Odur ki, dedim:

- İsmayıllı müəllim, axı nə vaxta qədər bizim ədəbiyyat tariximiz farsdilli şairlərə başlayacaq? Orta məktəb şagirdləri, hətta bəzi ali məktəb tələbələri elə bilirlər ki, Xaqani, Nizami, Məhsəti Gəncəvi səda dildə yazıblar, XIII əsrdən sonra ədəbiyyata gələn şairlər - Nəsimi, Füzuli dilimizi ərəb, fars sözləri ilə körəylərlər... Az-çox seviiyyəli şagirdlər, tələbələrde isə belə bir təsəvvür yaranır ki, bizim dilimiz XI-XII əsrlər qədər fars dili olub, sonra türkəşib... Biz elə bir program təqdim etməliyik ki, orada etnik-mədəni varislik eks olunsun. Əger «Kitabi-Dede Qorqud»dan başlayırsa, elə başlamalıyıq ki, gençlik ədəbiyyatımızın əvvəlində Xaqani, Nizami, Məhsəti Gəncəvinin yox, məhz «Kitabi-Dədə Qorqud»un durduğunu əməlli- başlı dərk etsin.

- Nizamidən imtina edək deyirsən?

- İmtina etməyək, ancaq ədəbiyyat tarixini də onunla başlamaq... Bir də ki, İsmayıllı müəllim, bizim milli ədəbi-estetik təfkkür Nizamini o qədər də asanlıqla qəbul etmir. Məsələn, Nəsimi, Füzuli, Vəqif kimi... Şagirdlər isə üzden qavradiqlarına, şairin poetikasına daxil ola bilmədiklerinə, yalnız poemalarının adlarını, qısa məzmununu öyrəndiklərinə görə xalqımız Nizami adlı bir şairin olduğunu bilir, ancaq yaradıcılığının mahiyətini, demək olar ki, hiss etmir...

Ismayıllı müəllim menim bu sözlərimdən, deyəsən, bir qədər narahat oldu. Özünü toplayıb:

- Niya? Məsələn, mənim nəvəm Ayxan Nizami Gəncəvidən çoxlu şeirlər bilir, - dedi. Sonra eləvə etdi:

- Ayxan, «Kərpickəsen kişiinin dastanı»nı de görüm, əmi də eşitsin.

Ayxan bir-iki misra həvəssiz deyib dayandı.

- Ha, dali necə oldu?

- Baba, olar «Koroğlu»dan deyim?

Mən güldüm. İsmayıllı də gülümsündü, Ayxanın əlinən tutub:

- Gel gedək, - dedi, - hamınız bir ağlıdasınız.

Bir az gedib geri çevrildi:

- Hüseyin Arif sizi görəndə Türkiyədə başına gələn bir əhvalat danışacaq, inanmayın, özündən düzəldib, - dedi.

Bir neçə gündən sonra Hüseyin Arif haqqında «Ədəbiyyat qəzeti»nin redaksiyasına geldi və həqiqətən belə bir əhvalat danışıdı: «Türkiyəyə getmişdim. Yenice gələrəm. Mənə Türkiyənin xalq şairi adını verdilər. Dedilər ki, sən olmasaydın, urus sazi çıxdan sixişdirən aradan çıxartmışdım, sən ki, o urusun içində sazi qoruyub saxlaşdırın, böyük adamsan. Mükafat da verdilər, bir ələm puluydu.

Küçəyə çıxanda allah hoyuna yetişməmişin birine rast gəldim. Mənə dedi ki, azerisenmi? Dədim: Hə... Sarıldı boynuma, dedi ki, səni buraxa bilmərəm, gedek restorana. Mən də dedim ki, yəqin yaşız nə müddədən sonra yerlisinə rast gəlib, vətənin iyisini məndən alır. Getdi. Yaxşı yeyib-icid. Hesab göləndə əlimi, canın üçün, yalandan cibimə saldım ki, hərif qızışdırırm. Gördüm ki, heç tərəpənmir. Mən özümə gələnə qədər, cibimdən nə qədər pul çıxartmışdım, ofisiant alıb apardı... Qanım qaraldı. Durдум ki, gedəm mehmanxanaya. Hərif də düşüb böyrümə aman, vermir ha. Vətən həsrətindən danışır. Birdən dayandı. Dədim:

- Aye, Qazağın hansı kəndindənsən?

- Şixlidən.

- Adın nədir?

- İsmayıllı.

Deli olmadımmı. Dədim:

- Aye, bir İsmayıllı Şixlidən zorla canımı qurtarıb bura qaçmışam, burada da sənəmi rast gəldim?...»

Ismayıllı müəllim Hüseyin Arifi çox isteyirdi, ona zərafatla «kafir» deyirdi. Onların (xasiyyətə biri digərini qatıyyan bənzəməyən iki görkəmlı insanın) dostluğu hamiya məlum onlarla maraqlı lətifənin meydana gelməsinə səbəb olmuşdu. Və İsmayıllı Şixli Hüseyin Arif haqqında dildə-əñzədə dolaşan lətifələri toplayıb ayrıca bir kitab halında nəşr etdimişdi.

... Mən Azərbaycan ədəbiyyatında, mədəniyyətində, elmin-

də, milli ictimai təfəkküründə baş veren bir sıra hadisələrin əsl səbəbini İsmayıllı müəlliimden eşidib öyrənmişdim. Həmin hadisələrdən biri XI-XII əsrlər (yeni Nizami Gəncəvi dövrü) Azərbaycan intibahı barədə müxtəlif mülahizələrin 70-80-ci illərdə geniş yayılıb, ədəbi-ictimai fikirde özüne əhəmiyyəti bir yer tutması idi. Xüsusilə professor Arif Hacıyev vaxtaşını olaraq Azərbaycan intibahşunaslığının elmi-nəzəri hüdudlarını genişləndirir, bir sıra polemik fikirlərini irəli sürdü...
Men 80-ci illərin axırlarında «Azərbaycan intibahı» adlı məqalə yazıb həmin illərdə çəlidiğim «Ədəbiyyat və incəsənət» qəzetiində dərc etdirdim. Məqalə birmənalı qarışınmadı – müxtəlif raylor eşitdim ki, bunlardan mənim üçün ən maraqlısı, heç şübhəsiz, İsmayıllı Şixlinin rəyi idi. O mənimlə bu barədə ayrıca söhbət etdi. Dedi ki, XVII-XVIII əsrlər Azərbaycan İntibahı barədə senin irəli sürdüyün fikir maraqlıdır, lakin həmin fikri axıracan müdafiə edə, əsaslandırma bilməmisen... Senin fikrini tekzib etmək də çox çətindir, çünki müəyyən sübutların, dəllərin var, adam senin dediklerinə çox hallarda inanmaq istəyir.

Men dedim ki, İsmayıllı müəlliim, Siz dünya ədəbiyyatını yaxşı bilirsınız, dünya İntibahının nəzəriyyəsi barəde aydın təsəvvürümüz var. Məlum məsələdir ki, İntibah ədəbiyyatı o ədəbiyyata deyilir ki, birincisi, az-çox realist olsun, ikincisi – milli məzmunu malik olsun, üçüncüüsü, mənsub olduğu millətin dilində yaransın. İtaliyanın, Fransanın, İspaniyaniň İntibah dövrü ədəbiyyatı kimi... fars dilində Azərbaycan İntibahı olar?..

Özünəməxsus təmkinlə gülümsünüb dedi:

Bilirsin necadı, XI-XII əsrlər Azərbaycan İntibahı barədəki fikir 70-ci illərdə mənim gözlerim qarşısında meydana çıxıb gənişləndi. Əvvəller professor M.Rəfili belə bir mülahizə söyləmiş, lakin həmin mülahizəni nə özü, nə de başqaları davam etdirmişdi. 40-ci illerde Nutsubidzinen, 60-ci illərdə isə Çəloyanın rusca kitabları çıxdı. Bu kitablar XI-XII əsrlərdə gürcü, erməni renessansından danışır, həmin əsrlərdəki Azərbaycan mədəniyyətini, demək olar ki, inkar edirdilər. Yiğisib belə qərara gəldik ki, onlara cavab verək. Lakin elə bir tədqiqatçı lazımdı ki, həm müasir ədəbiyyat nəzəriyyələrini yaxşı bilsin, həm XI-XII əsrlər

Azərbaycan ədəbiyyatından başı çıxın, həm də rusca yazsın. Həmin işi öhdəsində professor Arif Hacıyev götürdü. Ancaq sonra başqa görkəmlə alımlar də bu işe qoşuldular.

... Ve beləliklə, man əmin oldum ki, XI-XII əsrlər Azərbaycan İntibahı barədəki fikir müəyyən qədər (belkə də, ümumiyyətlə) qonşudan geri qalmamaq məqsədi ilə (ve həmin qonşulardan iyrimi-otuz il sonra) ortaya atıldıgına görə kompaniya xarakteri daşımışdır. Nizami Gəncəvinin yubileyi həmin kompaniya-nın davam etdirilməsinə, müəyyən mənəda kütləviləşdirilməsinə təkan vermişdir.

İsmayıllı Şixli həm yazıçı, həm də bir alim kimi hadisələrin, proseslərin, ideya hərəkatlarının mahiyyətinə varlığı, onları analitik bir şəkildə dərk (şərh) etməyi bacarırdı. Ona her şeyi bəyondırmak mümkün deyildi. Hay-küy dəlincə getməzdii. Emosiya-qapılılmaz, heç zaman endəzəni aşmazdı.

Men çox təsəffüs edirəm ki, bizdə böyük şəxsiyyətlərin tərcümə-halları düzgün metodologiya ilə öyrənilmir – bu və ya digər yazıçının, alimin, ictimai-siyasi xadimin nə vaxt anadan olduğunu, hansı işlər gördüyüünü, həyatında hansı mühüm hadisələrin baş verdiyini, nə vaxt dünyadan getdiyini bilirik, lakin həmin tərcüməyi-hallarda şəxsiyyətin təkamülü adətan faktlar, təsadüfi hadisələr və s. dumanında görünmür. İsmayıllı Şixlinin hayatı, ədəbi, elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti üzərində təxminən on illik ardıcıl mühəşidlərəmə dayanaraq deyə bili-rəm ki, İsmayıllı Şixli şəxsiyyəti üç mərhələdən keçərək müəyyənləşmişdir:

I. Tələbəlik mərhəlesi (30-cu illərin əvvəllerindən 40-ci illərin sonlarına qədər).

II. Müəlliimlik mərhəlesi (50-ci illərin əvvəllerindən 60-ci illərin sonlarına qədər).

III. Və müdriklik mərhəlesi (60-ci illərin sonu 70-ci illərin əvvəllerindən etibarən).

Hər seydən əvvəl onu qeyd edim ki, burada söhbət sadəcə tələbəlikdən, müəlliimlikdən, yaxud bütün yaradıcı insanlara bu və ya digər dərəcədə aid olan müdriklikdən getmir. Men həla bir neçə il bundan əvvəl «Ədəbiyyat qəzeti»ndə dərc edilən «İsmayı-

yil Şixli, yaxud mənənlə ömrün dastanı» adlı məqaləmdə (bu məqalə mənim İsmayııl Şixli haqqında üçüncü məqaləm idir və nə qədər qəribə olsa da həmin məqalə də yazığın 70 illiyinə həsr edilmişdi; belə ki, yazıçı, bütün sənədlərində 1919-cu il qeyd olunduğuuna baxmayaraq, əslində 1922-ci ilde doğulmuşdu) yazmışdım:... Onunla üz-üzə oturursan, səhəbat edirsən, ancaq heç cür ağlına sişgədirə bilmirsən ki, gözünlə gördüyü, sözünü eşitdiyin bu adam bu dünyanan adamıdır; inanmırsan ki, o haçansa mövcud olmayıb və haçansa mövcud olmayıacaq. Mən İsmayııl Şixlinin şəxsiyyətində, yaradılığında, ümumən fealiyyətində, mükemməl bir hissin təsiri altında, əbədi dünyanan təzahürünü görürəm...» («Ədəbiyyat qəzet», 2 oktyabr 1992-ci il). Məsələ burasındadır ki, İsmayııl Şixli onu əhatə edən ictimai mühitin en nümunevi tələbələrindən, en sadıq müəllimlərindən biri ola-ola müdrikliyə. Və son illər xüsusi meydən sulayın «antisovet ideoloqların» israr etdiklərinin əleyhinə olaraq, haqqında səhəbat gedən mühit İsmayııl Şixlini məhz milli şəxsiyyət kimi formalasdırır. Ona görə də sovet camiyyətinin xarakteri bizim təsəvvür etdiyimizdən daha mürekkebdər. İsmayııl Şixli müdrikliyində tələbliklə müəllimlik, şagirdliklə ustادlıq üzvi şəkildə əlaqədə idi – 60-ci illerin sonu 70-ci illərin əvvəllərindən etibarən o, həm özünün tələbəsi, həm də müəllimi idi...

İsmayııl Şixlini «Deli Kür»ün qəhrəmanı ilə müqayisə edənlər, fikrimcə, yanılmırlar, çünki Cahandar ağa obrazı 30-cu illərdən etibarən müəllifi varlığına hakim kəsimmişdi, onun şəxsiyyətinin takamülündə mühüm rol oynamışdı və müəllifin şəxsiyyətini mükəmməlləşdirərək özü da bir obraz kimi təkmilləşmişdi. İsmayııl Şixli şəxsiyyətinin müdriklik mərhəlesi «Deli Kür» yazıldan (yəni müəllif öz içərisindəki Cahandar ağanı kəşf edəndən) sonra başlandı. Cahandar ağanı sadəcə bəddi obraz sayanlar yanırlar, çünki bu obrazda bir sira ideya-estetik, mənəvi-estetik, qnoseoloji keyfiyyətlər bir vəhdət halında təzahür edir. Və həmin keyfiyyətlər vəhdətinə öz içerisinde yetişdirib zühura çıxarmış bir şəxsiyyət, təbii ki, müdrik şəxsiyyət idi.

İsmayııl Şixli müdrikliyinin nə demək olduğu 80-ci illerin sonu 90-ci illerin əvvəllerində – Azərbaycan xalqının tarixinin

qeyri-adı hadisələrlə zəngin olduğu, millətin həyatı əhəmiyyətli məsələlərinin hall edildiyi illərdə daha aydın şəkilde ortaya çıxdı. Büyük şəxsiyyətin «epos mentiqi» düşüncəsindəki pozulmaz «maarifçi səliqəsi» ilə birləşərək günün ağsaqqal sözünü deyir, alternativsiz hökmünü verirdi... 70 illik yubileyinin keçirildiyi tentənəli gecədə İsmayııl Şixlinin etdiyi çıxış, yəqin ki, Azərbaycan camiyyətinin yaddasından hələ uzun müddət silinməyəcəkdir:

- Mən dostlarının xoş sözlərinə görə nə qədər şad olsam da, yaxşı bilirom ki, yetmiş yaş ömrün qırub çağdır. Bir sıra sözlerimi də indi demeyib haçan deyacəyik?

Və dedi!... «Sapi özümüzdən olan baitaları» ifadəsi dildən dilə düşdü. Bu ifadəni (və onun arxasında dayanan dərin, haqqında səhəbat gedən dövr üçün aktual mətbə) İsmayııl Şixli yaratmamışdı, mənsubu olduğu xalqın epik təfəkküründən almış, onu «dövrün sözü» kimi yenidən kəşf etmişdi. Həmin ifadə Azərbaycan camiyyətinin təfəkkürünə az qala Cahandar ağa obrazı qədər əhəmiyyətli təsir göstərdi...

İsmayııl Şixli az yazıcı – həm yazıçı kimi, həm də alim kimi... Ancaq bu cəhətdən də o, mənsub olduğu xalqa bənzəyir – Azərbaycan xalqı da çox yazmayıb, yazanda isə «Kitabi-Dadə Qorqudu» yazıb. Nizaminin «Xəmse»sini, Nəsiminin, Füzulinin divanlarını yazıb, M.P. Vaqifin qoşmalarını, «Koroğlu» dastanını yazıb... Yazmayıb ki, arxivlərdə qalıb, hər tapıldıqca bir münəqışının, bir intriqanın əsasını qoysun, yazıcı ki, oxunsun, ürkəklərde, beyinlərdə həssaslığın, müdrikliyin ocağını sönməyə qoyma-

sin...

1999

MUSA ƏLƏKBƏRLİ ... VƏ ONUN SEVGİ FƏLSƏFƏSİ...

Musa Ələkbərinin ilk şeirləri keçən əsrin 60-ci illərində çap olunsa da, böyük ədəbiyyatda 70-ci illərdə gəlmış, elə həmin illərdə «Məndən şəir istə», «Ürəyimin işığında», 80-ci illərdə «Bəlkə, bir də görüşdük», «Gözlerim yol çəkir», «Aydanım – ay işığı», «Sevgi bulağı», 90-ci illərdə isə «Gözümüzə ağlayan bulud» şeirlər kitabları nəşr edilmişdir. Və artıq 80-ci illərdə ədəbi-ictimai mühit onun haqqında kifayət qədər istedadlı bir şair kimi danışır, sağlam ruhu dağlar oğlunun daxilindən gələn tərəvetli hissələr, duyğular maraq doğururdu.

Musa Ələkbərləri daha çox sevgidən yarızdır... Ancaq bu sevgi «öz içini yiye-yiya duran», «yaxud tərk-i-dünya bir aşiqin subyektiv yaşantuları» deyildi, təbiətin özü qədər təbii, mükəmməl kəndli balasının yüz illər ərzində formalşmış mərdanə istəyi, kişiliyin zərif məxluq qarşısındaki tarixi məsuliyyəti idi...

Gel gedək dağlara, şəhərlə qızı,
Qorxma ordakalar qədrini bilar.
...Orda oda döñor o şən günlörin,
Bir ocaq alışar, bir ev işinor.

...Qaynatın qışqanar şaxtaya, qara-
«İstiyə-soyuca alışmamışan».
Gözündən buraxmaz səni kənara,
«kəndə - kəsəyo
Neç ki, qaynayıb-qarışmamışan».
...Gəlsən - evimizin miss səhəngini
Anamın çıynından götürməlisən...

60-ci, 70-ci, 80-ci illərdə Musa Ələkbəriyə elə gelirdi ki, öz sevgisinin «tərcüməyi-hal»ını yazarƏslində isə, o, özü də bil-

mədən, mənsub olduğu etnik-mədəni (etnoqrafik) sistemin ümumi (universal) sevgi dastanını danışırı. Yüz illər boyu neçə sevmişdilər, neçə həsrət çəkmışdilər, vüsala neçə qovuşmuşdilər, o da şeirlərində o cür sevir, həsrət çəkir, vüsala qovuşurdu. Və onun mensub olduğu xalq öz sevgisində neçə təbii bir məsuliyyət daşımışdısa, o da həmin təbiliyliklə məsuliyyətini daşımaqdə davam edirdi... Dünyanın (və sevginin!) «modernləşdiyi», parnografiyalı patologiyaların ədəbiyyata təcavüz elədiyi bir dövrdə epik-etnoqrafik mahəbbət texnologiyalarının poeziyaya casarətlə getirilməsi artıq özünəməxsus bir үslub (!) təzahür demək idi.

Musa Ələkbərli bu үslubu 90-ci illərin ortalarına qədər enerjili bir istedad (və inamlı) inkişaf etdi, müükəmməl bir sevgi poeziyası yaratdı. Həmin poeziyanın bütöv bir kitab halında (və bir dəhal) oxuculara təqdim olunmasının on azı üç səbəbi var:

birincisi, hər bir yaradıcı şəxs kimi Musa Ələkbərli da öz yaradıqlarını təbii kamiliyyi (və yekunu) ilə görmək (və göstərmək) istəyir;

ikincisi, 70-ci, 80-ci və 90-ci illərdə nəşr olunmuş kitablardan ədəbi ictimaiyyətin «yaddaş»ında qalmış təessüratları bir daha canlandırmış, yaxud «yaddaş»ı təzələmək sosial-estetik zərurətdər;

nəhayət, üçüncüsü, «bu gün» həmişə «tarix»dən doğulur; nə qədər müasir, novator intonasiyaya malik olsa da, yüzillərin trafereti kontekstində təzahür edir – keçmişdən tacrid olunmuş gələcək mümkün deyil, ona görə də bu və ya digər derəcədə müyyənələşmiş, modelleşmiş hər bir «üslub»un ən qeyri-münbit şəraitdə belə yaşamaq haqqı mövcuddur.

Mən eminəm ki, Musa Ələkbərinin yüzlərlə sevgi şeirlərinin yaratdığı bədii-estetik təessürat-«üslub» yaşayacaqdır... Yüz, iki yüz, üş yüz il sonra sağlam ruhu (və bədənlili) bir genc hər hansı mənəvi-exlaqi «xaos» qarşısında təbii (və səmimi!) bir ehtirasla dayanıb deyəcək ki:

Qarşına ümidiç çıxıram hər gün,
Birçə söz dilimdən asılı qalır.
Susuram... Bölkə də, susduğum üçün
Səni istəyənlər artı, çoxalır...

Mən əminəm ki, həmin gənc dünyanın ən gözəl qızına o «birca söz»ünü deyəcək, onu ram edəcək, ona dünyanın ən gözəl nemətini verəcək...

Və əminəm ki, axarda
Bu ailə, bu od- ocaq,
Bu dünyada yorudacaq.
Torpaq necə ovudacaq
Sevgisiz ölən Musanı!?

- deyib bu dünyadan gedəcək ki, dünyaya onun genini daşıyan yeni nəsil gəlsin - sağlam ruhlı (və bədənlil!)...

2007

«TƏNQİDÇİ» ƏSƏD CAHANGİRƏ ACIQ MƏKTUB

Hörmətli Əsəd Cahangir!

Sənin «Tərəzi mərəzi»ni tanış olduqdan sonra belə qarara goldim ki, «tenqidçi» adını bu qədər şəstlə öz üzərinə götürmeyin həle tezdir. Ədəbi prosesin tarixi məntiqini dork etmədən, adəbi- bədii təsərrüfatı tam miqyası (və keyfiyyəti) ilə təsəvvür elemədən, yalnız impulsiv, emosional (və subyektiv) mühakimelerle hadisələrin mahiyətini açmaq, kimise inandırmaq bir yana, heç orta səviyyəli tənqidçi- ədəbiyyatşunas obrazı da yaratmaq mümkün deyil... «Biz nə yəhudi, nə də xristian yox, müsəlmanıq ve bizə nə Musanın hiddəti, nə də İsanın mərhəməti yox, Məhəmmədin ədaləti lazımdır» deyirsən, ancaq yazdırın məqalənin intonasiyasında elə bir hiddət var ki, Musanın özü də sənə qıtbə edə biler... Özünü müsəlman sayırsan, di gel ki, həzrət peyğəmbərimizin hörmətli yanaşduğu idyea-obrazlardan imtina edirsən. Və bu ağılla da sənə bir namizədlik dissertasiyasını yazdırıb müdafiə etdiə bilməyen müəllimlərinə «ədalət dərsi» keçirсən... Hiddətli, ambisiyalı bir «ədalət dərsi»...

...«Oxucu yazının əvvəlini oxuyub axırını görməməli, onu görmədiyi maraqlı bir filmə baxırmış kimi oxumalı, əvvəldən axıra qədər özünü iynə üstündəymış kimi hiss eleməlidir»...

Əsəd, sənin ədəbiyyat barədəki təsəvvürün bundan ibarətdirsə, özünü yorma, - bir balaca ağılı başında olan yazıçı bu cür mənasız plebey təsəvvürünün sahibinə qulaq asmaz... Sən isə həle ədəbiyyata istiqamət vermek iddiyasındanasın...

Böyük ədəbiyyat ideya-estetik model, bədii konstruksiya ya-

radır, öz məntiqi, harmoniyası ilə oxucunun sən deyən yerine yox, ağlına, hisslerinə təsir edir. Homerin, Firdovsinin, Nizaminiñ, Sədi Şirazinin, Füzulinin, Şekspirin, Balzakin, Dostoyevskinin, Tolstoyun, C.Məmmədquluzadənin, Ç.Aytmatovun (və onlarla, yüzlərlə digər böyük sənətkarların) ideyaları, yaradıcılıq texnologiyaları əsərlərinin əvvəlindən görünür, «matın» öz məzmununu elə ilk cümlələrdən açır, oxucunu yalnız emosional deyil, həm də intellektual sehrinə salıb arxasında aparır... Əger belə olmasađı, bir əsər eyni oxucular tərəfindən dəfələrə oxunmazdı, hər dəfə «knətn» in yeni bir sırrı keşf edilməzdı... «Oxucu yazının əvvəlini oxuyub axırını görməməlidir... əvvəldən axıra qədər özünü iynə üstündəymis kimi hiss eləməlidir»... nə deməkdir?

Əsəd, sənin Gülağa Tənha, Hüseynbala Mirələmov və Nuriđə Ataşıya (daha doğrusu, onlardan yazanlara) hücumun da həm strateji, həm də taktiki baxımdan hazırlıqsızdır, hər seyden çox qeybətə benzəyir...

Birincisi, «Topiq Hacıyev kimi bir alim», eləcə də «Bəxtiyar Vahabzadə, Qabil, Fikret Qoca, Musa Yaqub kimi adlı-sanlı şairlər» Gülağa Tənha haqqında yazırlarsa, onun şeirlərini «şeirdən başqa hər şeyə oxşayan cızmaqaralar» adlandırmışa sənin haqqın yoxdur. Çünkü mən inana bilmerəm ki, adlı-sanlı alimlər, şairlər Gülağa Tənhanadən sən dediyin mənənəd asılıdlar... İkinci, belə şeyləri bu qədər təfərrüati ilə bilmeyin, bu qədər yanayana deməyinlə özün barəda şübhə yaradırsan; belə çıxır ki, dünənəni dağıtdılar, sən qaldın... Ve nəhayət, üçüncüsü, ədəbi təsərüfatın nə olduğunu dərinən öyrənməmiş, özünə mövqə qazanmamış, tərəzini elinə alıb «maxinasiyalar»da iştirak eləmək, «paysıko» olmaq istəyirsən...

... Bir az insafın var: Hüseynbala Mirələmovu hər halda yaçıçı sayırsan... Ancaq «deputat və imkanlı yazıçı» haqqında yazanları dərhal «məddah» elan eleyirsən... Nizaməddin Şəmsizadə ilə mənə «öyrədirsən» ki, «Cəzənnın en maraqlı tərəfi odur ki, H.Mirələmov bu əsəri ilə belletristika nümunələrinən sonra ciddi realist-psixoloji nəşrə keçdiyini sübut edir. Şübhəsiz ki, bu,

bir müəllif kimi onun danişmaz uğurudur. Amma, görəsen, müəllifin fərdi uğuru həm də ümumən ədəbiyyatımızın uğuruna çevrilirmi? Ç.Aytmatovun daha global şəkildə qələmə aldığı mövzu-problematikanı 20 ildən sonra həttə uğurlu şəkildə də olsa, təkrar etmək yeni nə deyir?

Bütün bunları vurğulamaq avazına (sağ ol, Əsəd!) Nizami Cəfərov, Nizaməddin Şəmsizadə kimi adlı-sanlı tənqidçi-ədəbiyyatşunası «Cəza» povestinə metbuat səhifələrində elə tariflər yaşıdırmağa başlıdılarsı...

Əvvəla, man özüm də, sənin sözün olmasın, deputatam - statim Hüseynbala müəllimin stajindan beş il çöxdür, ondan ferqli olaraq komissiya sədriyəm; imkanım da, allaha şükür, pis deyil... Özünü ödürüsən də, məndən «məddah» yarada bilməzsən. Kim bilməsən də, özün bilirsən ki, sən də mənəvi köməyimi heç zaman əşirgəməmişəm... «Çoxlu sayıda kitablara yazdığını(m) ön sözler» in xeyirxahlıq məqsədi daşıdığını, ədəbiyyatın sosial-strateji məramına xidmət etdiyini, sən bilməsən də, mən bili-rəm...

İkinci, Hüseynbala Mirələmovun «Cəza» povesti «çoxsayılı belletristika nümunələri»ndən sonra yazılibsa, deməli, yazıcıının ciddi sosial-mənəvi problemlər qaldırın «Dağlarda atılan gülə», «Xəcalet», «Gəlinlik paltarı» kimi əsərləri belletristika imiş... Adam ağlına geləni danişa bilər, daha bu qədər yox...

Üçüncüsü, «Cəza»nın nə dərəcədə, hansı miqyas (və keyfiyyətdə) Ç.Aytmatovun «Qiyamət»indən geldiyini müəllifa yazdıığın açıq məktubda kifayət qədər geniş təhlil edib göstərmişəm. Yəqin ki, oxumusən... Ancaq, görünür, bilmirsən ki, «mövzu-problematika» baxımdan bir yaçıçı digərini «təkrar» eləyə bil-məz - Füzulinin «Leyli və Məcnun»u Nizamının «Leyli və Məcnun»unun təkrarı deyil... Yəqin sən orta məktəbi də normal oxumamışsan...

Ey Məhəmməd hümməti, buraya qədər deyilənlər sənin ədəbiyyat barədəki biliyinə, təsəvvürlərinə aid idi - belə güman etmək olar ki, təfakkürün, idrak saviyyən buraya qədərdir... Nuriđə Ataşı haqqında yazdıqların işə artıq tənqidçi-ədəbiyyatşunas

mühakimələri bir yana, normal insan düşüncələri sferasından kənara çıxır. Nə ədəbiyyatda, nə də heyatda qadımla bu cür danışmaz, belə rəftar əlməzərlə... Vallah, o əzabları ki, Nuridə Ateşi çəkir, onu nə sən, nə də man çəka bilerik...

Əsəd, na qədər çalışdım ki, sənə qarşı rəsmi olam, istədiyim kimi alınmadı – günahı özümüzdə gördüm... Əgər sənin kimi düşünən (və yazan!) tənqidçi-ədəbiyyatşunas varsa, deməli, biz (ən demiş, «adlı-sənli tənqidçi-ədəbiyyatşunaslar!») öz müəllim funksiyamızı lazımi səviyyədə yerinə yetirə bilməmişik...

2007

ÖN SÖZ (Georgi Hazainin «Bibliografiya»sına)

2006-ci ilin mayında Budapeştdə Azərbaycan günləri keçirilirdi. Azərbaycan Respublikasının Macaristandakı səfiri cənab Həsən Həsənov həmin günlərdə bizi - Azərbaycan MEANın müxbir üzvləri Yaqub Mahmudov, Nailə Velixanlı və məni Macaristandan görkəmli tarixçiləri, türkoloqları ilə tanış etdi. Yalnız elmi konfransda deyil, yemek süfrəsi arxasında da söhbətlər elmdən gedir, bəzən fikir döyüsləri heddiye çatırıldı. Öz mövqeyindən birçə addım belə geriya çəkilməyi öyrənməmiş Həsən Həsənov diskussiyalara böyük intellektual, metodoloji enerji verirdi. Və elə təyyarədən Budapeştə düşdürüyümüz ilk saatlarda mən anladım ki, cənab səfir və onun oğlu - gənc skifoloq Zaur Həsənov Macaristandakı bütün tanınmış türkoloqlarla six əlaqə yaratmışdır. Onların içarısında şərq dillerini, o cümlədən Azərbaycan tükçəsini yaxşı bilen gənc macar araşdırıcılarının olması məni xüsusile memnun etdi.

Həsən Həsənov nəinki türk, hətta ərəb, fars dillerini öyrənmiş gənc macar şərqsünaslarına məsləhət görürdü ki, azərbaycanşunaslıq sahəsində ixtisaslaşmışdır. Əgər belə olsa, onlara hər cür yardım edəcəkdir...

Budapeştdə keçirilən Azərbaycan günlərində mən böyük türkoloq Georgi Hazai ilə şəxsən tanış oldum. Uca boylu, yaraşıqli bu kişinin oturusu-duruşu, danışıği onun müdrikliyindən, təmkinliliyindən xəber verirdi. Türkçə, rusça, ingiliscə danışdıq... Türkçəsi olduqca gözəl, aristokratik idi. Görüşərimizin birində öz bibliografiyasını mənə bağışladı. Mən Prof. Dr. Georgi Hazainin zəngin yaradıcılığı ilə daha dərinəndə tanış olmaq imkanı əldə etdim. Və istədim ki, bu imkandan başqaları da faydalansın...

2007

MİR CƏLALIN HEKAYƏLƏRİ

*A*zərbaycan sovet nəşrinin görkəmli nümayəndələrinən biri olan Mir Cəlalin hekayələr kitabını çap etməklə «Yazıcı» nəşriyyatı leyaqətli bir iş görmüşdür; həm oxucuların ehtiyacı ödənilmiş, həm də müəyyən mənada hekayələrin bugünkü ədəbi təqiqidin estetik prinsipləri mövqeyindən təhlili zərurəti meydana çıxmışdır.

Mir Cəlal bedii yaradıcılığı o vaxt başlamışdı ki, nəşrimizdə kamilleşmə gedirdi; müsbət qəhrəmanın mənəvi siması artıq bu və ya digər şəkildə müəyyənlaşmışdır, qarşıda duran məsələ isə həmin qəhrəmanın xarakterində günbəğün dəyişen cəhətləri üzə çıxarmaqdan ibarət idi. Söz sənətinin publisistik kəsəri artmışdı.

Azərbaycan sovet nəşrinin birinci mərhələsində müxtəlif üslubi (fərdi) meyiller açıq-aydın seçiliydi. M. Hüseyn dövrün aktual sosial problemlərini nəşr etdirir, S. Rəhimov mürəkkəb münasibətlər kontekstində güclü xarakterler yaradır, İ. Əfəndiyev hadisələrin lirizmini verirdi... Mir Cəlal isə adı məsiət lövhələrində (mən yazığın müləhəzələrini dini ləmisi - o, bu sözü çox işlədirdi və indi də müəllimimin yaradıcılığını qiymətləndirirkən bundan çox yerine düşən söz tapa bilmirəm) dövrün səciyyəsini göstərir, gəncliyin arzu və isteklerini tərənnüm edir.

Bu dövrün qəhrəmanı neft çıxarır, pambıq yiğirdi, bəzən də olurdu ki, hətta toy gecisi sevgilisine «bu ilki məhsul bolluğun dan» danışır, ya da yağışın pambıq batıracağından nigarın qalır. Etfiraf edək ki, bunların hamısı heç də həmişə poetik baxımdan effektli çıxmasa da, tamamilə səmimi idi və həyatın dərinliklərindən qopub gəldi.

Mir Cəlalin hekayələrini xronoloji ardıcılıqla nəzərdən keçirək belə bir cəhət diqqəti çəkir ki, ədib həmişə üslubuna - yazı manerasına sadıq qalmışdır, problemlər dəyişir, şaxələnir,

yeni məzmun kəsb edir, ifadə tərzində isə keyfiyyət çevrilişi müşahidə olunmur, lakin bühlurlaşma gedir. Şirin bir səhbat materialının xatırladan hekayələrdə lirik, yumoristik, satirik momentlər üzvi vəhdətdə verilir, yazılının müsbət idealları müəyyən edir.

Mir Cəlalin bedii lövhələri heyatdan götürülür, uydurulmur; ona görə də müəllifin vurdugu rənglər hayatı asasından qopmur, təravetini mühafizə edir: «İnsan gerək artıqtamah olmasın, müdər işarə vuran kimi göründüm erizə verdim, döngə mağazasına müdər getdim. Oradan raymağa, oradan kioskaya, oradan qalantereyniye, oradan geldim çıxdım su budkasına!» («Pillələr»).

Ədib bir-iki cümlede vəzifə nərdivanlarını «kişi kimi, səliqə ilə» düşənlerin simasını ustalıqla açır və su budkasına aparan həyatın məntiqinə kinayə edir.

Mir Cəlalin hekayələrində müəllimlik müəllifliyi üstələyir. S.S. Axundov, A. Saq kimi müəllim-yazıcılarının yaratdığıları bu ənənə layiqli davamlığını təpiir. Gənclərin arzu və isteklərin tərənnüm etməyə («Elçilər qayıtdı», «Gülbəsleyən qız», «Ləyəqət» və s.) xüsusi maraq da Mir Cəlalin müəllimliyindən irəli gəldi. Yazıcının aləmində gənclik - ideal, gələcək demək idi, həyatın təsdiqi demək idi.

30-cu illərin sinifi çarpışmaları şəraitində ədəbiyyatın gənc nəsil probleminə münasibəti ideoloji xarakter daşıyır; gənclik qurulmaqdə olan cəmiyyətin başlıca siyasi qüvvəsi sayılırdı. Bu dövrün bütün sənətkarları gəncliyin simasında sabahki gün haqqındaki ümidişlərini ifadə edirdilər.

Mir Cəlal özü də həmin gəncliyin nümayəndəsi idi. Bu da azmiş kimi, həyatını pedaqoji sahə ilə bağlanmış, bütün yaradıcılığı boyu gəncliyin taleyi üzərində düşünmüşdü. Ona görə də ədib həmişə yetişməkdə olan nəslin zövqünü oxşamış, məktəblilərin sevimli yazıçısına çevrilmişdir.

Mir Cəlalin hekayələrində C.Məmmədquluzadə nəşrinin ruhu duyulur. Bu, tasadifli deyil; evvəla, C.Məmmədquluzadə hekayə janrinin böyük ustası idi və onun yazıdları «Ana dili» kitabı kimi oxunurdu, heç ola bilməzdə ki, gənc hekayəçilərə təsiri keçməsin. İkinci tərəfdən, Mir Cəlal ömrünün böyük bir his-

səsini C.Məmmədquluzadə yaradıcılığımı öyrənməyə həsr etmiş, böyük sənətkarın əsərlərinə dərin nəzəri təhlili vermişdi ki, bu da nəticə etibarilə edibin yaradıcılıq imkanlarının genişlənməsinə gətirib çıxarırdı. Lakin bu təsir yaradıcılıq konsepsiya səviyyəsinə qalxmamışdı və Mir Cəlal daha çox müəllim-yaziçılar nəslinin adəbi-estetik platformasında dayanırdı.

C.Məmmədquluzadənin təsiri prinsip etibarilə sənətkarlıq məsələlərini əhatə edirdi ki, burada əsas göstərici gülüş sayila biler.

Mir Cəlalın hekayələrində satira aparıcı rola malik olmasa da, hər halda mövcuddur və müəyyən estetik çəkiyə malikdir. Müəllif satirik münasabətini əksərən təfərruat arxasında getmədən, mükəmilərde verir. Məsələn, «Badam ağacları» hekayəsində Mirzəməmməd «Marşal planı»nın mahiyyətini kəndli Ağarzaya belə başa salır: «...əvvəller İranə vəba gəldəri, taun, çayırkə gələrdi. İndi de «marsallaşma» golur, Amerika saldatı gelir, çürük mal, tıbağa yumurtası golur... Belə yeka kəndin bağ-bağatını kəsib tökürlər; sorusursan: bu nə həngamadı? Deyirlər: «Marşallaşırıq». Şəhər küçələrində dilənci əlindən keşmək olmur. Deyirsin: canım bu nədi? Deyirlər: səsini çıxarma, «marsallaşırıq». Heç bir zəzlələ, sel, heç bir səmum yeli kəndli ləri «marsallaşma» qədər yaman gına qoymamışdı...»

Ağarza da deyir ki, «Yaxşı, qardaş, nə vacib olub? Olmaz ki, «marsallaşmayaq». İndi ki, «marsallaşma» bizi bu kökə salır, gəlin «marsallaşmayaq» da!».

Mirzəməmməd isə qəh-qəh çəkib gülür və əlavə edir ki, «sən doğrudan da lap avam imişsin».

Yazıcı «marsallaşmaq» sözünü (hələ buna söz demək olar, ya olmaz, bu başqa məsələdir) tekrar etməklə oxucunu onun mənə puglügenə qədər endirir; məlum olur ki, «marsallaşma», əslində səfəh işdir və Ağarza demişkən, elə «marsallaşmamaq» lazımdır.

Bu, humor kontekstində satira faktıdır; dahi C.Məmmədquluzadə bunun klassik nümunələrini yaratmışdır.

Mir Cəlalın bədii təfəkkürü üçün humor hissi satiradan çox çox qüvvəli olmuşdur və bu, hekayələrində açıqca görünmək-

dədir. Məsələn: «Professorlar indidən Ramizin üstündə dava salıblar. Biri deyir: menim institutuma gələcək, o biri deyir: yox, ona özüm dərs verəcəyem... Görmüşdük oğlan üstündə qızlar sözə gedər, indi daha professorların gözü qalib gədədə! Allah, öz canım üçün, elə bir bənd olublar...» («Plovdan sonra»).

Yaxud: «Keçmişdə savad öyrənenlər eşqnamə məktubları, albom xatirələri yazardılar, indi dissertasiya yazırlar.

Keçmişdə səhəbet məktubu nazlı, nazənin qızlara yazıldı, xəlvət yazılr, xəlvət oxunurdu. Indi isə, teessüf ki, dissertasiyanı gərək aşkar yazasan, aşkar da oxuna, nainki oxuna, hətta müzakirələrdən keçə. Bu da ki, məqaləni bir az çətinləşdirir...» («Müdafie vəkilis»).

Yaxud da: «Yaylax demişəm bax, bizim qaragöz meşəli, durnağoz bulaqlı Gəncə dağlarına...

Yaylax bax, bele olar. Yoxsa Kislovodskinin küçələrində boynuvun qalstukunu berkitmək, üfürə-üfürə pasanoşka geymək, gündə iki dəfə üzünə ülgic çəkmək ki, artistklar baxsınlar...» («Yaylaq məsələsi») və s.

Mir Cəlalın hekayələrində milli kolorit güclüdür. Ədebi təqdim yazuşunu qəhrəmanlarının sxematikliyində təqsirləndirəndə də, kolorit müəyyənliliyi həmisi mühüm sənətkarlıq məziyəti kimi təqdir etmişdi.

Mir Cəlalın az qala bütün ifadə-obrazlarında etnoqrafik məzmun gizlənilir: «Tagların her qolunda bir neçə yemiş böyrüni sərin torpağa verib, kotana qoşulmalı cöngə kimi yatrıldı, sənki gövşəyirdi» («Bostan oğrusu»). «Şəkil kimi əlindən bir dəri, bir sümük, bir də quyu suyu kimi dərinə enmiş gözər qaldı» («İnsanlıq fəlsəfəsi»). «Görürsen də, pulun da var, qulluğun da var. Amma beş kişisinin qabağından adam kimi öskürüb keçəndə elə bil pişik keçir, ya toyuq keçir» («Şərait yoxdur»). «...Men portfel gözdiirməyi sevirdim. Portfel alımdı olanda elə bildərim ki, ata minmişəm» («Bacı-qardaş») və s.

Ədibin elə hekayələri var ki, hər şeydən önce, dilinin poetik siqletinə görə yadda qalır. Hadise də unudulur, təfərruat da, lakin müəllifin yerində işlətmədiyi bir ifadə-detalları unudulmur və əsərin bütün məzmun yükünü daşıya bilir.

Hekayelerin dili üçün səciyyəvi olan cəhətlərdən biri də artıq cümlə strukturlarının yüksək işlənmə tezliyinə malik olmasından ibarətdir. Canlı həyat lövhələri yaratmağa çalışan müəllif həmin cümlə strukturları ilə bütöv bir təssürat- ovqat verir, bilə-bille təhkiyinin dinamizmini zəiflədir və imkan yaradır ki, oxucu bu ovqatı bütünlükle həzəm ede bilsin: bir qız idi, tamaşa-sından doymadıq, həmişə dik və düz baxan iri, ala gözlər, ağ sıfatı dairəleyen, şumal gəyərcini gördən, sakit yerisi... («İnsanlıq felsəfəsi») intonasiya ilə ayrılan ifadələr rəng impulslarına çevrilib gözlerimiz qarışından getməyən qadın gözəlliyi mütəssə-məsi yaradır, yaxud: «Bir yandan institut, elmi şura, hazırlıq, müdafiə; bayram tədərükü... o biri yandan peşmanlıq, xəcalət, qan qaralması...» («Müdafia və kılıc»).

Burada isə insan düşüncələri üçün təbii olan mənəvi ziddiyetlərin koskinleşməsi. Daha bir təssürat...

Kitabda ədebin «Dağlar dile goldı» adlı povesti də verilmişdir. Əsər yeni cəmiyyət quruculuğu illərində kənd müəllim göndərilən qızların rastlaşıqları çətinliklər və onların mübarizliyindən danişır. Povest təkcə dünənin hadisələrini xatırlatmaqla qalmır, həm də oxucuya bugünkü uğurların mənbəyini tapmaqdə kömək edir.

Gənc müəllimlərin uzaq dağ kəndlərinə göndərilməsindən in-di də müəyyən çətinliklər meydana çıxır və bu mənada povest müasirliyini saxlayır.

«Leyaqət» kitabında verilen hekayeler Mir Cəlalın estetik maraq dairəsini bütün genişliyi ilə eks etdirir.

1984

AZƏRBAYCAN DİLÇİLİYİ: TARİXİMİZİN TƏDQİQİNƏ DAİR

Azərbaycan dilçiliyinin keçmiş olduğu inkişaf mərhə-lərinin yüksək elmi-nəzəri, metodiki səviyyədə sistemli şəkildə tədqiqi filoloji fikrimizin qarşısında mühüm bir məsələ kimi dayanır. Dilçilik tariximizi öyrənmədən, həmçinin ali məktəblərdə tədris edib filolog-tələbələrə öyrətmə-dən linqvistik araşdırılmaların perspektivlərini da müəyyənləşdirmək çətin olardı. Elmi fikir (xüsusilə humanitar sahədə) milli əsasdan məhrum ola bilməz, ona görə də milli fonda tədrici kə-miyyət dəyişmələrini nəzərə almadan keyfiyyət hadrlarını müay-yenləşdirmək mümkün deyil. O mənada Azərbaycan dilçiliyinin inkişafı ümumən dünya dilçiliyinin inkişaf istiqamətində olsa da, her halda avtonomiyası da mövcuddur ki, bunu görməmək ol-maz.

Öldə edilən müvəffəqiyyətləri danmamaq şərti ilə etiraf etmək lazımdır ki, son dövrlərdə yazılımış bir sira dilçilik əsərlərinde artıq mövcud olan fikirlər döñə-döñə təkrar edilir; gənc dilçi kadrlar az-az hallarda müəllimlərindən irəli gedə bilirlər. Hal-buki dilçiliyimizin elə problemləri var ki, onların həllinə əmək serf etmək bu gün sözün haqqı mənasında vətəndaşlıq işi olardı. Dilçilik tarixi fənni məhz bu problemləri aşkarlamalı, hansı as-pektlərin diqqətdən kənarla qaldığını açıb göstərməlidir. Müasir dilçiliyin banisi F.de Sossür «Ümumi dilçilik kursu»nda dilçilik tarixini öyrənəyin əhəmiyyətini bir də onda görürdü ki, vaxtilə harada düzgün mövqə tutulduğu, harada isə sehvə yol verildiyi bugünkü tədqiqatçının diqqətindən yayanmasın, qüvvələrin la-zimi nöqtəyə yönəldilmək imkani olsun.

Azərbaycan dilçiliyi tarixinin yaradılması üçün müəyyən həcmidə material da toplanmışdır; Y.Seyidov, T.Hacıyev və

S.Əлизadənin klassik filologiyamızda dilçilik məsələlərinin qoyuluşuna həsr edilmiş tədqiqatları, M.Şirəliyev, Ə. Abdullayev və A.Axundovun Azərbaycan sovet dilçiliyinin vəziyyətinə dair icmal xarakterli məqalələri bir daha təsdiq edir ki, bizim dilçiliyimiz tarixin müxtəlif mürəkkəb nəzəri, eləcə de praktik-əməli problemlərin həlliinə girişməli olmuşdur. Həm də bu problemlər sistemli şəkilde gəlir, dilçilik fikrimiz in ə və ya digər inkişaf mərhələsində onların qoyuluşunu forqlənir; birləşdikdən sonra halda praktik, digər halda nəzəri əhəmiyyət on plana keçir. Yəni burada xoatiklik yoxdur, elmin maraq dairesi genişləndikcə qarşıya qoyulan məsələlərin həlli seviyyəsi de yüksələr.

Azərbaycan dilçiliyi tarixinin qarşısında dayanan problemlərdən birincisi, şübhəsiz, dilçiliyimizin təşəkkül tapıldığı mənbələrin müəyyənləşdirilməsindən ibarətdir. Bize qədər gəlib çatan qədim linqvistik tədqiqatlarımı, məlum olduğu kimi, əreb dilçilik məktəbinin elmi-metodiki prinsipləri zəminində aparılmışdır. Lakin əreb dilçilik məktəbi əreb dilinin tədqiqinə daha çox diqqət yetirən de, tədqiqatçıların müxtəlif xalqlardan (eləcə de azərbaycanlılardan) ibarət olması həmin məktəbə eət evvelcədən beynəlxalq məzmun verirdi.

Digər tərfəndən, Azərbaycan orazisində tapılmış çox-çox qədim dövrlərlə bağlı müxtəlif yazılar təsdiq edir ki, həmin yazıların meydana çıxdığı dövrə dilçilik fikrinin müəyyən seviyyəsi mövcud idi, ona görə ki, əlifba yaratmaq o qədər de sada iş deyil, dilin organizmına, fonetik-qrammatik strukturuna ciddi bələdlik tələb edir; əlifba yaradann təfəkküründə dil bütöv şəkilde deyil, üzvlərinə parçalanmış halda canlanır, yeni potensial təhlil nümunəsi təqdim edilir. Beləliklə, əreb dilçilik məktəbinin təşəkkülünə qədər Azərbaycanda dilçilik fikrimin müəyyən seviyyəsi barədə bedbən fikirdə olmağa heç bir əsas yoxdur. Ümum-türkoloji kontekst da bu mühəzəni təsdiq edir; Qazaxistandan Altaya qədər geniş bir arealda qədim türk əlifbasi ile yazılmışlar. Eət bir əlifba ilə ki, dilin quruluşunu çox dəqiqlikə əks etdirir. Deməli, belə bir yazının icadı üçün dəqiqlik de dilçilik məlumatları lazımdır.

Yeri gəlmışkən, Qobustan rəsmlərini ancaq şəkil kimi qiymətləndirməyin vaxtı keçmişdir, bunların linqvistik təbəti üzə çıxarılmalı, piktografik mahiyyəti açılmalıdır. O zaman dil tarixim kimi, dilçilik tarixim üçün de zəngin material əldə edilmiş olacaqdır.

XIX əsrin ortalarına qədər əreb dilçilik məktəbinin ənənələri davam edir. Azərbaycanın medəniyyət mərkəzlərində əreb, fars, sonralar isə eləcə de Azərbaycan dilinin qrammatikası yazıılır. Lakin əsas nailiyət, şübhəsiz lügətçilik sahəsində olur ki, bunun da səbəbi var; hər şəyden əvvəl, söz leksik-semantik təbəti etibarilə daha çox ictimai məzmunu malikdir və beynəl-miləlləşməyə meyllidir. Müxtəlit xalqların dillərində leksikolojiyanın problemləri adətən eynidir, qrammatik quruluşdan fərqli olaraq, leksik quruluş oxşar məsələlərə əhatə edir. Digər tərfəndən, orta əsrlərdə əreb, fars və türk dillərinin sahə ixtisaslaşması mövcud idi; əreb dilindən elmi, fars dilindən poetik, türk dilindən isə hərbi məqsədlərlə istifadə olunurdu (əlbəttə, ədəbi dil seviyyəsində). Ziyahılar bu dillərin üçün də bu və ya digər dəracədə bilirlər; hətta beşən ixtisaslaşma o dərəcəyə çatırı ki, «ləhceyi-fars», «ləhceyi-türk» kimi ifadələr işlənilirdi. Lügətlər qeyd edilən dillərin arasında leksik forqləri (grammatik forqlar azala bilecəyti qədər azalmışdı) müəyyənləşdirmək məqsədi güdürdü. Lakin bəzi hallarda lügətlərdə zəngin qrammatik məlumat da verilirdi ki, bunun da əsas məqsədi dilin praktik mənimsənilməsini asanlaşdırmaq (sözün qrammatik mövqeyini aşkarlamak yolu ilə) idi.

XIX əsrin ortalarından etibarən M.Kazım bayın, M.F.Axundovun tədqiqatları Azərbaycan dilçiliyini Avropa standartı seviyəsinə qaldırır: beləliklə, dilçiliyimizin tarixində yeni dövr başlanır.

Azərbaycan sovet dilçiliyi, əslində XIX əsrin ortalarından başlayan yeni mərhələninin keyfiyyətli davamıdır. Bununla birləş Sovet hakimiyyətinin qələbəsindən sonra yarım əsrən artıq vaxt ərzində onlara sanballı tədqiqat işləri meydana çıxmış, Azərbaycan dilçiliyinə minillik tarixindən daha böyük töhfə verilmişdir. Ümumiyyətlə, elmi fikrin inkişaf tarixində belə hadisələr çox olur; ictimai-siyasi amillerin təsiri müəyyən dövr-

də o qədər qüvvətli şəkil alır ki, nəticədə bir neçə onillik ərzində tədqiqat metodları sürətlə dəyişir, bir-birini əvəz edə bilir. Beləliklə, elmi fikrin əvvəlki tarixində müqayisəyə gəlməyecek qədər kiçik olan bir zaman kəsiyi müstəqil mərhələ kimi diqqət mərkəzində dayanır.

Azərbaycan sovet dilçiliyi öz-özlüyündə üç mərhələdən keçir. Şərti olaraq təsviri-praktik dilçilik dövrü adlandırılara bilən birinci mərhələ 30-cu illerin ortalarına qədər gelir. Dil quruculuğu - əlibə mübahisələri, terminologiya məsələləri, dialekt materiallarının yüksələşməsi, tərcümə lügətlərinin hazırlanması və b. həmin mərhələdə örnək plana keçir. Azərbaycan dilinin lügət tərkibi, grammatik quruluşu, üslubi imkanları barəsində təsvir xarakterli əsərlər meydana çıxır: əlbəttə, bütün burlar nəticə etibarilə pedaqoji-praktik əhəmiyyətli işlər kimi diqqəti cəlb edir. B.Çobanzadəyə məxsus bir səra ciddi elmi-nəzəri dilçilik tədqiqatlarına göldikdə isə, mərriżmin geniş yayıldığı bir zamanda bu işlər layıq olduğu mövqeyə çıxa bilməməsi üzündən tezliklə unudulur, qeyd olunan mərhələnin keyfiyyəti göstəricisine çevrilə bilmir. Əlavə edək ki, onun olduqca qiyəməti əsərlərinin çap edilib yaxınlığı da birinci dərcəlili işlər sırasına daxildir. Gənc Azərbaycan dilçiləri B.Çobanzadənin tədqiqatlarından az qala bütünlükle xəbərsizdir, halbuki klassikə bu cür məsuliyyətsiz münasibət bağışlanıla bilməz.

İkinci mərhələ 30-cu illerin sonlarından 70-ci illerin ortalarına qədərki müddəti əhatə edir ki, biz bunu təsniflər dilçiliyi mərhələsi hesab edirik. M.Şirəliyev, Ə.Dəmircizadə, M.Hüseynzadə, S.Cəfərov, Ə.Abdullayev, F.Zeynalov, Z.Budaqova kimi tədqiqatçıların, eləcə də onların bir sira tələbələrinin elmi fəaliyyətində en mahsuldar dövr mahz qeyd olunan mərhələyə düşür. Danışq səslərindən (fonemlərdən) tutmuş tabeli mürəkkəb cümləyə qədər dil sisteminin bütün elementləri müxtəlif prinsiplər əsasında bölünür; hətta qızığın dilçilik mübahisələri də adətən bu və ya digər sözün hansı nitq hissəsindən olması, bu və ya digər cümləni sada, ya mürəkkəb hesab etmək kimi məsələlər üzərində gedir. Ə.Dəmircizadə Azərbaycan ədəbi dili tarixinin dalbaladlı bir neçə dövrləşməsini verir, M.Şirəliyev dialekt və şivələri-

mizin optimal təsnifini təqdim edir.

Üçüncü mərhələ 70-ci illerin ortalarından başlayır; Azərbaycan dilinin mənşəyi, keçdiyi inkişaf mərhələləri, müxtəlif sistemli dillərlər əlaqələri, linqistik poetika məsələlərinin öyrənilməsinə maraq güclənir. Dilçiliyin başqa elm sahələri ilə (xüsusi poetika, etnoqrafiya, etnopsixiologiya, kibernetika və b.) temas nöqtələri bilavasitə tədqiqat obyektiinə çevirilir. T.Hacıyev, A.Ələkbərov, K.Abdullayev, A.Məmmədov, K.Vəliyev, İ.Məmmədov, F.Cəlilov kimi bir sira müəlliflərin əsərlərində haqqında danışılan mərhələnin keyfiyyəti aşkarlanısa da, bizə görə, gələcək araşdırımaların metodiki istiqaməti onu daha da tam şəkildə canlandıracادır. Eksperimentlərə, təcrübələrə meydandakı açılması göstərir ki, üçüncü mərhələ hələ də davam edir.

Nəticə etibarilə demək istərdik ki, Azərbaycan dilçiliyinin, eləcə də onun üzvi tərkib hissəsi olan Azərbaycan sovet dilçiliyi tarixinin konkret materialları əsasında sistemli tədqiqi linqistik fikrimizin gələcək inkişafına kömək edəcək, dilçi kadrların əməyindən düzgün istifadə etməyə imkan yaradacaqdır.

MƏN ABBASAM, ABDULLANIN OĞLUYAM...

*Borçaltda
Bolnis-Kəpənəkçi
kəndindən
Abdulla ağanın oğluyam,
Anam: Salatın xanım
Daşdəmir qızı, –*

«Sonsuzluğa gedən karvan»ın birinci şeiri – «Kimiyyim» bu sözlerlə başlanır; gelin şairin sözünə inanaq, inanaq ki, tərcümeyi-halımız eslimizdən, kökümüzdən başlanır, inanaq ki, sonsuzluğa gedən karvan bizim ömrümüzdür, - bu karvanın haradan gəlməsi həmişə maraqlıdır, taleyimiz üçün də, tariximiz üçün də...

Karvan hardan gəlir?.. Borçalıdan gəlir...

Taleyimizle sözümüz, tariximizlə ədəbiyyatımız arasında qərib bir münasibət var: elə bil tale-tale yox; söz-söz yaşamışıq, tarix tarix yox, Füzuli-Füzuli, Vaqif-Vaqif yaşamışıq...

*Abbas Abdulla adım,
Eşidilməz firyadım,
Qəm havasına oynadım,
Sarı gəlin, döñ bax
oynuma,
Sarı gəlin, sarıl
boynuma. –*

insan bu ağrını, bəlkə də, çəkə bilər. Amma yaşada bilməz; bu, dilin gücündür, bir də dile hakim olanın gücüdür.... Şairin gücüdür...

Karvan hardan gəlir?.. Borçalıdan gəlir...

A.Abdullanın bədii təfəkkürü onun elmi təfəkkürünü, elmi təfəkkürü bədii təfəkkürünü redaktə edir, nəticəsi belə olur ki, həm şairliyi, həm alimiyyi qazanır.

*Məzar dedim,
məzarları əkildi,
Ağban-ağban sarayları
söküldü,
Yağı galib torpağına
təpildi,
Hara gedir, hara gedir
bu karvan? –*

elmi-tarixi həqiqət də bundan ibarətdir, lakin mətbəb ondadır ki, elmi-tarixi həqiqətin dəqiqiliyini gözlemek poetik-bədii cilanın hesabına deyil, həm elmlilik faktlaşdır. Həm də poetiklik mühafizə olunur.

*Duman gəlib yollarını
büryür,
Torpaq altıda komikləri
çürüyür,
Torpaq üstə ölməz ruhu
yüryür,
Hara gedir, hara gedir
bu karvan? –*

burada elmliliklə poetikliyin nisbəti ideal şəkildədir; torpaq altda komiklərin çürüməsi – maddi tariximizin aqibətidir, torpaq üstə ölməz ruhların yürüməsi – mənəvi tariximizin taleyidir.

O münasibətlər ki, fəlsəfi-tarixi, etnoqrafiq-psixoloji, ədəbi-estetik, bir sözlə, elmi təhlilə nisbətən rahat gəlir (yaxud heç olmasa bunun təcrübəsi var), A.Abdulla həmin münasibətlərin poetik təhlilə necə geldiyini sınaqdan keçirir.

*İki doniz arasında
İstanbul
Lövbəh salmış bir gəmi, –
*** 125 ****

Cox gözəl tanyıram
bu şəhəri.
Çocuq ana-babasını
tanyan kimi.

Karvan hardan gəlir?.. Borçalıdan gəlir... Karvan hara gedir?.. Sonsuzluğa gedir...

Gedən nəfəsimdir,
golən səsimdir,
Məni məndo tapmaq
son həvəsimdir.
Dünyanın üzünü gördüm,
bəsimdir,-
Bir nəslə örnəyəm,
üsulam daha.

A.Abdulla folklorun o qatından gəlir ki, orada şeir təfəkkürü ilə nəşr təfəkkürü arasında differensiasiya hələ yoxdur. Emosiya var, onun ifadəsi var, - şeir lədi ilə nəşr lədi birlükde çıxış edir, «Kitabi-Dədə Qorqud»dakı kimi... Eyni zamanda A.Abdullanın poetik təfəkkürü folklor ifadə tərzini rəng, çalar, stilizasiya kimi yox, bütün məntiqi ilə qəbul edir. Hətta bəzi hallarda A.Abdulla bilavasitə folklor yaradıcısıdır...

Uzundur həyatın
sual-sorğusu.
Varmı İslənmışın
sudan qorxusu?
Lüt golən lüt gedir,
burdu doğrusu,-
Demərəm, kasıbam,
yoxsulam daha.

Karvan hara gedir?.. Sonsuzluğa gedir...

«Klimena» poeması, her şeyden önce, strukturu etibarilə poeziyamızda orijinal hadisədir; burada mifoloji materiala real həyat materialı qarşılaşıdır, aktual ictimai məzmun bu qarşılaş-

dirmada həzm olunur: şair 30-cu illərin hadisələrini mifoloji təfəkkürün məntiqi ilə aqşağıın təcrübəsini verir. Və biza elə gəlir ki, poemanın orijinallığını şərtləndirən asas cəhət bundan ibarətdir, - bu cəhət maraqlı estetik hadisə kimi nəzəri şərhini gözləyir.

«Klimena» poemasında epik məqamlı lirik məqamın psixoloji-estetik əlaqəsi dramatizmin gücünə yaranır. A.Abdulla bunu da folklorдан mənimməsiidir. Və əlavə edək ki, folklor poemaya əslinde iki formada gəlir: janr müstəqilliyi ilə, janr müstəqilliyini itirərək, - hər iki halda süjet folklor materialını yaxşı hazırlı edir, çünki müellifin bu materiala işləmək təcrübəsi (ve istedadı) var.

Poema qırmızı tipli söyləmə ilə qurtarır, - şair burada hem də tədqiqatçı işi görür; folklorun nadir janrlarından birini yaziya götürür... Qırmızını piçılı ilə deyərlər, «Klimena» da belə bir piçılı ilə başa çatır:

Ömür gidi, gün gidi,
aaAnaxanım,
Ala gözlü, igid,
aaAnaxanım,
Qara torpaqmı yedi,
aaAnaxanım,
Gedən gəlmədi, gəlmədi,
Nədən gəlmədi, gəlmədi?!

Karvan hara gedir?.. Sonsuzluğa gedir...

İlya Çavqavadze hər olunmuş poema birinci növbədə təhkiye ilə maraq doğurur: dəqiq tarixi məlumatlar – rəqəm bolluğu, qüvvətli bədii-fəlsəfi ümumiləşdirmələr, kövrək lirik misralar... Və bütün bu tipoloji müxtəlifliklə birlükde elastik kompozisiya... Poema «Yarı yolda» adlanır, ancaq biza ele gəlir ki, bu ad o qədər də dəqiq deyil. Çünki poemada qaldırılan problemlərin həlliindəki cəsəratlı maksimalizm, kəskinlik tamamilə başqa bir təsəvvürü diktə edir. Əlbəttə, ad qoymaq müellifin öz əsidir və biz bu hüquq onuñ elindən almaq istəmirik, lakin daxili bir tələbat bizi təhrirk edir ki, poemani «İlya Çavqavadze» adlandıraq...

«İlya Çavçavadzə» poeması publisistik notlarla zəngindir və ümumiyyətlə, publisistiklik A. Abdullanın poeziyası üçün təbii haldır, - bu xüsusiyyət əslində tarixi mövzuda olan poemanı möhkəm tellərlə bu gənə bağlayır:

*El deyib: qonşuda
vay istəyənin
Özü abad olmaz,
özü bay olmaz.
Hər şeydən pay ola
deyən kimsənin
Ağlı yox, torpaqdan,
vallah, pay olmaz!*

«İlya Çavçavadzə» poeması ilə «Klimena»nın poetik struktur əsası demək olar ki, eynidir; hər iki əsər paralellik üzərində qurulmuşdur: fərq burasındadır ki, «Klimena»da paralellik «İlya Çavçavadzə»dəkina nisbətən daha normativ şəkildə gözlenilir. Səbəbi da odur ki, ikinci poemada eksperimentlik var, - təkcə forma planında yox, həm də məzmun planında... Zaman parametrlərinin şərtliliyində istifadə olunur, tarixi həqiqətlə mütləq həqiqət arasındakı münasabətin dialektikası diqqət mərkəzinə çəkilir.

*Cavan idim, pir olmuşam,
İnsan idim, sərr olmuşam:
Bir vaxt burda
vurulmuşam,
Aman ovçu, vurma məni!

Vurulmuşam döñə- döñə,
Vurulmuşam yenə, yenə...
Hayış mənə, yaziq sonə! –
Aman, ovçu, vurma məni!*

Sərg sənət fəlsəfəsində belə bir qayda varmış: bu cür sözləri izah etməzlərmiş, deyib gedərlərmiş, - bu cür sözlər şair sözü de-

... yil, hardan gelir... və biz də izahına cəhd etmirik, təkcə onu deyirik ki, xalqa, onun dünyasına ağırları ilə yaxın olan adam bu cür deyə bilər, - elin sözü evin sözü deyil, onun çəkisi var, gücü var, dəyeri var...

*Biri gəlib, min can gedib,
Bağ qalıbdi, bağban gedib;
Kökslərdo ağac bitib,
Yaşıl- yaşıl yarpaqlıdır.*

*Burda bir uçmaq dilədim,
Torpağı qucmaq dilədim,
Haqq qovuşmaq dilədim,-
Qapıları kip bağlıdır.*

Karvan hara gedir?.. Sonsuzluğa gedir...
«İlya Çavçavadzə» poeması bu cür qurtarır:

*Qılınçın belində,
yalan dilində,
Şər fitnə-felində,
bəd əmlində...
Bu zəhər gölündə,
bu qəm selində
Can verir olində,
dünya yazıldı, -*

qatilliye şairin etirazı... haysiz-küysüz...

A. Abdulla tərcüməyi-halının sahibi olan şairdir, bu isə çox şey deməkdir. Çünkü kiminsə tərcüməyi-halı təkcə onun mövcudluğundan ibarət deyil, - əvvəli var; sonu yoxdur...

Karvan Borçaldan gelir... Sonsuzluğa gedir...

MİLLİ DİL TƏFƏKKÜRÜ, YAXUD «YOXSULLUĞ»UN FƏLSƏFƏSİ

Müasir Azərbaycan dilinin funksional imkanları barədə indi həm rəsmi, həm də qeyri-rəsmi dairələrde, princip etibarla eyni strateji məzmunlu söhbətlər gedir, müəyyən tədbirlər görülür və bu, heç şübhəsiz, xalqın mənəvi gücünün (daha düzgün olaraq deyek ki, mənəvi dirliyinin) ifadəsidir – burası da qeyd edilməlidir ki, Azərbaycanda yaşıyan müxtəlif xırda xalqlar tarafından, heç bir təzyiq olmadan (pseudodemokratianın doğurduğu şantajlara belə getmədən) bir neçə əsrlik ənənəyə asaslanaraq, ümumi ünsiyət vasitəsi kimi müdafiə olunan Azərbaycan dili ancaq bir etnosun deyil, an gecı XVI-XVII əsərlərdən etibarən eyni regional-kulturoloji sistemin daşıyıcısı kimi çıxış edən müxtəlif mənşəli etnosların müstərək təfəkkür faktı kimi güclü internacional potensiyala malikdir, ona görə də Azərbaycan dili ilə əlaqədar mühüm məsələlərin müzakirəsində onun türk dillerindən biri olması ilə yanaşı etnos-fövqü, üümimislik keyfiyyəti də nəzərdə tutulmalıdır.

Ana dilinin mövcudluğu uğrunda mübarizə en azı iki məzmunda başa düşülür: bircinci, ana dilini tamamilə, yaxud qismən unudulmaqdır qorumaqdır ki, Azərbaycan dilinin bu gün bu cür müdafiəyə ehtiyacı yoxdur və yəqin ki, uzun zaman da olmayıcaqdır; ikincisi, ana dilini müasir dünya mədəniyyətinin yaradıcısı, intensiv ifadəçisi kimi qorumaqdır ki, Azərbaycan dilinin bu cür müdafiəyə ehtiyacı çox böyükdür və şübhəsiz, bizim ana dili uğrunda mübarizəmizin strategiyasını da həmin ehtiyac müəyyən edir. Ona görə də, Azərbaycan dilini ekzotik hadise kimi yox, müasir dünya təfəkkürü, onun səviyyəsi, gücü, imkanları mövqeyindən qəbul edib cilalamaq və qarşıya çıxan problemləri də məhz bu baxımdan həll etmək problemi qarşısında durur.

Şair, yazıçı, elm adamı xüsusiylə bu gün ana dili qarşısında onun publisistik, müdafiəsi üçün o qədər da böyük məsuliyyət daşımur (yəni Azərbaycandı elə bir azərbaycanlı varmı ki, ana dilinə nifret əlesin və əger varsa, onda ana dilinə qarşı məhəbbət oymatmaq absurd deyilmi?!), ancaq şair, yazıçı, elm adamı bu gün ana dilli təfəkkür qarşısındı, sözün həm heqiqi, həm də məcazi mənasında məsuliyyət daşıyrı, - böyük elm, sənət əsəri, hər şeydən əvvəl, böyük dil əsəridir və etiraf edek ki, bizim potensial qüdreti olan dilimizdən çox hallarda şair, yazıçı və elm adamlarımızın əsərlərindən daxırıx, boğulur və inanmaq olmur ki, M.P.Vaqifin, C.Məmmədquluzadənin, yaxud F.Köçərlinin dili mədəni ömrünün son günlərini yaşayır. M.P.Vaqif ana dilinin qüdreti barədə heç nə demeyib, ancaq milli şeir dilini yaradıb, normativleşdirmişdir. C.Məmmədquluzadənin ana dili uğrunda mübarizəsi, hər şeyden əvvəl, onun yazı (daha doğru olaraq deyek ki, yazıçı) praktikasına əsaslanıb ondan irəli galmışdır. F.Köçərli isə daha mürəkkəb bir iş gördü: Azərbaycan dilini elmi əslubunu zəngin material (o vaxt qədər və eslinde, indi de təsəvvürə gəlməyən zənginlikdə) əsasında işleyib təzəden qurdur və humanitar sahədə milli elmi əslub məhz milli materialın şərhindən ibarət olan təfəkkür enerjisindən yarandı.

Azərbaycan dilinin müasir dünya mədəniyyətindən, onu kompleks, ifadə etmək mənasında bu və ya digər dərəcədə kənardı qalması, XX əsrin 20-30-cu illərindəki hadisələrin təhlili göstərir ki, bir sıra çox ciddi, düşünlülmüş və düşünlülməmiş proseslərə bağlıdır:

Bircinci, Azərbaycan dilinin öz tarixi keçmiş ilö əlaqəsi 30-cu illərdən etibarən tədricən demək olar ki, kəsilmiş, onu qidalanıracəq mənbələr unutdurulmuş və Azərbaycan dilinə, faktik olaraq ancaq Sovet hakimiyəti illərində yazıcı malik olan dil-lərdən biri kimi baxılmışdır: demokratik dil potensiyası (kifayət qədər vulqarlaşdırılmış şəkilde) əsas götürülmüş, daxili mənbə kimi dialektlər (bu da o demək idi ki, ədəbi dil yenice yaranıb), xarici mənbə kimi rus-Avropa modellərini təqlid etməye üstünlük verilmiş və ana dilinə qarşı en irticacı münasibət formalşmışdır. Coxlu elmi əsərlər yazılmış, amma müasir tipli elmi üs-

lub, sözün həqiqi mənasında formalaslaşmamışdır, çoxlu romanlar yazmış, amma roman dili (və roman təfəkkürü) demək olar ki, meydana çıxmamışdır (hələ yeni-yeni yaranır). Yəni dil boş işləmiş, yeyilmiş və təfəkkürsüzləşmişdir, ona görə də bu gün hər hansı professor saat yarım çox gözel danışlı və heç nə deməyə biler, yaxud heç bir məzmunu olmayan (ortaya çıxmazı da qəbahət sayılan) cild-cild monoqrafiyalardan yazaq mümkinündür (və yazılır). Çünkü, dil (şerin, nəşrin, elmin dili) öz tarixi qarşısında heç bir məsuliyyət daşımur – yazan utanmur, oxuyan da buna, şübhəsiz, təbii baxır.

İkinci, Azərbaycan dili ilə türk dilləri arasındaki sinxron əlaqələr keşilmiş və Azərbaycan dilinin hər hansı dillə əlaqəsinə ancaq və ancaq rus dili vasitəciliğ etmişdir, bunun ana dili üçün nə qədər ziyanlı olduğunu, görünür, xüsusi şərh etməye ehtiyac yoxdur, tekə onu deyək ki, həmin siyasetin nəticəsində türk dilləri bir-birini qarşılıqlı zənginləşdirmə imkanından (mədəni dillərə aid olan çox mühüm tarixi keyfiyyətdən) məhrum olmuşdur.

Üçüncü, Azərbaycan dilinin müasir dünya təfəkkürü meydانا çıxışı maksimum dərəcədə məhdudlaşdırılmış və milli təfəkkürün Azərbaycandan kənarə çıxmazı, daha doğru olar deyək ki, baxımsız üçün ancaq «rus dili pəncəresi» mövcud olmuşdur, - həm də biz bununla nəinki barışmışq, bunu yeganə düzgün yol kimi təqdim elemişik və esasən, indi da təqdir eleməkədə davam edirik.

Əgər biz ana dilimizi həqiqətən müasir dünya mədəniyyətinin daşıyıcısı kimi görmək istəyirikse, hər şəyden əvvəl, həmin məhdudiyyətlər aradan qaldırılmalı və heç şübhəsiz, Azərbaycan dilinin Azərbaycan SSR ərazisində badii, elmi, publisist və rəsmi-isğüzar sferalardan tam fealiyyət imkanını getdikcə daha sürətli reallaşdırmaq üçün görüləcək tədbirlər milli təfəkkürün milli dil zəminindəki təkamülünə əsaslanmalıdır. Yeni Azərbaycan dili öz coğrafiyasını ancaq Azərbaycandilli (türkdilli) təfəkkür hesabına genişləndirə bilər, eks halda hər hansı «milli təzyiqə» baxmayaraq Moskvada təhsil alıb rus dilini işlətmək Bakıda təhsil alıb Azərbaycan dilini işlətməkdən daha sərfəli olacaq, çünkü dil (hətta ana dili olsa belə) həm də müasir dünyani dərk etmək baxımdan yararlı olursa, işləmir, yararlı olmursa, minimum in-

formasiya tutumundan məhrumdursa, vətənpərvərlik təbliğatı heç bir iş görməyəcəkdir...

Azərbaycan dilinin hazırlı inkişaf seviyyəsi ilə rus dilinin inkişaf seviyyəsi, imkanları çox fərqlidir, ona görə də Azərbaycan- rus ikidilliliyi, princip etibarile, Azərbaycan dilinin hüquqsuzluğu demək olardı, lakin hələlik həmin ikidillilik kütləvi forma almamış, elə bir uğur qazanmamışdır; bizdə hər iki dildə şeir, nəşr, elmi əsər yazar, demək olar ki, yoxdur, ikidilli publisistimizi xatırlamağa da çətinlik çəkirik. Müəyyən qədər məisətdə özünü göstərən bu hadisə isə, fikrimizə, Azərbaycan dilinin qlobal problemləri qarşısında heç nədir və başlıcası rus dilinə məhəbbətindən irəli gelmir, gündəlik praktikanın doğurduğu sahə təsəvvürlərə – illüziyalara əsaslanır. Azərbaycan – rus ikidilliliyi ideyası, əslində, elmi cəhətdən özünü doğrultmayı, absurd və perspektivsiz idedadır. Azərbaycan dilinin inkişafı ideyası onu təzkib edir və dünya xalqlarının, milli mədəniyyətlərin qarşılıqlı yaxınlaşması perspektiv idə bu barədə daha geniş kontekstdə düşünməyə ehtiyac olduğunu göstərir – bir də ki, rus dili dünya mədəniyyətinə qədər geniş eks etdiyim, daha çox ideoloji-publisistik («diplomatik») potensiala malikdir, halbuki dünya mədəniyyəti coşxşalı və coxplandırıb.

Azərbaycan dilinin təleyi hər bir azərbaycanlısı narahat edir, lakin bu narahatlıq çox hallarda professional məzmuna malik olmadığına görə real vəziyyətə qətiyyən hesablaşmayan və məhiyyətə yanlış müləhizələrin meydana çıxmamasına səbəb olur: məsələn, ikidilliliyi qəbul etməyən bir tanqidçi ana dilinin inkişafının yeganə yoluunu tərcümə işini intensivləşdirməkdə görür, ancaq nəzərə alır ki, tərcümə özü ikidilliliyin faktorudur – professional dilçilərə yaxşı məlumundur ki, ədəbi dili ancaq tərcümə hesabına inkişaf etdirmək ədəbi dilla milli sosisum (yəni həmin ədəbi dili daşıyan, öz beyninə yerləşdirən cəmiyyət) arasındaki əlaqənin dağılması deməkdir və ədəbi dil milli təfəkkürün məhsulu kimi təzahür tapmalıdır. Bu halda müxtəlif «anomaliyaları» meydana çıxmazı (məsələn arxaik formaların dirildilmesi, alınma söz, ifadə, konstruksiyalarının işlədilmesi...) tamamilə təbiidir və onların müxtəlif üslublarda müxtəlif coxluqda olması

da nitq mədəniyyəti baxımından principial etiraz doğurmır. Məsələn, M.Seyidovun, Y.Qarayevin, T.Hacıyevin, S.Əlyarovun, N.Mehdinin dilindəki «anomaliyalar» alim təşəxxüsü deyil, elmi üslubun müasir mərhələdəki tekamül stixiyasının göstəricisidir.

Hər hansı dövrün dilində kütləvilişəsi ağır olan, necə deyərlər, «saşığlar» çatmayan mübhəm məqamların mövcudluğu mümkinlündür – iştir bedii, iştir elmi, iştirə de resmi üslubda... Ona görə də hər cür mübhəmliyi, hər cür anlaşılmaşlığı «qeyri-demokratik» elan etmek ana dilinən xeyrinə deyil və çox təsəssüf ki, biz son vaxtlar dili bu baxımdan hiss ələmirik, ona görə də bir cümlə əvəzinə beş cümlə, bir söz əvəzinə on söz deyib eştirmək-dən dərixmırıq.

Dil mürakkeb organizmdir – ideal sistemi var ki, onu ancaq mütəxəssislər təsəvvürə getirə bilirlər, dilin onu daşıyanlara, işlədənlərə (o cümlədən professional mənada) isə stixiya ilə yarımsistemlər məlumdur və yarımsistemin birindən digərini keçmək çox çətindir, hətta ixtisasını dəyişməkdən də çətindir, amma həmin yarımsistemlər qarşılıqlı əlaqədə olduğundan onların əsasən hamı tərəfindən anlaşılıqlı olan (yaxud ola bilecek) qoşağı mövcuddur – xalq, millet na qədər mədəni, nə qədər istedadlı isə həmin qoşağın sahəsi də bir o qədər geniş olur. Ancaq (yaxud ümumiyyətə) anlaşılıqlı arxasında getmək mümkün deyil, elinə qələm alan yazıçı, yaxud alim ən ideal tenəsübü – həqiqəti axtarır, məgər həqiqət həmişəni kütlevi anlaşılıqdır?..

Yuxarılarda ana dili ilə əlaqədər hər hansı siyasi güzəşt, yuxarılara itaetkarcasına tabe olan yüzlərə sənət, elm adamının, rəsmi işçinən daha böyük güzəştərlə getmesinə səbəb olur – bu gün Azərbaycan şəraitində ikidilliliyin (rus-Azərbaycan) müdafiə olunması isə təkə siyasi güzəşt deyil, həm də konkret dil situasiyasını (vəziyyətini) nəzərə almamaqdır, qeyri-elmi haldır. Əger biz ikidilliliyin inkişafını qəbul ediriksa, Azərbaycandakı xırda xalqların dillerini necə müdafiə edə bilərik – halbuki bu baxımdan uğrunda mübarizə aparılmalı bir şey varsa, o da xırda xalqların dillerini unikal hadisə kimi qorumaqdır, onszu da siyasi hegemon olan bir dil üçün inkişaf planı tutmaq nəyə lazımdır?

Bəle bir hadisə danışırlar ki, S.M.Kirovun çıxışına qulaq

asan zaman Bakı fəhlələri tərcüməcədən imtina etmişlər. Hətta bir fəhlə çıxış edib demişdir ki, baxmayaraq ki, biz rus dilini bilmirik, amma Kirov danışında başa düşürük.

Faciə məsələni bu məqama getirib çıxarmaqdır.

Ana dilini «ölüb» təfəkkürden, məntiqsizlik və menaslılıdan qorumaq lazımdır – bətnində fikir olmayan söz, cümlə, matn ümumiyyotla dən qədər «pardaxlanmış» olsa da, məhvə mehkumdur.

Həc şübhəsiz, müasir nəşr dilimizin İ.Şixli, İ.Hüseynov, Ə.Əylisli, N.Süleymanov... Şeir dilimizin M.Şəhriyar, H.Arif, B.Vahabzadə, N.Həsənzadə, M.Araz... kimi ustalarının təcrübəsi milli dil təfəkkürümüzün uğurları hesab oluna bilər, bununla belə nəzərə alsaq ki, bizim adəbi-bədii dilimiz hemişə ümumiyyətlə dilimizin əsasını təşkil etmişdir, həmin təcrübə o qədər də böyük deyil, hətta bizi nihilizməndə təqsirləndirməsələr deyərdik ki, çox azdır. Elmi publisist və xüsusiət rəsmi üslublar sahəsində isə heç bu da yoxdur – bu üslublar sahəsində biz zəif eksperimentçiyyik, qeyri-ardıcılıq təqlidiyyiyik, necə deyərlər, cülmumu su-dan güclə çıxarıraq... Və yada salaq ki, səhəbət öz akademiyası, universiteti, qəzet və jurnalları olan bir xalqın dilinin üslublarının gedir – Dilçilik institutunun adını ona görə xatırladırıq ki, bu institut ana dili qarşısındaki elmi-ictimai məsuliyyyətin yaxşı dərk etməmişdir, öksinə, məsələn, ikidilliliklə barədə ittifaq mətbuatında, çox hallarda qeyri-elmi məzmun daşıyan səhəbat başlanan kimi institut dərhal, məsələnin mahiyyətinə vərmədən həmin problemi əsas tədqiqat planına daxil elədi. Cənubi Azərbaycanda adəbi dilin funksional imkanları barədə isə, zəngin material ola-ola, demək olar ki, emallı-başlı tədqiqat aparılmışdır.

Azərbaycan dilçiliyi illər boyu dialektologiya sahəsindəki tədqiqatlarla fəxr etmiş, öyünmüş, hətta bize «dialektologiya məktəbi» olduğunu da demmiş – adamın yaxasından tutular və soruşalar ki, elə isə hanı sənin dialektologiya lügətin?

Dialektologiya lügəti yox, qədim türk lügəti yox, müasir türk dillərinin müqayisəli lügəti yox, beynəlxalq sözlər lügəti yox...

Biz ana dili barədə çox düşüñürük, amma görünür ana dilində (onun tarixi məntiqi ilə) düşünmürük.

BİR MİLLƏTİN İKİ OĞLU, YAXUD MİLLƏT ÖZ OĞULLARI İLƏ ÖZÜNƏ DÖNÜR

Hər ikisi təxminən eyni vaxtda – XIX əsrin 60-ci illərində Azərbaycanın eyalet mərkəzlərində anadan olmuşlar, aralarında azacıq yaş fərqi vardi, haradəsa təsadüf, haradəsa milli tarixi zərurət nəticəsi olaraq hər ikisinin ilk gəncliyi Zaqafqaziyənin o zamankı mərkəzi Tiflisde keçmişdi – 80-ci illərin birinci yarısında orta təhsillərini Tiflis gimnaziyasında tamamlamışdılar: Hər iki gənc «elm-mərifət» arxasında imperianın mərkəzi Peterburqa getmişdi – Əhməd bəyi ali məktəbə götürməmişdilər, Əli bəyi isə universiteti yarımqıq qoyub qaçmışdı.

Əli bəy Hüseynzadənin bu hərəkəti, görkəmli tədqiqatçıımız Əziz Mirəhmədov qeyd edir ki, «onun dünyagörüşü, içtimai-ədəbi fəaliyyətini başqa istiqamətə yönəldən» bir hərəkət olmuşdur, bu mülahizəni qatıyyen şübhə altına almadan belə bir mülahizə də irəli sürmək mümkündür: ola bilsin ki, milli-mənəvi yetkinləşmə, daxili formallaşma Əli bəyi bu cür hərəkətə sövq etmişdir.

XIX əsrin sonlarına doğru Azərbaycanda iki mədəni-ictimai təfəkkür tipologiyası tədricən qarşılaşır, milli siması yeni-yeni formallaşmağa başlayan Bakı Şərq ilə Qərbin milli şüra sahib olmaq uğrundakı amansız mübarizəsinin meydانına çevrilirdi. «Elm-mərifət»ə aparan yollar, bir qayda olaraq, Azərbaycandan çıxırı, Şərqə və Qərbe gedirdi – Azərbaycan oğulları isə Azərbaycana ya şərqi, ya da qərbi kimi qayıdırıldırlar ve beləliklə, XVI əsrin əvvəllerindən etibarən teşəkkül tapan, XVII-XVIII əsrlər Azərbaycan intibahı ilə möhkəmlənən milli-mənəvi təfəkkür

kür riəmətivliyi yeni tarixi şəraitdə funksionallığını itirmişdir, vulqar demokratiya təfəkkürün ultradiferensial formalarını meydana çıxarmışdır (texminən indiki kimi...).

Əhməd bəy Fransada ali maktablarda hüquq və din tarixini öyrənir, elmi tədqiqat və publisistika ilə məşğul olur – 90-ci illərin ortalarında Azərbaycana qayıdır, bir müddət müyyən tərəddüdler keçirdikdən sonra XIX əsrin son illərində Bakıda fealiyyətə başlayır... Əli bəyin Bakıda fealiyyəti isə bir qədər sonra – XX əsrin ilk illərində başlıdır və bu illərə qədər İstanbulda ali tibb təhsili almış, eynilə Əhməd bəy kimisi elmi-tədqiqat və publisistika ilə məşğul olmuş, tərcümələr etmiş, məşhur «İttihad və tərəqqi» partiyasının əsasını qoyanlardan və liderlərindən biri olmuşdur. Həc şübhəsiz, Əli bəy Bakıya hər seyden avvel, partiyanın xətti-hərəketini həyata keçirmək üçün gəlmİŞdi... Əli bəy dən fərqli olaraq o vaxta qədər hələ İstanbulu görməmiş Əhməd bay Avropanın Azərbaycana qayidianca İstanbuldan gəlir, panislamizmın liderləri (xüsusilə məşhur olan Şeyx Cəmaləddin Əfqanı) ilə görüşür.

Ə.Ağayev «Tərcüməyi-hali-acızanəm»də göstərir ki, Bakıya gəldiyi dövrde əsas məqsədi ümumTürk təbliğatı aparmaq idi...

Əli bəy, əsasən, Şərq, Əhməd bay Qərb təhsili almışdı. Ancaq hər ikisini Şərqdə Qərb arasında qalmış Azərbaycanın tələyi düşündürdürlər, hər ikisi eyni ideoloji-mədəni məqsəd uğrunda mübarizə aparırdılar və hər ikisinin yaradıcılığı eyni tipoloji kontekst verirdi.

XX əsrin ilk illərində artıq hər ikisi «İttihad və tərəqqi» partiyasının mərkəzi komitəsinin üzvləri idilər. – Azərbaycanın onlardan yaşa xeyli kiçik olan daha bir görkəmli oğlu Məmmədəmin Rəsulzadə de onların sırasındaydı.

Her ikisinin fealiyyəti «Kaspı» - «Həyat» xətti ilə inkişaf edir, lakin çox keçmir ki, Əli bay «Füyuzat», Əhməd bəy isə «İrsad» çıxarmağa başlayır və nəhayət, hər ikisi XX əsrin ilk onilliyinin sonunda İstanbulda mühacirət edirlər. İstanbul, İstanbul, İstanbul!.. – Vladzapad!..

У каждого –
века своих десантов.
Любой из нас был сильным, если мог.
У каждого аллаха –
Владыканад,
У каждого Христа –
Владиносток...
(O.Süleymenov).

XIX əsrin sonu, XX əsrin ilk illərində Bakı artıq Azərbaycanı (onun tarixindən tutmuş bu gününə və gələcəyinə qədər) heç kəsə güzəştə getməyən milli burjuaziyasını yetirmişdi, onların başında məşhur Hacı Zeynalabdin Tağıyev burdur və milli ictimai təşəkkürün əsas daşıycisi olan mətbuatı da, bir qayda olaraq, o, maliyyələşdirirdi – elə bir bu fakt kifayətdir ki, H.Z.Tağıyevin Azərbaycan ictimai fikrinin tarixindəki düşüntülmüş təskiliçi rolü qeyd edilsin.

Əli bəy Hüseynzadə Bakıda təxminən beş il, Əhməd bəy Ağayev isə on il (bunun da, əslində, beş ili məhsuldar olmuşdu), fəaliyyət göstərdilər, ancaq bu illər həyatlarının ən coşğun, ən döyüşkən, ən romantik illeri idi.

Onları «Həyat» daha six birləşdirdi... Ancaq qəzeti məqsəd və meramı Azərbaycan, bəlkə daha doğru olar, deyək ki, Qafqaz Türk mədəni-ictimai fikrində müxtəlif cür başa düşüldü. C.Məmmədquluzadə «Xatirətüm»da «Həyat»ın nəzərdə tutub yazır: «Burada mən qəzet sahibləri Əli bəy və Əhməd bəyin yazıçılıqla çox məharətli olmaqlarını təsdiq edə-eda onların qəzeti rəsmini o yerdə xoşlamadım ki, birinci nömrənin baş məqaləsində möhtərəm qələm sahibləri çox da islamdan və müsəlmanlıqlıdan dəm vurdular və elə bilirəm ki, səhv elemərəm, əgər desəm ki, adı bir islam mübəlligi kimi və şəriət vaizi kimi müsəlman qardaşları islam dinində dexi də sabitqədəm və bərqrər olmağa dəvət edirdilər».

C.Məmmədquluzadə həyatın dibindən gəldi, «müsəlman qardaşlar» daha yaxşı tanıyrırdı və hər şeydən əvvəl, Azərbaycanın milli-tarixi müstəqilliyi ideyasına, intuisiya ilə də olsa, yiye-

lənmidi; Ə.Hüseynzadə ilə Ə.Ağayev isə ümumtürk ideyası kontekstində çıxış edirdilər və islamın türk xalqlarını birləşdirəcək, eyni zamanda həmin prosesdə müəyyən reformasiyaya uğrayıb milli ideologiyani formalasdıracaq bir qüvvə olacağına əsaslanırdılar. Ə.Hüseynzadənin ən zəif cəhəti Azərbaycanı müstəqil hadisə kimi görməməsi idi, na qədər paradoxal olsa da, bu, onun eyni zamanda ən güclü cəhəti idi – ona görə zəif cəhəti idi ki, Əli bəy türk dünyasındaki regional proseslərə, demək olar ki, fikir vermirdi, ictimai praktikadan təcrid olunurdu və sxematizmə gedirdi, ona görə qüvvəti cəhəti idi ki, prosesləri genetik kontekstdə görür, ümumilaşdırır və konsepsiya verirdi.

Ə.Hüseynzadənin o zaman böyük söz-söhbətə səbəb olmuş «Yazımız, dilimiz, «lkinci İləmiz» məqaləsi çıxanda görkəmlı ədəbiyyatı F.Köçərli yazmışdı: «Kaş aalicən İstanbulda rahat əylib bizim şumbəxt Qafqaza təşrif gətirməyəydik... Kim, kim, heç olmasa, Frirudin boy qeyin ki, monasız danışmadı.

Ə.Hüseynzadənin, eləcə də Ə.Ağayevin an böyük xidmətləri ondan ibarət idi ki, onlar milli ictimai təşəkkü körəkstə müəyyənləşdirmişdilər və biz bu gün onlar haqqında danışanda həmin kontekst «bərpa» olunur və dildən ədəbiyyata qədər, mədəniyyətdən ideologiyaya qədər... Əvvəl «Həyat» qəzetində, sonra isə «Füyuzat», «İrsad» və «Tərəqqi»da dövrünən görkəmləi milli-ictimai fikir xadimləri çap olunurdular: F.Köçərli, N.Nərimanov, M.Ə.Sabir, A.Səhəhet, M.Hadi, M.Rəsulzadə...

Əli bəy xarakter etibarı ilə şair idi. Əhməd bəy alim idi – hər ikisini eyni xalqın taleyi filosof eləmədi, publisist eləmədi. Və mənə elə gelir ki, bu gün «Faustun Ə.Hüseynzadə tərəfindən tərcüməsindən dilinin anlaşılmazlığına görə həmişə təqnid edilən aşağıdakı misralardır eyni zamanda böyük sənət faktı kimi başa düşmək və tərcüməçinin qeyri-adi şairlik istedadının məhsulu kimi təqdir etmək vaxtı galib çatmışdır:

Ənzari- şəbabında pədidar olan
ey zill,
Ey zilli- tüləuat, oluyorsun yenə
peyda.

Bir cilveyi- mövhumiyyəti- amali- bədən
Eyərmi yenə qəlbimi bir sövqə
əhya?
Ey dudi- səhabə bürünən fəvci-
xoyalət,
Tabavəri - həmlən olamən bu dili-
seyda...

Ə.Hüseynzadə məşhur «Həyat və meyli-fuyuzat» adlı məqələsində sənətin vulqar materialist izahına qarşı çıxırdı – onun da-xilini özünəməxsusluğunu, sənəti sənət edən keyfiyyəti müdafiə edirdi.

Hər ikisi demek olar ki, eyni vaxtda İstanbulda mühacirət etdilər...

Hörmətli yazıçı-tədqiqatçılarımız, Elçinin, yeri gəlmışkən, Azərbaycan mühacirəti məsələsini qaldırması təqdیرəlayıq işdir və guman edirik ki, o, istedadından və icimai nüfuzundan istifadə edib bu sahədə bütöv bir elmi tədqiqat institutunun görməli olduğu iş görəcəkdir – bizi intellekt və emosiya potensialımızın böyük bir hissəsini mühacirətdə itirmişik və bə manəvi potensialı geri qaytarmayıncı perspektiv inkişaf üçün kontekst müyyəyenləşdirmək, görünür, qeyri- mümkün olacaqdır.

...Millət öz oğulları ile özündən ayrılır, qurbanə düşür, vətənində kimsesiz olur; millət öz oğulları ile döyültür, müti edilir, təhqir olunur, millət öz oğulları ilə özüntə döñür – Əli bay Hüseynzadə kimi, Əhməd bay Ağayev kimi, Millət özüne dənəndə güclü olur – özü kimi...

XIX əsrin sonu, XX ərin əvvəllerindəki milli-mənəvi, mədəni-ictimai təfəkkürün «inqilab»dan sonrakı taleyi məlum səbəblər üzündən, demək olar ki, müyyənənşədirilməmişdir və tarixi varislik əlaqəsini itirməklə biz böyük bir potensiyanadan az qala tamamilə məhrum olmuşuq – «inqilab»dan əvvəl fuyuzatçılarla molla-nəsreddinçilərin principial mübarizəsi var «inqilab»dan sonra isə nə fuyuzatçı var, nə molla-nəsreddinçi var. Elə bil bu mübarizə hər iki ideyanın ölümü üçünmiş. Bu gün bizim başımıza gələn bələlər bir də onunla bağlıdır ki, həmin dövrü ke-

çib gəlmüşik, ancaq onun milli-mənəvi, mədəni-ictimai potensialını özümüşlə getirməmişik, atıb gəlmüşik. O problemlər ki, o zaman həll olunmalı idi, həll olunmadı və bu gün onun ağrısını çəkirik.

Ə.Hüseynzadə İstanbulda getdikdən sonra universitetin professoru olmuş, ideyalarını davam və inkişaf etdirmiş, «Türklaşmək, İslamlasmaq, müasirleşmək» şüarına sadiq qalmışdır. Mühacirədən sonra iki dəfə Azərbaycana qayıtmışdı – birinci dəfə gizli şəkildə, Azərbaycan Demokratik Respublikası yaradıldığı dövrde, ikinci dəfə rəsmi nümayəndə kimi, I Türkoloji qurultaya iştirak etmek üçün. Əli bay ikinci gəlindiğinde Azərbaycan ədəbiyyat cəmiyyətindəki görüşdə çıxış edib belə demişdi: «Gərək bütün millət en aşağı təbəqələrinə qədər bütünlükə yüksəlsin ki, içindən adıblər, şairlər, sənətkarlar, böyük- böyük millət xadimləri çıxın!...».

Ə.Hüseynzadənin «Türk dilinin vəzifəyi-mədəniyyəsi», «Məcnun və Leyləyi-islam», «Baçeyi-aləmə bir nəzər», «Qırımızı qaranlıqlar içinde yaşılı işıqlar»... məqalələri, sözün böyük mənasında bizim mənəvi sərvətimizdir və həmin məqalələrde irəli sürülen fikirlər kiminsə xoşuna gəlib-gəlməməyindən asılı olmayaq xalqa çatdırılmalıdır, həm də bu zaman obyektiv milli mövqəden şərh edilməlidir.

Əhməd bay İstanbulda Əli bayə nisbətən daha intensiv fəaliyyət göstərmış, universitetin professoru olmaqla yanaşı, «Tərcümanı-haqiqət»in redaktoru, Türkiye Millət məclisinin üzvü kimi böyük işlər görmüşdür. Eyni zamanda 1918-ci ildə türk qoşunu ilə Azərbaycana gəlir və Azərbaycan parlamentinin üzvü, sonra isə sədr müavini olur.

Əhməd bay Ağayev Türkiyədə Əhməd bay Ağaoğlu kimi məşhurdur və 20-ci, 30-cu illerde çoxlu kitabları, məqalələri nəşr olunmuşdur ki, bunlar milli ideologiya, icimai-siyasi təfəkkür tariximizin en yeni dövrəkə qiymətləri abideleridir: «Türk təşkilatı-əsasiyyəsi», «Türk hüquq tarixi», «Dövlət və fərd» və s.

Əhməd bay Azərbaycanda sosialist inqilabı olması ilə əlaqədar müyyəyen tərəddüdlər də keçmiş, Atatürk hökuməti tərəfindən müyyəyen dövrde təqib olunmuş, hətta 1921-ci ildə N.Nəri-

manova yazdığı məktubda, prinsip etibarı ilə, sosialist inqilabını Şərqi azad edəcək yegana qüvvə hesab etmişdir. Əli bay isə demək olar ki, heç vaxt bu cür «terəddüdlər» keçirmemişdi!..

Ə.Hüseynzadənin də, Ə.Ağayevin də, XX əsrin əvvellərində türk xalqlarının tarixi taleyi üzərində düşünən bir sıra digər görkəmli xadimlərin də, tarixi təcrübə göstərdi ki, en böyük səhvi əsas diqqəti ancaq İstanbula vermələri idi – bu həm İstanbullu ağır vəziyyətdə qoyur, həm də diqqəti Rusiya imperiyasından ayırdı, halbuki imperiyada eksəriyyət təşkil edən türkler Rusiyadan tacrid olunmaq əvəzində ona mədəni-tarixi selahiyətlərinin imkanı verdiyi səviyyədə sahib olmalı idilər: bu imkan o zaman daha böyük idi və türk xalqları indiki «süxurlandırılmış» differensiasiya prosesini keçirməmişdilər. Rusiya imperiyasının dağılıcağına bəslənən ümidiłr özünü doğrultmadı və yəqin ki, heç zaman doğrultmayacaqdı, çünki necə adlandırmışından asılı olmayaq bu imperiya müxtəlif mənşəli içtimai-inzibati təfəkkür strukturlarının monolit kompleksindən yaranmışdı – burada türk təfəkkürü də iştirak edirdi... Türkler qədim Göy türk imperiya yaddasını Asyanın qurttar, Avropanın başlığındı çöllərə gatırıb, orada qeyb etmişdilər, - Altaydan Krima, Azərbaycandan Volqaboyuna qədər uzanıb gedən çöllərde və Rusiya imperiyasının daha bir sira sahalarında türk mədəniyyəti, türk dili hakim idi. Ə.Hüseynzadənin də, Ə.Ağayevi də, XX əsrin əvvellərində türk xalqlarının tarixi taleyi üzərində düşünən digər görkəmli xadimləri də çəşidir XIX əsr rus mədəniyyəti, XIX əsrin sonlarından etibarən güclənən rus inqilabı fikri oldu – elə guman edildi ki, bu canlanma imperiyani parçalayacaqdı, ancaq eksinə, daha da möhkəmləndi, - imperiyanın parçalanacağını gözləmək yox, onun idarə orqanızmına daxil olmaq, ona sahib olmaq lazımdı. Keçmişdə də, indi də, həmişə...

Əlbəttə, Azərbaycan filologiyasında Ə.Hüseynzadə və Ə.Ağayev, «Heyat», «İrşad» və «Füyuzat» barəsindəki «söyüşlər» i bir yərə yişaq, böyük bir kitab alınlara – məsəla cələ burasında dədir ki, həmin «söyüşlərin müəllifləri də eksərən, elmimiz üçün həqiqətən böyük işlər görmüş adamlardır və biz «Heyat»ın, «İrşad»ın, «Füyuzat»ın nə dərəcədə varisiyiksə, onlara söylən

söyüşlərin də o dərəcə varisi hesab olunuruq. Ə.Hüseynzadə, Ə.Ağayev və Ağaoğlu ırsinin nə dərəcədə varisiyiksə, onlara söylən söyüşlərin də o dərəcədə varisi hesab olunuruq.

Her ikisi təxminən eyni vaxtda Azərbaycanda dünyaya gelmişdi, eyni vaxtda biri Şərq, biri Qərb təhsili almışdı, eyni vaxtda Bakıda işləmişdilər, eyni vaxtda İstanbulda mühacirət etmişdilər və hər ikisi təxminən eyni vaxtda – tarixi 30-cu illerin sonunda İstanbulda vəfat etmişdilər. Və haradada təsadüf, haradada milli tarixi zərurət neticəsi olaraq, dünyadan o zaman getdilər ki, Azərbaycan XX əsrin əvvellərində qazandığı milli-mənəvi potensialı artıq demək olar ki, itirmişdi.

...Millet öz oğulları ilə özündə ayrıılır, qurbətə düşür, vətənində kimsəsiz olur; millet öz oğulları ilə döyülür, müti edilir, təhqir olunur; millet öz oğulları ilə gücünü toplayır, ayağa qalxır, üşyan edir və millet öz oğulları ilə özünə dönür – Əli bay Hüseynzadə kimi, Əhməd bay Ağayev kimi, Millet özünə dönenədə güclü olur – özü kimi...*

1990

*Bu məqalədə görkəmli alimlərimiz Əziz Mirləhəmov, Kamal Talibzadə və Tofiq Hacıyevin tədqiqatlarından istifadə olunmuşdur – onlara öz təşəkkürümüzü bildiririk. (Müəllif)

«KİTAB» HAQQINDA KİTAB

Azərbaycanda qorquşunas dedikdə, hamının yadına birinci növbədə, əməkdar elm xadimi, professor Şamil Cəmşidov düşür. Hər şeyden əvvəl ona görə ki, Şamil Cəmşidov taxminen yarım əsr «Kitab»ın tədqiqi ilə məşğul olmuş həmin mövzuda həm namizədlilik, həm də doktorluq dissertasiyası müdafiə etməklə kifayətlənməyib, demək olar ki, bütün yaradıcılığını «Azərbaycan xalqının şah əsəri»nə həsr etmişdir. Odur ki, Şamil Cəmşidovun Azərbaycanın Orxon Şaiq Gökçayı adlındaların tamamılıq haqlıdır.

«Elm» naşriyyatı görkəmlü qorquşunasın öz sevimli mövzusuna həsr etdiyi üçüncü monoqrafiyasını akademik Bəkər Nəbiyevin redaktorluğu ilə çapdan buraxmışdır. Şamil Cəmşidovun bundan əvvəl nəşr olunmuş «Kitabi-Dədə Qorqud» vərəqləyərkən» (1969), «Kitabi-Dədə Qorqud» (1977) monoqrafiyaları yalnız Azərbaycanda deyil, ölkəmizdən uzaqlarda da müəllifin böyük söhret qazandırılmış, qorquşunaslığı yeni problemlər, polemik ruh gətirmişdi. Və təsadüfi deyil ki, «Kitabi-Dədə Qorqud» monoqrafiyası sonralar (1990-ci ildə) Türkiyədə də naşr olundu.

Şamil Cəmşidovun «Kitabi-Dədə Qorqud» adlanan üçüncü monoqrafiyası, redaktorun qeyd etdiyi kimi, müəllifin uzun illər apardığı araşdırmalarının nəticəsi olub «Kitab»ın Respublika Prezidentinin xüsusi formanı ilə Azərbaycanda, eləcə də dünya türkologiyasında qeyd edilən 1300 illik yubileyinə Ş.Cəmşidovun və Azərbaycan Elmlər Akademiyasının sanballı ərməgəni olacaqdır.

Monoqrafiyada dünya qorquşunaslığının kifayət qədər müəkkəm bir tarixçəsi verildikdən sonra müəllif «Kitab»da təsvir edilən coğrafi mühit məsələsi üzərində dayanır. Məlum olduğunu kimi, həmin məsələ qorquşunaslıqda geniş polemika doğurmuş,

əməkdar işlərinin

biri digərini tamamlayan, yaxud bu və ya digər dərəcədə inkar edən müləhizələr söyleyinmişdir. Şamil Cəmşidov ilk əsərlərindən etibarən belə bir fikri isrlarla müdafiə edir ki, «Kitabi-Dədə Qorqud»da təsvir edilən coğrafiya məhz Azərbaycandır – «Kitab»da iştirak eden qəhrəmanların en çox birləşdikləri ərazi Mil-Muğan, Kür-Araz qoşlaşığı sahələrindəki qışlaqlardan, Dərbənd, Altıntaxt və Aladağ sahələrindəki yaylaqlardan və cənubi zamanda bütün Cənubi Azərbaycan sahəsindən ibarət olmuşdur». Ister monografiya müəllifinən, isterse də bir sənə digər görkəmlü qorquşunasları son illər apardıqları araşdırılmalar «Kitab»dakı yer adlarını Azərbaycanın, xüsusilə Şimali Azərbaycanın müxtəlif regionları ilə bağlamaq meylini gücləndirir. Və belə bir təsəvvür get-gedə daha da möhkəmənlərin ki, «Kitabi-Dədə Qorqud» eposu məhz Azərbaycanda taşəkküllü təpib formalasılmışdır. Eposdakı hadisələrin Azərbaycanda baş verdiyini sübut etmək üçün Şamil Cəmşidov «oğuz» anlayışının xüsusi diqqət yetirir – onun fikrine, bu söz «ətəp», yaxud «torpaq qala» mənasındadır. Azərbaycanda isə bu cür təpələr, torpaq qalalar həqiqətən çıxır.

Əlbəttə, «Kitabi-Dədə Qorqud»dakı hadisələrin coğrafiyasını Azərbaycandan kənardə axıtmamaq düzgün deyil, «Kitab»ın toponiyması da həmin cəhdin düzgünlüğünü istisna edir. Bununla belə, geniş bir ərazilədə yaşaması oğuz türklerinin cəfətəkkürünün o qədər o geniş olmayan bir coğrafi - Azərbaycanda cərəyan edən hadisələr əsasında formalasdığını düşünmək də çətindir. Biz o fikirdəyik ki, Oğuz bir yer adı olaraq kifayət qədər geniş məzmunlu malik olub, bir qədər xəyalı-mifik məkandır (son orta əsrlərdə meydana çıxmış «Çənlibel» obrazı kimi). Ona görə də «Oğuz»un Azərbaycanın hər hansı regionunda, yaxud ümumiyyət Azərbaycanda («kallaşdırılması»), konkret Oğuz əlkəsinin axtarılması cəhd ciddi bir nəticə vera bilməz.

Şamil Cəmşidovun monoqrafiyasında diqqəti çəkən məsələlərdən biri də «Kitab»ın tarixiliyi ilə bağlı söylədiyi müləhizələdir ki, həmin müləhizələr müəllifin sadəcə müşahidelerinin deyil, illər boyu apardığı araşdırmaların məhsuludur. «Boylarda əsasən erkən orta əsrlərdən başlamış XV əsrin sonlarına qədərki

min illik tarixi hadisələrin əfsanəvi-mifoloji epizodlarla bəzənən bədi lövhələri əks olunmuşdur" deyən müellifən razlaşmamaq, sadəcə olaraq, mümkün deyil. Eposda təsvir edilən ele bir hadisə yoxdur ki, onun Azərbaycan-Şərqi Anadolu regionunda baş verdiyinə tarixən şübhə etmək olsun. Odur ki, Şamil Cəmşidovun gətirdiyi müxtəlif paraleller, apardığı müqayisələr çox hallarda özünü doğrulur, məsələnin mahiyyətindən xəberdar olanlarda bu və ya digər dərəcədə maraq yaratmaqla qalmayıb, tədqiqatçıları bu və ya digər paralel, yaxud müqayisə üzərində dərinlənmiş düşünməyə vədar edir. Bununla belə müellifin, ilk başından müəyyən maraq doğursa da, əsaslandırılması (idrak!) çətin olan müqayisələri də vardır; məsələn, "ümmüyyət", Qazan xan bütün şəxsi xarakterleri, ümumi-ictimai fəaliyyəti ilə tam mənasında Babəki xatırladırı mülahizəsi olduqca mübahisəlidir – görkəmlə qorquduşunasın "Kitab-Ədəb Qorqud"dan XI əsre qədərki dövr hadisələrində IX əsr hadisələrinin, Babəkin və onun başçılığı etdiyi böyük istiqlalıyyət və vətənpərvərlik hərəkatının açıqca folklor izləri vardır" qənaəti də hələ adamı inandırmır... Ancaq bu o demək deyil ki, Şamil Cəmşidov həmin müqayisə-mülahizələrində tamamılıq haqsızdır – bu gün əsaslandırılması qeyri-mümkün olan fikir sabah daha çox arqumentasiyaya malik ola bilər, yaxud əksinə, bu gün hamının qəbul etdiyi fikir sabah yeni faktlarə asasında tamamılıq inkar olunur. Onu da nəzər almaq lazımdır ki, Şamil Cəmşidovun tədqiqat metodologiyası digər görkəmlə qorquduşunasların tədqiqat metodologiyasından fərqlənir: həmin fərq özünü xüsusilə onda göstərir ki, Şamil Cəmşidov "Kitab"ı yazıya alınmış folklor abidası kimi mənsub olduğu xalqın tarixi, etnoqrafiyası, dili, etnopsixiologiyası və s. kontekstində araşdırır – o, mətnin arxasında dayanmış canlı obrazları, həyat hadisələrini, ehtirasları və s. elə bilmək ki, her hansı qorquduşunasdan daha aydın, daha əyani görün, hiss edir. Va Şamil Cəmşidovun qorquduşunaslıq sahəsindəki böyük kəşfləri də, böyük "səhv"ləri də məhz buradan irəli gəlir. Tədqiqatçının uzun illər boyu her hansı məsələdə mövqeyini dəyişməməsi, bu və ya digər mövqeyə qarşı casarətə durması, döyüşkənliliyi də "Kitab" özünə olduqca yaxın bilməsi, onu duyması ilə (Orxon Şaiq Kök-

yay kimi!) bağlıdır...

Monoqrafiyada "Kitab"ın bədii təsvir vasitələrinə xüsusi yer ayrılmış, sənətkarlıq cəhətləri konkret nümunələr əsasında kifayət qədər ustalıqla sərh edilmişdir. Müellifin "ozan dili"nın incəlikləri üzərində apardığı müşahidələr olduqca geniş, hərəfəli, həssas, qənaətləri isə dəqiq, inandırıcıdır. Xüsusilə "Kitab"da yaradılmış portretlər barədə görkəmlə qorquduşunasın mülahizəleri orijinallığı ilə yanışı, müükəmməliyi ilə də maraq doğurur. Və Şamil Cəmşidov "Kitab"ın poetikasından danışanda öz dili də poetikləşir, obrazlaşır, əyanılır. Müellif "Kitab"ın ifslub gözelliliyini oxucusuna çatdırmaq üçün gözlenilməz (elmi ifslub üçün hətta yasaq olan!) maneralar seçilir: "Səhərada, düzənliliklərdə gecələyib, yaz çağında tropik gecələrin seyrinə dalan, onun açılan sabahını təbiətin bütün mövcudiyəti ilə duyub dark etmiş olanlar (yalnız onlar! – N.C.) burada təsvir edilən sübh manzərəsinə aydın təsəvvür edə bilerlər". Bu isə o deməkdir ki, ozan öz dastanının hamı üçün danışmadığı kimi, "Kitab" da hər oxuyan üçün yazılmamışdır...

Və yeri gelmişkən, Şamil Cəmşidov "Kitab"ın elmi-tənqidi mətnin üzərində on çok çalışmış, doktorluq dissertasiyasını bila-vasitə bu mövzuya hər etmiş arşadırıcıdır. Həqqında söhbət gedən monoqrafiyada da əsas yeri "Kitab"ın (xüsusiilə Drezden nüsxəsinin) mətnşünaslıq problemləri tutur. Hər şeydən əvvəl qeyd edək ki, müellifin həmin sahəde gördüyü işlər yalnız miqyası ilə deyil, orijinallığı, özünəməxsus metodoloji xarakteri ilə seçilir. Araşdırıcı burada da əyanılıyə, ana dilinin etnoqrafiyasına əsaslanır – yazının arxasında dayanan canlı nitqi bərpə etməyə çalışır. Və Azərbaycan mətnşünashlığındı özünə bu və ya digər şökildə geniş yer tutmuş "yazının fetişləndirmək" xəstəliyi Şamil Cəmşidovun mətnşünaslıq işlərinə tamamilə yaddır. Ona görə də canlı nitqi bərpə etmək cəhdli çox hallarda (və ümmüyyətələ) araşdırıcının düzgün mövqədə dayanmasına, kifayət qədər dəqiq mülahizələr söyleməsinə səbəb olmuşdur. Məsələn, "Kitab"ın Drezdendə saxlanan əlyazmasının orijinal deyil, köçürülmə nüsxə olduğunu sübut etmək üçün söylemənə aşağıdakı mülahizəni təkzib etmək mümkün deyil: "cabidədəki təhriflərin xarakteri göstə-

rir ki, bu, birbaşa kimin dilindənse diniñilib yazılmamış, başqa bir yazılı nüsxədən köçürülmüşdür. Çünkü buradakı təhriflər eşitmə qarayışı deyil, görəmə qarayışı nəticəsində ola biler. Məsələn, kətib «and içdi» kəlməsini çıtmə qarayışı ilə heç vaxt «and abxədi»... şəklində yaza bilməzdirdi. «Kitab»ın mətnşünaslığı sahəsində Şamil Cəmşidovun gördüyü işlər bu cür praktikiyi, mətiqinən əyanılığı ilə diqqəti celb edir.

Məlum olduğu kimi, Azərbaycanda «Kitab»ın nəşrinə çoxdan başlanılmış, akademik H.Arəslanlı bəri Azərbaycan qorquduşunaları həmin sahədə dəyərləri neticələrə golmuşlar – Şamil Cəmşidovun əsas xidməti isə ondan ibarətdir ki, ümumiyyətlə yazını fətişləşdirmədiyindən, artıq qeyd etdiyimiz kimi, yazının arxasında canlı nitqı bərpə etmək istədiyindən «Kitab»ın – yazının təhrifləri üzərində dayanmış, Drezden nüsxəsində yüzlərə təhrifi təshih etmişdir. Ve müellifin apardığı mətnşünaslıq araşdırılmalarının yekunu olaraq monoqrafiyaya «Kitab»ın Drezden nüsxəsinin mətni əlavə olunmuş, düzəldilmiş orfoqrafik qüsurların geniş cədvəli verilmişdir.

Ümumiyyətlə, Şamil Cəmşidovun tədqiqatları, xüsusilə həmin tədqiqatların bu və ya digər dərəcədə yekunu olan «Kitabi-Dədəm Qorqud» monoqrafiyası türkologiyada Azərbaycan qorquduşuna səhər, müellifinə isə böyük hörmət getirir. Biz əminik ki, görkəmləi qorquduşunas dünya mədəniyyətinə oğuz türklərinin bəxş etdiyi möhtəşəm abidənin – «Kitabi-Dədə Qorqud»un tədqiqi sahəsindəki işini bundan sonra da uğurla davam etdirəcək, hələ uzun zaman öz nüfuzlu sözünü deyəcəkdir.

2000

DANIŞIQ DİLİ: «MƏN»İN MÜRACİƏT MƏDƏNİYYƏTİ

Informasiya yayımının sürəti artdıqca yazı dilinə nisbətən daha az texniki vasitələr tələb edən şəhəri dilin, yaxud danışiq dilinin işləkliyi yüksəlir. Əger bir vaxtlar Azərbaycan danışiq dili Azərbaycan yazı dilinin təsirinə məruz qalırdısa, bu gün əksinədir: danışiq dili yazı dilinə əhəmiyyəti təsir göstərir. Təsəddüfi deyildik ki, hər hansı informasiya adətən mətbuat səhifələrinə çıxmamışdan evvel radioda, televiziyyada, müxtalif xarakterli, miqyaslı yığıncaqları və s. (cox zaman mahz birinci şəxsin dilindən) səslənir. Azərbaycan dilinə danışan radioların, televiziyalarda sayı bu dildə yazan qəzətlerin, jurnalların sayını hələ keçməsə də, etiraf etməliyik ki, dinləyənlərin auditoriyası oxuyanların auditoriyasından çox-çox genişdir...

Məlum olduğu kimi, Azərbaycan yazı dilinin normaları, üslub imkanları Azərbaycan danışiq dilinin normaları, üslub imkanları ilə müqayisədə daha mükəmməldir. Yüzzilliklər boyu müəyyənmiş orfoqrafiya (düzgün yazı) qaydalarımız olduğu halda, orfoepiya (düzgün danışiq) qaydalarımız qeyri-mükəmməldir. Bu öz yerində... Eyni zamanda bu gün Azərbaycan danışiq dili inдиye qədər adət etmediyi həmdə informasiyanı eks etdirməli, inдиye qədər adət etmediyi seviyyədə funksionallıq göstərməli, əvvəl nümayiş etdirməlidir. Bəs vəziyyət necədir?.. Şübhəsiz, azərbaycandilli radio, televiziya aparıcıları, reportörərlər buna çalışırlar, hətta ayrı-ayrı təslülərin formalşaması barədə də danışmaq mümkündür, lakin problemlər, qüsurlar da az deyil...

Həmin problemlər, yaxud qüsurlar içərisində biri digəri ilə bağlı olan iki məsələ diqqəti xüsusilə çəkir. Onlardan birincisi aparıcının, yaxud reportörün öz «mən»ini necə təqdim etməsi, ikinci həmsöhbətinə və ya tərəf-müqabilinə necə müraciət et-

məsi məsələsidir.

Radioda, xüsusi televiziyyada aparıcının, yaxud reportyorum «mən» yazidakından, yeni metbuatdakından konkretdir, göz qabağındadır. Ona görə də, məsələn, «bizim fikrimiz», «bizə məlum oldu ki», «biz dedik ki» əvvəzinə aparıcı, yaxud reportyorum «menim fikrim», «mənə məlum oldu ki», «mən dedim ki» deməsi daha münasib olub, verilen informasiyanın konkretliyini bilavasitə təsdiq edir. Lakin yaxşı olardı ki, radioya, xüsusi televiziyyaya yenice çıxmış, özünü hələ təsdiq etməmiş aparıcı, yaxud reportyorum bundan sui-istifadə etməsin. Çünki dinleyici və ya tamaşaçının təsəvvüründə bu və ya digər «mən»in obrazı yoxdursa, onun dediyi söz, verdiyi informasiya nə qədər dəqiq olsada, etibarlı sayılır. Aparıcı, yaxud reportyorum «mən»i də yaziçı, alim, ictimai-siyasi xadim «mən»i kimi öz imicini tədrisən qazanmalıdır. Və bir daha təkrar edirik ki, «biz»im yox, məhz «man»im imicini...

Müşahidələr göstəri ki, Azərbaycan dövlət televiziyyası və radiosu ilə müqayisədə xüsusi televiziyya və radioların jurnalistləri öz subyektiv «mən»ləri uğrunda daha çox mübarizə aparır, öz fərqli obrazlarını daşırıdalar. Bunun əsas sabəbi dövlət televiziyya və radiosunun rəsmi funksiya daşımıası, xüsusi televiziyya və radioların ise, əksinə rəsmiliyindən uzaq olması, informasiyanın düzgünlüyündən göstərmək üçün rəsmilik qədər etibarlı, təsirli olan fərdi səmimilik faktoruna əsaslanmalarıdır.

«Mən»in nüfuzlu, inandırıcı görünmesi üçün ya rəsmilik, ya da səmimilik olmalıdır. Və her hansı halda «biz» yox, məhz «mən» olmalıdır – ya xüsusi televiziyya və radiolarla formallaşan müxtəlif aparıcı, yaxud reportyörərin «mən»i, ya da dövlət televiziyya və radiosun müxtəlif aparıcı, yaxud reportyörərinin məlli dövlətlik ideologiyasına əsaslanan müstərek fəaliyyətində təzahür edən rəsmi-fundamental «mən»!..

Radioda, xüsusi televiziyyada aparıcının, yaxud reportyorum həmsöhbətinə və ya tərəf-müqabilinə müraciətində müəyyən qüsurlar, hərc-mərciliklər müşahidə edilir. Məsələn, aparıcı bu və ya digər regionda, yaxud xarici ölkədə çalışan jurnalist-reportyör həmkarına gəl «sən», gah da «siz» deyə müraciət edir. Hal-

buki bu sahədə artıq müəyyənmiş, yalnız Azərbaycan dili üçün yox, bütün inkişaf etmiş diller üçün ümumi qayda vardır: eğer aparıcı, reportyordan hiss ediləcək qədər cavandırsa, ona (reportyora) «siz» deyə bilər, qalan bütün hallarda «sən» deməlidir. Eğer belə olmasa, aparıcı ilə reportyorum arasındaki yaxınılıq, səmimilik hiss edilməz, bu isə birinci növbədə dinleyiciyə, tamaşaçıya lazımdır – məlum olmalıdır ki, informasiya konkret mənbədən, yuxarıda qeyd edildiyi kimi, aparıcıya (nöticə etibarı ilə, dinleyiciyə, tamaşaçıya) yaxın «mən»dən gelir. Həmin qüsür hərc-mərcilik həm dövlət televiziyya və radiosunun, həm də xüsusi televiziyya və radiolarda müşahidə edilir. Məsələn, dövlət televiziyyasının «Xəbərlər» programında Esmira Çerkezqızı Türkiyə müxbiri İbrahim Nəbioğluna «İbrahim, siz...» deyə müraciət edir, ANS-in «Xəbərçi» programında isə Etibar Məmmədov Qusar müxbiri Aytəkin Alxaslıya «Aytəkin, siz» deyir. Bu müraciət forması yalnız qüsürülən deyil, həm də ziddiyyətidir – eğer bir şəxse adı ilə (İbrahim, Aytəkin...) müraciət edirsense, ona ancəq «sən» deyə bilərsən.

Öslində isə, Esmira xanımı İbrahimin, Etibarla Aytəkin xanımın bir-birlərinə «siz» deməsinə heç bir ehtiyac yoxdur.

Müraciət mədəniyyəti Azərbaycan xalqının nitq (ve təfəkkür) mədəniyyətinin mühüm göstəricilərindən biridir. Böyükün kiçiyə, kiçiyin böyüyə, cəmiyyətin müxtəlif təbəqələrinin bir-birinə, kişinin qadın, qadının kişiyə... müraciət formalarının rəngarəngliyinə hələ ilk orta əsrlərin abidəsi «Kitabi-Dəda Qorqud»da rast gəlirik (bu barədə geniş məlumat üçün bax: N.Q.Cəfərov. Xanım hey!, Bakı, «Maarif» nəşr., 1999). I.Nəsiminin, M.Füzulinin, M.P.Vaqifin yaradıcılığında müraciətlərin, yaxud xitabların formalıları, üslub imkanları daha genişdir... Odur ki, bu sahədə bizim hərc-mərciliyə yol verməyimiz, sehv etməyimiz sadəcə mövcud enənelərə laqeyd münasibatımızdan irəli gəlir.

Aparıcı, yaxud reportyör aşağıdakı hallarda həmsöhbətinə «siz» deyə müraciət edə bilər:

- a) həmsöhbətə yenice tanış olursa;
- b) həmsöhbəti ondan hiss ediləcək qədər yaşlıdırsa;
- c) həmsöhbəti rəsmi şəxsdirse.

Və aparıcı, yaxud reportyor həmsöhbəti ilə yenice tanış olursa, ilk dəfə ünsiyyət girirse «siz»dən başlayıb tədricən «sen»ə keçə bilər. Lakin qalan hallarda «sizi» saxlamaq mütləq lazımdır. Təsəvvür edin ki, gənc bir aparıcı, yaxud reportyor yaşı həmsöhbətinə və ya rəsmi adama «sen» deyə müraciət edir... Bu zaman, heç şübhəsiz, dinləyicide, yaxud tamaşaçıda, aparıcının, yaxud reportyorun çox namənəsib bir obrazı yaranacaqdır...

Son zamanlar aparıcının bilavasitə tamaşaçılara müraciəti də radio və televiziyanın «məisət»inə daxil olmuşdur – müşahidələr göstərir ki, bu zaman ümumiyyətlə tamaşaçılara, yaxud dinləyicilərə müraciət onanəvi (passiv müdaxilə) qalmaqla yanaşı, konkret tamaşaçıya, yaxud dinləyiciyə müraciət təcrübəsi də yaranıb inkişaf edir.

Buraya qədər deyilənlər bir daha göstərir ki, Azərbaycan radio və televiziyalarının aparıcıları, reportyorları həm öz «mən»lərinini ifadəsində, həm də həmsöhbətlərinin «mən»inə münasibətdə kifayət qədər diqqətli olmalıdırlar. Hər şey buradan başlanır.

2000

«EH...SEN HARDAN BİLƏSƏN...»

*J*axşı şeir də yaxşı adam kimidir: bəzən tez başa düşülür, bəzən gec. Heç başa düşülmədiyi vaxtlar da olur.

Ancaq ola bilməz ki, heç vaxt başa düşülməsin!..» - Fikrət Qocanın «Seçilmiş əsərləri»nə Əkram Əylisinin yazdığı müraciədimə bür qurtartır; görkəmli yazarının fikrini iki məzmunda dərk etmək lazımdır: burada həm sadəcə olaraq, istehlakçı, həmdə professional, nəzəri-estetik mövqədən başa düşülmək nəzərdə tutulur. F.Qocanın şeirləri istehlakçı mövqədən müxtəlif cür qəbul oluna, eləcə də ümumən qəbul olunmaya bilər, professional, nəzəri-estetik mövqədən isəancaq bir cür dərk edilməlidir, - müxtəliflik varsa, bu artıq nöqsandır, özü də ədəbi-təqnidü təfəkkürün ayagına yazılmalıdır.

Ə.Əylisinin nəşri ilə F.Qocanın poeziyası arasında qəribə bir yaxınlıq var, - həm də bu təkcə ruh yaxınlığı deyil, ifadə terzinin, poetik təqdimat üsulunun yaxınlığı, bir sıra hallarda eyniliyidir; bunun məntiqi var: bizdə ədəbi inkişaf elədir ki, nəşr təfəkkür adırlaşaraq şeir təfəkküründən qidalanır. Şeirin axtaşaları eyni zamanda nəşrin inkişafına təkan verir. Bir sözü, poetik təfəkkürümüz nəşr adlarını şeirdən damla-damla yüksir... Lakin F.Qocanın tematik marağının elədir ki, bir sura hallarda nəşr materialına də nüfuz edir, poeziyada nəşr kökündə də düşünür, eksperimentlər aparır; bütün eksperimentləri isə əsasən bir məqsədə - klassik normativliyi zədələmədən şeir təfəkkürünün hüdudlarını genişləndirmək məqsədində xidmət edir. Şübhəsiz, gənclik F.Qoca axtaşalarını bu cəhətdən öyrənməlidir; öyrənilməlidir ki, estetik təfəkkür (nə qədər novator olursa-olsun) klassikaya istinad etməsə, dayanıqsızdır, eksperiment olaraq qalır, yaddaşa çevrilmir. Və o estetik təfəkkür ki, yaddaşa çevrilmir, kitabdan

kitabın köçürürlük faktlaşa bilər (əslində, bu da həmisi mümkün deyil), ancaq gələcək axtarışlar üçün çıxış nöqtəsi olmadığını görə yaşaya bilməz...

F.Qocanın klassikadan gəlir:

Dodaqların Füzulinin
iki şirin misrası,
Özün tap oxu,
hansıdı.
Gözlərin yazılmayıb həlo,
nazın çəkiləməyiб həlo.
Eh...
işimiz varmış indən belə, -

Klassikadan bu cür gelişin məzmunu bizim təsəvvür elədiyimizdən mürəkkəbdir: burada ənənəyə məzmunca birbaşa istinad var.

Na yaxşı ki, şair
olmamışam, vallah,
Üç gün Vaqif həsrətılı,
Şuşada qaldım,
No çotin imiş Vaqif olmaq!

F.Qocanın ənənəyə istinadı o yerə qədər gəlir ki, klassik duyma, tanış ovqat, müasir poetik modeldə təqdim olunur, - bu zaman maraqlı cəhət odur ki, həmin model o duyumdan nə həcmində götürülür?..

Dünyaya bax, məzarlarla yamaq- yamaq,
mozar deyil - min illərdən
keşib galon insan izi...

Diqqəti birinci növbədə cəlb edən plastikadır; intonasiya da, ifadə-obrazlar da bu bu plastikaya tabe olur:

Əlimdə təzə üzdiyüm
güllər,-
qıpqrımızı qışqırıqdı qərənfillər...-

F.Qocanın poetik təfəkküründə zaman konteksti olduqca faaldır; hətta o dərəcədə faaldr ki, bir sıra hallarda məkan mözmununda anlaşılır, - bu, ümumən insanla zaman arasındaki münasibətin aktuallaşmasından irəli gelir:

Mən dünyada yaşayram –
Aşşamları, səhərləri
Qapı kimi aça-aça,
Örto-örtə... -

Zamanın belə mütəhərrik şəkildə lokallaşmasından tutmuş davamlı kontekst kimi çıxış etməsinə qədər onun hər cür təzahür formasına F.Qocanın «Seçilmiş əsərləri»ndən nümunə göstərmək olar, - bu, zaman həssaslığı deməkdir.

Yol golib zamanın
drinliyindən,
dağlar yorulub yatıb.
Çiyində göllər,
ağaclar, bulaqlar...
...bir səhər
aylıb görərlər
dağlar oyanıb gedib...
...Gün altında
Yanıb tökülmüş
səhra qalıb, -

zaman bu cür kontekstləşir və elə bilir ki, zamanı bu cür kontekstləşdirmə məhərəti ancaq F.Qocaya məxsusdur.

60-ci illərdə poeziyanın axtarışları F.Qocanın yaradıcılığında da faktlaşır: o vaxta qədər adət edilməmiş metaforaların işlədirilməsi, qeyri-adi assosiasiyalar...

Krimda bir cüt uşaq qəbri
kimi
dəfn eləyib ayaqlarını.
Arzularını qoltuq ağacı
eləyib...

Yaxud:

*Ürəyimdən nəvəm kimi
cavan bir məhəbbət
Baxacaq xəlvət-xəlvət...*

Yaxud da:

*Elə silkilərdim mən
asimanı,
Ulduzlar tutağacı kimi
töküllərdilər...*

60-ci, eləcə də 70-ci illərdə poeziyada elə bir eksperiment olmamışdır ki, F.Qoca onu hiss etməsin. Lakin ifrat meyilləri onun qədər sərf-nəzər edən də olmamışdır.

*Uşaq oyunaq istəyən kimi
Mən səni istayıram,-
deyib hönkürocoxsən,
Yuxunu da mənə çox
görəceksən, -*

Bu, 60-ci, hətta 50-ci illərin ifadə novatorluğudur.

F.Qoca emosiyani təkcə aşkarlamır, yazır, həm də onun mənşeyinə varır; «Qazaxıstan» şeirindəki kimi:

*İlk dəfədir gəlirim
bu yerlərə.
Amma tanış galır mənə
bu qarlı dağlar, yaşıł dərə.
...Kumis içmənişdim
ömrümde,
elə ilk qurtumdan
Kumis yadına saldı
Min il bundan əvvəl
Sürdüyüm bir kohəri,-*

Xalqın emosiya yaddaşa bu cür nüfuz edilir, «min illərin tamı» bu cür duyulur... Kim bilir bizim sevincimiz nə vaxtin sevincidi, kim bilir bizim ağrımız nə vaxtin ağrımızdır və kim

bilir biz nə vaxtin adamlarıyıq?.. – F.Qoca burada filosof kimi düşünür. Onun təfəkküründə zaman hüdudu, məkan hüdudu, ümumən hüdud yoxdur, ancaq insana dayanır...

Şübəsiz, F.Qoca lirik şairdir. «Seçilmiş əsərlərin»in daxil olmuş poemaları da bunu sübut edir. Lakin bize elə gelir ki, F.Qocanın poemalarında publisistika şeirlərindəkina nisbəten güclüdür, məsələn, «İnqilab» poemasının aşağıdakı misraları sanki bizim günlər üçün deyilmişdir:

*...İnqilab
qanımızda başlayır
yaradımağa.
Qanun qamçıya dönməyo
başlayanda,
İnsan qanunla insan döyməyo
başlayanda,
ürək qorxanda sözünü deməyo
inqilab gəlir köməyə...*

F.Qocanın poetik təfəkküründə publisistik həmişə fəlsəfi ümumiləşdirməyə töbə olur, poemalarında da, şeirlərində də belədir.

*Evin - avtobuslar, vagonlar,
təyyarələr.
Kəndlər, şəhərlər,
səyyarələr - dayanacağım.
Milyon kilometrlərlə ömrə
yaşamışam.
Kim bilir,
Harada dayanacağam, -*

məsələnin sənətkarlıq tərəfi hələ bir yana, burada publisistik çılpaklılığı fəlsəfi ümumiləşdirmədən ayırmak mümkün deyil.

F.Qocanın axtarışları «Seçilmiş əsərləri» ilə başlanırm, «Seçilmiş əsərləri» ilə qurtarmır; biz insanıq – min illərdir ki, axtarıraq və min illər bundan sonra da axtaracağıq. Ola bilməz ki, heç vaxt axtardığımızı tapmayaq.

«ARZU-ÜMİD DAHA GÜCLÜDÜR»

Nizami müəllim, yəqin siz də diqqət etmisiniz, Azərbaycan yazıçılarının X qurultay ərəfəsinə bu barədə söz-söhbətlər çoxdur, amma bununla bağlı ədəbi proses, yaradıcılıq atmosferi barəsində dənışan azdır. Məlumdur ki, siz qurultayda poeziya üzrə məruzə ilə çıxış edəcəksiniz. Poeziyanın ötən və gələn illəri bizi nə deyir? Bu barədə səbirəcə oxucularımıza qisaca nə deyə bilərsiniz? Qurultayönü poeziyə ovqata köklənmək olarmış?

- Həqiqətən də, bizlərin xarakterində, mentalitetində nə varsa, nədənə qarşidan gələn her bir hadisədən bəhrəlenmək, mənfaət götürmək istəyirik. Yazıçılar aləmi elə yerdidə ki, burada şəxsi münasibət həm çox qabarıqdır, həm də mürəkkəb. Az qala her bir yazıçı özünü qeyri-adi hadisə hesab edir. Dəmək olar, nə qədər yazıçımıq deyən varsa, bir o qədər də iddia var. Elə bil hamı qarşidan gələn qurultaydan öz xeyrinə nəsə görmək, en azı idarəedici orqanlara düşmək istəyir. Qəribə bir vəziyyət yaranıb. Amma elələri də var ki, içindəkili gizləmədən daha aqressiv, feal görünür, mətbuatda çıxış edir. Men burada iki səviyyəni qeyd etmək istəyirəm. Birincisi, daha yaşı nəsildən olan yazıçılardır, oturuşmuş nəsildir. Bunlar bir az diplomatiya ilə davranır. Əslində bu nəsildən olan istenilən yazıçıya rəhber vəzifə teklif olunsa, səksən-doxsan faizi, hatta üzədə «yox» deya etiraz edənlər belə, heç özüne hesab vermədən buna razılaşar. İkincisi, nisbatən gənc nəsildən olan yazıçılardır ki, bir qədər mürəkkəb reaksiya nümayiş etdirirlər. Gah «dəstə» yığmağa başlayır, dir-naqarasi «demokrat» adı ilə kimisə qabağa verir, gah guya küskün mövqə tuturlar. Belə vulqar iddialarla çıxış edənlər qabaqlar da çox olurdu. Məsələn, əvvəlki dövrən belə bir paradoskal məsal. Büyük bir qrup Anardan ona görə incimişdi ki, özlərində

yanlış bir təsəvvür yaratmışdır. Guya onlarım təkani, gücü olmadan Anar Yazıçılar Birliyinə sədr seçilməzdi. Əslində, bu seviyyənin arxasında müyyən bir ideya durmur, kimisə qabağa verib, ortada olmaq həvəsi durur. Belə bir atmosfer, təbii ki, yaradıcılıqla əlaqəsi olmayan reaksiyaları ifadə edir. Və xeyli dərəcədə cəmiyyətin özündə mövcud olan, «demokratiya» adına məsuliyyətsizlik, öz-özüne hesab verməmək, özbaşınlıq kimi əhval-ruhiyyənin qalığıdır.

Poeziya üzrə məruzənin mənə tapşırılmasını təsadüf hesab etmirəm. Elə əvvəlcədən da nəşrdən, dramaturgiyadan daha çox poeziyaya bağlı olmuşam. Vaxtılış şeir yazdığınımdan bu sahə mənə daha çox cəlb edirdi. Bələdiyyimi nəzərə alıb, bu işi mənə tapşırında məmənuniyyət qəbul elədim. Özümün də çox sözüm vardi deməyə. Qurultaylararası olduqca mürəkkəb, ağır, ağrılı dövr haqqında müyyəyen qənaətlərim vardi. Materialları bir də oxuyandan sonra bir daha əmin oldum: bilda çox güclü poeziya var. Məsələn, belə bir müqayisə apara bilərəm. 60-70-ci illərdə bizdə nəşr poeziyanı üstələmişdi, faktiki olaraq bu – nəşrin dövrəni idi, halbuki ona qədər poeziyada S. Vurğun dövrü hökm-farma idi, bir də 80-ci illərin əvvəllerindən yənə poeziya güclənir. Bu dövrədə bədii təfəkkürün əsas enerjisi yənə də poeziyada cəmləşib.

Bu on-on beş ildə nəşr o qədər də ciddi hadisə ola biləcək əsərlər vermir. Şeir isə həm cəmiyyət, həm də keyfiyyətə kifayət qədər özünü göstərir. Yəqin ki, bu – keçid ovqatı, hövəsəsiz zamanla bağlıdır. Nəşrin tamkini, intonasiyası, ritmi hazırlı zəmanla uyğun gelmir. Bu dövrədə poeziyada təsübələr da çox zəngindir. Bir şeyi də deyə bilərəm ki, 90-ci illərdə yaranmış şeirlərin tən yarışımı keyfiyyətsiz hesab edib kənarə atsaq belə, - bu isə kifayət qədərdir, - yerdə qalan yarısı yənə də bədii təfəkkürü ifadə edəyir. Yaxşı əsərlər yənə də çoxdur. Men B. Vahabzadənin, M. Arazin, N. Həsənzadənin, V. Səmədoğluñun, R. Rövşənonın adlarını çəkerdim. Gənclər içərisində Salam, Qurban, Q. Ağası – bu və ya digər müraciətlərə, iddiacialara qoşulmayıb, şeirlə, yaradıcılıqla məşğul olan bu gəncləri göstərə bilərəm. Yazdıqlarını hadisə sayıram.

- Qurultayı-qurultaysız son ilimiz, son aylarımız sizin məruzuniza nəsə düzəlşləşər etdimi, etdişa nə yöndə?

— Sözün açığı, hələ ki, məruzən, mən tapşırılandan sonra onu necə yazmışsam, eləcə də durur. Üzerində yazılı dəyişiklik etməmişəm. Məsəla necədir. Mən bu məruzəni inanıb hevələ etmişəm. Əslində, rəhbərliyin sisteminə daxil məruzədir. Mən ötən dövrde poeziyamızda baş verən prosesləri ümumiləşdirmək-lə, təsəvvür elədiyim kimi konseptual nəticələri verməli idim. Mənim bu zaman obyektiv mövqədə duracağımı, bu və ya digər tendensiyaya uymayağımı inanmışılar. Yaradıcı sərbəstliklə yanaşı, mən burda həm də subjektiv olmamalı, eyni zamanda YB rəhbərliyinin də mövqeyini ifadə etməliydim. Ümumən, edəcəyim məruzəni heç də tam müəyyənələşmiş sayıram. Ola bilsin ki, qurultaydan sonra da ondan çox az şey qalsın. Ümumi prinsiplər, əsas məsələlər, tipologiya qalacaq, ayrı-ayrı məsələlər münasibət işi deyisi şəd bilər.

İndiñin özündə də məntənde xəyalimdə az qala hər gün düzəlişlər edirom. Başqa cü məmkün də deyil. Bir tərəfdən keyfiyyətli əsərlər yaranır, o biri tərəfdən mənim baxışlarımnda durulaşma gedir, yeni ümumiləşdirmələrə ehtiyac yaranır. Məsələn, mən o məruzəni yazanda Yazıçılar Birliyinin rəhberliyinə iddialar həle yox idi. İndi bu hadisələr mənim təsəvvürümde xeyli dəyişiklik yaradıb. Yaxud bəzi şairlər kitabları mənə gətirirəlbətə, mən buna pis baxıram, - və deyir ki, bax filan yerde mənim mövqeyim filan cüdür. Mən də baxıb görürəm, elədir, yoxsa yox... Düzəlişlər bu məzmunda gedir.

— Qurultay məhfumunda həm sonuc, yekun, hesabat, həm də başlangıç, təzəlik, arzu-ümid əhval-ruhiyyəsi birləşir. Qurultaya səxsən nə ilə gedir, ondan nə gözləyirsiniz?

— Mənə elə gelir ki, bu qurultay yekundan çox başlangıç olacaq, bəli, arzu-ümid daha güclüdir. Hər halda biz təzəliklər gözlayırıq. Çox ciddi yenileşmələr gedir və bu yenileşmələr bizdə yekun əhval-ruhiyyəsi yaratmır. Yəni 80-90-cı illərdən başlayan axarın yaratdığı ovqat, psixologiya belədir ki, burda «yekun» komponenti işləməyəcək heç, mütləq nəyisə başlayacağıq. Amma neçə? İndiki dövrde bizim ədəbiyyat quruculuğu sahəsin-

dəki vəziyyətdə bir laübəliq əmələ gəlib. Deyim ki, dünyanın bəzi ölkələrində dövlət mövcud yazıçılar birləşmənin fealiyyətinə bilavasitə nəzarət edir. Və bəzən bu nəzarət o həddə çatır ki, Yazıçılar Birliyi heç ne itirmədən dövlətin bir qurumu kimi fealiyyət göstərir. Bundan da məqsəd milli ədəbiyyatı inkişaf etdirmək, ortaya çıxan müxtəlif səpkili problemləri həll etməkdir. Hazırkı haldə ədəbiyyatın ümumi mənəfeyi nəyi tələb edir, ədəbiyyat işi barədə dövlət siyaseti necə olacaq, bu iş necə getməlidir – bu kimi məsələlərin müəyyənələşməsini gözləyirəm mən qurultaydan.

Bilavasitə bədii yaradıcılıqla məşğul olan yazıçılardan fərqli olaraq, bizim, ədəbiyyatı tədqiq edən adamların, tənqidçilərin məsələlərə münasibəti, kənardandır desəm, düz olmaz, bir az ayridır, ədəbiyyatın fövqündəndir. Biz ədəbiyyata obyektivitmizi baxıraq və onun mükəmməl olmasını istərdik. Bizim şəxsi marağımız də elə budur: - qurultaydan ədəbiyyatın xeyrinə nə isə gözlayırıq. Deyim ki, bu qurultalararası dövr, yeni 90-cı illər mənim ən çox, ən professional işlədiyim dövr olub. Həm ümumi mənəvi-estetik mühiti, həm də sosioloji-ideoloji prosesləri dərinden izləmiş, özümcün maraqlı qənaətlərə gəlmış, neçə-neçə yazırlarla çıxış etmişəm, kitablarım çıxıb. Amma hələ yazmadığım dolğun fikirlərim, tədqiqatlarım məni gözləyir. Bu mənəda da gözləyirem, görür, qurultay hansı qərarlar çıxarıcaq. Bu, nə dərəcədə mənim təsəvvürlərimə, arzu-ümidlərimə uyğun gələcək, ya gəlməyəcək...

Müsahibəni Tehran Əlişanoğlu apardı

1997

XALQIN SÖZÜ - XALQIN ÖZÜ

YOL

Uzaq Şərqdən Dəştı-qıpçağa qədər min kilometrlərlə uzanan çöllər... Kocəri bir xalq... «Ömrü-günü yollara töküllü»... Belə bir xalqın təfəkkürü üçün ən doğma anlayış nə olə bilər? Şübəsiz, «yol»!..

Ən yaxın adama nə deyirik? «Yoldaş».

«Yoldaş» - «yol» anlayışı ilə bağlıdır; bizim üçün yaxın adam odur ki, bizimlə birlidə yol getmiş olsun, onu yolda tanıyaq; bizim qadim təsəvvürümüz belədir: ictimai münasibətlər hər hansı şeyə görə yox, məhz yolla əlaqədar müəyyənləşir...

«Yol getmək» deyirik, - bunun köklü qədimə gedir; kimse kimləşə eyni bir yolu gedə bilirlərse, yoldaşdırlarsa, bu ifadə həmin münasibəti bildirir... İndi də belə deyirik. Məsələn, arvadla kişi yol getmirlər; burada «yolun» həqiqi mənası yoxdur, qədim etnopsixoloji məzmunu var, - həmin məzmun qalır.

Əsrlər, bəlkə də, minilliklər keçir... Yurd hissi qüvvətənlər... Türkələr ağban-ağban evlər, saraylar tikirlər, buna uyğun olaraq xalqın psixologiyası da az-çox dəyişir, ancaq «yol» anlayışına əsaslanan təsəvvürler sistemi aradan qalxır, əlavə ladlardan təmizlənir, daha artıq normativləşir... Hətta təfəkkürü formalasdır... «Kitabi-Dədə Qorqud»un qəhrəmanlarının psixologiyasına fikir verin: oturaq həyatdır, evləri, sarayları var, ancaq birdən az qala fiziologiyaları ilə hiss edirlər ki, «yata-yata yanları ağıryıb, dura-dura belləri kuruyub», - səfərə çıxırlar, «av avlayırlar, quş quşlayırlar», qayıdib evlərinə gəlirlər.

Neriman Hesənzadə deyəndə ki,

*Məqala Mehdi Şıxlinski ilə birlidə yazılmışdır.

*Yoldaş yolda sinanar,
Qardaş yolda sinanar.
Oğul harda, görəson
Kim tapdı, kim itirdi
Bu yollarda, görəsən, -*

«yol» haqqındaki təsəvvürlerimizin tarixi-etnik genişliyinə işaret edir, - «yol» həqiqətən bizim təfəkkürümüzə ictimai-etik dəyərləndirmənin əsasında dayanır.

Adıyanın yaşasın!

XALQIMIZIN insan şərəfi barədəki təsəvvürleri dilin yaddaşında iz salmışdır. Bunlardan biri adlandırma ilə bağlıdır, - xalqın inamına görə, ad şərəfdür; hər adama hər adı vermək olmaz, sözün canı var, sözü incitmək günahdır...

«Kitabi-Dədə Qorqud»a diqqət edək... Dirsə xanın oğluna ad qoyurlar, cüntki igitlik göstərib, Bayandır xanın meydənında buğa öldürüb, - adı Buğac olur...

Ad şərəfli qazanılır. («Ad qazanmaq» ifadəsinin etimoloji məzmunu da bunu nüüməyi etdirir), - amma bununla iş qurtarmır, adı qorumaq lazımdır; nalayıq iş tutmuş igitin adını geri alırlar, adsız qalar...

«Adıyanın yaşasın!» alqışı isə o arzunu ifadə edir ki, igit nalayıq iş tutmasın, tanrı onu belə bir işə urcah eleməsin, adını ondan geri almasılar, - adı itirmek («Adın batsın!») qarğışını xatırlayaq şərəfi itirmək deməkdir... Şərəfdən böyük heç nə yoxdur... İgid ölü, adı qalar...

«Adın adlara qoyulsun!» - dilin yaddaşında belə bir qarğış qalıb, - bu nə deməkdir?.. O deməkdir ki, bir adı ancaq bir adam daşıyır, bu adı başqasına o vaxt vermək olardı ki, həmin adam o addan məhrum edilsin, - beləliklə, xalq öz qarğışında da adın, şərəfinən da demək olduğunu təsdiq edir.

Qarğışı pis adamlar eləmir, qarğış da hansısa idealın təsdiqinə xidmət edir.

Öyüm-eşiyim..
malim-qoyunum!..

ORTA əsrlərdə oturaq həyatın inkişafı ilə əlaqədər olaraq yurd hissinin qüvvətlənməsi «Öyüm-eşiyim... malim-qoyunum...» alqışında ifadə olunur; bu sözləri ana öz övladına deyil, - tarixi- etnoqrafik mənətiqi nədən ibarətdir?..

Ev-eşik, mal-qoyun tayfanın, ailənin iqtisadi təsərrüfat həyatının əsasını təşkil edəndə mənəvi təfəkkür mədəniyyətini də özünə uyğunlaşdırır. Əlbəttə, tarixən yaranmış, xalqın psixologiyasında sükürüşmiş hər şey deyişmir, ancaq hər haldə funksional sahələrdə müəyyən çevrilisişlər baş verir, - dil də bunu qeyd edir.

Ev-eşiklə mal-qoyunun bir yerde xatırladılması, əslində, köçərilikdə oturaqlıq arasında keçid mərhələsinin arasındaki etnoqrafik keyfiyyətini faktlaşdırır; Ev-eşik - birləşə oturaqlıq deməkdir, mal-qoyun adətən köçəri təsərrüfatı aiddir... «Öyüm-eşiyim... malim-qoyunum!..» deyib oğluna, qızına yalvaran ana təbii stixiyası ilə həmin kecid mərhələsinin psixologiyasını ifadə etmiş olur.

Türkün sözü

XALQIN istədədi tekce yaratığının həcmi ilə yox, həm də yaratığına münasibəti ilə ölçülür, öz sözünə münasibət burada əsas yer tutur...

«Türkün sözü» ifadəsində ironiya da var, yaratıldığı mənəvi zənginlikle qırرələnmə də; türkün sözü kobud ola biler, nataraz ola biler, ancaq qılınçdan iti kasır, oxdan iti batur... İfadə orta əsrlərde klassik mədəniyyətətə xalq mədəniyyətinin, ümumşərə təfəkkürü ilə etnik təfəkkürün, birinci növbədə estetik planda qarşılaşlığı zaman yaranmışdır. Xalqın dili - cümləsi, ifadesi, sözü nə forması, nə də məzmunu ilə klassik nitq standartlarına sığmayanda «Türkün sözü» ifadəsi yarandı, - özümüzü yaratdıq, yadlarımı, - burası məlum deyil... Lakin orası məlumdur ki, bu ifadəni biz də qəbul etdik, işlətdik, - şübhəsiz, biz burada sö-

zümüzün gücünü, təsirini, kəsərini gördük...

Dilər har şey yığılır: xalqın kədəri də, ağrıları da, nifreti də, sevgisi də, chtıramı da, - dil har şeyi eyni gücdə qoruyur, əgər xalqla lazımdırsa... Dil israfçı olmayıacaq qədər səxavətlidir, xəsis olmayacaq qədər yığcamdır.

Dildə tarixin eltərəsi faktlaşır, dildən zamanın göz yaşları süzlüb galır; biz dilimizi öyrənə-öyrəne özümüz də bilməden xalqımızın keçib gəldiyi minillərin, əsrlərin təfəkkürünü mənimseməyirik, dildə maddiləşən ağrımı da, sevinci də nuş edirik.

Xalqın yaratdığı ifadələrin hər birinə nə qədər təfəkkür enerjisi sərf olunub, - bunlar bəddi əsərdir, felsefi ümumiləşdirmedir; xalqın həqiqətidir, o həqiqət ki, ortaya çıxmazı üçün nə qədər vaxt lazım gəlməşdir... İlər keçir, bizimlə təməsda olan, bizim beynimizdən, ürəyimizdən süzütlüb keçən sözler, ifadələr bizdən sonra gələnlərin de beynindən, ürəyindən keçir və həmin sözlər, ifadələrlə birlikdə ağılmızın işığı, hisslerimiz hərəkəti də onlara qalır, ona görə də biz eyni xalqın övladları oluruq.

ETNİK MÜNAQİŞƏLƏRDƏN MİLLİ BİRLİYƏ

*G*örünür, etnik münaqışlara qarşı necə mübarizə aparıb nəticədə milli birliyə nail olmaq barədə söhbət açmazdan evvel məhz bu barədə danışmaq lazımdır ki, on il, iyirmi il... öncəki milli birlük (mən bunu dırnaq arasında yazmam) hansı səbəblər üzündən etnik münaqışlara çevrildi... On il, iyirmi il... öncə baş vermiş hadisələr son günlərə qədər bizde icrah, yaxud ən yaxşı haldə təsəssüf doğururdu. Ancaq inqilabi ehtiraslar soyuduqca «ötən günler» haqqında daha ədəbli, daha məntiqli danışmağa, nə gizlədək, ehtiyac hiss edirik.

Qədim dövrlərdən etibarən Şimali Azərbaycanda Azərbaycan türkləri ile yanaşı (ve onların etnokulturoloji üstünlüyü şəraitində) İran mənşəli tالışlar, tatlar və kürdlər, Qafqaz mənşəli lezgiler yaşışmışlar. Məni hörmətli oxucular köhnə tarix kitablarının ifadələrini təkrar etməkdə günahlandırmasınlar, Azərbaycan xalqları uzun zaman, həqiqətən, dostluq münasibətində olmuş, yadəlliilərə qarşı birgə mübarizə aparmışlar. Ona görə yox ki, Azərbaycan xalqları, deyək ki, Orta Asiya, yaxud Qərbi Avropa xalqlarından mərifəti idilər; her şeydan evvel ona görə ki, Azərbaycanın coğrafi-siyasi mövqeyi (və burada yaşayan xalqların ya-xılığı, qarlıqliq alaqlarının intensivliyi) bunun məhz bu cür olmasına ümummilli anlaşmanın əvvəlciliyini, sürəkliliyini temin etmişdi. Və beləliklə, on il, iyirmi il... bundan evvelki milli birliyi ancaq və ancaq Lenin milli siyasetinin nəticəsi kimi başa düşmək, izah elemək tamamilə yanlışdır.

Lenin milli siyaseti 20-30-cu illerde ona görə uğur qazandı ki, Azərbaycan xalqlarının etnik münasibətlərinin təbii prosesini nazərə aldı və tarixi təkamülün məntiqinə uyğun olaraq türklüyün üstünlüyünü, qeyri-türk mənşəli xalqların məhz türklük əsa-

sında birləşdiyini, qarlıqliq əlaqələrə girdiyini təsbit etdi: türk dilinin (Azərbaycan türkçəsinin) dövlət dili, Azərbaycan xalqlarının ümumi təsdiyət dili kimi işlənməsi milli ictimai təfəkkürün türklüyü əsaslanması və s. buradan irəli gəldi.

30-cu illerin sonlarından sovet dövləti milli siyasetdə bir növ valyuntarist mövqə tutmağa başladı: Azərbaycanda (və ümumiyyətə, dünyaya) qarşı seytanın beşə aglinə gəlmeyən əsullarla mübarizə aparıldı, lakin həmin mübarizə nə qədər aqressiv olsa da, tarixi tekamülün məntiqini sindürməq gücüne malik deyildi. Xüsusilə Azərbaycanda türklüyü qarşı mübarizənin bütün sobəbləri barədə damışmağa ehtiyac duymadan ancaq bərini göstərəcəyik. Bu da ondan ibarətdir ki, Moskva Ön Asiyinin kandarında, qapısı ağzında milli münasibətlərin təcrübəsini vərən, milli problemləri «şərh edən» hər hansı (!) ideologiyanın möhkəmənləşməsini istemirdi. Və ona görə de həmin təcrübənin, həmin ideologiyanın əsaslarını sarsıtmak üçün Azərbaycan xalqının mənşeyini her cür «metodlarla» saxtalasdırmağa, tamamilə aydın olan məsələləri dolasdırmağa və bu sahədə yüksək ixtisaslı «mütəxəssislər» hazırlanmağa başladı. Həmin «mütəxəssislər»in əksəriyyəti qeyri-türk mənşəli tədqiqatçıları idilər ki, əslinde, bunlar da xüsusi nazərat altında işləyirdilər. Mən artıq bir neçə il davam edən müşahidələrimə, təhlillərimə əsasən deməliyim ki, Azərbaycan xalqlarını bir milli mənəfə etrafında birləşdirən ideya türklüyü deyil, iranlıqla əsaslanmış olsayıdı, onda türklüyə yox, iranlıqla qarşı təxribat aparılacaqdı.

Azərbaycanda türklüyü qarşı aparılan mübarizə, əslində milliliyə, Azərbaycan xalqlarının birliliyini təşkil edən ideologiyaya qarşı aparılan mübarizə idi, tarixen müyyəyenləşmiş bir gəyəşayış qaydalarına qarşı aparılan mübarizə idi.

60-ci illərə qədər həmin mübarizə implissit şəkildə, gizli, «abit-heya» ilə gedirdi. 60-ci illərdən sonra elə ki, Azərbaycanın mövqeyi tədrīcən yüksəldi, şöhrəti genişləndi, haqqında danışan mübarizə də gücləndi...

Bununla belə, Azərbaycan xalqları arasında etnik münaqışa səksəninci illərin ortalarından təhlükəli hal alıb milli birliyə dəğidiçi təsir göstərməye başladı ki, bu da fikrimeə, ən azı aşağı-

dakı səbəblərdən irəli gəldi:

— Moskvannın uzun illər apardığı texribatlılıq təbliğatı öz nəticələrini verdi, eyni zamanda «yeniy» Moskva hemin təbliğatı daha vulqar şəkildə davam etdirməkəle keskinləşdirdi və bu məsələ ilə bilavasitə məşğul olan qüvvələr hərəkətə getirildi;

— Azərbaycanda demokratik hərəkatla bağlı elə mürəkkəb şərait yarandı ki, hemin şəraitdə xarici «təcavüz»ün qarşısını almaq görünməmiş bir şəkilde çətinləşdi — mövcud Azərbaycan dövlətçiliyi həm aşağıdan (demokratik hərəkat, prinsip etibarı ilə, müdafiə etmediyinə görə!), həm də yuxarıdan (məhz Azərbaycan dövləti olduğuna görə) tezyiqə məruz qaldığından faktiki olaraq, şəraitnə nəzəret edə bilmədi;

— Azərbaycan Xalq Cəbhəsi milli birlik mövqeyində axıracan müdafia etmək, möhkəmləndirmək imkanına malik olmadı — türklik təbliğatı bir sira hallarda vulqarlaşdırıldı və nə qədər paradoxal olsa da, eyni dərəcədə vulqarlıqla taliş, taliş, türklük, ləzgililik təbliğatına rəvac verildi — əslində, AXC müstəqil Azərbaycan dövləti uğrunda mübarizəsinə ehtiyac olmadığı halda, o qədər genişləndirdi ki, sabah, yaxud o biri gün həll ediləsi problemlərə maşğıl olmalı oldu... Məsəla isə burasındadır ki, Azərbaycanın formal müstəqiliyi əldə edildikdən sonra AXC çox hallarda özünün qaldırıldığı problemləri görməməziyə vurdur və nüfuzunu itirməmək üçün yenil (sayca üçüncü) problemlər kompleksi yaradıb həm birinci, həm də ikinci (milli münasibətlər məhz buraya daxil idil) problemlər kompleksi ile lazımı səviyyədə məşğul olmuşdu.

Əlbəttə, Azərbaycanda milli münasibələrin «səbəbkarları» içərisində Moskvani, mövcud ictimai-siyasi şəraiti günahlandırmacıq absurddur, bəs AXC-ni günahlandırmıq necə?

AXC-nin gunahı onda oldu ki, milli münasibətlər sahəsində (təkçə milli münasibətlər sahəsindəmi?) şəraitin mürəkkəbliyi üzündən buraxdıqı səhvleri heç bir mərhələdə (xüsusilə həkimiyətə gəldikdən sonra) təhlil edib nəticələr çıxarmadı — bu da təbi ki, anlaşılmazlıq yaratdı və etnik münasibələrin güclənməsinə səbəb oldu.

AXC-nin milli münasibətlər sahəsində buraxdıqı səhvleri

AXC liderlərinin özləri daha aydın şəkildə görür, ambisiyaları, subyektiv mənafeləri üçün «özbək» sahələrdən istifadə edirdilər — iş o yere gəlib çatdı ki, AXC-nin müxtəlif liderləri milli münasibələrin ilhamçularına çevrilməyə başladılar... Və bunun arxasında etnik partiyalar, cəmiyyətlər təşəkkül tapıb hemin münasibələr üçün ideoloji baza yaradanda Azərbaycan dövləti hadisələrin arxasında gedirdi, seyrçi mövqə tuturdu — bu da azmış kimi, əsaslandırılmamış qərarlar qəbul edib ziyyətəndə çıxmış isteyirdi... Mən milli (etnik) aqlıqlara müəyyən güzəştlər verilmesi ilə əlaqədar prezident fərmanını nəzərdə tuturam. «Qarın ağrısını qarşız suyu ilə müalicə etməyə» benzəyən bu fərman milli birliyə nə dərəcədə kömək göstərirdi?.. Azərbaycanda şüurlu şəkilidə mürəkkəbəşdirilmiş milli münasibətləri həll etməyə bu cür «folklor»dan başlamaq kimi ağılna gelmişdi?.. Müxtəlif etnosların, xalqların etnoqrafik mənafelərini müdafia etmək heç bir dövlətin (xüsusilə demokratik dövlətin!) vəzifəsi deyil, dövlət üçün ümummilli mənafelər və Vətəndaş var — üç taliş, iki kürdi, yaxud bir ləzgini məhz taliş, kurd, yaxud ləzgi olduqlarına görə qeyri-qanuni şəkildə universitetin tarix fakültəsinə «qoymaqla» taliş tarixşünaslığı inkişaf edəcək, kurd tarixşünaslığı, ya ləzgi tarixşünaslığı?..

Azərbaycan dövlətinin ideoloji əsasları müəyyənləşdirilər-kən türklüyü, artıq qeyd olunduğu kimi, üzərində düşünülməmiş bir genişlikdə «meydan verildi» - ilk mərhələdə bu cür meydan genişliyini anlamaq bəlkə də mümkün idi, ancaq sonrakı mərhələdə də meydanın genişləndirilməsi elə bir təsəvvür yaradı ki, Azərbaycanda «bir xalqdan başqa bir xalqa çevrilmək» prosesi gedir... Məsələnin mahiyyətini xalqa aydın şəkildə izah elemədən, heç olmasa bir neçə il üçün az-çox mükəmməl program hazırlamadan başdanşövdü türklik təbliğatı Azərbaycanda antitürk (və anti Azərbaycan!) əhval-ruhiyəsini mütəşəkkiləşdirdi — belə bir mürəkkəb şəraitdə xüsusi izahat işləri aparılmadan, sabah hansı nəticələr verəcəyi götür — qoy edilmədən Azərbaycan parlamenti «Azərbaycan diləni «türk dil» ilə əvəz etdi. Və bunun ardınca mətbuatda «taliş dil», «kurd dil», «tat dil», «ləzgi dil» məsələləri qaldırıldı — hemin dillərin də keçən onilliklərdə

hüquqlarının tapdalndığı müxtəlif müzakirələrin mövzusuna çevrildi...

Azərbaycanda etnik münasibətlərin bugünkü mürkkəbliyini şərtləndirən amillərdən biri da ümumdünya etnik proseslərində özünü göstəren gərginlikdir: hazırda türk, İran və Qafqaz xalqları son dövrlərde baş vermiş hadisələrlə (sosialist sisteminin dağılması ilə) əlaqədar yenidən təşkil olunurlar ki, bu da Azərbaycan xalqlarının münasibətinə hər hansı halda təsir göstərir. Əger biz həqiqilən müstəqil Azərbaycan dövləti istəyirikse, haqqında danışınan ümumdünya etnik proseslərinin Azərbaycana mənəsəz «mündaxile»sinin qarşısını almağa çalışmalıyıq...

Və ümumiyyətə, müşahidələr göstərir ki, Azərbaycanda etnik münasibətlərin hər hansı (hətta ən kiçik) təzahürünün aradan qaldırılması, düzgün milli siyaset yürüdüləməsi üçün aşağıdakılardan tələb olunur:

- həm daxili, həm də xarici siyasetin ən müxtəlif məsələlərin həllində bu və ya digər etnosun, xalqın mənafeyindən deyil, istisnasız olaraq ümummilli mənafedən - dövlət mənafeyindən çıxış edilməsi;

- Azərbaycanın bir dövlət kimi təşkilində türklükün tarixi mövqeyinin nəzərə alınması və təbii ki, həmin bu mövqeyə bu və ya digər etnosun deyil, millətin mövqeyi kimi davranılması (vulqarlıqla imkan verilməməsi);

- həc bir etnosu siyasi selahiyətlər verilməməsi - xüsusilə etnik zəmində yaradılmış partiyaların (bunların nə məqsəd daşımalarından asılı olmayaq) ləğv edilməsi; dünyadan müasir tipli dövlətlərinin təcrübəsinə uyğun olaraq müxtəlif etnoslara ancaq mədeni selahiyətlər verilməsi.

Azərbaycanın bir dövlət olaraq möhkəmliyi etnik zəmində hər hansı münasibənin aradan qaldırılması sahəsində görülən işlərdən bu gün nə qədər asılıdırsa, sabah ondan da çox asılı olacaqdır.

1993

BİR ŞEİRİN POETİKASI (N. Həsənzadənin «Dilənənlər» şeiri haqqında)

Böyük ədəbiyyat həmişə ona qədərki və ondan sonrakı ədəbiyyatın içərisində yetişir - ona qədərki və ondan sonrakı ədəbiyyat böyük ədəbiyyat üçün kontekst olub ona şərh etmirsə, onun milli ictimai təfəkkür tərəfində mənimsənilməsinə xidmət etmirsə, bütünlükə manəsizdir. Mən hərəmti oxucuların diqqətini məhz böyük ədəbiyyatın bizim günlərdə o qədər də çox olmayan nümunələrindən birinə cəlb etmək istərdim - səhəbet Nəriman Həsənzadənin dövrümüzün mənəvi, siyasi-ictimai xarakterini dahiyənə sadəliklə açan «Dilənənlər» şeirindən gedir... N. Həsənzadənin poetik təfəkkürü (həmin təfəkkürün genezisi və tipologiyası barədə bir neçə ay bundan qabaq «Azərbaycan gəncləri»ndə bəhs etmişdik) ardıcıl olaraq, eyni zamanda özünəməxsüs takamül məntiqi ilə müsəs ictimai proseslərin tarixi məzmununa varır və onları ümumiləşdirir: N. Həsənzadə dövrümüzün həqiqi poetik salnaməçisi kimi çıxış edir.

«Dilənənlər» sahə müvəkkilinə müraciətlə yazılmışdır... Niye? Ona görə ki, içərisində yaşadığımız ölkəni uzun müddət sahə müvəkkili idarə etmiş, ən aşağı vəzifələrdən tutmuş ən yuxarı vəzifələrə qədər hər bir vəzifə sahibi özünü «öz sahəsinin» müvəkkiliyi saymışdır - neinki dirilər, hətta ölürlər də sahə müvəkkilinin nəzarəti altında olmuşdur. Va bu lenətə gəlmış «uçastkovı» təfəkkürü qədim, zəngin bir mənəviyyati, nəhayət ki, məhv etmiş, onun üzərində ciliz və ciliz olduğu olduğu qədər de amansız, qəddar hakimiyətini qurmağa nail olmuşdur.

Nə gəzirən arsız-arsız,
yoldaş sahə müvəkkili.

*Qəbir üstə mən qoymuşam
göz dikdikyin o öklili.*

*Qəbristana yolum düşür,
kədərliyəm nə zamandı.
Üzdə sakit görünsəm də,
Ürəyim çox nigarandı...*

Və əslində, olkə mənəvi xarabılığa çevrilmişdir, şərəf, ləya-qət, adamlıq qəbiristanlığı yaranmışdır... Mənəvi ehtiyaca maddi ehtiyac arasında görünməmiş bir «ənənətüb» meydana çıxmışdır.

*Qadın keçir, dilənçidi,
o zəlila, naxşa bax.
Başında boz kəlağayı,
ayağında - qalşa bax!..*

*O el açır sənə, mənə,
gör nə deyir - zavallıdır.
Harda ölü basdursalar,
orda ali uzalıdır.*

«Dilənçi qadın», şairin (və deməli, milli tarixi şərəfin) hey-siyatın toxunur və bu, təbii olaraq etiraz doğurur – şeir, prinsip etibarılı, burada keyfiyyət həddində çatır və N.Həsənzadənin poetik təfəkkürü üçün seciyyəvi olan «ziddiyyətlərin poeziyası» da buradan başlanır.

*...O dilənir, o yalvarır
Babək forman verən dildə,
Qoca Sabir asta-asta
ağladıb güldürən dildə,
Vurğun şeir yazan dildə,
«Hoydu, dəlilərim,
hoydu!» –
Qoç Koroglu dinon dildə...
Nənələrin qalan dildə,*

*anın layla çalan dildə,
Dövlət himni olan
dildə!..*

«Ziddiyyətlər»in nə qədər içtimai və nə qədər poetik olmasına baxmayaraq, məsələ bunda deyil – tarix tarixdir, tarixdə fəxrlər elemli şeylər həmişə çox olur; o dildə ki, dövlət himni var, o dildə dilənmək artıq tarixin faciəsi yox, tarixi faciədir və olduqca dəqiq olan bu obrazlar təkəcə poetik deyil, siyasi-ictimai ümumiləşdirme kimi diqqəti çəkir, və N.Həsənzadənin tarix fəsəfəsini ifadə edir.

Eyni zamanda nezərə alaş ki, idrak, təfəkkür mükəmməlliyyi bədii intonasiya, ovqat müəkkəmliliyi ilə təsdiq olunur - həmçins təyinlərin xüsusi poetik məntiqə tekrarı nəticədə şairin içtimai məntiqinə xidmət edir və forma planı ilə məzmun planının bu cür dialektikası mətləbin poetik derkinin keyfiyyəti ilə bila vasitə əlaqədardır. Yəni mətni qurulmamışdır, fikrin (başqa sözlə, bədii kəşfin) mətni kimi meydana çıxmışdır – adı danışq sintaksi bədii sintaksis səviyyəsinə qaldırılmışdır.

*Necə siğir qeyrətinə,
yoldaş sahə müvəkkili –
Dil deyirsin, ana dillil..
Qoyma keçsin o yollardan
fəxri adlar alanları,
vəzifədə olanları,
natıqları, nazirləri,
«millət», «vəton»
əzbərləyən
şairləri, nasirləri,
mütəbir üzv olmaq üçün
İmza yığan dilçiləri...
Dilinizdə dilənlər,
bizim millət elçiləri!..*

Bu da həmin mətləbin davamıdır, lakin burada siyasi- ictimai məsuliyyətdən şəxsi-mənəvi məsuliyyətə enilir və prinsip etibarılı, şeirin, poetik fikrin finalına keçid verilir – bu keçid nə qədər

sadədirse, o qədər təbii və mənətliqidir: yənə olduqca adı danışq
sintaksisi və yənə olduqca bədii sintaksis...

Yox, öyrəndim,
bacarmazsan,-
son da, sahə müvəkkili,
pul yığırsan altdan-
altdan,
səndən kömək ummaq
hədər
hərə bir cür dilənirmiş
Vəzifəni dilənənlər,
fəxri adı,
elmi adı dilənənlər...
Sənə qədər, mənə qədər,
tamam hədər!..
Cibimdəki bir manatdı,
Gal, ağbirçək, buyur
görək
Mən dilənim
sonra görək...

Cəmiyyəti aşağıdan yuxarıya, yuxarıdan aşağıya qədər mad-
di və mənəvi diləncilik idarə edirmiş – bir manat dilənənlə və-
zifə dilənen, min manat dilənənlə elmi ad dilənen arasındaki
fərq ancaq zahiridir, daxili keyfiyyətinə görə isə bunlar eyni şey-
dir, eyni münasibətin formalarıdır və «Dilənənlər»də şair günün
çox-çox qədimlərdən gələn zəngin epos təfəkkürü ilə həmin mün-
asibətin mənətiqinə nüfuz edir.

N.Həsənzadə bu gün bir şair kimi ona görə güclüdür və yeni
zamanda bundan da böyük potensiala malikdir ki, öz analitik tə-
fəkkürünü «bazar» publistikasından qoruya bilmüş, onu zədəle-
məmiş və böyük ədəbiyyatın tarixi ənənəsini itirməmişdir –
N.Həsənzadə bu gün güclü üslub, güclü bir məktəbdır.

1990

174 26.09.2022

MİLLİ YAZICI FENOMENİ FORMALAŞIR

- N izami müəllim, Azərbaycan yazıçılarının IX qurultayından bizi beş ildən artıq bir zaman ayrırr. Lakin səhəbət beş ildə, yaxud altı ildə deyil – ötan illər Azərbaycan xalqının, Azərbaycan ədəbiyyatının tarixində çox böyük dəyişikliklərlə, əhəmiyyətli proseslərlə əlamətdar olmuşdur. Siz həmin dövrün ədəbi həyatı barədə nə deyə bilərsiniz?

– 80-ci illerin sonu 90-ci illerin əvvəllərində Azərbaycan xalqı olduqca mürəkkəb, ideoloji məzmunu geniş şəhər tələb edən siyasi-ictimai problemlər qarşısında qaldı. Bizim ideoloqlar həmin problemlərin optimal həllini verə bilmədilər – təmkinli, ağıllı hərəkət əvəzina, biz emosiyalarla qapıldıq, reallıqlı düz gəlməyen qərarlar qəbul etdik, müxtəlif tipli, müxtəlif xarakterli düşmənələr issa bundan kifayət qədər geniş istifadə etdilər.

Lakin əlahəzərət xalq, gec də olsa, qıvvasını toplayıb tarixi sözünü deyə bildi, Azərbaycan cəmiyyəti mənəvi baxımdan, necə deyərlər, təşkilatlana bildi... Dündü, həmin təşkilatlannı maya qədər milletə çox böyük zərbələr doymışıdı: torpağımız işğal olunmuşdu, xalqımızın bir hissəsi didərgin düşmüdü. Şəhidlər, qurbanlar vermişdik... Lakin nə etmək olar? Görünür, azadlıq, müstəqillik şəhidsiz, qurbansız başa gelmir. Bununla belə biz, indi bilirik ki, daha az itkilərlə həmin azadlıq, müstəqilliyyət nail ola bilərdik. Uzaqgörən siyasi xadimlər, dövlət adamları, milli liderlər olmayında ən yetkin xalq da həmişə bu cür itkilərə məruz qalır. Əgər müxtəlif vasitələrə başa çıxanlar şəxsi ambisiyalardan yaxa qurtara bilmirlərse, separatizmə istər-istəməz meydən açırlarsa, milletin önünde getmek əvəzina, arxasında gizlənilərsə, xalqın emosiyasından sui-istifadə edirlərsə, onda həmin xal-

175 26.09.2022

qın, həmin millətin başına elə təxminən bizim başımıza gələnlər gələ bilər. Xalqı, milləti faciələrə sürüklemeyin bir yolu da onun ədəbiyyatını, yazıçısını susdurmaq, yaxud ədəbiyyatın, yazıçının nüfuzunu sindirməqdır – 80-ci illerin sonu 90-ci illerin əvvellərində Azərbaycandakı ictimai-siyasi hərəkata guya rəhbərlik edənlər yazıçı şəxsiyyətini təhlükə altında qoydular; ədəbi proses milli-mənəvi prosesin üzvü tərkib hissəsi kimi baxmaq, onu canlandırmak və bu yolla hərəkatın mükəmməl ideologiyasını təmin etmək əvəzində xalqı tanımayan «çırtdan ideoloqlar» dəstəsi yetişdirdilər...

Ədəbiyyat həyatdan, mübarizədən ümumi kəndə qaldı – taleyini xalqının taleyindən heç vaxt ayırmamış, Azərbaycan cəmiyyətində böyük nüfuz qazanmış İsmayıllı Şıxlı, Bəxtiyar Vahabzadə, Məmməd Araz, İsa Hüseynov, Xəlil Rza Ulutürk, Anar, Elçin, Yusif Səmədoğlu, Sabir Rüstəmxanlı kimi yazıçı ideoloqlar məhz haqqında söhbət geden «çırtdan ideoloqların şəytan əvviliyinə «uyğunlaş»a bilmədiklərinə görə bir sırə həllarda «oyundan kənar»da qaldılar. Bu isə milli ədəbi-mənəvi təfkkürün aşınması, zaman-zaman qeyri-normal məcraya salınması, nəticə etibarilə, xalqın mürekkeb bi dövrde taleyin ümidi buraxılması demək idi.

Bilirsizmi, ədəbiyyat özünəməxsus ideologiyadır, yazıçı özünəməxsus ideoloquqdır – yazıçının, ədəbiyyatı sert suallarla imtahanaya çəkmək olmaz, ümumiyyətlə ədəbiyyat işinə həmin işin layiq olduğu bir seviyyədə həssaslıqla, təmkinlə (və ədəblə) ya-naşmaq lazımdır. Mən hələ böyük yazıçıları demirəm, orta seviyyəli yazıçı da ən milli, ən demokratik insandır, sözün geniş mənasında xalqının oğludur. Və mən haçansa xalqına bili-bile xəyanət etmiş yazıçı, sənətkar tanımram. Yəqin ki, heç kəs tanımıır...

80-ci illerin sonu 90-ci illerin əvvellərində Azərbaycan ideologiyasına, siyasetinə rəhbərlik etməyə çalışınlar bunu (təkcə bunum?) nəzər almırlar. Ona görə özleri də möğlub oldular, xalqı da görmediyi faciələrə düşərtilər...

Azərbaycan xalqının yetişdirdiyi dünya miqyaslı ideoloqu, dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyətə gəlməsi

Azərbaycanda ədəbi-mədəni həyatın, sözün həqiqi mənasında, canlanmasına səbəb oldu. Və ədəbiyyat normal gücü ilə işləməyə, cəmiyyət qarşısındaki vəzifələrini həyata keçirməyə baş-ladı...

IX qurultayla X qurultay arasındaki dövrde Azərbaycanda ədəbi prosesi ümumən karakterize edən əlamətlərdən biri bəlkə də, birincisi müxtəlif nəsillərdən olan sənətkarların hazırda eyni bir ideya estetik məqsəd uğrunda daha sıx birleşmələri, onların yaradıcılığında eyni mövzuların, ideyaların, motivlərin meydana gəlib möhkəmlənməsi, ictimai reallığı münasibətdə təxminən eyni mövqədən çıxış edilməsidir ki, bu, Azərbaycan yazıçısının, mənşəbələrindən sonra qazanılmış İsmayıllı Şıxlı, Bəxtiyar Vahabzadə, Məmməd Araz, İsa Hüseynov, Xəlil Rza Ulutürk, Anar, Elçin, Yusif Səmədoğlu, Sabir Rüstəmxanlı kimi yazıçı ideoloqlar məhz haqqında söhbət geden «çırtdan ideoloqların şəytan əvviliyinə «uyğunlaş»a bilmədiklərinə görə bir sırə həllarda «oyundan kənar»da qaldılar. Bu isə milli ədəbi-mənəvi təfkkürün aşınması, zaman-zaman qeyri-normal məcraya salınması, nəticə etibarilə, xalqın mürekkeb bi dövrde taleyin ümidi buraxılması demək idi.

Lakin bu gün müxtəlif ədəbi nesillər mövcuddur, onlar yaradıcılıq tipologiyası, bədii-estetik maneralar baxımından, təbii ki, fərqlənlər... Ədəbiyyata 30-cu illərdə gələnlər öz həyatlarının aqsaqqallıq, ağbirçəklik dövrünü yaşayırlar – onların zengin təcrübəsi, böyük yazıçılıq mədəniyyəti var və həmin təcrübə, həmin mədəniyyət bizi bu gün çox gərəklidir. Lakin, heç şübhəsiz, 90-ci illər ədəbiyyatını, yaxud milli azadlıq, müstəqillik uğrunda mübarizə dövrünün ədəbiyyatını, xüsusiilə poeziyasını, ilk növbədə ədəbiyyata asırımızın ortalarında (40-50-ci illərdə) gələnlər yaratmış və yaratmaqdadırlar – mən həmin yazıçıların yalnız adlarını çəksəm, elə bilərəm ki, məsələn məhz bu cür olduğunu səbut etməyə ehtiyac olmaz: İsmayıllı Şıxlı, Bəxtiyar Vahabzadə, Vüdati Babanlı, Nəbi Xəzri, Məmməd Araz, Qabil, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə, İsa Hüseyenov, Fikrət Qoca, Cabir

Novruz, Fikrət Sadıq... İkinci növbədə «60-cılar» gelir: Anar, Elçin, Əkram Əylisli, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, İsa İsləməyilzadə, Musa Yaqub, Ələkbər Salahzadə, Mövlud Süleymanlı... Mən belə bir qənaeti mütləqləşdirmək istəmirəm, lakin mənə elə gelir ki, sonrakı nəsillər, yeni 70-cilar (Ramiz Rövşən, Vaqif Cəbrayıllzadə, Eldar Nəsibli, Musa Ələkbərli...), 80-cilar (Vəli Xramçaylı, Adil Mirseyid, Saday Budaglı, Əlisəmad, Həmid Herişçi, Zahid Saritorpaq...), 90-cilar (Salam, Qurban, Qulu Ağsəs...) bizim günümüzin ədəbiyyatında həmin ədəbiyyatın müasir içtimai estetik tələblərə cavab vermesi baxımından əvvəlki nəsillərlə müqayisədə zəif görünürər... Sonuncuların poetik dünyığında nə isə tənhalıq fəlsəfəsi neosufizmə, tərk-i-dünyalıq qədər gedir – gənclər özlərini «dərvış», «haqq aşığı» adlandırmaqdan mənəvi-estetik ləzzətlərə dayırlar. Azərbaycan poeziyasında panteizmin kökləri dərin, ənənəsi böyükür və görünür, xüsusilə gənc poeziyada, (ümumən ədəbiyyatda) sufizmə, panteizmə, yaxud onun müasir formalarına, axınlarına meylin bu cür güclənməsini gənclikin poetik ideal axtarışlarının həle sənə çatmamış, yekunlaşmamış nəticəsi hesab etmək lazımdır. Həle gözleyək...

– Nizami müəllim, Azərbaycan yazıçısı özünün növbəti qu rultayından nə görələyir?

– Vallah, nə deym... Çətin sualdır... O qədər problemlər var ki... Ancaq mənə elə gelir ki, X qurultayın esas işi «milli yazıçı fenomenini müasir mərhələdə yeniden kəş etmək olacaq, məruzolar, çıxışlar, mübahisələr məhz bu istiqamətə – bugünkü Azərbaycan yazıçısı kimdir, millet qarşısında məsuliyəti, vəzifəsi nədən ibarətdir, nə edir və nə etməlidir... kimi suallara cavab vermək istiqamətinə yönələcək. Çünkü neçə illərdir ki, bütün siyasi, içtimai, mənəvi çətinliklərə baxmayaq, yüksək sürətlə «milli (müstəqil) yazıçı fenomeni» formalasır. Və görünür, IX qurultayla X qurultay arasındaki dövrün ən böyük hadisəsi bur...

Söhbəti yazdı: İ.Əliyeva
1997

ERMƏNİ KAPİTALINA VƏ ERMƏNİ HİYLƏSİNƏ ALDANAN BƏZİ İŞ ADAMLARI TÜRKİYƏNİN DÖVLƏT MÖVQEYİNDƏN ÇIXIŞ EDƏ BİLMƏZLƏR

– Nizami müəllim, Ermənistən-Türkiyə münasibətlərinin normallaşdırılmasını nəzərdə tutan komissiyanın yaradılması barədə məlumatınız varmı? Siz bu günlərdə Türkiyədə rəsmi sefərdə olmuşunuz. Türkiyədə olarkən belə bir komissiyanın yaradılmasına dövlət rəhbərlərinin, ziyalıların münasibətinin şahidi oldunuzmu? Xahiş edirik bu barədə bir qədər ətraflı məlumat verəsiniz.

– Biz Türkiyədə olduğumuz müddədə çox somarəli fealiyyət göstərdik. Yəni bu dövlətin rəhbərləri ilə yüksək səviyyədə görüşlərimiz oldu. Siz dediyiniz məsələyə Türkiyə dövlət rəhbərlərinin münasibətini bütün aydınlığı ilə hiss etdi. Bilirsinizmi, orada da müxtəlif iddiyalarda yaşayınlar var. Ermənistənla Azərbaycan arasında münasibətlərin qaydaya düşməsinə deyək ki, təşəbbüs qrupu istəyir. Onu da deym ki, Azərbaycanla Ermənistən arasındaki bu problem həll olunmasa, Türkiyə ilə Ermənistən arasında da həll oluna bilməz. Bu, dəfələrə Türkiyədə etiraf olunub. Belə bir təşəbbüs qrupunun yaradılmasında müxtəlif qıvvələrin təsiri ola bilər. Onlardan en mühümü, başlıcası erməni lobbisidir. Onlar dünyadan müxtəlif ölkələrində olduğu kimi, Türkiyədə fealiyyət göstərilərlər. Aralarında kifayət qədər nüfuzlu, iqtisadi cəhətdən imkanlı adamlar var. Onların məqsədi Türkiyə ilə Ermənistən arasındaki münasibətləri nizama salmaq və bir tərəfdən da Ermənistəni bu gün düşdüyü ağır münasibətdən qurtarmaqdırısa, digər tərəfdən da Ermənistənin Azərbay-

can üzərindəki birtərəfli qələbəsini təmin etməkdir. Ona görə də ister biz, isterdən də Türkiyə tərəfindən dövlət rəhbərləri, ziyanlılar bu məsələyə çox mənfi münasibətdeyik. Bunun təzahürü nədə görünür? Birincisi, Türkiye Cumhuriyyətinin prezidenti Əhməd Nəcəd Sezərlə görüş zamanı o çox aydın şəkilde dedi ki, Azərbaycanın Türkiyəyə ehtiyacı olduğu qədər də Türkiyənin Azərbaycana ehtiyacı var. Beynəlxalq danışqlarda ikitərəfli, çoxtərəfli münasibətlərin hamisində Türkiyənin Azərbaycana çox böyük ehtiyacı var.

Bu da təbii ki, ölkəmizin prezidenti, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin fealiyyətinin məhsuludur. Çünkü Heydər Əliyevin beynəlxalq nüfuzu həddindən artıq yüksəkdir.

Son zamanlar erməni soyqırımı ile əlaqədar ermənilər tərəfindən dünyada qaldırılan ajotajlara qarşı çıxan əsas qüvvə cənab Heydər Əliyev oldu. Hətta Türkiye özü bu məsələ ilə məşğul olanı qədər cənab prezident ermənilərin qondarma soyqırımı təkzib etdi. Görünür, elə bu mənəndə də Türkiyənin Azərbaycana böyük ehtiyacı var. Aparılan danışqlar zamanı bir daha aydın oldu ki, - özi də dəfələrlə qeyd edildi - ister Süleyman Dəmirəl, isterse də indiki rəhbərlik, habelə müxtəlif partiyaların ANAP- in nümayändəsi, baş nazirin müavini Məsud Yılmaz, MHP- den olan Dövlət Baxçalı dən bunu etiraf etdilər. Bütün danışqların məğzi olaraq belə bir qənaətə gəlindi ki, Türkiyə ilə Ermənistən arasındakı münasibətlər Dağılıq Qarabağ problemi həll olunmayaçınca bərpa edile bilməz. Bu məsələdə mən Süleyman Dəmirəlin mövqeyini xüsusi olaraq qeyd etmək istərdim. Onun verdiyi izahatdan belə məlum oldu ki, Türkiyənin siyasi aləmində Ermənistən problemi ilə artıq məşğul olmağa başlayıblar. Hətta fakt üçün deym ki, erməni probleminə həsr olunmuş ingilis dilində qalın bir kitabı Süleyman Dəmirəlin ofisindən gördüm. Hiss etdim ki, Süleyman Dəmirəl bu məsələ ilə çox ciddi məşğul olur. Amma Azərbaycan-Ermənistən və Dağılıq Qarabağ problemi meydana çıxana qədər bununla məşğul olmayıblar. Hiss olunur ki, Ermənistən problemi ilə son vaxtlar məşğul olmağa başlayıblar. Mənə elə gəlir ki, Azərbaycan qədər bu problemin ağırlığını hiss edən ikinci bir ölkə yoxdur. Türkiyədə bir-

tərəfli barışq komissiyasının yaradılması təşəbbüsü onu göstərir ki, müsəyyən qüvvələr Ermənistənla Azərbaycan arasındaki bu münaqişədən özləri üçün istifadə etmək isteyirlər. Açığını deym ki, bu qüvvələr həm gücsüz, həm də arxasızdır. Yəni Türkiyə ictimaiyyəti, Türkiyənin siyasi ruhu buna imkan vermır. Süleyman Dəmirəl xüsusi qeyd etdi ki, bir ölkənin mövcud olması üçün onun herbi gücə lazımdır. Məlum olduğu kimi, Türkiyənin arxasında elə bir herbi güc dayanıb ki, bu güc Atatürk ideyalarına o qədər sadıqdır ki, onlar erməni probleminin Türkiyə üçün dağidici bir təsire çevriləməsinə imkan verməz. Bu problemlə qarşı Türkiyədə müxtəlif səviyyələrde qüvvələr var. Türkiyədə hansısa liberal düşüncəli, hansısa erməni lobbisini, kapitalını və hiyləsinə satılmış, aldanmış insanlar ola bilər. Bunlar da komisiya yaratmaq həvəsinə düşə bilərlər. Təbii ki, bu, ağlagelməz bir fikirdir. Lakin Türkiyənin siyasi, ictimai, ideoloji sistemi elődir ki, bu sistem erməni qəbul edə bilməz.

Bilirsinizmi, dünyada elə bir xalq yoxdur ki, ermənilər kimi həyəsizcəsinə bütün dünyadan parlamentlərini narahat etmiş olsunlar. Dünya ictimaiyyəti Ermənistəninin məsuliyyətsiz siyasi ehtiraslarının elində aciz qala bilməz. Ermənistən hamimizin gözləri qarşısında təbii olaraq çökür.

- *Buna inanmaq olarmı ki, Türkiyə Ermənistənla hər hansı bir sahədə əməkdaşlıq edə bilmər?*

- Türkiyə elə bir böyük, güclü dövlətdir ki, Ermənistənla heç vaxt əməkdaşlıq edə bilməz. Barışq komissiyası yaratmaq istəyən qüvvələr Türkiyə cəmiyyətinin en müxtəlif səviyyələrində, en müxtəlif qatlardan, sferalarında sonu, istinadgahi olmayan qüvvələrdir. Onlar Türkiyənin nə siyasetini, nə iqtisadiyyatını, nə müasir mədəni-mənəvi oriyentasiyasını, nə də herbi gücünü ifadə etmirlər. Bu mənədən həmین qüvvələr zəif və məsuliyyətsizdir. Ermənistən tərəfindən bu komissiyasının yaranmasına təşəbbüskarlıq göstərən qüvvələr barədə danışmağa ehtiyac yoxdur. Çünkü onlar həmişə belə çirkin və iyrənc oyunlarının oyunçuları olublar.

- *Mətbuatdan məlumatdur ki, Azərbaycanın parlament nümayəndə heyəti Türkiyədə dövlət rəhbərləri, ziyanlılar, ic-*

timaiyyət nümayəndələri, habelə deputatlarla çoxsulu görüşlər keçirib. Həmin görüşlərdə Dağlıq Qarabağ problemi, zəbt olunmuş Azərbaycan torpaqlarının, habelə qəçqin və məcburi köçkünlər barədə söhbətlər olurdumur? Türkərin bu məsələyə münasibəti necə idi?

— Sizin toxundugunuz məsələ həm bizim keçirdiyimiz görüşlərde, həm də Türkiyə mətbuatında geniş müzakirə olundu. Biz nəinki rəsmi danışqlarda, hətta çörək yeyəndə də bu barədə söhbət edirdik. Azərbaycan haqqında söhbət düşəndə həmişə Dağlıq Qarabağ problemi öncə çəkilirdi. Türkiyənin dövlət adamları, ziyanları Dağlıq Qarabağ probleminə o mənənə toxunurdular ki, sanki bu problemin yaranmasında özləri də günahkardır. Hər halda belə hesab edirdilər. Deyirdilər ki, bu problem yaramamalı idi. Türkiyə də Azərbaycan qədər bu problemin məsuliyyətini daşıyır. Münaqışa həll olunmadan Türkiyə Ermənistana heç vaxt əməkdaşlıq edə bilməz. Onu da qeyd edim ki, bu fikir təkcə Türkiyənin müxtəlif dairələrində formalşmış idyea deyil, eyni zamanda problemin ciddiliyini Azərbaycan prezidentinin yüksək beynəlxalq sferaya qaldırması və Türkiyənin özünən də həmin məsələ ilə ətraflı tanış olmasına tamim etməsindən irəli gəlir. Ölkəmizin prezidenti Dağlıq Qarabağ məsələsini dünya məqyasında qətiyyatlı şəkilde qaldırmasayı, həmin məsələ bu səviyyəyə gelib çıxmazdı. Mən Türkiyənin tanınmış elm xadimlərindən olan Rəşad Gənc, Sadıq Tural və digərləri ilə görüşdüm. Onların və dövlət rəhbərlerinin fikri belə oldu ki, Azərbaycanın böyük gələcəyi var. Azərbaycanın maddi nemətləri, mənəvi-sosial potensialı o qədər güclüdür ki, Azərbaycan bu problemdən özdənindən özü geləcək. Ötüb keçən hər bir gün Azərbaycanın xeyrinədir. Çünkü Ermənistən faktiki olaraq dağılır, ermənilər kültəvi suretdə xarici ölkələrə köçür, iqtisadiyyati isə tamamilə məhv olur. Onlar özlərini ora-bura vururlar ki, yena də xarici ölkələrdən yardım ala bilsinlər. Ermənistən özü çox gözel bilir ki, Türkiyəni əla əla bilməyəcək. Bu bir faktdır ki, ermənilər dəfələrlə Qarsa, Ərzuruma basqın edərək həmin torpaqları zəbt etmək isteyirdilər. Birinci dünya müharibəsində ermənilər Türkiyəyə arxadan zərəb vurdular. Bütün bunlardan sonra bu iki öl-

Erməni hiyləsinə aldanan Türkiyənin mövqeyindən çıxış edə bilməz...

kə arasında əməkdaşlıq yarana bilərmi? Məgər türklər ermənilərin onların başlarına götürdikləri oyunları unudublar? İndi də ermənilər iki qardaş dövlət arasında soyuq münasibətlər yaratmağa çalışırlar.

Belə komissiyaya gəldikdə isə, bu, sadəcə olaraq mənəsiz bir seydir. Fikir verin, görün, bu komissiyanın tərkibində olanlar kimlərdir? Vəzifədən, siyaset aləmindən uzaqlaşdırılmış pensiönerlər. Türkiyə dövlətinin belə bir komissiyaya ehtiyacı yoxdur və yaxud Türkiyə Ermənistən hansı iqtisadi sahəsinə göz dikib? Ona görə də mən belə bir komissiyanın gələcək fealiyyətini görmürəm. Komissiyanın tərkibində olan türkləri də erməni hiyləsinə, kapitalına aldanmış adamlar hesab edirəm. Türkiyə dövlətinin rəhbərleri döñə-döñə dedilər ki, Azərbaycanın işğal olunmuş əraziləri azad olmayıncı, qəçqin və məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıtmayınca Ermənistən-Türkiyə əlaqələri yarana bilməz.

*Müsahibəni apardı: Əliqismət Bədəlov
2001*

BİR ADAM YOL GEDİR... MƏNDƏN QABAQDA...

Mən dilçi olmaq fikrine düşəndə qarşında gördüğüm, düşünce səviyyəsinə heyran olduğum ən böyük dilçi - şəxsiyyət, professor Ağamusa Axundov idi. O illərdə Ağamusa müəllim 50 yaşına yaxınlaşır. Və artı şöhrətin zirvəsində idi... Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin qəzetində görkəmli dilçi haqqında o zaman hamının diqqətini cəlb edən «Dilin hikmət axarında» adlı məqaləm çap olundu. Ele biliyəm ki, bu məqalə bir tələbənin öz böyük müəllimi haqqında sadəcə xoş sözləri, yaxud yubiley təbrikli deyildi, bəlkə də, daha çox özünütəsdinq ərəfəsində qarşısına çıxmış fealiyyət genişliyində en münasib oriyentiri və perspektivi müəyyənləşdirmək cahidi idi. Men qəribə bir fəhmət professor Ağamusa Axundovun yaradıcılıq tərcüməyi-halında öz gələcəyimi gördürüm və səmimi bir inersiya ilə bu gələcəyin arxasında gedirdim...

Filogiya fakültəsinin tələbəsi olduğum illərdə əsərlərinin elmi səviyyəsinə görə Ağamusa müəllimlə müqayisə olunacaq dilçi, demək olar ki, yox idi – keçmiş müəllimləri onuna foxtardırlar, onun haqqında danışanda Azərbaycan dilçiliyinin aqsaqqalı Muxtar Hüseynzadənin neca qurur hissi keçirdiyini öz gözərlimlə görmüşdüm... «Azərbaycan dilinin fonemlər sistemi» monoqrafiyası, «Ümumi dilçilik» dərsliyi, dilçiliyin müxtəlif məsələlərinə həsr olunmuş əsərləri ona böyük şöhrət getirən də, Ağamusa müəllimlədə mənim diqqətimi en çox cəlb eden onun zəngin elmi düşüncə potensialı, təfəkkürünün yüksək improvisasiya qabiliyyəti idi. Mühazirlərdə təkcə mən yox, görünür, hamı bunu hiss edirdi, lakin mən eə gelirdi ki, həmin mühazirlər yalnız mənə deyilir, yalnız mənim üçün geniş fealiyyət üfüfləri açır. Və men eə o vaxtlar əsl alım üslubunun əsaslarını

təsəvvür etməyə başladım ki, bu, normativlərə möhkəm dayanaraq düşünce improvisasiyaya intəhasız meydan açmaqdən ibarət idi.

... Ağamusa Axundov 1964-cü ildə Azərbaycanda ictimai elmlər sahəsində en cavan elmlər doktoru olmuşdur, nə ona qədər, nə de ondan sonra otuz iki yaşında doktorluq dissertasiyası müdafiə edən yox idi. Həmin rekordu təkrar etmək mənə nəsib oldu. Ağamusa müəllim otuz beş yaşında professor, Universitetin filologiya fakültəsinin dekanı seçilmişdi, həmin yaşda mən də həm professor, həm dekan seçildim... Və beləliklə, tale məni böyük alim-mütefəkkirin tərcüməyi-hal davamçısına çevirdi. Lakin, heç şübhəsiz, Ağamusa müəlliminin çoxsaylı rekordlarının hamisini təkrar etmək, onun səviyyəsinə qalxmaq mümkün deyil. O, özünəməxsus epik bir sürt və vüsetlə yenə də öndə gedir, yeni rekordlar, fealiyyət üfüfləri müəyyənləşdirir, tələbələrini arxasında gelebərək bundan sənsiz qürur duyur.

Ağamusa Axundovun dilçilik marağının miqyasını təsəvvür etmək o qədər də asan deyil – bu elmin elə bir sahəsi yoxdur ki, görkəmli dilçi orada kifayət qədər nüfuzlu sözünü deməmiş olsun: ümumi dilçilik məsələləri, türkologiya, müasir Azərbaycan dilinin fonetikası, leksikası, qrammatikası, əslubiyyəti, dil tarixi, onomastika problemləri, ana dilinin tədrisi, dilin sosioliyasi, dil siyaseti və s. O həm filologiya fakültəsinin dekanı, həm ümumi dilçilik kafedrasının müdürü, həm də Azərbaycan MEA-nın Dilçilik İnstitutunun direktoru olduğu illərdə Azərbaycan dilinin müxtəlif məsələlərinin tədrisi sahəsində yalnız bir müəllif kimi iştirak etməmiş, eyni zamanda geniş miqyaslı araştırma işlərinə bilavasitə rəhbərlik etmişdir ki, hər iki fealiyyət sahəsini bu gün də universitetin Azərbaycan dilçiliyi kafedrasının müdürü, Azərbaycan MEA-nın İctimai və Humanitar Elmlər Bölüməsinin rəhbəri kimi yüksək səviyyədə davam etdirir.

Ağamusa Axundovun yaradıcılığı yalnız dilçiliklə mehdudlaşmur, o, Azərbaycan Yazyıcılar Birliyinin üzvü, təqnidçi-ədəbiyatşunasıdır, ictimai xadimdir. Azərbaycan Cəmiyyəti onu ana dilimizin – müstəqil Azərbaycan Respublikasının dövlət dilinin qorunması, inkişafı uğrunda uzun illər professional mübarizə apar-

miş, böyük zəhmət çəkmiş bir alim-şəxsiyyət kimi tanır. Məsələ burasındadır ki, o, bunu bizim dövr üçün artıq dəbə çevrilmiş şöhrət qazanmaq naməsi deyil, üreyinin hökmü ilə etmişdir. Ucuz şöhrət Ağamusa müəllimin üvənini heç zaman tanımadı, ciddi, asası problemlərin fundamental həllində isə, o, həmisi qabaqda getmiş, nümunə göstərmişdir. Təsadüfi deyil ki, görkəmli alim bu gün bizim yalnız dilçilik elmimizin deyil, demək olar ki, bütün ictimai-humanitar elmlərimizin inkişafının koordinasiya olunduğu bir idarənin rəhbəri kimi müsteqil dövlətin bu sahədəki siyasetinin hazırlanıb həyata keçirilməsində bilavasitə iştirak edir. O, artıq çoxdan Dövlət mükafatı laureati, eməkdar elm xadimidir. Şöhrət ordeni ilə təltif olunmuşdur... Men xüsusi olaraq qeyd etmək istərdim ki, görkəmli dilçi alima Azərbaycan dövləti və onun rəhbəri cənab Heydər Əliyev tərəfindən verilən bu yüksək qiymət ümumən Azərbaycan dilinə və dilçiliyinə milli dövlətin və liderin münasibətinin təzahürüdür. Professor Ağamusa Axundov dilçilik sahəsində çalışan o mütəxəssislərdəndir ki, onun araşdırımları yüksək elmi-nəzəri səviyyəsi ilə yanaşı, həmisi praktik məzmun daşımaqla ana dilinin inkişafına töşir göstərmiş, bu dilin sosial-mədəni nüfuzunun yüksəlişinə tekan vermişdir. Azərbaycan MEA-nın Dilçilik İnstitutunun direktoru olduğu keçen əsrin son on illiyində (qeyd edək ki, həmin iller Azərbaycanda milli dövlət quruculuğunu ən intensiv, ən mürekkeb mərhəlesi idi) professor Ağamusa Axundov Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasında, Azərbaycan prezidenti, müasir Azərbaycan dövlətciliyinin banisi Heydər Əliyevin təşəbbüsü ilə keçirilən dil müzakirələrində aydın elmi-ideoloji mövqeyi ilə yaxından iştirak və Azərbaycan dilinin müxtalif tipli lüğətlərinin tərtibi işinə rəhbərlik etmişdir. Və Dilçilik İnstitutu həmin illərdə melum çətinliklərə baxmayaraq, xeyli fundamental əsərlər yaratmaqla yanaşı, gələcəkdə ümumən Azərbaycan dilçiliyi sahəsində görülecek işlərin metodoloji perspektivlərini də, demək olar ki, müəyyənləşmişdir.

Professor Ağamusa Axundovun alim-şəxsiyyət kimi inkişafı, menim çoxillik müşahidələrimə, araşdırımlarımıza görə, aşağıdakı mərhələlərdən keçir:

I. Təşəkkül mərhəlesi (XX əsrin 50-ci illərinin əvvəllerindən 60-ci illərin ortalarına qədər).

II. Təkamül mərhəlesi (60-ci illerin ortalarından 80-ci illərin sonu 90-ci illerin əvvəllerinə qədər).

III. Müdriklik-mütəfəkkirlik mərhəlesi (90-ci illerin ortalarından sonra).

I mərhələdə o, əvvəl universitetin filologiya fakültəsində, sonra isə Diller İnstitutunda təhsil almış, namizədlik, doktorluq dissertasiyaları müdafiə etmiş, professor, dekan vəzifələrinə yüksəlmüşdür. Həmin illərdə Ağamusa Axundovun Azərbaycan dilində felin zamanlarına, topologiyaya aid fundamental araşdırımları meydana çıxmış, genç alim Qahira şəhərində Eyn-Şəms universitetində Azərbaycan dilini və adəbiyyatından ingilis dilində hazırlıqları oxumuş, ali məktəblər üçün ilk dərsliklərini yazmışdır.

II mərhələ professor Ağamusa Axundovun yaradıcılığında özüntüfədə baxımından, tamamilə təbiiidir ki, daha məhsuldar olmuşdur. Bu mərhələdə alının ondan artıq monoqrafiyası nəşr edilmişdir ki, bunların müəyyən qismi əvvəlki illərin araşdırımlarının nəticəsi olsa da, ekşəriyyəti, haqqında söhbət gedən mərhələnin məhsuludur. Həmin monoqrafik əsərlər içərisində «Azərbaycan dilinin fonetikası», «Ümumi dilçilik», «Dilin estetikası», «Şeir sənəti və dil», «Torpağın köksündə tarixin izləri», «Riyazi dilçilik», «Dil və mədəniyyət» kimi hər biri yalnız Azərbaycan dilçiliyində deyil, ümumən türkologiyada hadisə olmuş və bəziləri hadisə olmaqdə davam edən araşdırımlar vardır.

Ağamusa Axundov 60-ci illərin ortalarından başlayaraq on yeddi il filologiya fakültəsinin dekanı, on il ümumi dilçilik kafərasının müdürü, sonra isə on ildən də artıq Dilçilik İnstitutunun direktoru olmuş, Sovet Türkoloqları Komitəsinə, bir sıra nüfuzlu yaradıcılıq təşkilatlarına, mətbuat orqanlarının redaksiyasına həyətinə üzv seçilmiş, «Sovet türkologiyası» (indi «Türkologiya») jurnalının baş redaktoru təyin olunmuşdur.

Mənim fikrimcə, 90-ci illərin ortalarından etibarən professor Ağamusa Axundovun bir alim-şəxsiyyət kimi inkişafında müdriklik, başqa sözle, mütəfəkkirlik mərhəlesi başlayır ki, həmin illərdən sonra nə yazıbsa, nə deyibsə (və nə edibsə!) xüsusi intel-

lektual zövqün, mütəfəkkir-fəlsəfi düşüncənin məhsuludur. Böyük alimin bu mərhələdəki fəaliyyəti heç bir yazı-kitaba, heç bir konkret aiditoriyaya siğmır, o, mənsub olduğu elmi-mədəni, sosial sistemin miqyasında düşünür. Və xalq, millət özünün intellektual kimliyini bu səviyyədə olan insanların fəaliyyətində dərk edir.

Professor, Azərbaycan MEA-nın müxbir üzvü (elmi ictimaiyətin nəzərində isə çoxdan akademik) Ağamusa Axundov Azərbaycan dilçiliyini, ümumən elminin hələ gənc yaşlarından beynəlxalq aləmdə böyük mühəffəqiyyətə təmsil etmişdir – bu gün isə elə biliram ki, o, Azərbaycanda beynəlxalq standartlarla düşünen, universal zəka sahibi araşdırıcılar arasında özünəməxsus yer tutur...

...Ağamusa müəllim müdrikiyinin- mütəfəkkirliyinin gənclik illerini yaşayır, dilçilik, ümumən ictimai-humanitar elmlər sahəsində milli idrakın yeni üfüqlərini müəyyən edir. Və mən ona bu yaradıcılıq enerjisini, fəaliyyətinə, süratinə görə təşəkkür edirəm, məndən (yalnız məndənmı!?) qabaqda gedən adamın (müəllimin!) hər bir uğuruna nə zamansa menim də təkrar edə biləcəyim bir rekord kimi baxıram. Ömrünüz uzun, uğurunuz açıq olsun, Ağamusa müəllim!..

2002

ƏDƏBİYYATIMIZIN TƏDRİSİ: PROBLEMLƏR, MÜLAHİZƏLƏR

*İlliq budun ertim,
ilim emti kani?
Kimke illiq kağanır men?
Kağanlıq budun ertim,
kağanım kani?
Ne kağanka işiq-küçiq
birürmen?..
(Qədim türk
ədəbiyyatından – VIII əsr).*

Tərcüməsi:

*Eli (dövləti) olan
xalq idim, elim indi hanı?
Kimo el oluram?
Xaqanı olan xalq idim,
xaganım hanı?
Zəhməti hansı xagan
üçün çökirəm?..*

Azərbaycan Xalq Təhsili Nazirliyinin son illər milli təhsil sahəsində gördüyü və görmək istədiyi tədbirlər, heç şübhəsiz, daha bir sırə məsələləri bizim yadımıza salır və bu sahədə vaxtı çatmış problemlərin həllinə təhrif edir.

Əminik ki, Azərbaycan ədəbiyyatı tarixinin həm ali, həm də orta məktəblərindəki tədrisinin hazırlığı halda qeyri-qənaətbəxş olması mütəxəssislərə məlumdur – biz hələ məsəlenin elmi-metodoloji cəhətini nəzərdə tuturraq, onu nəzərdə tuturraq ki, istər

programlar, istərsə də proqrama əsasən hazırlanmış dərsliklər ədəbiyyatımızın tarixini on il, iyirmi il bundan əvvəl düzgün əks etdirmədiyi kimi, indi də əks etdirmir. Azərbaycan ədəbiyyatı tarixinin «metodoloji əsasları» 30-cu illerde yaradılmışdır – analitik təhlil dərhal göstərmiş ki, bu, saxta bir metodologiyadır və onun işlənilən hazırlanmasında əsas məqsəd Azərbaycan ədəbiyyatının ümumtürk mənbələrini «itirməkədən ibarət olmuşdur. Həmin mənbələrdən qaçılması ona gətirib çıxmışdır ki, nəinki XI-XII əsrlər qeyri-türkdilli, hətta sonrakı türkdilli ədəbiyyatımızın da tarixi-tipoloji təhlili, sadəcə olaraq, qeyri-mümkündür – Nizami Gəncəvi, İmadəddin Nəsimi, hətta Məhəmməd Füzuli kimi orta əsrlər şairlərinin yaradıcılığı bareədə mövcud mübahisələrin eksriyiyəti onların ümumtürk, yaxud qədim türk mənbələrinin bütünlükle diqqətdən kənardan qalmasından irəli gelir.

Qədim türk dilində – ana dilimizdə olan həmin mənbələrdən ya tamamilə, ya da bu və ya digər dərəcədə bixəbərlik onuna nəticələnmişdir ki, Azərbaycan ədəbiyyatı tarixi necə geldi o cür dövrləşdirilmiş, heç bir elmi əsası olmadan XI-XII əsrlər Azərbaycan intibahşunaslığı «yaradılmış» və «romantizmdən realizmə» istiqamətində saxta bir ədəbi-bədii takomil sxemi qurulmuşdur. Məsələ o yera galib çıxmışdır ki, Azərbaycan ədəbiyyatının ən qədim kökləri bareədə ya susulmuş, ya da həmin köklər ancaq və ancaq Azərbaycan ərazisində axtarılmış ve hansı dildə yaranmasından asılı olmayaraq bu erazide tapılmış (və tapılacaq) bütün ədəbi məhsullar Azərbaycan ədəbiyyatı elan edilmişdir. Halbuki qədim türk ədəbiyyatı orta əsrlər türk ədəbiyyatlarının hamısı üçün bilavasitə mənbədir – daha qədim dövrlərdə isə bu cür mənba rələnə qədim türk eposu oynayır.

Qədim türk ədəbiyyatı Sibirdən Şərqi Avropaya qədər geniş bir coğrafiyada həm şəfahi, həm də yazılı şəkilde yaranıb yayılmış, bir çox qeyri-türk mənşəli xalqların ədəbi-bədii təfəkkürünün formallaşmasına əsaslı tösi göstərmişdir. Və nə qədər paradoxal olsa da, qədim türk ədəbiyyatı əsasında formallaşmış ədəbiyyatlar həmin xalqların məktəblərində tədris olunur, on qədim zamanlardan (ən gec i.e. I minilliyin ortalarından) XI-XII əsrlərə qədər mövcud olmuş qədim türk ədəbiyyatı isə türk xalqla-

rindən, demək olar ki, heç birinin məktəbində ya tədris edilmir, ya da ancaq milli ədəbiyyatın hadisəsi kimi – ümumtürkoloji məzmunu nezəre alınmadan öyrənilir.

Qədim türk ədəbiyyatı və orta əsrlərə məxsus regional türk ədəbiyyatlarının öz tarixi-coğrafi müəyyənlilikdə tədqiq və tədris etmək əvvəzində ümumtürk bazasından daha çox şey qoparıb «mənimsemək» de həmin ədəbiyyatı ümumiyətə etiraf etməmək kimi bir şəydir – son bir neçə ilde Azərbaycan ədəbiyyatının tarixi də bu cür «zənginləşdirilmiş», ancaq 30-cu illərin «ədəbiyyat tarixi metodologiyası» demək olar ki, zədəlenməmişdir. Qədim türk ədəbiyyatı müstəqil hadisə kimi öyrənilməyənə qədər həmin metodologiyani dağıtmak mümkün olmayıacaqdır.

Eyni zamanda nezəre almaq lazımdır ki, qədim türk ədəbiyyatının tədrisi təbii olaraq, türk ədəbiyyatlarının orta əsrlərdəki və yeni dövrdeki differensiasiya səviyyəsini, müasir vəziyyətini və perspektivlərini anlamağa kömək edəcəkdir. Çingiz Aytmatov, Oljas Süleymenov kimi ümumdünya şöhrəti qazanmış söz ustalarının yaradıcılığı daha aydın başa düşüləcəkdir ki, bizim buna ehtiyacımız var.

Türk xalqlarının tədricən bir-biri ilə yaxınlaşması və türk tarixi-kulturoloji regionlarının «yoxanması» qədim türk ədəbiyyatının (ümumən mədəniyyətinin) tədqiqini və tədrisini təkcə strateji yox, həm də taktiki hərəkat kimi əhəmiyyətli edir. Biz dili mizin, təfəkkürümüzün, mədəniyyətimizin eyni köklərə malik olduğunu bilavasitə görməliyik, bunun üçün də «Alp Ər Tonqa», «Oğuz kağan», «Gök türk», «Köç» kimi qədim türk epos təfəkkürünün əsasını təşkil edən dastanları, zəngin lirik ədəbiyyatı, qədim türkərin xüsusi (runik) əlifbası ilə yazılmış tarixi-ədəbi mənbələri, uyğur ədəbiyyatını və nehayət, XI-XIII əsrlərin görkəmli söz ustalarının – Yusif Xas Hacib, Ədib Əhməd Yüqnəki, Xoca Əhməd Yasəvi... yaradıcılığını öyrənmək lazımdır – əgər bunları tədris etməsək, yaxşı mütəxəssis-filolog hələ bir yana, öz ədəbiyyatının, mədəniyyətinin tarixine bələd milli ziyanı formallaşdırma bilməyəcəyik. Qədim, əslində, ümumi türk eposunun nəden ibarət olduğunu bilmədən klassik Azərbaycan ədəbiyyatını başa düşmək, məsələn, Nizami «Xəmse»sinin poetik genezi-

sini və məzmununu müəyyənleşdirmək, onu bir Azərbaycan türk şairi kimi şərh etmək çətin olacaqdır...

Qədim türk ədəbiyyatın bələd olmamagımız bizim ədəbiyədii təfəkkürümüzün müasir soviyyesinə də təsir edir – bu günkü ədəbiyyat öz keçmişindən üzülmüş, gələcəyi də mübahisəli olan bir ədəbiyyatdır; genetik mənbələr, mənəviyyatımızın arxeologiyası qaldırılmışdır, epos təfəkkürü «yananmış» və milletin kulturoloji-tarixi yaddaşı oyadılmışdır, buna isə ancaq məktəb edə biler – məktəb öz əsas funksiyasını: milletin mənəviyyatını, məfkurəsini tərbiyə etmək funksiyasını həyata keçirənilidir.

Biz eminik ki, Azərbaycan Xalq Təhsili Nazirliyi mütəxəssislər qədim türk ədəbiyyatının, birinci mərhələdə ali məktəblərdə (filoloji fakültələrde) tədrisi məsələsini müzakirə edəcək, türk respublikalarının xalq təhsili nazirliklərini hemin məsələnin həllində əməkdaşlığı çağıracaq (çünki qədim türk ədəbiyyatının tədrisine bütün türk respublikalarında, vilayetlərində ehtiyac var), ikinci mərhələdə isə qədim türk ədəbiyyatı orta məktəbdə de ya xüsusi fənn, ya da milli ədəbiyyatın tarixinə giriş kimi tədris olunacaqdır. Bunu bizdən xalqımızın, mədəniyyətimizin gələcəyi tələb edir...

1990

TELƏBƏLİKDƏN DEKANLIĞA QƏDƏR KEÇƏN YOL

*N*eçə il bundan əvvəlin səhbətidir: Azərbaycan dilinin tədrisi metodikası sahəsində özünəməxsus elmi məktəb yaratmış, dilşünas alimlər tərəfindən bir dilçi kimi qəbul edilmiş mərhum professor Əziz Əsfandizadənin ETPE-lərin əməkdaşları ilə səhbətinin şahidi oldum. Elmdə, yaradılıqlı aləmində ciddilik və prisipiallığı ilə tanınmış Əziz müəllim bir televiziya verilişi haqqında təəssüratlarını bölüşəndən sonra aparıcıya son darəcə hörmət və bir ağsaqqal alım istiqamətliliyi ilə qiymət verdi: - İstedadlı oğlandı, - dedi. – Məsəlləh, bir sözü belə boş yərə işlətmir. Dilçi olasan, amma ədəbiyyatşüraslarla döşləşən.

Həmin istedadlı oğlan hələ gənclik illərindən dilçi, türkoloq, ədəbiyyatşunas, tənqidçi... kimi elmi ictimaiyyətin diqqətini çəkmiş Nizami Cəfərov idi.

İstedad Allah payıdır, fikrimdən dönmərəm. Fəqət istedadından yana təkəbbürlük edənlər azdır mı? Nizami Cəfərov müəllim ailəsində, əzəldən seir-sənət yurduna olan Qazaxda dünyaya göz açıb. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirəndən sonra (1982) aspiranturada oxuyub. «Sadə cümlənin struktur-semantik təkamülü» mövzusunda nəməzədlilik dissertasiyası müdafiə edəndən sonra Azərbaycan EA-nın Dilçilik İnstitutunda çalışıb. 1987-1991-ci illərdə «Ədəbiyyat və incasənət» qəzetində ədəbiyyatşunaslıq və tənqid şöbəsinə rəhbərlik edib. 32 yaşında «Cənubi Azərbaycanda ədəbi dil: normalar, üslublar» mövzusunda doktorluq dissertasiyası müdafiə edən alim bir ildən sonra artıq doğma ali məktəbin professoru kimi auditoriyalarda mühazirələr oxuyurdu. Özünün elmi-nəzəri yara-

diciliyi ilə elmi-publisistik araşdırmlarını uğurla əlaqələndirən Nizami Cəfərov son on ildə neçə-neçə əseri ilə oxucuların «görüşüne gəlib». Mərhum tibb alimi, bəstəkar İbrahim Topçubaşovun bir fikri yada düşür: «Tələsən damla daş dələr». Ortaböylü, dolubədənli, ciddiliklə sadelik çöhrəsinə yaraşan işgūzar, təmkinli Nizami Cəfərov elə bil elmən bu və ya digər sahəsindəki boşluqları doldurmaq üçün tələsir: «Füzulidən Vaqifə qədər» (1991), «Dolan keşkirim, dolan» (1991), «Azərbaycan türkçəsinin milliləşməsi tarixi» (1995), «Bəxtiyar Vahabzadə» (1996), «Koroğlunun poetikası» (1997), «Türk dünyası: xaos və kosmos» (1998), «Genesidən tipologiyaya» (1999), «Eposdan kitaba» (1999), «Kitabi: Dədə Qorqud»da islama keçidin poetikası» (1999), «Xanım, hey!..» (1999)...

Mütəxəssisler bu əsərlər barədə dəyərli fikirlər söyləmişlər, deyirlər. «Türk dünyası: xaos və kosmos», «Eposdan kitaba» əsərlərindən bəhs edən fikirlərə razılıqlı olursan: hər iki kitab əslində metodoloji gücə malikdir. «Türk dünyası:...» kitabı türk tarixinin 2500 ilinin mənzərəsinin struktur planda görür; ən qədim dövrlərdən çağımızacaq ümumtürk ədəbiyyatı tarixi, dili zəminində türklük möqamının mənası, məzmunu müəyyənləşdirilir.

«Eposdan kitaba» monoqrafiyasında milli epsonun yaranması, inkişafı ayrıca, müəllifi xas konsepsiyyada şərh olunmuşdur... «Xanım, hey!..» adlı 2,5 çap vərəqi höcmində kitabçada indiyə qədər epsonda tədqiqata cəlb olunmamış ədəbi faktlar - coxsayılı, coxsəciyyəli müraciətlər araşdırılmış, həm də «Dədə Qorqud» epsonu və kitabda sosial-mədəni, sosial-ictimai məsələlərə toxunulmuş, əfsanəvi yaradıcı obraz - Dədə Qorqud barədə məraqlı fikirlər söylənilmişdir.

Vəzifəyə ancaq təcrübəlilər seçilməlidir, fikrinin əsassızlığını şəxsi nümunası ilə təzkib edən gənc dekandi Nizami Cəfərov. 5 il əvvəl BDU-nun zəngin ənənələri olan fakültəsinə onu dekan seçəndə dodaq bütən də oldu, inamsızlıq göstərən də... Bu günlərdə 40 yaşı tamam olan istedadlı alim, cavan dekan N.Cəfərovla müsahibə-görüşdə təbii, səmimi keçdi.

- Nizami müəllim, tələbə vaxtı hamının ürəyindən çıxlu arzu keçir. Deyin, o vaxtlar fakültənin dekanı olmaq istəyi qəlinizde baş qaldırıbmı?

- Əslində deyim ki, marağım olub, tələbə olanda fikirləşmişəm ki, mən müəllim olacağam. Müəllim olandan sonra fikirləşmişəm ki, dekan olacağam. Canimdə olub belə bir arzu. O vaxtlar səviyyəsi olan, yaxşı oxuyan tələbələri ixtisası üzrə Moskva və Leningrada göndərirdilər. Selahiyəti de dekanlara vermişdilər. O vaxt mən də getmək istədim. Dekan Ağamusa müəllim idi. A.Axundov dedi ki, sən həra gedirsən? Qalacaqsan burada, qurtarış professor olacaqsan. III kursda idim, düzü, o vaxt bir az incidim, amma sonradan dərk etdim ki, o kişi düz deyirmiş. Tələbə vaxtından nəyisə diləmək, müəllim olandan sonra hansısa bir vəzifəni arzu eləmək o qədər də pis deyil, heç eçoizm də deyil. Mən dekan kimi özümü tələbələrdən ayırmram. Zaman-zaman yaş adamı ayrıntı tələbəlikdən. Tələbələrin bütün müsbət və mənfi cəhətləri menim üçün ayındı. Müsbət və ya mənfi cəhətləri hətta mən çox zaman heç üzə vurmuram, biliram ki, məsalən, o qədər də mənfi olmayan bir emosiya ilə bir işi görübələr. Amma onun nəticəsi mənfi olub. Belə şeylər olub. Siz çox düz deyirsiniz ki, əslində o təcrübəni keçməyen adam o cəmiyyətə-tələbə dünyası da cəmiyyətdi - rəhbərlik edə bilməz. Dərk edə bilməz ki, orada vəziyyət necədir? Dərk edə bilməz ki, bə və ya digər problemən çıxış yolu nədir? Siz məktəblə bağlı adamsınız, pedaqoji işi yaxşı bilirsiniz. Məktəbdə rəhbər işdə çalışmaq, ister orta, ister ali tədris müəssisəsi olsun, başqa sahələrdəki kimi deyil, burada inzibatiqliq müəyyən səviyyədə yeriyir. Bundan o tərəfə yerimir, çünki bir burada artıq yetişmiş bir sistemlə iş görürük. Bizim vəzifəmiz kadr yetişdirməkdir. Bizim I kursa münasibətimiz II kursa münasibətdən, eləcə də III kursa münasibətdən fərqlidir. Yəni bu şəkildər vəziyyət, həm müyyəyen şəkildə o inzibati qayda-qanunları yerinə yetirmək, onları möhkəm qorumaq lazımdır, həm də burada nəzərə alınmalıdır ki, biz öyrənmış adamlar deyil, öyrətdiyimiz adamlı işlədiyimizə görə bir az o illerdə instansiyaları gözəlməliyik. O mənada dekanlıq mənim üçün tələbəlikdən başlayır. Dekanlığın tərkibində tələbəlik

da ehtiva olunur. Burada həm tələbələrə, həm də müəllimlərə rəhbərlik etmək lazımlı gəlir. Burada vəziyyət başqa sahələrə rəhbərlikdən fərqlənir. Burada gərk müəyyən vəsiyyədə yoldaşlıq edəsen, müəyyən vəsiyyədə pedaqoqi işin özündən gələn inzibati işləri yerine yetirəsen.

- *Respublikada təhsil əslahatının başlandığı bir vaxtda ali təhsil sisteminde, xüsusun humanitar fakültədə tədris-maddi bazanın möhkəmləndirilməsi, elmi-pedaqoji fəaliyyətin həyatın, zamanın tələblərinə uyğun şəkildə qurulması istiqamətində nə kimi işlər görülür?*

- Bu, mürrekkeb məsələdir. Nəyi mürrekkebdir? Bizim sahə ideoloji bir sahədir, yəni biz texniki vasitələrdən istifadə eləmərik. Bizdə texniki vasitələrdən istifadəyə ehtiyac yoxdur. Bunun əvəzində çox ince psixoloji vasitələrdən istifadə etmək lazımlı gəlir. Elmdə uzun zaman müəyyənləşən filoloji təsəvvürler var idi. Sovet dövründə müəyyənmiş təsəvvürlerin müəyyən hissəsi dağlıdı. Müəyyən hissəsi mübahisə obyektidir. Müəyyən hissəsinə osası şəkildə yenidən baxmaq lazımdır. Yeni mübahisəsi yoxdur, amma bilirsən ki, bu problemdə baxmaq lazımdır. Bunu milli məzmununda bir az yenidən dərk elemək lazımdır. Bax bələ problemlərin izahı üçün, həlli üçün biz Azərbaycan cəmiyyətinin özünün düşüncəsi ilə bilavasitə bağlıyıq. Dünyada gedən ideoloji, mənəvi proseslərlə bağlıyıq. Ona görə də bizim filoloji elmləri tədris etməyiniz üçün birinci şərt idarət vəsiyyəsinin normal metodları dayanmasıdır. Normal metodoloji axtarışlar aparmaq lazımdır ki, bu sahədə bu və ya digər məsələnin şərhində stabil bir düşüncə yaranıns. İndi, düzdürü, filologiya elədir ki, bunu cəmiyyət, intellektual mühit daha çox adəbiyyat elmi başa düşür. Ədəbiyyat isə, bəllidir ki, daim dəyişən bir prosesdir, dünyanın dərkinin formasıdır. Dərkinin forması olan bir prosesi yenidən dərk edək, yəni elmi şəkildə dərk edək, daha adəbi-bəddi, estetik şəkildə yox. Bu da çox çətin məsələdir. Bilavasita filoloji fakültənin quruluşuna gəldikdə çox ciddi problemlər durur ki, bunları tekce ideya problemləri yox, bir az da texniki problemlər hesab edirəm. Bunlar nədir? Şərqsünsənlik fakültəsində Şərqi filologiyasının müəyyən hissəsi tədris olunur. Xarici dillər institutundan

Qərb filologiyası, özü də daha çox dil təməyülli üzrə tədris olunur. Bizim fakültədə rus bəlməsi var. Biz bunun respublikadır, Təhsil Nazirliyi səviyyəsində normal bir kompleksiyasını yarada bilmirik. Yəni, görünür, bir Şərq, bir Qərb filologiyası, bir də milli filologiya olmalıdır. Bəzən şərqsünsənlik bitirənlər Azərbaycan filologiyası üzrə çalışıb müdafiə edirlər. Onlar Şərqi fakültəsində filologiyani deyil, məsələn, ərəb və ya fars dilini yaxşı öyrənirlər, amma nə ərəb, nə fars, nə də türk ədəbiyyatı tarixini, dillərin tarixini öyrənə bilmirlər. Ona görə də Azərbaycan dilciliyini keçirlər. Azərbaycan filologiyasını da lazımi vəsiyyədə öyrənmirlər. Bu fikri eynilə Qərb filologiyasını öyrənməyə aid etmək olar. Filologiya təmumudur, ister Şərq, ister Qərb filologiyası olsun, isterse də milli filologiya. Filoloji elmlərin principləri eynidir, sadəcə olaraq hər hansı istiqamət, hər hansı qanad olursa olsun, Azərbaycan zəminində filoloji elmi öyrədərək o dilləri, mədəniyyətləri, ədəbiyyatları öyrətməliyik. Məsələn, mən başa düşə bilmirəm ki, orta məktəbi rusca bitirən, əsasən Rusiya dörsliklərindən istifadə edən, burada galib yenidən rus dili və ədəbiyyatı ilə məşğıl olan mütəxəssislər, bu cür hazırlanın mütəxəssisler bizim nəyimizə lazımdır?

Məsələn, mənim fikrimcə, «Dədə Qorqud» boyalarını bilməyen, Füzulini, Səməd Vurğun... bilməyen azərbaycanlı bir rusist filoloq Azərbaycana heç nə vera bilməz, Azərbaycan mənəviyyatına heç nə vera bilməz. Bu adam Rusyanın buradakı mənəvi-psixoloji desantıdır, başqa bir şey deyil. Bunlara biz diqqət yetirməliyik.

Respublikamızda Qafqaz filologiyası üzrə mütəxəssislərimiz, demək olar ki, yoxdur. Hazırlanır. Nə gürcüsünsənlik, nə azərbaycanşunsənlik, nə də ermənişunsənlik, nə də dağıstanşunsənlik üzrə biziç mütəxəssis yoxdur. Bir cəhət fikir verək: Ermənistandan buraya çoxlu soydaşlarımız məcburən köçürüldü, onların arasında erməni dilini, yaxud soydaşlarımız arasında gürcü dilini bilənlər var. Bunu belə primitiv vəsiyyədə saxlamaq olmaz. Biz mütləq gürcüsünsənlik, ermənişunsənlik, bir az geniş mənənədə ləber-Qafqazşunsənlik, dağıstanşunsənlik hazırlamalıyiq ki, bu xalqların ədəbiyyatlarını, mədəniyyət və dil tarixlərini yaxşı bilən mütə-

xəssislərimiz olsunlar. Azərbaycanda çoxlu kiçik xalq və etnik qruplar var: udinlər, talyşlər, xinalıqlılar, tatlar... Bunların dilini, tarixini, mədəniyyətini öyrənən müəssisənin yoxdur. Bunlar da bizim ümumi filologiyamızın zəif cohetləridir.

Ümumtürk filologiyasına başlamışq, mənbələrimiz, qaynaqlarımız türk dillidir. Biz bu işi başlamışq, bu proses artan sürətle gedir. Amma ətraf regionların öyrənilməsi problemi həll olunmalıdır. Bu istiqamətdə işləri başlamışq, müəyyən uğurlar qazanmağa cəhd edəcəyik.

- Nizami müəllim, yeri gəlmışkən bir məsələ ilə bağlı fikrinizi bilmək istərdik. Sizin fakültənin tələbələri orta məktəb məzunlarıdır. Real faktlara əsasən deyirik ki, orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisi vəziyyəti ürəkəçən deyil. Sovet İttifaqı dövründə belə bir iş görülürdü: ali məktəblərlə orta məktəblərin əlaqəsi yaradılmışdı. İndi bazar iqtisadiyyat şəraitində ali məktəbin professorundan tutmuş baş müəlliminə kimi hamının iqtisadi problemləri var. Filologiya fakültəsinin dekanı kimi bəs-altı məktəbdə, lap Bakının özündə bir neçə kollektivlə alimlərin əməkdaşlıq formalarını tapmaq, bayraq dediyimiz qafqaziyasınlar - gələcək kadrların orta məktəbdə ikən hazırlanması üçün bir iş görmək olarmı? Bu əməkdaşlığın böyük təlim-tərbiyəvi əhəmiyyəti olar.

- Şübhəsiz. Bu, bizim üçün çox ciddi bir problemdir. Mən bu işlə birbaşa əlaqədarım. Belə ki, Təhsil Nazirliyində elmi-metodik şurannın Azərbaycan dili və ədəbiyyat bölməsinin sedriyəm. Orta məktəblərin Azərbaycan dili dərsliklərinin ikisinin müəlliflərindənəm. Bölmenin bütün iclaslarında ali məktəblərdə toplanmış elmi-pedaqoji potensial qüvvənin məktəbə yönəldilməsi məsələsinə diqqət yetiririk. Müxtəlif dərsliklərin müzakirəsi zamanı orta məktəblərdə olur, müəlliimlərlə fikir mübadiləsi aparırıq. Mən özüm bu işlə fərdi qaydada maraqlanır, orta məktəbin problemlərinin həllində qüvvə və köməyimi esirgəmirəm, orta və ali məktəblərin dərslikləri arasında variqlik əlaqəsinin gözənlənməsinə diqqət yetirirəm. Etiraf edim ki, siz deyen məsələ baxımından sistemli iş görə bilmirik, gücümüz çatmır. Bir sıra problemlərdən xəbərdarıq, lakin bunların həllində iqtisadi-

millər engeller töredir. Problemləri bilirik, lakin bunları həll edə bilmirik. Onu da deym ki, Təhsil Nazirliyi çalışır ki, orta məktəblərlə ali məktəb arasında möhkəm kontakt yaransın. Bunu bir az da test imtahanları keşkinləşdirir. Test imtahanında ali məktəbə o şagird düşür ki, repititor yanında hazırlıq keçib. Orta məktəb müəllimi elə bil boynuna alır ki, sinifdə dərs keçməklə ali məktəbə daxil olmaq mümkün deyil. Belə olan vəziyyətdə biz orta məktəbə yox, xüsusi olaraq hazırlanmış tələbələrlə üz-üzə dayanırıq, qəribə bir vəziyyətde qarşılaşıraq. Bu bir tərəfdən yaxşıdır, tələbələr müəyyən mənada müstəqil adamlardır, fərddirlər. Ali məktəbdə işa şəraitə başqadır, kollektiv öyrətme imkanı yoxdur, müəllim mühəzirə deyir, yəni ali məktəbdəki qruplar orta məktəbdəki siniflər deyil, loyal şəkildər, kompakt deyildir. Elmi təsəkkür seviyyəsi etibarilə birləşdir. Tələbələr artıq fərddilər, 18-19 yaşlı gənclərdir. Onlar hər şeyi fərdi qavramağa hazırlırlar. Bu tələbələrin repititor vasitəsilə ali məktəbə hazırlanmaları fərdi baxımdan hər hansı yaxşıdır. Lakin bunun mənfi tərəfi de var: bu uşaqlar ali məktəbə yorgun gəlirlər, ikinci kursa qədər onlar özlərinə gələ bilmirlər. Başqa bir agrılı cəhətə toxunmaq istərdim. Bu il sentyabrda mən ilk dərsimdə tələbələrdən soruştum ki, kim hüquq fakültəsini istəyirdi, amma təsadüf nöticəsində bura düşüb? 10 nəfərdən artıq tələbələrinin qaldırdı. Eləcə də tarix fakültəsində oxumaq istəyən, lakin filoloji fakültəyə düşmüş gənclər rastlaşdır. Əslində bu ixtisasa təsadüfi düşənlər de olur. Filologiya həssaslıq tələb edir. Hüquqşünaslıq özünə peşə seçən bir az sert mənəviyyat adəmən necə filoloq ola bilər? Söhbet yalnız konkret olaraq bu və ya digər elmələ məşğul olmaqdan getmir, mənəvi hazırlıqlıdan gedir. Bu tipli çətinliklər həmişə olub, insan xarakteri, cəmiyyət eledir ki, problemlər var, olacaq. Biz ona görə müəllim ki, bu problemlərlə məşğul olaq. Əger hər şey hazır gəlseydi onda bizim nə işimiz olardı?

- Dekan Nizami Cəfərov tədqiqatçı, yaradıcı alim Nizami Cəfərova mane olmur ki?

- Mən elə bir mənəvə görmürəm. O sahəyə ki, mən rəhbərlik edirəm, apardığım tədqiqatlar da o sahə ilə bağlıdır. Mən tamam başqa sahədə deyiləm. Gördüyüm işlər bir-birini tamamlayır,

məsələn, iclasda Azərbaycan ədəbiyyatı və ya tarixinin dövrləşdirilməsi müzakirə olunur. Yaxud deyək ki, ümumi dilçiliklə Azərbaycan dilçiliyinin uyğunlaşdırılması məsəlesi müzakirə edilir. Müzakirə zamanı müxtəlif mütəxəssislər çıxış edirlər, bu da mənə o sahə üzrə işləməyin emosiyasını yaradır. Bu, eksinə mənə işləmək üçün material verir. Bu cəhdənən da əhəmiyyəti var. Təbii ki, ideal o olardı ki, mənə, məsələn, ayda lazımi maş verəyilər, sonra da deyəyilər ki, ancaq elmi araşdırmaclarla, yazı-pozu ilə maşğıl ol. O vaxt ideal bir şey olardı, bu isə, özü-nüz bilirsiniz ki, mümkün deyil. Bu özü çox yaxşı haldir ki, mən canlılığımdıq sahəye rəhberlik edirəm. Beş ildən artıqdır ki, dekanım ve hele mənfi mənada elə bir ciddi təsir görmürəm.

— Nizami müəllim, mətbuatda da xəbər verildiyi kimi, 40 yaşıınız tamam olub. Üstəlik dekan işləmənizin 5 ili arxada qalıb. Bu iki tarix hadisə münasibətlə, üstəlik son ildə nəşr olunmuş kitablarınızda göra Sizi redaksiyanın əməkdaşları, qəzətin oxucuları adından təbrik edirik. Sizə can sağlığı, çətin və gərginlik tələb edən elmi və elmi-pedaqoji fəaliyyətinizdə uğurlar arzulayırıq.

— Sağ olun, var olun. Mən də Sizin qəzətin əməkdaşlarına cansağılığı, yaradıcılıq naliyyətləri dileyirəm.

Şəmxəlil Məmmədov
1999

VİCDAN SUSMAYANDA, YAXUD V.BABANLININ «ÖMÜRLÜK CƏZA»SI

*V*idadi Babanlı mürəkkəb mənəvi-əxlaqi, sosial problemlər qaldırın, dövrümüzün insanının mövjud icimai mühitlə çoxtərəflü əlaqələrinin, münasibətlərinin məzmununa, mahiyətinə varan, həmin əlaqələrin, münasibətlərin doğruduğu çoxçəsidi, çoxxənnəli emosiyaları qarşısınalmaz tədqiqatçı ehtirası ilə arasdırın yazıçıdır – onun hekayələri, povestləri, romanları, şeirləri, dram əsərləri, publisistikası Azərbaycan ədəbiyyatının her zaman oxunan, müxtəlif səviyyələrdə diqqəti cəlb edən, müzakirə olunan, geniş icimai maraq doğuran dəyərli sənət nümunələridir. V.Babanlı bu güne qədər ne yazmışdırsa, vicedanla yazmışdır...

Ve mənə ele gəlir ki, böyük yazıçının bu güne qədər yazdığı əsərlərinin əsas qəhrəmanı da böyük hərflə yazılan Vicedandır: susan Vicedan... və susmayan Vicedan!..

Son illerin məhsulu olan «Ömürlük cəza» romanı da V.Babanlının indiya qədərkı romanları, ümumən əsərləri kimi, yalnız yazıçının yaradılığında deyil, bütövlükdə müasir Azərbaycan ədəbiyyatında diqqəti çəkən, üzərində düşünülməli, haqqında etrafı səhəb getməli əsərləndən biridir.

Romanın süjeti o qədər də mürəkkəb deyil, lakin yazıçı bir tərəfdən qəhrəmanlarının xarakterini, sosial-mənəvi münasibətlərin psixologiyasını açmaq üçün müəyyən təfərrüata varmış, digər tərəfdən, taxminən eyni cür həyat yaşamağa məhkum olmuş müxtəlif zümərli, xarakterli insanların oxşar taleləri üzərində dayanmaqla əsas süjeti əlavə süjetlərlə şaxələndirmişdir. Hədисələr əsasənki məkanda baş verir: bunlardan birincisi, əgər belə demek mümkünse, qəhrəmanların (o cümlədən əsas qəhrəmanın – Mürvət Mürşüdülünün) iş yerləridir, müxtəlif ehtirasla-

rin, maraqların, münəqışların meydan suladığı, hamımızı az-çox məlum olan qaynar mühitdir; ikincisi isə «şəfa ocağı»dır, sənatoriyadır – həmin mühitdə insanlar hərəkət etməkdən, müxtəlif xarakterli ehtirasların əsiri, münəqışların müəllifi olmaqdan daha çox, düşünürlər, yaşıdlarıq hayatın tarixçəsini vərəqləyir-lər, elə bil kiimsə, neyinse (belə Vicdanım...) qarşısında hesab verməyə çalışırlar... Nəticəsi nə olur? Hər biri (yalnız əsas qohrəman deyil!) dərk edir ki, onlar «ömürlük cəzəvə» məhkum edilmüşlər – bu mənəüs həyatın qəddar hakiminin onlar üçün oxuduğu amansız hökməndən qaçıb yaxa qurtarmaq mümkün deyildir... «Şəfa ocağı»na yiğilmiş müxtəlif xarakterli, müxtəlif cür həyat yaşamış (və yaşayış) bu insanların hamısı mənəvi şikətlərdir.

Bu, sadəcə fatalizmdirmi? Yəqin ki, yox. V.Babanlı yazıçı kimi, demək olar ki, heç zaman fatalist olmamışdır. Onda nədir?

...Kiyevdə Kənd Təsərrüfatı İnstitutunu bitiren Mürvət Mürşüdüllü öz rayonuna baş aqrənom təyin edilir. İşinə ciddi yanaşan gənc mütəxəssis az bir müddətde böyük hörmət qazanır. Lakin rayon mərkəzindəki məktəblərin birində müəllim işləyən İnciye aşiq olması ilə onun həyatının bələli günləri başlayır. Gözəlliyi hamının diqqətini özünə cəlb etmiş, kişilərin göz verib işiq vermadıkları İncinin məhəbbətini qazansa da, Mürvət ona qovuşa bilmir. Rayonda aqalıq edən prokuror Sahib Qeyserli «dünya gözəli»nin «gədən bir»nə qismət olmaması üçün hər cür cırıkkı yollarla əl atır...

Sahib Qeyserli kimdir?

Yüksek vəzifeli dayısına arxalanıb rayonda at oynadan, etrafına yaltaq, şərəfsiz, onun hər bir əmrini yerinə yetirməyə hazır olan şəxsiyyətsizləri yiğib cürbəcür oyunlardan çıxan, qəddar, amansız, gördüyündən göz kirəsi isteyen bir məxluqdar. İsteyinə çatmaq üçün onlara, yüzlərə günahsız insanları günahlandırmaga, təhqir edib alçaltmaq qadir olan bu adam İnci müəllimini ələ keçirməkdən ötrü Mürvəti evvel qorxudub sevgilisindən uzaqlaşdırmağa çalışır, meqsadına nail olə bilmədkən isə də vicedansız üssullara əl atır. Mürvət şərə salınıb həbs edilir, işden çıxılır, mənəvi təzyiqlərə məruz qalır, nəhayət, taleyi ilə bar-

şib nifret etdiyi qızla evlənməli olur; İnci müəllimə isə prokurorun şərəfsiz təklifini qəbul etmediyi üçün təhqir olunur, öz kəndlərinə, ata-anasının yanına qaçır...

Sahib Qeyserliyə, Mürvətin – hər şeydən xəbərdar, savadlı, geniş dünyagörtülü, enerjili bir gəncin ardıcıl mübarizəsinə baxmayaraq, na rayonda, na də respublikada heç kimin gücü çatmır, onu nəinki cəzalandırmağa, hətta yüngülvari tənbəh etmeye belə bir Kişi (Vicdan sahibi) tapılmır. Yeganə cəzası gecələrin birində Mürvətin bu azığın prokurorun çənesinə vurdugu yumruq olur ki, Sahib Qeyserli həmin yumruğun əvəzini Mürvətdən yüz dəfə çixır...

Sahib Qeyserli müəllisin uydurması deyil, Azərbaycan cəmiyyəti üçün kifayət qədər real obrazdır. Və aşağıdakı xarakteristika da, elə biliram ki, tamamilə olmasa da, hər halda mükəmməldir:

«...Adamları tanımada xeyli təcrübəsi vardı. Yalıtagları ətrafına tez topladı. «Filankəslə» qohumluq xəbərini elə ilk gündən camaat arasına yaydırb gözlərə kıl üfürdü. Sonra da rayonun üzdə olan, sayılı-seçilən şəxslərinin siyahısını tutdurdu. Onlarla bir-bir haqq-hesab çürütməyə başladı. İpə-sapa tez yanları, qulluq göstərmək üçün sinov gedənleri öz tərəfəsinə çəkdi, himayəsinə aldı. Ağır durub-oturanları, ləyaqətini gözläyənləri isə güzümçixdiya saldı. Hərəsini bir kələkə, şor-şamartı, fitnəfəllə aradan götürdü. Bununla da camaat arasında vahimə yaratdı, «nifuz» qazandı. Həmisi ciddi görkəmlə, turşusun sıri-sifatla hərləndi. On söze bir kərəm dinib cavab verdi. Təntənəli yüksən-caqlara, mühüm müşəvvirə və tədbirlərə hamidən sonra gəlib, hamidən tez getdi. Hər yerdə də diz yuxarı başa keçib qabaqda, rayon partiya komitəsinin birinci katibinin böyründə əyləşdi. İctimaiyyət içinde birinci ilə bərabər səlahiyyətə, eyni çəkiyə malik olduğunu nümayiş etdirdi. Cox zaman heç birinci katibi də saymadı. Hədsiz ərköyünlük, mənəm-mənəmlik göstərdi...»

Haqqında səhəbt gedən prokuror tipini, tabii ki, Azərbaycan cəmiyyəti – onun hamiya az və ya çox dərəcədə məlum qüsurları yetirir. Realist yazıçı həmin qüsurların statistikasına getmir, necə deyərlər, sandığı açıb pambıçı tökmür, ancaq müəyyən

ştrixlər məsələyə öz münasibətini bildirir...

Sahib Qeyşəri Mürvəti hər yerde – həm ictimaiyyət arasındada, həm de ata-anasının gözü qarşısında təhqir edib alçaltmağa nail olur. Eyni zamanda tamamilə cəzasız qalır, ona gözün nüfuz qışın var deyən olmur. Əksinə, cəmiyyət nüfuzlu, yaxud nüfuzsuz adamları ilə onu hər addimdə ya aktiv, ya da passiv şəkildə müdafiə edir.

Ve Mürvət Mürşüdüyü yüksək əxlaqi-mənəvi, sosial idealları ilə cəmiyyətdə (elava edək ki, mənsub olduğu cəmiyyətdəl) tek qalır, artıq adama çevrilir. Onun azığın prokurorla münaqışəsi, dava-dalaşı romanın ilk fasıllarında belə bir təsəvvür yaradır ki, guya Mürvət heç olmasa şəxsi (əslində, şəxsimi?..) maraqlı – sevgilisinə qovuşmaq namına Sahib Qeyşərliyə qalib gələcək, öz məqsədine çatacaq və beləliklə, haqq nahaqqı yenəcəkdir. Lakin V.Babanlının hayatı həqiqətinə sədaqəti (ve sərt publisistik reallımlı) hər şeyi öz adı ilə adlandırmagın tərəfindədir.

Mürvət Mürşüdü kimi İnci müəllimlə məlliimə də zəif adam deyil, o da öz mənəvi-əxlaqi böyüklüyünü axıra qədər müdafiə edir, azağınlaşmış adamlar (və cəmiyyət!) qarşısında kifayət qədər möhkəm dayanır, sevgisine sədaqətini sonacan qoruyur... Lakin həyatda heç nəyə nail ola bilmir, əsəbləri pozulur, cürbəcür xəstəliklər tapır.

Ve Mürvət Mürşüdü ilə İnci müəlliminin romanın idyeastetik əsasını təşkil edən məhəbbət dastanı şərəfsizlər dünyasında facia ilə başa çatır... Sevgililər uzun müddətən sonra təsadüfən «şəfa ocağı»nda rastlaşırlar. Mürvət unuda bilmədiyi İncisindən yenidən can atır, lakin müəllimə başına gəlmüş olmazın faciələrin təsiri altında artıq tamamilə yorulmuş, dünyadan kımıldır. Yəqin, yaş da öz işini görmüşdür...

... Romanda baş verən hadisələrin ikinci məkanı – «şəfa ocağı», əgər belə demək mümkünsə, müəllifin bedii kəşfidir. Burada mənən şikət insanlar özləri ilə tək qala, başlarına gəlmış hadisələr üzərində düşüna və türklərini bir-birinə aça bilirlər.

«Şəfa ocağı»nın əsas qəhramanı, yəqin ki, əsərin əvvəlində oxuculara «kündəsifət kişi» kimi tanıtlıqları prokuror Veyis Veysəlzadədir. Ətrafına bir dəstə yالaq, simasız adamları yıığıb

«şəfa ocağı»nda dincəlməyə (əslində, kefə)gələn bu adam yalnız Müravətin nəzərində deyil, eləcə də oxucuların gözündə ilk evvel azığın Sahib Qeyşərləni xatırladır. Özünü çox yuxarıdan aparan, şair Qəşəm Qeyrəti cırnatmaqdən ləzzət alan Veysəlzadə, axır ki, əslində kim olduğunu dilə getirir... Və tamamilə aydın olur ki, o, Sahib Qeyşərli deyil, cəmiyyətin, mövcud siyasi-ictimai, mənəvi münasibətlərin amansız təzyiqi altında degradasiyaya uğramış, ziddiyətli bir insandır.

... Veysəlzadə gözəl hüquqşunaslıq təhsili almış, ona dərs deyən, biliyinə, səviyyəsinə görə hörmət bəsləyen mötəber bir professorun köməyi ilə öz rayonlarına prokuror göndərilmişdir. Yüksek ideallarla fəaliyyətə başlayan gənc prokuror elə ilk gündən rayon partiya komitesinin qəzəbənə galır. Və haqq-ədalət uğrunda mübarizəyə girişə də, amansız məglubiyyətə uğrayıb, necə deyərlər, yavaşınağa məcbur olur.

Məsələ yalnız bununla bitsəydi, dərd yarı idi. Veysəlzadəni haqqdan üz döndərməyə məcbur edən vaxtıla ona hüquqşunaslığın əsaslarını öyrətmış, mənəvi atalıq etmiş, haqq-ədalət tərəfdarı olan ideal insan – professordur. Məsul dövlət vəzifəsinə irəli çəkilmiş professor tamamilə deyişmiş, yuxarıdan gələn partiya göstərişlərini sözsüz yerinə yetirən məmura çevrilmişdir. Həqiqətən sevdiyi tələbəsinə də məcbur edir ki, şılaqlıq eləməsin, gedib onu təhqir edib alçaltıb katibdən üz istəsin... «Bu təklif mənim mənəviyyatımı lap heçə endirdi. Murdar əskiyyət döndərib ayaqlar altına atdı. Deməli, tübürdüyümü yalatdırmaq istayırdılar. Bundan sonra adamların üzüne hansı haqla, hansı cüratlə baxa bilərdim?.. İçimdə güclü, üsyankar bir etiraz baş qaldırdı...

... Min faiz haqlı ola-ola, əlində daşdan keçən dəlil-sübütleri dura-dura gedib haqsızdan, cinayət törədən, cəmiyyəti əxlaqsızlığı sürükleyən bir eclaftan üzr istəyəsən, ona diz çökəsen... Belə dəhşət, belə facia harda, hansı məməlekətədə görünüb?

... Daha neyleyə bilərdim? Ölsəm də, murdar cəmədəyimə tüptürmən də, getməyə məcbur idim. Qəlbimdə her şeyə lənat yağıdır-yağıdır, qılçım-qılçım dolaşa-dolaşa «tövbəye» yollanıdım...

Və Veysəlzadə özünün hal-hazırda kim olduğunu, hansı

məsləkə qulluq etdiyini gizlətmir: «... Odur-budur, məndən soruşulanda: «dəvə gördünmű», gözlərimi yumub: «heç izini də görmədim» - deyirəm. Allahın adı suyunu da iftirə-iftirə içirəm ki, bər xətası çıxmasın. Siz mənim burda özümü çox sorbəst, əhl-i-keş apardığımı baxmam. Bununla bir az ovunmaq, dərdlərdən, qayğılardan uzlaşmaq istəyirəm. Güman eləməyin ki, doğrudan arısızın-ırsızın biriyyəm...»

Veyşəlzadənin etirafı tamamilə səmimidir - o da Mürvət, yaxud İnci müəllimə kimi şəraitin qurbanı olmuş, yüksək insani (və ictimai!) ideallarını itirmişdir. Və Veyşəlzadə ətrafına yaltaq silməsizlər: yiğib onurla şit rəftər etməklə, şair Qəşəm Qeyrətə yeri gəldi-gəlmədi sataşmaqla... elə bil bu dünyadan hayif alır. Onun mətləbsiz, məzmunsuz səhəbatləri, düşük zarafları içərisində arabir ciddi (çox ciddi!) mətləblərə də toxunulur:

« - A şair, öz aramızdı, - dedi. - Sizin yazı-pozu adamları öz adını özgəsinə qoymaqdə yaman qoçaqsınız. Bayag sadaladığın, yoğurub bizim boynumuzu yapmağa çalışığın cinayətlərə bizdən çox siz qəlam əhliləri - yazıçılar, şairlər, jurnalistlər günahkarınız. Biz əgər onları tövətmışksə, siz də gen-bol mədh eləyişiniz. Bəhsə girib, biri-birinizi yarışa çağırub, o quruluşu gecə-gündüz canidlə tərifləyibsiniz. Bu yarışda ən seçmə sözlər, təshəhələr, obrazlı ifadələr işlətməyə can atıbsınız. Onların müqabilində də mükəfatlılar, fəxri adlar alıbsınız. Haqq-hesaba vuranda siz şair və yazıçıların günahları bizimkindən heç də az deyil...»

Və Veyşəlzadə onu da deyir ki, «düşürsünüz rayonların, kolxoz-sovxozählərin canına, əl açıb məndəni diləncilik eləyirsiniz. İdarə müdirlərinə boğaz çəkib, dolanışq haqqı istəyirsiniz. Nəçəniz elə mənim özümün mərhəmətimə ümid bağlayıbsınız. Biriniz gəlib yalvara-yaxarıb ki, qızımı əra köçürüürəm, ona cezih ala bilmirəm, kömək elə. O gedib, o bininiz gəlib ki, oğluma toy eləyirəm, gəlinə paltar almağa pulum yoxdu, mənə əl tut. Onu da yola salmışım. Bir başqanız peyda olub göz yaşı töküb ki, evimin təmiri neçə vaxtdı qalıb, toz-torpaq içində yaşayırıq, mənə flan təmir materialları tapdır...»

Vallah, a kişi canımız brğazımıza yiğilib bunların əlindən...»

Məsələ orasında deyil ki, bu sözləri hər cür şərəfsizliyi boy-nuna götürmüs (ve günahını özü də etiraf edən) bir rayon proku-roru deyir, mətbəb budur ki, olanı deyir... Və bütün bu sözlər Qəşəm Qeyrət adlı bir şairdən çox, həmin adda bir bədbəxtə de-yilir.

Qəşəm Qeyrət, ümmümiyyətə, maraqlı obradır...

Mürvət şairlə «Şəfa ocağı»nda tanış olur - özünü laubalı apar-an, Veyşəlzadə və ətrafdakılardan lağ obyektiinə çevrilən bu adamın acıacaqlı vəziyyəti Mürvətin (eleca də oxucuların) gözündə Qəşəm Qeyrəti ədəbi, bədii təsəvvürlərimizdə aydın cizgiləri ilə seçilən bir «şeir bülbüllü» kimi tqədim edir.

Lakin romanın sonunda məlum olur ki, Qəşəm Qeyrət də Veyşəlzadə, Mürvət Mürşüdü və İnci müəllimə kimi bədbəxt bir adamdır... Sevdiyi qızın yüksək vəzifədə olan atası şairi ol-mazın bələlara düber edir, heç bir günahı olmaya-olmaya həbsə alındır... «Bəli məhkəmə heç nəden manə üç il iş kaşıdı. Dustaq-lıqda hövlündən başına hava gəldi. Bir neçə il oranın psixi xəs-təxanasında yatdım. O üç ilde neler çəkdiyimi bir Allah bilir...»

... «Cəzamı» çəkib azadlığa çıxanda qızın faciəli ölüm xəbərini alıdim. Mən tutulandan bir xeyli sonra özünü pəncərədən atıb, xurd-xəsil olub. Atasını da başqa bir cinayət üstündə vəzi-fədən iti qovan kimi qovublar. Şan-şöhrət, müştər gəlir xıffətin-dən evdə gəbərib...

Bəxt düyünün bundan sonra da açılmadı. Haqqında aman-sızlıqları, böyük həqiqiliqləri sübuta yetirib bərəat alana, günah-sızlığını isbat edənə qədər mənimki manə dəydi...»

V.Babanlıının «Şəfa ocağı»nın taleyi bir-birinə bənzəyən bədbəxt sakınları üçün tale bundan sonra nə vəd edir?.. Romanın idyea-estetik məntiqi, yazıçının bedii məramı göstərir ki, heç nə!.. Bu insanlar artıq zamanın hökmüna təbe olmuş, mənən sindirilmiş, mübarizə (özünütəsdinq!) qabiliyyətini itirmişlər. Lakin insaf namına demək lazımdır ki, onlarda insanlıq sonacan məhv olmamışdır, kiçicik bir şəraite, azacıq normal bir mühitə ehtiyac var ki, onlar özlerinin kim olduğunu xatırlasırlar...

V.Babanlıının «ömürlük cəza»ya məhkum edilmiş qəhrəman-larından qeyri-adi heç nə gözləmək mümkün deyil. Hərdən bir

keçici hadisələr onların gözlərini qamaşdırıa, yaşıdları mənasız həyat bir anlığa unudula biler... «Mürvət hadisələrdən düzgün nəticə çıxarmaq qabiliyyətini itirmişdi. Yarı yaşıntı çoxdan keçmiş, həyatın bir çox acılarını dadımı bu adam özünü bütünlükə ülü hıssılərin yedeyin vermİŞdi. Dumanlı havada yol azmış səy-yah kimi inamını Allaha bağlayıb sefərinə kor-korana davam edirdi. Sevgilisindən savayı onu heç nə düşündürmüdü, dünyada heç şəylə maraqlanmırı. Doğma evini-ailəsini də unutmuşdu. Şəfa ocağına qədəm qoyduğu ilk gün qəribrəsidi, hər birindən ötrü burnunu ucu göynədiyi usaqları da xəyalından uzaqlaşmışdı. İnci müəllimə ilə rastlaşandan bəri birçə dəfə də olsun onları yadına salırmışdı...»

...Lakin bunların hamısı ötüb-keçən, insanı bir gün, beş gün öz cəzibəsində saxlayan, sonra isə qeyb olub gedən hıssılərdir... Qarşıda öz sərt mənqiğini, amansız qanunlarını heyratımız bir ardıcılıqla təqdim edən real həyat vardır!

Mən romanın ilk fəsillərini oxuya-oxuya açığını deyim ki, hövəsəlislik edirdim. Müəllifə heç cür haqq qazandıra bilmirdim ki, na üçün mətləbi uzadır, neyə görə geniş dünyagörüşə malik müasir bir gənə sevdiyi qızı öz üreyini açıb deyə bilmir, təfərrüata bu qəder varılır, hadisələr bir belə gecikir... Mürvətin bələli günləri başlayanda hər şey mənə məlum oldu. Sən demə, müəllif özü də iki gəncin sevgisindən ləzzət almış, onları yuxarıda haqqında söhbət gedən real həyatın amansızlıqları, iyriencilikləri qarşısında tezliklə qoymaq istəmirmiş...

Mən V.Babanlıni indiye qədər yazdığu heç bir romanında bu cür müdafiəsiz, bu cür ümidsiz görmemişdim, lakin etiraf edim ki, bu cür sərt, güzətsiz görmemişdim...

Və nə qədər qəribə olsa da, romanda yazıçıının öz obrazını axtardım... Mürvətdirmi?.. Qəşəm Qeyrətdirmi?..

...Heç biri deyil. Gümanım yalnız eposzodik bir obraza – İnci müəlliminin işlədiyi orta məktəbin direktoruna gəldi... Qürürunu, şərəfini heç nəyə güzəştə getməyən, heç kimin qarşısında əyilməyen sada bir insan!.. Onu da şərə salırlar, vəzifədən uzaqlaşdırırlar, ancaq şərafını əlindən ala bilmirlər...

V.Babanlı «Ömürlük cəza»sı ilə müasir Azərbaycan ədəbiy-

yatına düşündüren, haqq-ədalət uğrunda mübarizəyə təhrik edən, özümüzü özümüzə tanıtınan bir əser vermişdir. Bu əsər on illər boyu cürbəcür sosial-mənəvi təzyiqlərə məruz qalmış Azərbaycan insanların alçaldılmış ləyaqətini qorumağa, azad cəmiyyət qurdugumuz bər dövrə həmin İnsanın müdafiəsinə qalxmaga çağırın bir əsərdir.

Və Azərbaycan cəmiyyəti, elə bilirom ki, indiki halında öz ədibinin həyacanlı səsini eçidəkcədir...

Romanın poetik strukturu haqqında yuxarıda ümumi şəkildə bəhs edildi, ancaq elə bilirom ki, bu bəredə ayrıca danışmağa ehtiyac duyulur... V.Babanlınn əvvəlki romanlarında olduğu kimi «Ömürlük cəza»sında da hadisələr konkret zamanda və məkanda baş verir, ciddi bir ardiciliç, möhkəm səbəb-nəticə əlaqəsi vardır. «Şəfa ocağı»na qədərki hadisələrlə «şəfa ocağı»ndakı hadisələr arasında on ildən artıq bir vaxt keçməyinə baxmayaraq, romanda «zamanın itirilməsi» hiss edilmir. Əksinə bu «fasilə» gərgin, sosial- mənəvi münaqışlərlə dolu bir həyat yaşamış qəhrəmanların «cəmiyyət adamı»na cəvirləməsinə səbəb olur. Əks halda İnci müəlliminin «şəfa ocağı»ndakı soyuqluluğu, Mürvətə qarşı «etinasiyliş»ini izah etmək mümkün deyildi. «Zaman fasili», təsədüfi görüşdən Mürvətin gençlik ehtiraslarının oyanmasını nəzərə almasaqla, hər şeyi öz yerinə qoyur, nəticə etibarilə, ictimai mühit özünə layiq adamlar təribyə edir. «Şəfa ocağı»na qədərki hadisələrin əsas qəhrəmanları Mürvətə İnci müəllimdir, «şəfa ocağı»ndakı hadisələrin əsas qəhrəmanları isə çoxdur... Hərəsi mənən bir cür şikət olmuş bu adamların hamisinin taleyi yazılımı cyni dərəcədə maraqlandırır. Və məlum olur ki, yalnız Mürvətə İnci müəllimə deyil, Veyselzadə də, Qəşəm Qeyrət də «ömürlük cəza»ya məhkum edilmiş insanlardır – romanda əsas yer birincilərin (Mürvətə İnci müəlliminin) facieli taleyi verilsə də, ikincilərin faciisi onlارından neinki az, bəlkə, daha çoxdur. Çünkü birincilər, sadəcə olaraq, taleləri ilə bərabər «sususmuşlar», onların faciisi cəmiyyətə elə bir təsir təsir etmir; ikincilərin faciisi isə cəmiyyətin sosial-mənəvi vəziyyətinə bilavasita təsir göstərir.

... Lakin bu cür ciddi sosial-mənəvi problemlər qaldıran bir

romanda məhəbbət mövzusunda, Mürvətələ İnci müəlliminin sevgi məcaralarına geniş yer veriləsi əsərin ideya-estetik keyfiyyətinə neinki manfi təsir göstərir, əksinə, hadisələrin (faciənin!) emosionallığını yüksəldir, romanı yalnız düşünmək üçün deyil, oxumaq üçün də maraqlı edir.

«Ömürlük cəza»da yazılı roman içində roman (romanlar!) yaratmışdır — Mürvətələ İnci müəlliminin məhəbbət dastanına Vəysələzadənin, Qəşəm Qeyrətin romanları da əlavə edilir; hər üç «roman»dakı hadisələr müstəqil süjet xəttinə malik olsa da, onlar (hadisələr və «roman»lar) ideya-estetik baxımdan kifayət qədər əlaqəli, hətta iç-içədir.

Və V.Babanlının təhkiyesi «Ömürlük cəza»da həqiqi roman təhkiyəsidir, xalq danışq dilinin materiallarını uğurla mənimsemiş yazılıçı çevik, təsirli bir ifadə terzi nümayiş etdirir.

Man eminəm ki, onun əvvəlki romanları (xüsusilə «Viedan susanda») kimi «Ömürlük cəza»sı da oxunacaq, düşündürəcək, susmayan Vicdanın səsinə çevriləcəkdir...

Və man, bir oxucu kimi, ədəbi-ictimai həyatın, əger belə demək mümkünsə, ağır olduğu, bədii sözün qiymətdən düşdüyü dövrde hər cür əziyyətə qatlaşmış qiymətli bir romanla müasir Azərbaycan ədəbiyyatını zənginləşdirmiş qocaman yazıçıya dərin təşəkkürlerimi ifadə etməkdən saxlaya bilmirəm.

1998

VƏTƏNƏ SİYASI CƏHƏTDƏN BAĞLANMAQ LAZIMDIR

*N*izami müəllim, Dünya Azərbaycanlıları Kongresinin VIII qurultayından hansı təssüratlarla qayıtdınız?

— On ilə yaxındır ki, dünya azərbaycanlıları ilə bağlı düşünür və yazırıam. Dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayından başqa heç bir qurultayda iştirak etmemişdim. Məndə belə bir təsəvvür var idi ki, dünya azərbaycanlılarının problemlərini müasir texnologiyalara uyğun, mükemməl dövlətçilik səviyyəsində yalnız Bakıda müzakirə etmək olar. Stokholmda keçirilən qurultayda bir dəha yəqin etdim ki, həqiqətən məsələlər Bakıda müzakirə ediləndə dəha konstruktiv olur. Bu qurultay göstərdi ki, xaricdə yaşayan azərbaycanlıların problemlərinin böyük bir hissəsi özlərinin düşüncəsilə əlaqədardır. Təbiidir ki, dünya bütün xalqları sıxır, bütün xalqları məsələləri həll etmək sinəgina çəkir. O xalqlar ki, problemləri həll etməyi bacarır, onlar müasir dünyaya müəyyən mövqe tuturlar. Beləliklə onların nümayəndələri dönyanın idarə olunmasına iştirak edirlər, həm də ki, yaxşı heyat qura bilirlər, normal yaşlı texnologiyalarını mənimseyirlər. Azərbaycanlıların problemləri isə xalqımızın bir sira keyfiyyətləri ilə bağlıdır. Həmin keyfiyyətlərin birincisi ondan ibarətdir ki, biz mütəşəkkil deyilik. Tarixən proses elə gedib ki, müxtəlif dövlətlərin tərkibinə daxil olmuşuq. Ona görə də müxtəlif ictimai-siyasi düşüncə və müxtəlif iqtisadi təsərrüfat inkişafı səviyyəsindəyik. Bu fərqliliklər bizi müasir dünyada gedən proseslərə eyni mövqedən münasibət bildirməyimizdə çətinlik yaradır.

— Bizim vahid mövqedən çıxış etməyimizə maneə olan amillər hansılardır?

- Bizdə münaqışolər daha çox öz daxilimizdə gedir. Yəhudi, ermənilər, almanlar bir yere yiğisirlər ki, dünyaya münasibətdəki problemlərini həll etsinlər. Biz isə çox zaman daxili münasibətlərimizi həll etmək üçün yiğisirinq. Müasir dünyaya münasibətim isə konarda qalır. Xayud dünyaya münasibət bildirdənə məsələyə daxili problemlər səviyyesində yanansıraq. Neticədə münasibətlər çox fərqli və müxtəlif olur. Dünyaya münasibətdə iki mərhələdə fərqliliklər əmələ gəlir. Onlardan biri Azərbaycanın cənubu ilə şimalı arasında olan fərqlilikdir. Xaricdə yaşayan azərbaycanlıların böyük əksəriyyəti cənubi azərbaycanlılardır. Onların daxilində həmişə inqilabi ruh, inqilabçılıq düşüncəsi olub. Bu inqilabçılıq onların yaşayış terzində, yaratıcıları qurumda özünü göstərir. Hamisi çalışır ki, qəhrəman olınsın. Ona görə, fərdi qəhrəmanlıq iddiaları ilə çıxış edirlər. Şimaldan olan azərbaycanlılarda isə bu iddia nisbəten aşağıdır. Çünkü heç olmasa yarım müstəqil dövlət görübələr. Dilləri, mədəniyyət və ədəbiyyatları inkişaf edib. Ona görə da şimalı azərbaycanlılarda üzüyankarlıq o qədər güclü deyil. Qarşılıqlı anlaşma da müəyyən həddə əmələ gəlir. Cənubi azərbaycanlılar isə bilavasita vətənlə bağlı deyillər. Elə bil ki, vətəndən küsüb, inciyib geliblər. Bu da onlarda çox zaman vətənsizlik düşüncəsi yaradır. Vətənə siyasi baxımdan bağlanmamaq nəticəsində dövlət yox, xalqı qəbul edirlər. Dövlət işində iştirakdan imtina edirlər. Dövlət idarəciliyində iştirak edən azərbaycanlılar ne qədər milli ruhda olsalar da, onlara düşmən, xəyanətkar kimi baxırlar. Ümumilikdə münaqışlı siyasi düşüncəye malikdirlər. Bu isə gərginlik, emosionallıq yaradır. Har birinin də ayrılıqda qəhrəman olmaq həvəsi var. Mövcud problemin həllinin yeganə imkanlarının məhz onda təzahür etdiyini ya birbaşa deyir, ya da fəaliyyətindən hiss olunur ki, belə bir düşüncədədir. Bu sabəbdən dünya azərbaycanlılarının müxtəlif təşkilatları yaranır, bu təşkilatlar bir-birini qəbul etmir, hətta düşməncilik münasibətində olur. Onların nümayəndələri qurultaya gələndə fərqli dünyagörüşlər, emosional özünü ifadə, qarşılıqlı ittihamlar və bir-birinə qarşı keskin ifadələr işlədirlər. Bir-birlərini vətən, millet xəini adlandırmaları qarşılıqlı əlaqələrin kökündən qırılması təsəvvürünü yaradır.

- Xaricidə ölkələrdə yaşayış Şimali azərbaycanlılarının düşüncə tərzisi hansı seviyyədədir?

- Şimalı azərbaycanlıların müasir dünyaya münasibətləri daha çox iqtidár-müxalifət seviyyəsində təzahür olunur. Xaricdə yaşayan şimalı azərbaycanlıların bir hissəsi özünü iqtidardan, digər hissəsi isə müxalifətdən hesab edir. Müsəyyən qədər loyal mövqeda duranlar da var. Buna baxmayaraq, qurultayıñ üstün cəhəti ondan ibarət oldu ki, Azərbaycan iqtidarı ölkəni inkişaf etdirməklə dünya azərbaycanlılarına səbüt edir ki, həqiqətən Azərbaycan dövləti bütün dünyaya azərbaycanlılarının siyasi və mənəvi dayağdır. İndiye qədər heç bir qurultayda bu məsələ təsdiqini tapmamışdır.

- Bu vaxta qədər dünya azərbaycanlılarının Azərbaycanı siyasi mərkəz kimi qəbul etməmələri nə ilə bağlıdır? Bu istiqamətdə vahid ideologiya mövcududur?

- Vahid ideologiya odur ki, biz bir millətiksə, kompleks təşkil etməliyik. Vahid ideologiyamızın əsası odur ki, bizim eyni tarihimiz, mədəniyyətimiz, dilimiz, əxlaqi-mənəvi düşüncəmiz var. Söz yox ki, müxtəlif dövlətlərdə yaşamaq düşüncə baxımdan fərqlilik yaradıb. Ancaq bizim dilimizin Azərbaycan türkcəsi olması heç bir mübahisə törətmir. Dədə Qorquddan başlanmış Şəhriyara qədər ədəbiyyatımızın olması, tariximizin ümumiliyi şübhə yaratır. Diger şərt odur ki, müstəqil Azərbaycan dövləti mövcuddur və bu dövlət xalqın iradəsini ifadə edir. Ümumi şəkilde ideologiyamız məlumdur ki, biz türkük, müsəlmanlıq, müasir dönyanın millətiyik. Bundan başqa bizim dərk etmadığımız hansısa prinsiplər, yaşam texnologiyalarından danışmaq mümkün deyil. Azərbaycanlıq, türkçülük, müsəlmanlıq ideologiyamız özəyini təşkil edir. Müsəlmanlıq dedikdə, müsəlman dini dünayagörüşüne tam dindar mövqeyindən yox, mədəniyyət, mənəvi düşüncə tərzisi kimi riayet etməklə dünya kompleksinin tərkib hissəsi olmaq başa düşür. Azərbaycanlıq ideologiyamız dövlət ideologiyasına cətdarlı Heydər Əliyev olub. Əgər Heydər Əliyevi dünyada hansısa azərbaycanlı qəbul etmirsə, onun düşüncəsinə şübhə edirik. Bilinmir ki, həmin şəxs islam dövləti qurmaq istəyir, xayud hər cür mənəviyyat və əxlaqdan uzaq bir terrorçu

dövlət qurmaq isteyir?

- Qurultayda bu məsələlərlə bağlı Azərbaycan dövlətinin mövqeyi dünya azərbaycanlılarına qatıldı, vahid ideologiya ətrafında birləşmək istiqamətində fikir mübadiləsi aparıldı?

- Qurultaya Xarici Ölklərdə Yasayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iki dəfə çox yüksək seviyyədə çıxış etdi. Çıxışlarında diplomatik düşüncə, Azərbaycanın ideologiyası ve özünün məsələlərə şəxsi münasibəti yerində idi. Münasibət aydınlaşdı ki, Azərbaycan dövləti dünyada yaşayan azərbaycanlıların normal fəaliyyəti üçün möhkəm bazadır. Yəni bundan kənara çıxaraq heç bir iş görmək olmaz. Bu məsələyə təsdiqini tapdı. Amma deməzdən ki, bunu bütün dünya azərbaycanlıları qəbul etdi. Qurultaya geləmisi gözənlənən qurum və təşkilatların bir hissəsi gelmedi. Buna baxmayaq, qurultay baş tutdu və gözəl ideyalar səsləndi. Ümumi fikir ondan ibaret oldu ki, dünyada mövcud olan yegana müstəqil dövlət üçün narahat olmadan, dövlətə qarşı laqeyd münasibətde olmaqla dünya azərbaycanlılarının siyasi rolunun yüksəldilməsindən danışmağa dəyməz. Dövlətə qarşı loyal münasibət dünya azərbaycanlılarının bir yere yüksəşməndə böyük problem yaradır. Vaxtilə Azərbaycanda iqtidarda olmuş, sonra da kütərək xarici Ölklərə qəcmiş insanların çıxışlarından hiss etdim ki, intiqam hiss ilə yaşayırlar. Dünya azərbaycanlıları Konqresindən Azərbaycan iqtidarına qarşı mübariza məqsədile kursu kimi istifadə etmək isteyirlər. Onlar həkimiyətə gəlmələrinin mümkün olmayıağını bildiklərindən intiqam almaq isteyirlər.

- Belə məlum olur ki, Azərbaycan diasporasının global problemləri həll etmək səviyyəsində formallaşmasına nail olmaq üçün çox işlər görülməlidir.

- Təbii ki, bu istiqamətdə çox işlər görülməlidir. Dünya azərbaycanlılarının təşkilatlanmasına manfi təsir edən spekulativ məqamlar var. İran dövlətinin hazırladı Azərbaycanla bağlı yürütdüyü siyasetin tam eleyhineyəm. İranda Azərbaycan dilində məktəb, kitab yoxdur. Azərbaycanlıları bir-birlerinin üstüne salırlar. Onları elə vəziyyətə qoyurlar ki, müteşəkkil olmasınlar. Azərbaycanlılar milli şiir olmadan dövlət işində çalışırlar. Cün-

ki onları Azərbaycanlılıq düşüncəsində temizləyib dövlət işlərinə qoyurlar. Xaricdəki comulub azərbaycanlıların siyasi təşkilatnamalarında spekulativ möqam var. Onlar düşünürler ki, Amerika İranı dağıdacağı və onlara vəzifə verəcək. Onlar da milli azadlıq uğurunda mübariz kimi vəzifədə çalışacaqlı. Onlarda belə bir düşüncə yaramıb ki, 1944-1946-cı illerde Cənubi Azərbaycanda inqilabi yüksəliş olub. Pişəveri əsasnamə qəbul edib, demokratiya, azadlıq şüarıları verib ki, bu da Cənubi Azərbaycanın daxilindən çıxmış məsələdir. Düşünürler ki, bu ideologiyani Stalin müəyyənələşdirmişdi. Sovet dövlətinin hüquq və azadlıqlar baredə meramnaməsi idti ki, Cənuba da ötürümdür. Bunu özlərinə çıxmak, bilmədikləri məsələlər üzərində nəzəriyələr qurmaq geniş düşünməyə imkan vermir.

- Dünən azərbaycanlılarının mükəmməl təşkilatlanmasına nə mane olur?

- Dünya azərbaycanlılarının yaratdığı qurumlarda praktiklik zəifidir. Xaricdə yaşayan azərbaycanlıların əksəriyyətinin maliyyə imkanı elə də yüksək deyil. Nə qədər ki, xaricdəki azərbaycanlılar imkanlı deyillər, ayrı-ayrı imkanlı adamlardan asılıdır, təşkilatlaşmada problem olacaq. Prosesdə hamının maliyyə imkanlarından istifadə olunmasa, ortalığa çıxan çalışacaq ki, bu qurumları istədiyi səmtə yönəltsin.

- Dünya azərbaycanlılarının vahid qurumda təmsil olunmalarına nail olmaq üçün nə təklif edordiniz?

- Bütün hallarda dünya azərbaycanlıları Azərbaycan dövlətiçiyyi ətrafında birləşməlidirlər. Mütəşəkkil olmaq, ümumi problemləri birgə həll etmək kimi prinsipləri yalnız Azərbaycan dövləti ilə razılışaraq həyata keçirmək gerekdir. Çünkü müstəqil Azərbaycan dövlətindən çıxan ziyyətlər və siyasetçilər dənə çox modern düşüncəye malikdirlər. Bu şəxslərin arxasında Azərbaycan dövləti dayanır. Azərbaycan dövləti artıq beynəlxalq imicə malikdir. Demokratik, tərəqqipərvər, iqtisadi inkişafə meyilli, müasir dünya texnologiyaları ilə yaşamaq kimi imic qazanmış Azərbaycan dövləti ilə yaxın əlaqədə istənilən təşkilata hörmət gətirir. Əlaqələrin bu istiqamətdə qurulması həm dünya azərbaycanlıları üçün istinadgah, dayaq olar, həm də onlara hörmət gətirir.

- Xaricdə yaşayış azərbaycanlıların digər türk xalqlarının təşkilatları ilə əlaqələri hansı səviyyədədir?

- Problemlərimizdən biri də odur ki, dünya azərbaycanlılarının yaratdığı təşkilatların türk xalqlarının qurumları ilə əlaqələri kifayət qədər deyil. Türk xalqları içərisində en böyük lobbiçilik Türkiyə türklərinə məxsusdur. Təessüf ki, bu əlaqələr arzuolunan səviyyədə deyil. Əlaqələr o qədər sıx olmalıdır ki, anlaşmalarla tam səmimi münasibət olsun, problemlərin həllində diplomatiya iştirak etməsin. Bəzi türk xalqlarının təşkilatları birbirini tanımadiqlarından əlaqələr de saxlamırlar. Azərbaycan və Türkiyə dövlətlərinin təminat verdikləri əlaqə olduqda isə inkişaf olur. Diger özbək, türkmən, qazax, qırız, tatar və başqırd kimi türk xalqları ilə əlaqələr isə aşağı səviyyədədir.

- Türk xalqlarının integrasiyasına nail olmaq məqsədilə ortaq türk dilinin yaradılmasına ehtiyac var?

- Mənə elə gelir ki, bu proses gedir. Dünya Azərbaycanlıları Konqresinin qurultayında da hiss olunurdu ki, bəzi azərbaycanlılar yarı türkəcə danışır. Türkiyə türkcəsi digər türk xalqlarının dilindən keyfiyyət baxımından inkişaf edir. Bu dile yeni enerji, yeni dil elementləri gəlir. Nəticədə Türkiyə türkcəsi ortaq türk dilinə çevirilir. Nəzərə almaq lazımdır ki, hazırda yüz milyona qədər insan Türkiyə türkçəsində danışır. 50 milyona qədər azərbaycanlı bəti dili yaxşı bilir. 150 milyon insan dünya türklərinin yarısından çoxunu təşkil edir. Yerdə qalan özbək, türkmən, uyğurlar da bəti dili anlaya bilirlər. Qıpçaq xalqlarının içərisində də bu dili bilənlərin sayı artır. Hesab edirəm ki, ortaq türk dilə eftə Türkiyə türkçəsidir ki, fəaliyyətə başlayıb. Ona görə biz də ortaq türk dilə siyasetimizi yürütməliyik.

- Dünya azərbaycanlılarının ümumi problem olan Dağılıq Qarabağ məsələsinə münasibətlərində ümumi anlaşma var?

- Bu məsələ etrafında fikir ayrılıqları çox kiçik ola bilər. Büttövlükde isə dünya azərbaycanlılarının təsəvvüründə Qarabağ problem kimi var. Hamisi derk edir ki, Dağılıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Elə azərbaycanlılar var ki, belə problemin həllində onlardan daha çox şey gözleyirik. Xüsusən cənubi azərbaycanlılar Qarabağ məsələsile bağlı çox iş görə bilərlər. «İran

dövləti mənim düşmənimdir» deyib kənardan söz döyüşünə çıxmışdan sonra, dövləti elə almanın daha çox xeyri olardı. Ermənilər Fransa, Rusiya, ABŞ-ı idarə etmirlər. Sadəcə, bu dövlətlərdə elə iştirak edirlər ki, nəticə etibarila həmin dövlətlər ermənilərin sözünü deyir. Cənubi azərbaycanlılar farslardan, kürdlərdən, gilanlardan, kıləklərdən çox olduğuna görə, İran dövlətində təmsil olunaraq milli irادəsini yeritməlidir. Cənubi azərbaycanlılar buna getmədikləri üçün İran Ermənistana müxtəlif şəkildə yardım edir.

Alim
2005

ÇAĞDAŞLIĞIN SİMASI - GƏLƏCƏYİN LİDERİ

Nizami müəllim, ölkəmizdə gedən son ictimai-siyasi proseslər Heydər Əliyev ideyalarının davamçısı olaraq optimal variant kimi İlham Əliyevi baş nazır vəzifəsində cəmiyyətə və dünyaya təqdim etdi. Ümumiyətə isə xarici mətbuatda Azərbaycanın perspektiv inkişafı ilə bağlı adı çəkilən İlham Əliyevin liderliyə doğru yüksəlişini reallaşdırın məsələlər barəsində azərbaycançı ideoloq kimi nə fikirdəsiniz?

Bu gün İlham Əliyevi dövlət idarəciliyinə getirib çıxaran çok güclü, millətin öz daxilindən gelən tarixi qüvvələr var. Müasir dünyada gedən ictimai-siyasi, iqtisadi proseslər, eyni zamanda İlham Əliyevin zəngin dünyagörüşü bunu reallaşdırır. Bununla yanaşı, onu dövlət idarəciliyinə getirən digər mühüm qüvvə de var: Heydər Əliyev məktəbinin yetirməsi olmasa, bu məktəbin əsas derslerini alması onun üçün elə bir manəvi-ideoloji stimul təşkil edir ki, bunun sayəsində İlham Əliyev milli dövlət idarəciliyinin əsasında durmağa haqq qazanır. Azərbaycanda nə iqtidarda, nə de müxalifədə olanlar şübhə etmirlər ki, İlham Əliyev Azərbaycanın milli müstəqilliyinin gələcəyidir. Ola bilsin ki, bu, cəmiyyətdən olan feal siyasi qüvvələrdən kimisə təmin etsin, yaxud əksinə. Amma bütövlikdə bütün siyasi dairələr düşündür ki, İlham Əliyev güclüdür, hakimiyət uğrunda mübarizənin gönc cəngavəridir. Hər halda bu imic Azərbaycan prezidentinin oğlu olmasına görə yaranmayıb, o, cənab prezidentin həyatının mürrəkkəb vaxtlarında da özünü milletə feal bir siyasetçi olaraq tanıdıb. İlham Əliyev siyasi-ideoloji baxımdan böyük təcrübəyə malik şəxsiyyətdir. Bu təcrübənin müəyyən hissəsi gəndən gəlir. Onun qarşısında uzun illər boyu Azərbaycana rəhbərlik etmiş,

müasir dövlətçiliyimizi qurmuş bir insan var. Son on ildə müstəqil dövlət quruculuğu prosesi yalnız İlham Əliyevin gözləri qarşısında cərəyan etməyib, həm də onun bilavasitə iştirakı ilə hayata keçirilib. İlham Əliyevin son 10 illik fəaliyyəti möhtərəm Heydər Əliyevin genişməqyaslı missiyasının tərkibində xeyli dərəcədə görünüb. Bu mənədə, Heydər Əliyevin milli dövlət quruculuğundakı uğurlarında İlham Əliyevin xüsusi payı var. Onun eredisiyası, fəaliyyət imkanları o qədər geniş olmuşdur ki, Azərbaycan dövlətinin daxildən nüfuzunun gücləndirilməsi kimi böyük ənəm kəsb edən siyasi-ideoloji sahələrdə uğurla çalışıb. Diğer tərəfdən, təbiidir ki, milli dövlət quruculuğu mərhələlərində ölkəmizin xaricə siyasi-ideoloji müdafiəsinin möhkəmləndirilməsində İlham Əliyevin rolü böyük olmuşdur.

- Milli dövlət quruculuğunda İlham Əliyevin şəffaf görünən iştirakı var. Onun əvvəl siyasetçi obrayı tamamlayan və cəmiyyətə sevdirən daha hansı əlamətlərin üstünlüyündən danışa bilərsiniz?

Son illərdə cəmiyyətimizdə, ictimai-siyasi mühitdə belə bir fikir geniş yayılıb ki, Azərbaycan xarici siyasetinin əsas aparıcı qüvvəsi möhz İlham Əliyevdir. Təbiidir ki, xarici siyasetimin əsas istiqamətlərini canab Heydər Əliyev müəyyənleşdirib. Amma onun bilavasitə icraçısı İlham Əliyevdir. O, sadəcə, bu işin başında durmaqla kifayətlənmir, həm də yeni istiqamətlər müəyyənleşdirir, ölkəmizi xaricə müdafiə edə biləcək gənc diplomatların yetişməsindən onun xidmətləri əvəzsizdir. Mon birinci növbədə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətini misal getirə bilərəm: Səməd Seyidov, Gültəkin Hacıyeva, Əli Hüseynov, Bəxtiyar Əliyev, Rafael Hüseynov kimi gençlik dövrünü keçməkdə olan insanların zəngin diplomatik potensialını görüb nümayiş etdirməyə imkan yaratmaq İlham Əliyevin xidmətləridir. Bu xidmətlər əslində yalnız siyasi-ideoloji, diplomatik fəaliyyət deyil, həm də uyğun sahədə xalqın istedadına rəhbərlik etmək qabiliyyətinin mövcudluğu.

Respublika daxilində müxtəlif siyasi-ideoloji güclərin dövlətin xeyrinə mərkəzləşdirilməsində İlham Əliyevin əməyi çıxdır.

O, en böyük xidmətini isə 2000-ci ilin parlament seçkilərində YAP-in seckisi kampaniyasına rəhbərliyi dövründə siyasi mübarizənin bütün məqamlarını nəzəre alması, bu mübarizədə mütləq qalib olması ilə göstəribid. Azərbaycan cəmiyyətində İlham Əliyevin geniş fealiyyətini şərtlendirən bir neçə xarakterik cəhəti də qeyd etmək istərdim: ciddilik - işe ciddi yanaşmaq, prosesləri ciddi qiymətləndirmək, tənəusləri aydın şəkildə görmək. Ciddilikdən irəli gələn analitizm, dünyada onun dövlətçilik, siyasi proseslərin gedisi, cəmiyyəti nizamlamaq, temərküzləşdirmək barəsində kifayət qədər zəngin təfəkkür elmi intellektual təsəvvürə bağlıdır. Bununla yanaşı, onun fealiyyətində çox aydın seçilən bir səmimiyyət var. O, səmimiyyətin bir təzahürünə bu günlərdə jurnalistlərlə müsahibəsində ifadə etmişdir. Siz artıq prezident seçkiləri ilə əlaqədar olaraq xalqın, cəmiyyətin içərisinə gedəcəksiniz – belə bir programınız var. Siz ora nə ilə, hansı hazırlıqla gedirsizsiniz – sualına İlham Əliyev çox aydın, dəqiq cavab verir ki, mən xalqın içərisinə sevgi ilə, mahəbbətlə gedirəm. Bu mənətiqi cavabla da Azərbaycan xalqının içərisində onun nə qədər nüfuz malik olmağını öyrənmək çətin deyil. Azərbaycan xalqı emosiyani kifayət qədər üzde olan, öz hissələrini heç zaman gizlətməyən xalqdır. Azərbaycanda kiminsə imicini müəyyənləşdirməkdən ötrü aparılan coxşayı sorğular mənə bir qədər qəribə gəlir. Elə sorğularsız da kimin nə qədər nüfuz sahibi olması göz qabağındadır. Bu gün Azərbaycana kanardan gələn adama bir həftə kifayət ki, mətbuatla tanış olaraq tanılmış adamların nüfuzunun dərəcəsini öyrənsin.

İlham Əliyevin müasir, çevik texnologiyalardan istifadə etməsi milletin özünün uzun zaman ərzində formalşmış tarixi-ənənəvi düşüncə tərzinə uyğun şəkildədir. Elə modern düşüncəli siyasetçilər olur ki, modern düşüncəsindəki süniliyinə görə xalq onları qəbul etmir. İlham Əliyevin qüdrəti ondadır ki, ciddiliklə casarəti, casarət və səmimiyyili birləşdirdiyi kimi, tarixiliklə müasirliyi da öz təbiətində, düşüncəsində, nitqində birləşdirə bilir. İstənilən bir siyasetçinin nüfuz qazanmasında onun nitqi mühüm amildir. İlham Əliyevin kifayət qədər aydın, konkret və səmimi nitqi var. Bir sırə müxalifə funksionerləri kimi müxtəlif

problemlər içərisində gəlmədiyinə görə onun sıfətində həmişə təbəssüm, işıq, xoş ifadə olur. Amma bəzi müxalifə partiyalarının sədrləri televiziyyada seyr edərən görürük ki, onların sıfətində həmişə bir dərd, əzab, kədər töküldür. Artıq elə bi dövr-dür ki, Azərbaycan dövləti qurulub, dünya proseslərinin tərkib hissəsiyik, dünyanın ümumi əhval-ruhiyyəsi ilə yaşamalyıq. İnsanlar sevinmək, rəhat yaşamaq, müəyyən normativlərə uyğunlaşmaq isteyir. İnsanlar istəmirlər ki, bütün həyat və fealiyyətləri eksperimentlərdən ibarət olsun. Heyatın müəyyən hissəsi normaya salınmalı, sabitləşməlidir. Cəmiyyət bunun marağındağıdır. Mənə elə gəlir ki, üzündə ironiyadan kənar açıq və semimi təbəssüm olan liderlər cəmiyyət tərəfindən daha yaxşı qarşılır. Yəni cəmiyyət öz liderinin arxasında getməklə bahəm, həm də onu sevmək isteyir. Yalnız ondan öyrənmək yox, həm də onu öyrətmək, qorumaq isteyir. Cəmiyyət özünü heç də yetim uşaqları hiss etmir ki, kimisə ona atalıq etsin. Cəmiyyət isteyir ki, öz liderinin arxasında gedə-gedə həm onu, həm də özünü yüksəltsin. Cəmiyyət öz lideri ilə bir yerdə yaşamaq isteyir. Bu, Azərbaycan cəmiyyətində vətəndaşlıq hissələrinin güclənməsi ilə bağlıdır və dövlətçiliyimizin kifayət qədər nümunəvi inkişaf yolunda olduğunu göstəricisidir.

- Azərbaycan dövlətçiliyinin qüdrətinin artmasını şərtləndirir gətəricilərdən ən vacibi milli iqtisadiyyatın inkişafı və beynəlxalq iqtisadi münasibətlərdə düzgün xətti tutmasıdır. Ölkəmizin tezliklə bu müstəviyə çıxmazı daha çox hənsi amillərlə bağlıdır?

İlham Əliyevin xüsusi bir nüfuzu da iqtisadiyyatı, təsərrüfatı, müasir dövrdəki iqtisadi münasibətləri dərinlənə bilən bilməsi bağdaş cəmiyyətin aydın təsəvvürünün olması ilə bağlıdır. İlham Əliyevin siyasi rəqibləri də etiraf edirlər ki, o, iqtisadiyyatdan, kommersiya, biznes işlərindən müükəmməl baş çıxaran, bu sahələri müasir seviyədə idarə edə bilən bir liderdir. Bu, ona görə Azərbaycana lazımdır ki, ölkəmiz öz iqtisadiyyatını dəha dinamik inkişaf etdirməlidir. Azərbaycanda hər şey – mənəviyyatımız da, düşüncə tərzimiz də, məişətimiz də dünyada gedən proseslərin təzyiqinə məruz qalır. Biz bununla hesablaşmalıyıq, am-

ma mühüm sahə olan iqtisadiyyata təzyiq o qədər güclüdür ki, ənənəvi təsərrüfat sahələri bu təzyiqin qarşısında ümumən duruş gətirə bilmir. Deyik ki, biz aile-məsiət xüsusiyyətlərimizi, ənənələri, insanlar arasındaki münasibətlərimizi siyasi-ideoloji aspektde xeyli dərəcədə qoruya, özünəməxsusluğumuzu saxlaya bilirik. Amma iqtisadiyyat tam kosmopolit vəziyyətdə olan bir şe禹ur. Dünyanın e上帝 bir guşası yoxdur ki, müasir texnologiyalar ora nüfuz etməsin. Hətta nüfuz etməsə belə, perspektivdə görünəsin. Hami hiss edir ki, ənənəvi təsərrüfat qayğılarına qapılıb qalmışqı millət nə yaşayıb inkişaf eder, nə də müasir dönyanın üzvi, tərkib hissəsinə çevrilə bilər. Təhlükəli cəhati isə odur ki, ənənəvi iqtisadiyyat dağları, əvəzində modern, müasir iqtisadiyyat gəlməyə də bilər. Belə mürəkkəb iqtisadi münasibətlər şəraitində İlham Əliyev kimi iqtisadiyyatı bütün mürəkkəb təzahürleri ilə dərinindən bilən bir adamın Azərbaycanda baş nazır olması tərxiş şəmsidir. Bu manada, müasir iqtisadiyyat feal şəkildə kommersiyanın predmetidir. Hatta ötən əsrin 20-ci illərində Lenin ifadəsi ilə kommunistlər belə bir şurrala çıxış edirdilər ki, bolşeviklər ticarət etməyi öyrənməlidirlər. Bu xüsusda, Azərbaycan ticarət etməyi öyrənərkən e上帝 hərəkat etməlidir ki, ümumi təsərrüfat daxili region üçün deyil, daha geniş miqyasda çıxa bilsin. İlham Əliyevin neft sahəsində böyük irəliləyişlərin müəllifi olması danılmazdır. İndiyədək ölkəmizdə bu miqyasda işi heç kim görməyib. Onun fealiyyəti Azərbaycana tarixi bir xidmətdir. Təbiidir ki, baş nazır kimi fealiyyəti daha da genişlənəcək və əsası Heydər Əliyev tərəfindən qoyulan yeni neft siyaseti İlham Əliyevin xidmətləri sayesində daha da irəliləyəcək. Yeni Azərbaycana indi də, 2005-ci ildən sonra da neftin getirdiyi iqtisadi, siyasi, mənəvi səmərələr İlham Əliyev kimi modern düşüncəli, çəvik, dönyanın intonasiyası ilə fealiyyətini əlaqələndirə bilən bir lider sayısında artacaqdır. Sözsüz ki, sxolastik, etnografik prinsiplərlə çıxış edən hər hansı bir qüvvə bu proseslərə rəhbərlik edə bilməz. Ona görə də mən düşünürem ki, bizim siyasi-ideoloji taleyimizin tütümüze gəlməsi Azərbaycanda proseslərin bu şəkildə davam etməsindəndir.

— Müasir durumda xalqın mənəvi, ruhi, fiziki sağlamlığı,

yeni nəslin düşüncə, təfəkkür saflığı incə, incə olduğu qədər də diqqət tələb edən məsələdir və gəncliyin düşüncəsində İlham Əliyev faktoru bu kompleks tədbirlərin himayədəri və icraçı kimi özünə yer tapıb...

— İlham Əliyevin mənəviyyat, mədəniyyət, millətin ümumi daxili ruhi yüksəlişi sahəsində gördüyü işlər də lider kimi qəbul olunmasında əsas şərtlərdəndir. Biz uzun illər idmanlı faxt etmişik, adlı-sanlı idmançılarımız, pəhləvanlarımız olub. Bu, Heydər Əliyevin xidmətləridir. Amma prosesi kompleks halına salan İlham Əliyevin Heydər Əliyev siyasetinin davamçısı kimi fealiyyəti bu sahədə özünü daha çox göstərdi. Onun gənclik maraqlarından irəli gələn gələcəyə böyük ümidi təzahür, idmana qayğıya bütün cəmiyyəti cəlb edə bilməsidir. Bu, İlham Əliyevin idmana siyasi nüfuz məqsədiə göstərdiyi qayğı, məmər xidməti deyil, iç dünyasından gələn miqyaslı özünüfadə kimi ortaya çıxan məsələdir. Gənclərimizin idmanla məşq olması fiziki həzirlılıq yanaşı hərbi problemləri olan ölkə üçün xüsusiələ vacibdir və həm də cəmiyyətin mənəvi sağlamlığı şərtləndirir. Gənclər idmanla fiziki məziyyətlərinə gücləndirməkdən ötrü məşgül olurlarsa, eyni zamanda bu, mənəvi təbiatın güclənməsi, xalqın ruhunun sağlamlığı deməkdir. Məsələn, narkotikanın gənclər arasında geniş yayılmasına qarşı başqa cür necə mübarizə aparmaq olar?! Yalnız sedd qoymaqla, həbslər aparmaqla, hüquqi-inzibati tədbirlərlə heç də bu işləri bütövlükdə görmək mümkün deyil. Ona görə də İlham Əliyevin bu sahədəki fealiyyətinin nəticələrini gördükə, bunun nə qədər əhəmiyyətli, derin, mənəvi-ruhi tədbir olduğunu dərk edəcəyik və təhlillər aparacaqıq. Bu gün İlham Əliyevi siyasi arenada Azərbaycanın öz ruhu, mənəviyyatı yüksəldir. Onun idman sahəsinə qayğısı da bir pyedestal, özüldür.

İlham Əliyevi müasir insanların, ziyalıların, gəncliyin total şəkildə müdafia etməsi biza çox şəyler vəd edir. Azərbaycan gəncliyi, xüsusiilə də ötən əsrin 80-ci illərinin sonlarında dünənya gələnlərinin düşüncəsində İlham Əliyevin güclü obrazı var. Respublikanın müxtəlif regionlarında müxtəlif idman qurğularının tikilməsi, yarışların, görüşlərin keçirilməsi, digər tədbirlər gənclərin çağdaş idealların təsiri ilə böyüməsinin nəticəsidir ki,

onların təsəvvüründə artıq müxalifət obrazı yoxdur. Bu gəncliyin heç bir faizi belə müxalifət elektoratına daxil deyil. Onlar tamam yeni əhval-ruhiyə ilə böyümiş insanlardır. Hazırkı proseslərə nəzərən artıq müxalifət yaşlaşmış, bir neçə ildən sonra onları təqədilər qondərmək dövrü başlayacaq, yerini isə yeni müxalifət tutacaq. Fikircə, mövcud müxalifətin qoyduğu təblər, iddiələr İlham Əliyevin hakimiyətə gəlməsi ilə tam köhnələr. Əslində bu köhnəlmə prosesi 1995-ci ildən sonra başlanmışdır. Çünkü müstəqil dövlət tədricən qurulandan sonra onların yenidən hakimiyətə gəlmələri iddiaları xəyalə çevrilir, hər şeyə qarşı çıxmək kompleksi ilə, hər şeyə saxta deməkələ gün keçirən müxalifət artıq yaşa bilməz.

İndi Azərbaycanda siyasi-ideoloji fealiyyət yeni sferaya çıxır, yeni mühit yaranır və bu mühitin öz müxalifəti olmalıdır – daha zarif, daha səmimi, konkret məsələlər üzərində düşünən müxalifət lazımdır. Kobud suradə hakimiyətə can atan, qisasçılıq, qiyamçılıq arzuları ilə yaşayan, həddən artıq qeyri-etiğ fealiyyəti ilə müxalifət xarakteri yaratmaq istəyən qüvvələr öz dövrünü başa çatdırırlar. *Man əminəm ki, builkil prezident seçkilər belə müxalifətin son nöqtəsini qoyacaq. Siyasi müxalifətin olması tamamilə töbüidir. Bu, istənilən ölkənin inkişafı üçün stimuldurdur. Guya koordinat masələlər üzərində düşünən, amma təhqiqimiz hərəkətlərlə özünə həmisiə anormal vəziyyətə salan, öz aralarında yola getməyən, şəxsi iddialarla yüklənmiş, hakimiyətə gəlməkəndən ötrü ölkəni istənilən qüvvəyə, hətta şeylanın özünə belə, tapşırımağa hazır olan müxalifətin yaşamağa haqqı yoxdur. Siyasi exlaqın pozulması da müəyyən həddə qədər gedə bilər. Bu həddən sonra cəmiyyət onu inkar edir, onlar arxaikləşir və çox qədimdə qalırlar. Bu pozulma prosesi İlham Əliyevin yeni təyinatı ilə üst-üstə düşür. Fealiyyətində Heydər Əliyev təcrübəsində iżri gelən siyasi şəffaflıq, siyasi-ideoloji meydanda tam aydınlılıq ilə durmaq, ancaq xalqa arxalanmaq və xalqdan kənar heç bir qüvvəyə kompromis getməmək, istənilən mübahisəli məsələləri mahz xalqın mövqeyində və daxilində müzakirəyə cəlb etmək İlham Əliyevin təcrübəsində müxalifətə münasibəti ifadə edir.*

– Müstəqilliymizin ilk illərinin xoatik çağlarında öz milli-mənəvi, elmi-səviyyəsini, biliyi, qabiliyyətini göstərməyə imkan tapmayan və bu gün cəmiyyətdə intellektual, ənənəvi eloktopat sayılan ziyalı insanlar, ən普遍ənənəvi dövrünə arxada qoyaraq, kamilləşən nəsil aparıcı qüvvə olaraq İlham Əliyevi görür. Müxalifət isə canfoşanlıq edir, nəyin bahasına olursa-olsun, xalqın inandığı, dəstək verdiyi lideri gözədən salmağa cəhd edir...

– Ətin əsrin 90-ci illərinin əvvəllerindəki xoatik dövrde intellektual seviyyəsinə, potensialını ortaya qoya bilməyən və tədricən artıq yaşıyan gənclik böyük siyasi çarpışmaların, münaqişələrin deyil, dövlət quruculuğu prosesinin övladıdır. Eyni zamanda 90-ci illərin gəncliyinin digər tərkib hissəsi də var ki, onların müəyyən qismi xalq cəbhəsi tərfindən o dövrde müxtəlif yerlərə oxumağa gərdirilmiş, digər qismının isə təcrübəsiz olmalarına baxmayaraq, heç bir hazırlıq keçmədən vəzifələr, solahiyətlər verilmişdi. Ele bilirom ki, o gəncliyin xeyli hissəsinin artıq perspektivi yoxdur. Siyasi münaqişələr prosesində müəyyən konyuktur mövqə tutmuş gəncliyin nümayəndəsi kimi Əli Kərimilini misal göstərmək olar. Konyukturanın yetişdiridiyi və bu gün öz gənclik dövrünü sona çatdıraraq kamillilik dövrüna qedəm qoyan bu kimi insanların kamilləşməsi də şəhidir. Onlar hakimiyətdən nə görübərsə, başqa cür düşünmək imkanları yoxdur. Mənəcə, həmin gəncliyin sıraları getdikcə seyrələcək və Azərbaycanda milli dövlət qurulduğunda yetişən insanlar 3-5 ildən sonra əsas aparıcı qüvvə olacaqlar. Çünkü onların İlham Əliyev kimi bir lideri var. Cəmiyyətdə intellektual, mənəvi elektorat olaraq mövqə tutan ziyalı insanlar həmisiə İlham Əliyevi müdafia edəcək, fealiyyətini intensivləşdirəcək və daha da yüksəldəcəkdir. Əminəm ki, bir növ gənclik özü də İlham Əliyev üçün generator olacaqdır.

Müxalifətin mətbuat orqanlarında İlham Əliyev haqqında etik normalara sığmayan fikirlər də səslənir. Əvvəla, siyasi mübarizədə gerək qeyri-ciddi söhbətlər olmasına. Çünkü lider olaraq meydana çıxməq istəyən həmin böhtənci siyasilərin həyatında daha dəhşətli məqamlar var. Heç vaxt ABŞ prezidentinin, yaxud

İngilterə baş nazirinin fəaliyyətində bəzi xırda məqamlar axtarılır. Bunlardan böyük siyasetdə rəqibə qarşı istifadə etməyin aqibəti uğursuzluqdur. Əslində, bəzən şeylərdən istifadə etməklə reyting qazanmaq isteyənlər özlerinə eškiklik, şərəfsizlik gətirirlər. Bir də ki, bəzən məsələlərin siyasetə və normaya qədərki qiymətləndirilməsi de var. Yəni elə məsələlər var ki, onlar kişi işləridir və normaya qədərki vəziyyətdə de İlham Əliyevə hörmətsizlik gətirə bilər. Bunlar həyatın elə tərəfləridir ki, bəzəsində müzakirə açılır, həmişə susmaq lazımlıdır. Bu nüansları psixoloji, siyasi ideoloji baxımdan ortaya çıxarmaq tənqid obyekti hörmət gətirir, nüfuzunu daha da artırır. İlham Əliyevin görünüyü tarixi işlərin miqyası o qədər böyükdür ki, bu xidmətlərin bir faizi İlham Əliyevə qarşı mübarizə aparan, özünü lider sayan insanlar görsəydi, indi Azərbaycan connəcə dönmüşdü. Amma onlar tənqid etdikləri keyfiyyətlərdən bəlkə də yüz dəfə, min dəfə artıq çırıkn işlərlə müşəq olmuşlar. Bunu cəmiyyət də yaxşı bilir və görür, müxalifat başçılarını yetərinə tanıır. Ona görə də siyasilaşmış mətbuatda söyüşlərin, təhqiqamız ifadelerin arxasında gizlənənlər cəmiyyətdə heç bir nüfuz qazanırlar. Bu siyasi mübarizə üsulu cəmiyyətdə artıq yerimdir. İlham Əliyevin şəxsiyyətini müəyyənənəşdirən görüldüyü parlaq işlər məsəlenin mahiyyətini tam həll edir və onun şəxsiyyəti barəsində hafımda aydın təsəvvür yaradır. O ki qaldı Azərbaycan ziyalılarının əsas hissəsi, intellekti olanlar, vozifədən ötrü ölmeyenlər, haqqından özünü cəmiyyətin ziyalısı hesab edənlərin böyük əksəriyyəti İlham Əliyevdən başqa Azərbaycanın gələcəyində lider olaraq heç kimi görmürler. Bu, İlham Əliyevin daha da yüksəlişi üçün böyük təminatdır. Bu yüksəliş isə Heydər Əliyevin ideyalarının və ümumiyyətlə, Azərbaycanın yüksəlişi deməkdir.

Dəyanət Bayramov
2003

ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİ DANIŞIQLAR YOLU İLƏ HƏLL ETMƏLİYİK

Martın 2-də Azərbaycan televiziyanın «Aktual ekran» verilişində Milli Məclisin deputati, filologiya elmləri doktoru, professor Nizami Cəfərovla müsahibə

*A*parıcı: Nizami müəllim, fevralın 23-24-də Milli Məclisin iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolу ilə həll olunması prosesinə aid məsələnin müzakirəsində iştirədik ki, deputat ziyalı kimi təsəssüratınızı bəllişsiniz.

N.C. Hər şeyden əvvəl onu deyim ki, cənab prezidentimizin Milli Məclisde Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nitqində məsələlərə tam aydınlıq gətirildi. Yəni məsəlenin mahiyyəti bütünlükə malum oldu. O mənada məlum oldu ki, bu, bir prosesdir və müxtəlif tərəfləri vardır. Cəmiyyət də buna müxtəlif tərəflərdən mübahisət göstərir. Amma bununla yanaşı, aparılan danışıqların həmişə gizli tərəfi də olur.

Məlum oldu ki, vəziyyət nə yerdədir. Həm psixoloji cəhətdən bir rahatlıq yarandı, həm də müxtəlif mülahizələr səsləndi ki, münaqişənin həlli üçün nə etməliyik? Yəni cənab prezident tərəfindən Milli Məclisə, bütövlükdə Azərbaycan cəmiyyətinə belə bir sual verildi. Bu sual onu ifadə etmir ki, biz heç bir iş görəməmişik. Xeyli iş görülüb və görülür. Bu işlər dövlətin rəhbər-

liyi tərəfindən görülür. Amma reallıq neden ibarətdir? Təbii ki, cəmiyyət bunu bilməlidir və bildi. Bu mənada bildi ki, məsələnin sülh yolu ilə həlli üçün imkanlar vardır. Yeni danışçılar aparılıcak, müxtəlif vəsitişlərlə bu imkanları həyata keçiriləcəkdir.

Cənab prezident çox açıq bildirdi ki, biz torpağımızı heç kimsə vermək fikrində deyilir. Amma biz torpağımızı necə qaytarmalıyıq, bu proses necə olmalıdır? Biz mühərabəni etmeliyik, danışqlarımı getmeliyik? Mənə elə gəlir ki, bu suallar hələ inidiyək Azərbaycanın siyasi qüvvələrinin, Azərbaycanın tarixi təleyi, gələcəyi barədə düşünən qüvvələrin qarşısında bu qədər keskin, bu qədər aydın qoyulmamışdır. Yenə də məlum oldu ki, bu sualların an kamıl, mükəmməl cavabını, mürəkkəb vəziyyətdən çıxmışın yollarını məhz cənab prezident bilir. Yeni müxtəlif vəsitişlər ki var, onlardan istifadə etmək lazımdır. Bu, bir diplomatıdır, buna ancaq cənab prezidentin iradəsi qadirdir.

Biz niye bu fikirdiyik? Ona görə ki, son illerin tarixi təcrübəsi vardır. Bizim gözümüzün qarşısında Azərbaycan dövləti yaranır, müstəqil olaraq inkişaf edir. Azərbaycan dövləti özünü dünya birliyində tanıdır. Azərbaycan prezidenti dönyanın böyük dövlətlərinin başçıları ilə bərabər seviyyədə götürür, azərbaycanlı düşüncəsinə dönyanın hər yerdində göstərir. Bu da bizdə qurur doğurur. Axi bu, heç vaxt olmayıbdır. Birinci dəfədir ki, bu işlər olur. Biz tarixdən danışanda tez-tez deyirik ki, filan dövlətimiz, filan dövlətimiz olub, amma faktiki olaraq bizim əsl müstəqil dövlətimiz yeni yaranır. Bizi də nəinki dövlətin, hətta deyərdim ki, Azərbaycan cəmiyyətinin təşkil prosesi gedir. Yeni dövlətin bütöv, mükəmməl cəmiyyəti olmalıdır ki, o, dövlətin arxasında möhkəm dursun, dövlət cəmiyyətə istinad edə bilsin. Bizi də belə bir cəmiyyət yeni təşkil olunur.

Son illerde görülen işlərdən danışanda məsələlərə kompleks yanaşmaq lazımdır. Cənab prezidentin çıxışlarında məhz bu özünü göstərdi və Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsi ilə əlaqədar məsələyə münasibət Azərbaycanın ümumi təleyi nöqtəyi-nazərindən qoyuldu. Kimse her hansı problemlə bağlı siyasi möhtəkirlik edə bilər. Bu, azmi olubdur? Azərbaycan dövlətçiliyinin formalşamasının ilkin marhələsində nə qədər çə-

kişmələr olubdur. Elə bildirdik ki, Azərbaycan bütöv bir sistemdir. Amma gördük ki, nə qədər asan dağla bılır, nə qədər tez sökürlür. Bax, bu mənada cənab prezidentin ölkədə ictimai-siyasi sabitlik yaratmayaq, dövlətçiliyi möhkəmləndirmək sahəsində gör-düyü işlər əvezsizdir.

Aparıcı: Siz bir ziyyət kimi münaqişənin həllini necə görür-münüz və hansı təklifləri verirsiniz?

N.C. Bilirsiniz, təbii ki, indi hamımız here öz seviyyəsində cəmiyyətdən gələn reaksiyaları bu və ya digər dərəcədə bir növ təhlil etməkə məşguluq. Bu, çox yaxşıdır ki, heç kim laqeyd deyildir. Amma təessüf ki...

Məsələn, bir sira müxalifət qüvvələri, özü də o qüvvələr ki, vaxtıla Azərbaycan-Ermənistan, Dağılıq Qarabağ münaqişəsində məğlub olublar, indi mühərbiə istayırlar. Mən onlara inana bilmirəm. Yeni onların mühərbiə edəcəklərinə inana bilmirəm. Çünkü onlar vaxtıla o proseslərdə bu və ya digər dərəcədə iştirak ediblər və məğlub olublar. Mən təkər herbi tərəfini demirəm, psixoloji cəhətdən da məğlub olublar. Müxtəlif seviyyəlilik və maraqların çoxluğu bir sira hallarda cəmiyyətin təşkil olunması – mən bayaq dedim ki, bu, hələ təzə təşkil olunur – gətirib ona çuxarıq ki, problemin həlli ilə bağlı konstruktiv səhbətlər yox, bir növ özünügüstərma, özüntüfəde səhbətləri gedir.

Bu gün dünya mühərabəni qəbul etmir. Bu gün dünyada gedən mühərbiələr, - əlbəttə, bunları klassik mənada mühərbiə hesab etmək olmaz, - faktiki olaraq heç nəyi həll edə bilmir. Bunun klassik nümunəsi Çeçenistandır. Bu gün ideoloji mühərbiə əsl mühərbiədən daha güclüdür. Mənə elə gəlir ki, bunu ermənilər bilirlər. Elə əvvəlcədən ermənilər ciddi bir mühərbiə etməyiblər. Bizim torpaqlarımızın itiriləsi Ermənistandan qalibiyətli mühərabəsinin nəticəsi deyildir. İndiki vəziyyət qarışılıq salmaq, müəyyən quldurluq üşşülləndən istifadə etmək və digər tərəfin de hazırlanlığının, siyasi, ictimai cəhətdən mütəşəkkil olunması, şəxsi iddialar, sadəcə, dövlətin olmaması nəticəsində əmələ gəlibdir. Bu məsələnin həlli mühərbiə prizmasından görünmür. Ona görə də ister ikiterəfi, isterse də ATƏT seviyyəsində danışçılar aparılması necə ki, Milli Məclis də belə qərara

gəldi və məsləhət gördü ki, cənab prezident bu danişıqları aparsın, - vacibdir. Problemin həlli qarşılıqlı kompromislə mümkündür.

Amma təbii, bu razılaşmalar elə olmalıdır ki, burada məğlub və qalib tərəf olmasın. Əger hər hansı bir tərəfdən, ya Ermənistən, ya Azərbaycan tərəfdən biri məğlub, digəri qalib tərəf olsa, bu münaqişə sonra da davam edəcəkdir. Ona görə də məsələni ancaq danişıqlar yolu ilə həll etmək mümkündür.

Zaman, dövr, tarix bizə xeyli şans, imkanlar verir. Ona görə ki, Azərbaycan dövləti son illər iqtisadi baxımdan kifayət qədər inkişaf edibdir. Azərbaycanda müəkkəmləşmiş iqtisadi siyaset aparılır və güman edirəm, zaman keçidkə Azərbaycan gələcəkdə də Cənubi Qafqazda iqtisadi baxımdan on inkişaf etmiş ölkə olacaqdır.

Aparıcı: Nizami müəllim, indi Azərbaycan beynəlxalq aləmdə tanınır, qəbul edilir və bu sahədə ölkəmizin rəhbərliyinin xidmətləri əvəz edilməzdir.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı siz türk dünyasının rolunu necə görürsünüz?

N.C. Türk dünyası həmisi bizim üçün istinad yeri olubdur və biz bundan heç vaxt qaçqınmamışız. Amma son zamanların hadisələri başqa faktlar ortaya qoyur. Bu məsələ cənab prezidentin nitqində də səsləndi. Elə bil ki, türk dünyası birləşə bilmir, müxtəlif tərəflərdən olan təzyiqlərlə parçalanmaq. Ayrılmaq isteyir. Bu, bizim en böyük faciələrimizdən biridir.

Məsələn, Ermənistən təcavüzkar kimi tanınması məsəlesi döyünnün bizdən uzaq bir sira ölkələrində qoyula bilmir. Bəs Mərkəzi Asyanın türk respublikalarında niyə qoyula bilmir? Bir sira iqtisadi məsələlərdə bir yere yüksəməq imkanımız olduğu məqamlarda da, görürsən ki, müxtəlif tərəfə çəkirlər. Ayndır ki, Azərbaycan prezidenti türk dünyasında bu gün şəriksiz ləddir. Men türk dünyasına, sadəcə olaraq, bir etnik, mənəvi sfera kimi baxmırıam. Bu, beynəlxalq bir sistemdir və bunun üçün hər cür səbəblər, əsaslar, sərtlər vardır. Amma döyünnün gərginliyindəndirmi, ya özünü tapmaq axtarışlarının nəticəsidirimi, ya milli dövlət quruculuğu prosesində həmisi özündən aralanma prosesi

gedir, ondandırımı, nəsə, türk dünyası bizim problemlərimizə quyğı göstərmir. Biz təkənlənirik.

Aparıcı: Gəlin etiraf edək ki, ermənilər beynəlxalq miqyasda özləri üçün bir mif yaradıblar və sübut etməyə çalışırlar, - bəzan buna nail olurlar, - onlar çox pis vəziyyətdədirler, ağır səraitdə yaşayırlar, ona görə də ermənilərə kömək edilməlidir. Bu, beynəlxalq aləmdə də qəbul olunur və onlar da bu çörçiyədə öz niyyətlərini həyata keçirə bilirlər.

N.C. Tamamilə doğrudur. Dünyanın müxtəlif etnik münasibətlər fonunda onlar qəribə bir millətdir. Çox iddiatlı, eyni zamanda bu iddianı müəyyən yaxınlıqla pərdələyen, dünyada heç bir yaxın etnik qohumu olmayan, xarakteri, xasiyyəti, milli xüsusiyyətləri çox mürəkkəb olan və müxtəlif cür düşübü bilən, ayrı-ayrı ölkələrdə özlərinin həyat, düşüncə tərzlərini ardıcıl olaraq yeritməyə çalışan bir millətdir. Hətta təsəvvür edin ki, bu millətin lideri yoxdur. Bu millətin dövlətçiliyi idarə etmək, onun adından danışmaq səlahiyyətinə malik lideri yoxdur. Ona görə də Ermənistan-Azərbaycan danışıqlarında elə bir konstruktiv təklif verilmir ki, ona müvafiq münasibət bildirilsin. Yaxud verilen təklifin arxasında hər hansı bir qüvvə durmur ki, onunla normal danışmaq mümkün olsun. Amma erməni mifi bizim tərifimizden, ümumiyyətlə, dünya tərəfindən nə vaxtsa aradan götürülecekdir. Elə məqamlar var ki, doğrudan da adamə qəribə gəlir və bunlar analoqu olmayış seydlərdir. Ermənilərin dini - Qriqorian kilsəsi siyasetə son dərəcə bağlıdır, siyasi məsələlərlə məşğuldur. Demək olar ki, dövlət rəhbərləri bir tərəfdə durub ancaq inzibati məsələlərlə məşğuldur. Erməni millətinin, dövlətçiliyinin tariхini də, galəcəyini də bu din müəyyənəşdirir. Yəni ermənilər, sadəcə, fəlsəfi manada yox, sözün həqiqi manasında miflə yaşayın etnosdur, cəmiyyətdir.

Mənə elə gəlir ki, bu vəziyyətdə bize islam dini və islam düşüncəsi kömək etməlidir. İslam dini ümumbaşarı bir dindir. İslam dini etnik münaqişələrə qarışır. Dövlət siyasetinə müəyyən səviyyədə qarışır, yəni daha çox mösiş problemlərinə, mənəvi-exlaqi problemlərə müdaxilə edir. Amma dinimiz bizim cəmiyyətimizi qorunmalıdır. Yalnız ümumi şəkildə yox, beynəlmə-

ləlçılık düşüncəsi ile yox, konkret şəkildə qorulmalıdır.

Dünya ictimaiyyəti, konkret olaraq ATƏT, dünyannın böyük dövlətlərinin rəhbərləri bizim prezidentimizə deyirlər ki, siz dünya səviyyəli siyasi xadiminiz və Qafqazda, o cümlədən Cənubi Qafqazda olan münaqişələri yoluна qoya bilərsiniz.

Cənab prezidentin bu problemləri yoluна qoymaq üçün çoxlu variantlar təklif etmək imkanı var. Dövlətimizin başçısı dəfələrlə çalışıb ki, həmin imkanlar həyata keçirilsin. Yəni cənab prezident təkcə Azərbaycanın problemi ilə məşğul olmur, mən deyərdim ki, ümumiyyətə, dünyannın düşüncəli adamları regionda olan məsələlərin həlli solahiyətini dövlətimizin başçısına veriblər, amma ermənilərin xarakteri, bu millətin münaqişəyə qoşulma manəraları, ondan istifadə bacarığı eledir ki, normal, müasir düşüncə ilə bu problemi həlli etmək olmur. Gərək qarşı təraf real düşüncə ilə hərəkət etsin bax, belə bir mürekkebə vəziyyət əməle golur.

Biz, inkişaf etməkdə olan, geniş imkanlara malik, potensialı olan bir ölkəyik və digər problemlərimizin də həlli ilə məşğul oluruq və olmalyıq.

Aparıcı: Milli Məclisdə müzakirələrə geniş ictimaiyyətin nümayəndələri də dəvət olunmuşdular. Onlar da öz sözərini, fikirlərini söylədilər. Siz münaqişənin həllində ictimaiyyətin rolunu necə görürsünüz?

N.C. Mənim fikrimcə, Azərbaycan cəmiyyəti, onun müxtəlif təbəqələri bu məsələdə cənab prezidentin mövqeyini müdafiə etməlidir. Bizim cəmiyyətimiz dedi-qodularla, emosiyalarla yaşamalıdır. Dövlətimizin tutduğu mövqeyi intellektlə, analitik düşüncə ilə, hər şeyi saf-çürük eləmək mədəfi etməliyik. Əgər biz istəyiriksə belə bir dövlət mövcud olsun, istənilen məsələyə münasibətdə dövlət rəhbərini dəstəkləməliyik. Vətəndaş hissi odur ki, bir insan olaraq sən özündə dövlətin en yüksək səviyyəsi arasında bilavasitə əlaqə göresən, qurdüğün dövlətə inanansan. Bilesən ki, bu dövlət və onun rəhbərliyi, xüsusilə dünyannın hər yerində böyük dövlət xadimi kimi tanınan Heydər Əliyev tamamilə düz hərəkət edir və həmisi Azərbaycan cəmiyyəti, xalqı ilə məsləhətəşəməyi, onun fikirlərinə qulaq asmağı öz işinin

uğurlu cəhətlərindən biri sayı. Niyə? Ona görə ki, cənab prezident aydın şəkildə qarşıya qoyur ki, Azərbaycanda Azərbaycan vətəndaşı formalşmalıdır. Nə qədər ki, Azərbaycanda ancaq qruplar, müəyyən təbəqələr var və onları da hər birinin şüur forması var - dövlətçiliyimiz bu tipli problemləri həll edə bilməyəcəkdir. Bunun üçün mütləq vətəndaş formalşmalıdır və dövlətimizin siyasəti bunun üzərində qurulubdur.

Neticə etibarilə onu demək istəyirəm ki, biz bu problemi sülh və danışıqlar yolu ilə həll etməliyik. Çünkü bu problemin, ümumiyyətə, bu gün dünyadakı istənilən problemin mühərribə yolu ilə həll olunması mümkün deyildir. Faktiki olaraq bunun praktikası yoxdur. İkinci bir tərəfdən, biz bu məsələni tez həll etməliyik. Çünkü artıq qəzqunlıq həyatında doğulan, ömrünün ən yaxşı anlarını qaćqın kimi keçirən bir cəmiyyət yaranıbdır. Bu vəziyyətin qarşısını almaq lazımdır.

2001

ALİ MƏKTƏB, TƏLƏBƏ... VƏ MÜƏLLİM

Mərhum alimimiz, rektor Həsim Ağayev bir dəfə mənə dedi ki, keçmişdə tələbə xəstə olanda, yaxud müəyyən səbəb üzündən bir müddət dərsə gəlməyəndə müəllim bunu dəqiq yadda saxlayır, ona dərhal kömək edirdi ki, təhsildə yoldaşlarından geri qalmasın. İndi bəzi müəllimlər belə hallara başqa cür yanaşırlar. Bəs siz müəllimlə necə görmək istərdiniz?

— Əlbəttə, müəllimlik fealiyyətinin əsas məqsədini pul qazanmaqlan ibarət bilənlər də var. Bunun başlıca səbəbi cəmiyyətin özündə müəllimlə lazımi kömək göstərilməməsi, daha doğrusu, buna dövlətin maddi imkanının olmamasıdır. Müəllim adını daşıyan şəxs tələbenin biliyini zənginləşdirməli, onun təlimdə geri qalmasından başqa cür istifadə etməməlidir. Müəllim mənəviyyat etalonu olmalıdır.

Bir halda ki, söhbət mənəviyya dan düşdü, bir əhvalatı da xatırlatmaq istəyirəm. 1945-ci ildə ölkə mühəharibədən çıxanda ham kimti müəllimin də güzəranı acınacaqlı idi. Ancaq indiki müəllimlərin maddi vəziyyəti ondakından bir neçə dəfə yaxşıdır. Konkret bir misal. İzzət adlı tələbə yoldaşımız ərəb dili müəllimi Muxtar Əfəndizadənin evinə yarım kiloqramlıq bankada ərinmiş yağ aparmışdı. Müəllim onu qovmaq istəyib, yağı qəbul etməyiib. Tələbə yalvarmışdır ki, anam seyiddir (yalandan), o gəndərib, çox xahiş edib ki, qəbul edəsiniz. Etəməsiniz, aman məni evə buraxmaz... Qisasi, min xahişdən sonra tələbə yağı geri götürməmişdi. Bir dəfə həmin tələbə dərsə cavab verə bilmədi. Muxtar müəllim isə özünəməxsus gur səslə dedi ki, a, İzzət, yoxsa o yarım kiloqramlıq yağ arxayınsan? Bu epozodu şərh etməyinizi xahiş edirəm.

— Mənə ele gəlir ki, sovet dövründeki məktəb sistemi daha çox «hərbix» bir sistem idi. Eyni zamanda ali məktəb müəllimi görürdü ki, cəmiyyətin özü nə vəziyyətdədir, hansı ideallarla yaşayır və bu ideallara da təbe olubdur. Özü də ürkəndən tabe olubdur. Yaşlı ali məktəb müəllimlərimizdən eşitdiyimə görə. Sovet dövründəki professorun maaşı, demək olar ki, en yüksək maaş idi. İkinci dünya müharibəsindən, kəhnə təbirə desək, Böyük Vətən müharibəsindən sonra bu baxımdan meydana çıxan çətinlikləri bütün cəmiyyət keçirirdi. «Hərb» intizam müəllimə talqın edirdi ki, hamı belə yaşayır, sən də bu cür yaşamalısan. Yəni burada sözün geniş mənasında harmoniya pozulmurdu. Bu gün isə vəziyyət sizin dediyiniz episodda kına uyğun deyil. Mən həmin fərqi bütün genişliyi ilə göstərib oxucuların vaxtını almaq istəməzdim.

Nizami müəllim, sualtı yenə də mənəviyyata dairdir. Təleviziyada çıxış edən diktörler, ister qadın olsun, ister kişi hər gün təzə paltarda, bər-bəzəklə şəkildə ekranda görünür. Ola bilsin ki, onlara hansısa sponsor, xeyriyyəçi kömək edir. Bu köməyi müəllimlə də etmək olar. Elə bu yaxınlarda tələbələrin belə bir söhbətinin şahidi oldum. Hansısa müəllimləndən söhbət gedirdi, ancaq adını xatırlaya bilmirdilər. Tələbələrdən biri dedi ki, hər vaxı məktəbə göy kəhnə pencəkdə gəlir, ha, həmin o müəllimi deyirəm. Nizami müəllim, bax, görürsünüz, müəllim kəhnə pencəyi ilə yadda qalır. Bu baradə sizin mülahizələrinizi bilmək istərdim. Sizə, kəhnə paltarda olmaq yaxşıdır, yoxsa?..

— Mən siza çox səmimi şəkilde deyim ki, heç vaxt istəmədim müəllim tələbenin yanında ancaq paltarı, xüsusilə də kəhnə paltarı ilə qalsın... Diktörlər gəldikdə isə, mənə məlumdur ki, onların geyindikləri öz paltalarları deyil, ancaq verilişdə, özü də bu və ya digər firmadan geyimlərini reklam etmək üçün geyimlərlər. İstəməzdim ki, müəllimlər də bu cür reklamın obyekti olsunlar.

Yenə də gördükərlərimdən dənüşənək istəyirəm. Cəmi bir neçə il bundan əvvəl ali pedaqoji məktəblərin birində çox qəşəng, məlahətli, yaraşlı bir qız dövlət imtahanında M.Füzulinin «Leyli və Məcnun» əsərinin hansı dildə yazıldığını bilmədi. M.F.Axundovla S.S.Axundovun adlarını da, əsərlərinin

də qarışq saldı. S.Vurğunun «Aygün» poemasını dram əsəri adlandırdı. Məlum oldu ki, həmin qız klassiklərin adını belə bilmir, ancaq dövlət imtahanı komissiyası onun biliyiini müsbət qiymətləndirdi. Əslində isə, yeni «ali məktəb məzunu» heç vaxt orta məktəb programını qətiyyən mənimseməyib. İndi isə əlinə diplom verib gənc mütəxəssis kimi məktəbə göndəririk. Məktəb də sevinir ki, gənc mütəxəssis qəbul edib. Axi belə hallara qətiyyən yol vermək olmaz. Belə ərköyüñ, xahişlə, minnənlə, pulla ali təhsil alanlar millətə nə xeyir vera bilsər? Daha çox ziyan vurar, nəslə korlayalar. Şübhəsiz ki, özü kimi gəncərlər yetişdirir. Bu barədə fikriniz?

— Mən sizinlə razıym ki, bizim ali məktəblərimizi çox istedadlı gənclərlə yanışı, çox istedadsız «gənc mütəxəssislər» də bitirir. Təbii ki, istedadsızların sayı daha çox olur. Belə güman vardi ki, test imtahanlarına keçməkde ali məktəbelərə en layiqli gəncləri qəbul edəcəyik. Lakin bu da əsaslı bir keyfiyyət deyil — şəhəriyinə səbəb olmur. Buraya onu da əlavə edək ki, 80-ci illerin sonu, 90-ci illerin əvvəllərində də ölkədə baş verən ixtimai-siyasi hadisələrin təsiri ilə həm orta, həm də ali məktəblərdə tədris intizamı görünməmiş bir şəkildə pozuldu. Son illər ölkədə stabilliyin yaranması, gəlin güman edək ki, tədrisin ümumi keyfiyyətinə hər halda müsbət təsir edəcəkdir.

Ancaq mənim belə bir qənaətim var: yüz tələbədən heç olmasa on nəfəri ali məktəbi yüksək səviyyədə bitirirsə, bunun əziz həmin sahənin inkişaf üçün kifayətdir. Əlavə edim ki, burada mən kütləviliyi deyil, professional sahəni nazərdə tuturam.

— Bir hind yazıcısının çoxdan oxuduğum «Palto» adlı hekayəsində dərsləri çatdırma bilməyən varlı bir ailənin uşağına kastib, lakin biliqli bir müəllimin dərs deməsindən səhbət gedir. Günlərin birində soyuq olduğu üçün evin xanımı ona ərinin nimdəş paltosunu bağışlayır. Bunu bilən ata müəllimə iki aylıq əlavə pul da verir və xahiş edir ki, daha oğluna dərs deməsin. Səbəb odur ki, şagird müəlliminin, tərbiyacisinin atasının köhnə paltosunda olduğunu görür. Yəni bundan sonra müəllimin dediyi sözlərin yüksək təsiri olmaz. Bizzət isə tələbə ilə yeyən, içən, heç bir etik normarı gözləməyən, hərzə danışan, tələbə-

dən borc istəyən müəllim də var. Keçmişdə olduğu kimi, mən istayırom tələbə müəllim münasibətində çox qalın pərdələr olsun. Qeyd etdiyim məsələlər barədə sizin fikriniz necədir. Bir də deyəsiniz, Azərbaycanda «Palto» hekayəsində təsvir edilən ailələr varmı? Varsa, onlar sizə azdır, ya çoxdur? Gələcəkdə valideynlərimiz o mərtəbəye yüksələ bilərmi? Belə yollar görünürmü? Ya bəlkə tezdir?

— Mənim fikrimcə, hər bir valideyn uşaqların maraq dairəsindən, mənimcəmə səviyyəsindən asılı olaraq müxtəlif təhsil formalarının müstəqil seçməlidir. Vəziyyətə müvafiq olaraq təhsilin gedisində hemin formalı deyisidirmək də olar. Lakin mən təessüf edirəm ki, imkanlı ailələr çoxu uşağına yaxşı təhsil vermək əvəzinə cürbəcür yollarla onu ali məktəblərə qəbul etdirmək, yaxşı, gelirli işə qoymaqla təsirində daha çox düşünür. Yəni övlad valideynin yadına orta məktəbi bitirəndə, ali məktəbi bitirib iş axtaranda, semestr imtahanlarından kasilində düşür... Uşağına yaxşı təhsil verməyə çalışan valideynlərin isə çox zaman buna maddi imkanı olmır.

Sualımızın birinci tərəfinə geldikdə isə mən müəllimlə tələbə arasında möhkəm pərdənin olmasının deyil, normal pedagoji-mənəvi münasibətin olmasının tərəfdarıyım. Ancaq, şübhəsiz ki, müəllim tələbəsindən borc ala bilməz, lakin tələbəsinə «borc» vere biler və ümumiyyətlə, müəllim-tələbə münasibətərində sosial-genetik mahiyyət, geniş mənada, müəllimin tələbəyə borc vermesindən ibarətdir. Bir az köhnəlmüş fikir olmasın, müəllim tələbəsinə hər cəhətdən nümunə olmalıdır — dərsdə də, müxtəlif tədbirlərdə də, küçədə də, yeməkhanada da.

— Bilirsiniz ki, keçmiş iqtisadiyyat dağlıandan sonra dövlət ali məktəblərin maddi bazasının möhkəmlənməsi üçün demək olar vəsait ayra bilmir. Belə şəraitdə özəl ali məktəblər baş abüb gedir. Sizcə, bu, ali təhsilə maraqlı azaltır mı ki? Yaxud özəl ali məktəblərə münasibətiniz?

— Özəl ali məktəblərin geniş yayılması dövrün tələbidir. Bu ali təhsilə marağun azalmasını deyil, əksinə, artmasını nəticəsidir. Çox yaxşı olardı ki, cəmiyyətimizdə gəncliyin ali təhsilə olan marağını bu sahədə çalışanlar spekulativ istiqamətə yönəldi.

nələtməsinin. Özəl ali məktəblərin öz kadrları yetişsin, elə kadrlar ki, onlar dövlət məktəblərindəki müəllimlərə rəqabətə gire biləsinlər. Yoxsa hər bir tərefdə məktəb açıb «hüquqşünas», «həkim» hazırlayacaqsa, vay bizim həlmizə.

— Bir neçə ildir ki, dekansınız. Həmçinin tələbə qəbulu ar-tu test üsulu ilə keçirilir. Neca deyərlər, siz o tələbələri də, bu tələbələri də görüb sünüz. Onların bilik keyfiyyəti barədə nə deyə bilərsiniz? Testin bu günü, sabahı, sizcə, necə görünür?

— Mən qəbul imtahanlarının köhnə qaydada və ya testlər keçirilməsi arasında heç bir principial fərq görmürəm. Oxuyan ónda da oxuyur, indi da oxuyur. Onda da seviyyəsiz tələbələr nisbetdə idisə, indi də o cürdür. Millətin ümumi elmi-mədəni seviyyəsi necadırı, hər hansı imtahan formasından asılı olmayaraq, qəbul olunan tələbələrin seviyyəsi ona müvafiq olacaqdır. Lakin bu bir həqiqətdir ki, əger obyektivlik gözənlənse, qəbul imtahanlarının köhnə qaydada götürülməsi tələbələrin daha uğurla seçilməsi üçün münasibdir. Test imtahanı çox zaman faktları bilən, lakin mühakimə qabiliyyəti lazımi seviyyəde olmayan gənclərin qəbuluna səbəb olur. Və biz bunu elə birinci kursdaca hiss edirik.

Mənə belə gelir ki, qəbul imtahanlarının testlər keçirilib- keçirilməməsi məsəlesi üzərində işin gedisi ilə əlaqədar olaraq hələ bir müddət de düşünmək lazımdır. Və mənim bildiyimə görə, test məsəlesi son zamanlar Türkiyədə bərəsənətli olmaqdadır. Ona qarşı koskin tənqidçi mövqə tutanları sayı burada da, yəni Türkiyədə de get-geda artır.

— 40-ci illərdə professor Mikayıl Rəfili, Əli Sultanlı, Cəfər Xəndan kimi müəllimlər dərin bilik sahibləri olmaqla yanaşı, həm də gözəl, mahir natiqliq istedadına, mühazirələri ilə tələbələri ovsunlamaq gücünə malik idilər. Yadimdadır, Mikayıl Rəfili qədim Azərbaycan ədəbiyatından mühazirəyə insan, həyat, məhəbbət, ölüüm anlayışlarının izahı ilə başlayıb, elə təsirli danışdı ki, göz yaşlarını saxlaya bilmədim. Öyrənmişəm, həmin müəllimlərdən birinin də dərsinin lent yazısı nəsillərə nümunə üçün saxlanmayıb. Buna necə baxarsınız? Bu vacib-dirmi?

— Bu vacib idi. Özü də çox vacib idi. Lakin biza təskinlik və-rən odur ki, həmin professorların nitqi onların istedadlı tələbələrinin – bugünkü ali məktəb müəllimlərinin çoxunun yaddaşında qalib. Məsələn, Penah Xəlilov, Tofiq Hacıyev, Təhsin Mütləkkibov, Xalid Əlimirzayev kimi müəllimlərimiz həmin görkəmlı müəllim-natiqlərin təcrübəsini bu və ya digər şəkildə davam etdirirler. Lakin çox təsəffüf ki, heç onların da öz mühazirələrini ləntə yazardırmag marağlı yoxdur.

— Ali təhsilli bağlı sizi daha hansı problemlər narahat edir?

— Ali təhsilla bağlı problemlərin bir hissəsinə, mənə elə ga-lır ki, kifayet qədər ətraflı toxunduq. Problemlər isə çoxdur və təbii ki, hamısı ilə bağlı fikir söyləmək məsuliyyətini mən öz üzərimə götürə bilmərəm. Ancaq onu deya bilərəm ki, Azərbay-can ali təhsil sisteminde bu gün keçid dövrüdür – biz köhnə, o qədər də ugursuz olmayan, yaxşı bələd olduğumuz formadan yenisinə keçirik. Yeni təhsil sistemi isə çoxlu sayıda suallar doğurur və doğuracaqdır.

Cavad Cavadlı

1997

DİLÇİLİYƏ DƏYƏRLİ HƏDİYYƏ

*A*ydın Məmmədovun «Türk samitləri: anlaut və kombinatorika» («Elm», 1985) adı ilə rus dilində buraxılmış kitabı türk fonologiyasının tekamülündə samit səslerin təbiətində gedən dəyişmələrdən bəhs edir. Əsərdə əsas etibarilə, tarixi müqayisəli və tarixi psixoloji metodlardan istifadə olunur, lakin əri gəldikcə bəzi məsələlər struktur, statistik, distributiv təhlil gedisiində izah edilir. Müəllif fonoloji hadisələrin dialektikasını açımağa çalışğından statik momentlərdən çox, keçid məqamlarına diqqəti çekir, nəticədə sözün həqiqi mənasında, diaxron vəziyyət araşdırılmış olur. Sinxron hadisələrin maneqi məcmuslu diaxroniya kimi teqdim edilmir.

Kitabın birinci fəsli «Türk dilləri samitlərinin tarixi-müqayisəli öyrənilməsinin nəzəri məsələləri» adlanır. Öncə, burada müəllif dilin xarakterik əlamətlərini nəzərdən keçirir; həmin əlamətlər, onun fikrincə, 1) dil sistemi, 2) dil norması - və 3) dil fealiyyətindən ibarətdir ki, sonuncusu müəllifin şərhində kifayət qədər orijinal anlayış sayıyla biler.

Birinci fesilde fonem anlayışına müəllifin münasibəti də maraq doğurur. Etraf etmək lazımdır ki, müasir fonoloji nəzəriyələr fonemin diaxron açığını verməyə hazır deyil. Ona görə də A. Məmmədov fonem anlayışının tarixi şərhində yuxarıda qeyd etdiyimiz, dilin xüsusiyyətlərinə uyğun olaraq, üç baxımdan yanaşmağı təklif edir: 1) nitq, 2) dil fealiyyəti və 3) dil sistemi baxımdan (səh. 9). Sonrakı şəhərlərin nəticələri də göstərir ki, həmin baxış fonoloji sistemi tekamülde görməyə həqiqətən imkan verir, - ümumən müvafiqiyətlidir.

Inkişaf prosesində dildaxili və dilxarici amillərin münasibəti, sistemin təzyiqi ilə fərdi meyillerin rezonansı (məsələn, bir sıra

türk dillərində fəsəsinin mənimşənilməsi bu cür baş verir), «nitq-dil fealiyyəti - dil sistemi» istiqamətində normativleşmə, həmin fesilde ardıcıl şəkildə izah olunur. Nəticə bundan ibarətdir ki, dilin tekamül - dil bütövünün müxtəlif yönlerinin ünsiyyət prosesindəki qarşılıqlı əlaqələrinin nəticəsidir; bu, bir daha sübut edir ki, dilin sistemi, funksionallığı (dil fealiyyəti) və materialyası (nitq) vəhdətdə mövcuddur (səh. 18).

Fonetik dəyişmələrin morfoloji variantların təşəkkülünə səbab olması səviyyələrənəsə əlaqələrin bir formasını təşkil edir. Əslində, həmin əlaqələrin müyyənlendirilməsi diaxronik tədqiqatın vəzifəsinə daxilidir, çünki sistemin inkişafı sistem komponentləri arasında mürekkeb münasibətlərin inkişafını da ehtiva edir. Ona görə də tədqiqatın nəzəri məsələlərdən bəhs edilən birinci feslinde fonoloji-morfoloji səviyyələr arasındaki diaxronik keçidlərin ümumi prinsipləri barədə fakt həqiqətinə söykənən lazımi qənaətlərin verilməsi diqqəti cəlb etməye bilmez.

Türk dillerinin fonoloji sistemimin tarixi inkişafını araşdırarkən çatınlık tərəfdən cəhətlərdən biri müxtəlif dil qrupları, dillər və dialektlərdə fərqli xüsusiyyətlərin mövcudluğudur. Müəllif həmin fərqlərin müyyənlenməsində türkdilli qruplaşmaların (oğuz, qıpçaq, bulgar və s.) dil əlaqələrinin (Iran, Dağıstan dilləri və s.) «nostratik» fonun mövgəyini inceleməyi əhəmiyyəti hadisə sayır.

Beləliklə, aydın olur ki, türk samitlərinin nəzərdə tutulan baxımlardan tədqiqi üçün tədqiqatçıların elində kifayət qədər aydın metod qənaəti var. Həm də bu, materiala kənardan tətbiq edilmir, əksinə, onun xarakterindən gelir. Ümumən, kitabın birinci feslinde verilmiş elmi-metodiki müləhizələr türk dilləri fonologiyasına dair geləcək tədqiqatlar üçün müyyən polemika materialı verməklə, həm də nəzəri əhəmiyyətə malikdir. Hər şəyden önce, tarixi-müqayisəli və tipoloji metodları dialektik vəhdətdə diaxronik tədqiqatların mərkəzində qoymaq cəhdidir ki, bu cəhdin nə qədər məhsuldar olması müəllifin faktları optimallı seviyədə xronoloji şərhindən də görünür.

«Türk samit anlautu problemi» adlanan ikinci fesilde təhlil yenə əsasən nəzəri istiqamətdə gedir, ümumileşdirmə üçün kifayət edəcək qədər misal nəzərdən keçirilir: «Türk dillərində sa-

* Məqale Tofiq Hacıyevlə birlikdə yazılmışdır.

mitlərin kombinatorikası (qovuşması) və fonetika ilə qrammatikanın qarşılıqlı əlaqəsi problemlər adlı üçüncü fesilde isə faktların kəmiyyəti nəzəri cəlb edir ki, bu, konkret vəziyyətdə tədqiqatın induktiv xarakterindən irəli gelir.

İkinci fesilde qoyulan problemlərin xüsusiyyətlərindən asılı olaraq iki paraqraf verilmişdir; birinci paraqrafda labial, ikincidə dental samitlərin anlautdakı tekamül tarixindən bəhs edilir.

Labial samitlərin türk dillerindəki tarixi mövqeyi tipoloji baxımdan araşdırılır. Sistem daxilində karşlaşma, spirantlaşma və sonlaşma meyilləri nəticəsində fonoloji qarşılaşmaların (b-p; b-v; b-m) meydana çıxmazı göstərilir; bu həm də fonemlər sisteminde simmetriklidə dili təbii cəhd kimi də izah olunur. Yəni anlautda müstəqil labial samit fonemlərin teşəkküllündən öncə, həmin samitləri yetirən şərait teşəkkül tapır ki, bu, müəllifin birinci fesildə qeyd etdiyi kimi, dili üç xarakterik əlamətlərin kəsişdiyi nöqtədə mümkündür. Nehayət, labial konsonant anlautun aşağıdakı əsas funksional tipləri olduğu göstərilir: p; p/b; b; v; m (səh. 69-70).

İkinci paraqrafda dental samitlərin anlautdakı tarixi protürk samit anlautun kar, yaxud cingiltili olması probleminin təhlili fonda nəzərdən keçirilir. Müəllifin fikrincə, anlautda kar, yaxud cingiltili samitlərin ilkliniyi məsəlesi türk dillerində heca vurgusunun xarakterində gedən deyişmələrin tədqiqi vasitəsilə həll edilməlidir; bu işə kitabda davlosu ilə türk-sümər paralellerinin verdiyi material əsasında izah olunur. Göstərilir ki, sümər dili üçün xarakterik olaraq, kar və cingiltili anlautların qarşı-qarşıya qoyulması (k-q) türk əzminində kar tayıñ xeyrinənneyträfləşir, nəticədə müxtəlif köklərə görən əsasların genetik qohumluğu təsəsuratı meydana çıxır (səh. 103). A.Məmmədovun belə bir fikri inandırıcı və məntiqlidir ki, samitlərin hələ protürkədə mövcud olan «güclü-zəif» deyə qarşılaşdırılması sonralar təbii surətdə «kar-cingiltili» şəklində qarşılaşdırılmaya keçir; bəzi türk dillerində bu proses indi də davam etməkdədir.

Müəllif göstərir ki, təkhecalıların polisintetik birləşməsi mərhələsində məna fərqləndirici vəzifəni əsasən heca tonları yerinə yetirmişdir. Onların izləri o türk dillerində saxlanılmışdır ki, burada söz əvvəlində gələn güclü (kar) və zəif (cingiltili) samitlərin diferensiasiyası müşahidə edilir. (səh. 111-112).

Üçüncü fesil zəngin dil faktları üzərində müəllifin aparmış olduğu ağır zəhmət tələb edən statistik təhlillər, təsnif və lokal ümumişdirmələrdən ibarətdir.

Samitlərin kombinator təhlili gedişində fonetik hadisələrin (assimilyasiya, dissimilyasiya və s.) tarixi rolu diqqətlə araşdırılır. Müəllif fonetik deyişmələrin morfoloji sistemdə yaratdığı əvvərilişlərə aid konkret halları nəzərdən keçirməklə (məsələn, -lar... -dar... -tar... -nar... -zar kəmiyyət kateqoriyası əlamətləri), əslində, türk morfonologiyasının material basmasını genişləndirmiş olur. Ümumən, A.Məmmədovun düzgün qənaətinə görə, fonetik və morfoloji seviyyələrin əlaqəsi aqqlütinativ quruluşun təbiətindən gelir.

Kitabın nəticə hissəsində müəllif belə bir ümumişdirmə verir ki, protürk, daha derin – türkəqedərki (və ya protürk deyilən) vəziyyətin davamıdır; həmin vəziyyətin mövcudluğuna qədəm əlaqələrin qalığı kimi götürülen çoxlu fonetik paralellər şəhadət verir (184).

A.Məmmədov türk samit səslerinin tarixi üzərində müşahidə aparmış görkəmli tədqiqatçıların (N.K. Dmitriyev, A.N. Kono-nov, B.A. Serebrennikov, A.M. Şerbak, V.M. İlliç-Svitç, N.Z. Hacıyeva, F.A. Abdullayev və b.) mülahizələrinə nüfuzlu mənbə kimi yanaşır; orijinal fikirlərini də bu bazada söyleyir. Müəllifin qənaətləri əksərən illüstrativ materialın diqqətsindən gelir, lakin bəzən polemika gedişində realizə olunur. Məsələn, türk dillerində şəkilçinin səs tərkibinin kökden asılı olması bareədə mövcud fikrə (N.K. Dmitriyev) qarşı çıxan A.J. Budayevin konkret olaraq harada səhər etməsi (fonetik hadisələrin fonoloji hadisəleri qarışdırması) inandırıcı məntiqləş göstərilir (səh. 181-182). Ümumən, A.Məmmədov istər materialın şərhində, istərsə də polemika apararkən əvvəl işlənmiş etdirir, müəllifin təhlili cəlb etdiyi faktlar zengindir.

Nəticə etibarilə demək lazımdır ki, A.Məmmədovun «Türk samitləri: anlaut və kombinatorika» adlı əsəri həll etdiyi və ya həlliñe çalışdığı problemlərin siqletinə görə türkoloji fikrin son illərdəki nailiyyyətləri sırasına daxil olacaqdır.

rinin «birleşməsi») prosesi, daha doğrusu, həmin proseslərin qarşılıqlı əlaqəsi nəzərdə tutulur.

Azərbaycan dilinin (ümumxalq dilinin) ve Azərbaycan ədəbi dilinin teşəkkülinə həsr olunmuş birinci fəsil diqqəti xüsusilə çəkir, cünki bu fəsildə L.N.Qumilyov, Ə.Cəfəroğlu, Ə.Dəmirçizadə, İ.M.Dyekonov, Q.A.Məlikisvili, İ.Q.Əliyev, Ə.S.Sumbatzadə, Y.Yusifov, K.Q.Əliyev, T.Hacıyev, Q.A.Qeybullayev, F.Məmmədova, S.Əliyarov, A.Məmmədov kimi sözün geniş mənasında tarixçilərin müxtəlif mühəhizlərini saf-cürük edərək həm mövcud faktlara, həm də «dialektik mənTİq»ə uyğun gələn qənaətlərinə elan edir. Faktların ümumiyyətlə azlılığı (tarixin dərinliklərində udulması), məsələyə yanaşma metodologiyalarının müxtəlifiyyi və s. həmin qənaətlərin heç də həmişə mübahisəsiz qəbul edilməsinə imkan verməsə də, müəllif öz mövqeyini kifayət qədər elmi şəkildə esaslandırmışdır.

Kitabda göstərilir ki, ümumxalq Azərbaycan dilinin teşəkkül tarixi aşağıdakı dövrlərdən keçmişdir: 1) ən qədim zamanlardan e.ə. I minilliyyin ortalarına qədər (geniş miyazığ etnolinqvistik münasibətlər, türk-Altya mənşəli etnosların ilk konsolidasiyası dövrü), 2) e.ə. I minilliyyin ortalarından eramızın əvvəllerinə qədər (türk mənşəli etnosların Azərbaycanda güclənməsi və içtimai-siyasi nüfuz qazanması dövrü) və 3) eramızın əvvəllerindən VII əsrə qədər (ümumxalq Azərbaycan türkçəsinin faktiki olaraq müəyyənləşməsi dövrü), Azərbaycan ədəbi dilinin teşəkkülinin ilk dövründə isə müəllif ümumxalq Azərbaycan türkçəsinin, demək olar ki, son dövrünə aid edir (III-V əsrlərdən VII-VIII əsrlərə qədər), bundan sonra XI-XIII əsrlərə qədər davam edən ikinci dövr gelir. N.Xüdiyevin qənaətinə görə, Azərbaycan türk ədəbi dili birinci dövrdə Azərbaycan ərazisində məskunlaşmış hun-qıpçaq türklərinin, ikinci dövrdə isə bu əraziyə Türküstəndən gələn oğuz-sölcüq türklərinin etnolinqvistik üstünlüyü şəraitində teşəkkül tapıb müəyyənləşmişdir.

Kitabın ikinci fəsildə Azərbaycan ədəbi dilinin ümumxalq dili əsasında formalşılması və inkişafı dövrü araşdırılır; həmin dövrü, ənənəvi qayda üzrə, iki mərhələyə bölən (I mərhələ - XIII-XIV, II mərhələ XV-XVI əsrləri əhatə edir) müəllif həm

QİYMƏTLİ TƏDRİS VƏSAİTİ

F ilologiya elmləri doktoru, professor Nizami Xüdiyev Azərbaycan dilçiliyi sahəsində özünəməxsus mövqə tutmuş, ciddi tədqiqatçıdır. Onun, xüsusilə, Azərbaycan dili tarixinin müxtəlif dövrlərinə həsr olunmuş məqəsləri, monografiyaları, dörslikləri müəllifinə böyük şöhrət qazandırmışdır.

Bu günlərdə müəllifin, inдиye qədərki araşdırılmalarının yekunu olan «Azərbaycan ədəbi dili tarixi» (Bakı, «Məarif» nəşriyati, 1995) kitabı çapdan çıxmışdır. Bu günəcən, nəzərəalsaq ki, Azərbaycan türk ədəbi dili tarixini, ümumiyyətlə, əhatə edən bütöv bir kitabımız yox idi, onda N.Xüdiyevin gördüyü işin əhəmiyyətini təsəvvür etmək o qədər da çatın olmaz.

Ösində dərslik kimə nəzərdə tutulmuş, lakin məzmunca monografik səciyyə daşıyan kitabın girişində qeyd olunur ki, Azərbaycan türk dili tarixçiliyi 30-50-ci, 60-80-ci və 90-ci illər olmaqla üç inkişaf mərhələsindən keçmişdir. Müəllif birinci mərhələni Ə.Dəmirçizadə, ikinci mərhələni T.Hacıyev mərhələsi sayır, üçüncü mərhələ isə görünür, hələ öz aparıcı tədqiqatçısını tapmadığına görə, bər növ «adsız» qalmışdır... Ancaq biz güman edir ki, haqqında söhbət gedən sahə üzrə bər ciddi tədqiqatların meydana çıxdığı mərhələ də «adsız» qalmayacaq. Və N.Xüdiyevin kitabı həmin mərhələnin dayəli işlərindən biridir.

Hər seydən əvvəl, kitab öncəki mərhələlər üçün xarakterik olmayan bir metodologiya əsasında yazılmışdır ki, bu, «Azərbaycan ədəbi dilinin tarixini ümumtürk mühitində (kontekstində) öyrənməkəm ibarətdir». Müəllif bu məsələ ilə əlaqədar yazar: «Azərbaycan ədəbi dilinin teşəkkülü dedikdə, həm differensiasiya (Azərbaycan türkçəsinin ümumi türkçədən «ayrılmış»), həm də integrasiya («yerli» qıpçaq və «galmə» oğuz tayfa dillə-

* Məqalə Vaqif Aslanovla birlikdə yazılmışdır.

norma, həm də üslub baxımından geniş şərh verməklə yanaşı, dövrün böyük söz ustaları İ.Həsənoğlu, İ.Nəsimi, Ş.İ.Xətai və M.Füzulinin dilinə ayrıca ocerklər həsr etmişdir.

Üçüncü fəsil isə ədəbi dilin milli dil əsasında formalasması və inkişafından bəhs edir – burada tədqiqatçı ümumtürkoloji məzmunlu millileşmə problemini araşdırır, yeni Azərbaycan türkçəsinin təşəkkülünün ictimai-siyasi, mədəni-linqvistik məsələləri üzərində dayanaraq həmin prosesin normativ tərəflərini funksional tərəfləri ilə qarşılıqlı əlaqədə təhlil etməyə çalışmış, ədəbi dilin demokratikləşməsi məsələsindən danışmışdır. M.Əmani, M.V.Vidadi, M.P.Vaqif və «Şəhriyar»ın dil-üslubu xüsusi olaraq məhz ümumi demokratikləşmə, millileşmə tendensiyasının hadisəsi kimi təqdim olunmuş, XVII-XVIII əsrlərdə funksional əslubların yenidən differensiasiyasının mənəzərəsi verilmişdir.

Sonrakı mərhələlərin feal dil-üslub proseslerinin tarixi məzmununu, dialektikası müəyyənləşdirməyə çalışan müəllif zəngin faktlar əsasında təhlili aparmış, M.F.Axundovun dili və ədəbi dil barədəki görüşləri üzərində dayanmış, XX əsrin əvvəllerindəki mürəkkəb dil mübarizələrini ümumi şəkilde şərh etmişdir. Əsrimizin 20-30-cu illərindən sonra ədəbi dilin normasında və funksional əslublarında özünü göstəren həm qanunauyğun, həm də təsadüfi hadisələr barəsində isə ayrıca bəhs olunmuşdur.

Ümumiyyətlə, həm monoqrafik bir tədqiqat, həm də müəmməl bir dərslik kimi müəllifinə böyük səhər qazandıracaq kitabda mübahisə doğuracaq məqamların olması təbiiidir. Məsələn, bizim fikrimizcə, yaxşı olardı ki, N.Xudiyev kitabın adını «Azərbaycan ədəbi dili tarixi» deyil, «Azərbaycan türk ədəbi dili tarixi» qoyayı. Xüsusü bir «Nəticə»yə də ehtiyac duyulur. M.Ə.Sabir, C.Məmmədquluzadə, H.Cavid, S.Vurğun kimi böyük söz ustalarının dilinə ayrıca ocerklər həsr olunsa idi, daha yaxşı olardı və s.

Biz əminik ki, müəllif bu kitab üzərindəki işini dayandırma-yacaq, onu daha da təkmilləşdirib filologlarımızın stolüstü kitabına çevirəcəkdir.

ƏDƏBI DİLİN TARİXİNƏ DAİR

*A*zərbaycan ədəbi dili tarixinin sistemi tədqiqi mərhum professor Ə.Dəmirçizadənin adı ilə bağlıdır. Doğrudur, Ə.Dəmirçizadəyə qədər də bu sahədə müəyyən işlər görülmüşdür, lakin kifayət dərəcədə ardıcıl olmayışdır. Ə.Dəmirçizadədən sonra Azərbaycan dilçiliyində ədəbi dilimizin tarixi problemlərinin həllində T.Hacıyev xüsusiilə fərq-lənir. Haqqında bəhs olunan «Azərbaycan ədəbi dili tarixi» (II hissə, «Məarif», 1987) kitabı da müəllifin qeyd edilən istiqamətdə apardığı tədqiqlərin davamı kimi diqqəti cəlb edir.

T.Hacıyevin haqqında bəhs edilən kitabında ədəbi dilin üç mərhəlesi əhatə olunur: XIX əsr, XX əsrin əvvəlləri, sovet dövrü.

Kitabda XIX əsrədə ictimai-siyasi, iqtisadi və ədəbi-mədəni şərait barəsində yığcam qeydlərdən sonra elmi-dilçilik mühiti, xüsusiilə M.Kazimbayın fəaliyyəti nəzərdən keçirilir, M.F.Axundovun ədəbi dili və verdiyi tələbler təhlilə cəlb edilir. Müəllif göstərir ki, ədəbi dilin XVII əsrəndə müəyyənləşən norması XIX əsrədə davam edir: «fonetik-tələffüz, morfoloji və sintaktik normalar, bir tərəfdən, XVII-XVIII əsrlər mərhələsinə, digər tərəfdən, sonrakı, XIX əsr mərhələsinə uyğundur» (səh. 22). XIX əsrədə ədəbi dilin müxtəlif səviyyələr üzrə norma özünəməxsusluğunu faktları da qeyd olunan müləhizənin doğruluğunu təsdiq edir (bax: səh. 22- 34). Ədəbi dildə normativlik göstəricilərini müəyyənləşdirirdikdən sonra müəllif anomaliyalara diqqət yetirir, «aparıcı meydən kənarə çıxan» grammaticik xarakterli nitq təzahürlərindən danışır. T.Hacıyev XIX əsri eyni zamanda ədəbi dil əslublarının yenidən təşkilii mərhəlesi kimi qiymətləndirir. O, XIX əsrədə əslubların yenidən təşkilinə müxtəlif səbəblərini göstərir

(bax: səh. 82); fikrimizcə, bunlardan biri məsələnin mahiyyətini xüsusiilə derindən açır: bu, «klassik ənənələrin yaradıcı şəkilde menimsənilib müasirlədirilməsi», başqa sözlə, «ənənəyə doğma kimi yox, qida mənbələrindən biri kimi yanaşılması faktından ibarətdir. Ənənəvi üslublar – klassik-kitab və folklor-danışq üslubları həla fealiyyət göstərsə de, ədəbi dili aşağıdakı funksional üslublar işə başlayır: bədii üslub, elmi üslub, rəsmi üslub, publisist üslub. Dəfqiqtəq haqlı olaraq qeyd edir ki, bu üslubların hamisini heç də eyni səviyyəyədeydi.

Bədii üslub aparıcı olduğu üçün müəllif onun üzərində xüsusiilə dayanır, ədəbi janrların artması ilə əlaqədar meydana çıxan ifadə özünəməxsusluqlarını nəzərdən keçirir. Satirik ifadə tərzinin XIX əsrəki mövqeyi doğru olaraq bu cür qiymətləndirilir: «Satir dili bədii üslubun səviyyələrinin – fonetik-telefif, leksik-frazeoloji və morfoloji-sintaktik qatlارının normaca müəyyənəlməşməsində həlliəcidi iş görür; satirlik nitqin aşadığı norma bədii üslub vasitəsilə, onun aparıcılığı və kütləviliyi sayəsində, bütünlükə ədəbi dil səviyyəsini əhatə edir» (səh. 91).

M.F.Axundovun dili kitabda müxtəlif cəhətlərdən tədqiq edilir; onun bədii dilinə isə müstaqil oçerk həsr olunmuş, məşhur yazıçı və dahi mütəfəkkirin bədii əsərlərinin dilinin kifayət qədər sistemli şərhi verilmişdir. M.F.Axundovun ədəbi-bədii dil sahəsindəki xidməti, hər seydən avval, obrazı heyatdakı insan kimi danışdırmasından baxımdan səciyyələndirilir. Müəllifin derin inamıca, XIX əsr Azərbaycan ədəbi dilinin bütün üslubları onun bədii dilinin işığında müəyyənələşir; fikrimizcə, belə bir mülahizə söyləməklə müəllif tamamilə haqlıdır.

XIX əsrda elmi üslubun səciyyəsi M.F.Axundovun «Kəmalüddövlə məktubları», H.S.Əbdülhəmidin «Şəki xanları və onların nəsilləri», K.A.Fatchin «Şəki xanlarının müxtəsər tarixi», M.Əsfarın «Fonni-sərf-türk» əsərlərinin, eləcə də H.Zərdabinin kənd təsərrüfatına dair məqalelərinin dil materialına istinadən tədqiq olunur. Mənbələrin bu cür məhdud həcmində götürülməsi, görünür, müəllifin ümumiləşdirmə cəhdini ilə bağlıdır, təhlilə cəlb edilən mənbələr onsuza da elmi üslubu keyfiyyətə müəyyənələşdirməyə bəs edir. Burasını da deyək ki, tədqiqat prosesində

müəllif «Kəmalüddövlə məktubları»nda M.F.Axundov üslubunun ənənə ilə müasirlik arasında təraddüb etdiyini göstərdikdən sonra eləvə edir ki, XIX əsrde yaranmış başqa elmi əsərlərin dili semantik vüsetinə, fəlsəfi tutum və məzmununa görə «Kəmalüddövlə məktubları» səviyyəsinə qalxmasa da, öz xəlqiliyi, folklor-danışq dilinə məxsus nəşr-təhkiyə tərzinə görə fərqlənir.

Azərbaycan ədəbi dili tarixində sovet dövründə qədər funkşional üslublar sistemində leksik-grammatik cəhətdən ögeyə görünən» rəsmi üslub XIX əsrde ictimai-siyasi şəraitin tekidi nəticəsində daha da genişlənir. Müəllif, M.Ə.Vəzirovun «Учебник татарско-азербайджанского наречия» kitabında verilmiş sənəd formalarının dil-üslub xüsusiyyətlərini araşdırmaqla, habelə başqa nümuneler əsasında rəsmi üslubun statusunu müəyyənələşdirir və göstərir ki, «sənəd dili-rəsmi üslub Azərbaycan dili tarixində heç vaxt ədəbi dilin səviyyəsini eks etdiirməyib» (səh. 156).

XIX əsrin son rübündə yaranan publisist üslub bilavasitə «Əkinçi» qəzeti dili ilə bağlıdır. Buna görə də tosadüfi deyildir ki, müəllif kitabda «Publisist üslub» başlığı ilə «Əkinçi»nin dili» başlığını eyni yerde, başqa sözle desək, «Publisist üslub. «Əkinçin dili» şəklinde vermişdir. Publisist üslubun – «Əkinçi»nin dilin xəlqiliyi, səlisliyi, kamilliyi və kütləviliyi, müəllifin haqlı olaraq təsdiq etdiyi kimi, Q.Zakirin mənzəm həkayələrinin dili, M.F.Axundovun nəşr dili ilə bağlıdır (bax: səh. 158). Kitabda «Əkinçi» qəzeti dili konkret misallar əsasında şərh edilir və ədəbi dilin kütləviləşməsində publisist üslubun rolu əsaslandırılır.

XX əsrin əvvellərində ədəbi dilin vəziyyəti haqqında danışmazdan əvvəl T.Hacıyev milli dilin təşəkkülü məsələsinə toxunur, yeri göləşen göstərək ki, müəllif vaxtılıq milli dilin təşəkkülü, prinsip etibarilə, XX əsrin əvvellərinə aid edirdi (bax: XX əsrin əvvellərində Azərbaycan dili, «Məarif», 1978). Haqqında danışdığımız kitabda isə T.Hacıyev ədəbi dilin milliləşməsi prosesinin XVII əsrənən başladığını və Azərbaycan milli dilinin milletin formalaşmasını qabaqladığı fikrini iżli süründür.

XX əsrin əvvellərində milli ədəbi dilin inkişafında keyfiy-

yətəcə fərqli mərhələ başlayır. Daha dəqiq desək, milli dil məsələsi siyasi məsələ seviyyəsinə qaldırılıb ictimai müzakirə obyektiñə çevrilir. N.Narimanov, Ö.F.Nemanzadə, Ü.Hacıbeyov, C.Məmmədquluzadə. Ə.Hüseynzadə bu müzakirələrdə feal iştirak edirlər. Ədəbi dil normasına münasibətde bir-birinə qarşı duran cabhələr meydana çıxır. XX əsrin əvvəllerində ədəbi dil Azərbaycan milli ədəbi dilinin yeni mərhəlesi adlandıran T.Hacıyev bu fəsilədə aşağıdakı polemik məsələlərə toxunur: milli ədəbi dilin dialektəsə və milli ədəbi dilin cənub qolu məsələsi. Birinci məsələ ilə əlaqədar olaraq müəllif təsdiq edir ki, milli ədəbi dilin norması yazılı ədəbi dilin ənənəvi xüsusiyyətləri ilə müasir ümumdanış faktlarının qovuşması nəticəsində müəyyənləşir. XIX əsrin sonu, XX əsrin əvvəllerində Bakı dialekteinin ədəbi dilə təsiri güclənir, qarışq dialekt kimi çıxış edir, bu isə, əslində, dialektfövqü faktlarının güclənməsi deməkdir. İkinci məsələdə müəllifin mövgəyi belədir: XIX əsrden «cənub norması özü üçün istinadgah dialekti seçilir, öz koynesi ilə fəaliyyət göstərir» (səh.201), fars dilinin vasitəçi rolü davam edir.

Her iki məsələ ilə əlaqədar, müəlliflə polemika aparmaq olar, lakin bir cəhət aydınndır ki, dilçiliyimizin hazırlı inkişafı seviyəsində hamını qonaqlaşdırıb biləcək təkzibolunmaz elmi müdəddəalar əsasında obyektiv bir fikir demək çatdırır. Geniş elmi izah və xüsusi tədqiqat tələb edən bu məsələlər, görünür, gələcəkdə daha dərinindən araşdırılacaq və subyektiv ünsürlərdən təmizlənəcəkdir.

XX əsrin əvvəllerində ədəbi dilin norma göstəriciləri funksional üslub təzahürlərinə differensiasiya olunmuş şəkildə nəzərdən keçirilir; aşağıdakı üslubların mövcud olduğu göstərilir: ədəbi üslub, publisist üslub, elmi üslub, şəriət üslubu, rəsmi-epistoliar üslub.

XIX əsrden fərqli olaraq XX əsrin əvvəllerində publisist üslubun rolu artır, (mətbuat imkanları çoxalır, mitinqlər keçirilir və s.) müəllifin müşahidəsinə görə, publisist üslub daxilində də differensiallaşma gedir; nəticədə, siyasi-publisist ifadə tarzları formalaşır. Doğru olaraq göstərildiyi kimi, elmi üslub ədəii, eləcə də publisist üslublarla kontaktda mövcud olur, ona görə ki, «elmi

üslubu formalasdırın şəxsiyyətlər eyni zamanda ədəii və publisist üslubun görkəmləri nümayəndələridir» (səh. 241).

Sovet dövrü Azərbaycan ədəbi dilindən bəhs edərən T.Hacıyev diqqətinə aşağıdakı məsələlərə yönəldir: əlifba məsəlesi, imla məsəlesi, termin məsəlesi.

1926-cı ildə Bakıda keçirilən I türkoloji qurultayın qərarları işığında müəllif, qeyd olunan məsələlərin həlli yollarını nəzərdən keçirir. Sosializm quruculuğu gedisiñde ədəbi dildə ister struktur-norma, isterse də funksional-üslubi istiqamətdə bas vərən irəlilikmiş izlənilir; əsirin 20-30-cu illərində ədəbi dil ilə bağlı məsələlər, dilin vəziyyəti müfəssəl təhlil olunur. T.Hacıyevin fikrincə, XX əsrin 30-cu illərindən Azərbaycan ədəbi dili qərara laşır ki, bu, artıq ədəbi dil tarixinin mövzusu deyil (bax: «Azərbaycan ədəbi dili tarixi», ADU-nun nəşri, 1976). Qeyd edək ki, sovet dövrü ədəbi dilinin bütöv bir mərhələ kimi tədqiqi cəhdləri də var. (bax: «Azərbaycan ədəbi dili tarixi». III c., Azərbaycan SSR E. nəşri, 1985; N.Xudiyev. «Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişafı». (Sovet dövrü), API-nin nəşri, 1986).

Müəllif bütün kitab boyu belə doğru bir müddəəni əsaslandırır ki, ədəbi dil öz inkişafının bütün mərhələlərində xalq danışq dili ilə bağlı olur, eyni zamanda bu bağlılıq, yəni ədəbi dilin xalq dilinə münasibəti əsasən ədəbi üslubla tənzim edilir. Kitabda bu cür ümumiləşdirmələrə, yüksəcmilligə meyl güclüdür, - bu da kitabın tekco ali məktəblərimiz üçün dörslik kimi yazılmışından irali gəlmir, həm də T.Hacıyevin ifadə, elmi mühakimə tərzi ilə bağlıdır.

ve şəkilcə münasibətlər (Y.V.Pines).

Əslində, həmin problemlərin təhlili gedişində semasiologiya elinin nəzəri məsələləri diqət mərkəzində çəkilir, müxtəlif mübahisəli fikirlər arasında məlumat verilir. Həm də burada Azərbaycan dili materiallarından danışılacaq iştiracədən nəzərə alınır, spesifik cəhətlərə ayrıca yanaşmaq zorurəti unudulmur.

Əlbəttə, kitabın giriş bölümündə semasiologiyada gedən bütün nəzəri mübahisələrin xarakterini açıb göstərmək planlaşdırılmışdır. Və buna ehtiyac da görünmür. O məsələlər birinci növbədə izah olunur ki, nəzəri ümumiləşdirmələrin əsasını təşkil edir və elmi fikrə müəyyən aydınlıq getirir.

Kitab zəngin dil faktları əsasında yazılmışdır; düzgün, bəzi faktların izahında mübahisəli yerlər də görünür, lakin eksərən mükəmməl təhlil verilmişdir. Dil materialının seçimində sinxron princip gözlənilmir, yeni müasir faktlara üstünlük verilir; tarixə ancaq zəruri hallarda müraciət olunur ki, bunda da məqsəd sinxroniyanın ehatəli təsvirinə sərat yaratmaqdən ibarətdir.

Kitabda müəlliflərin indiya qədər zərər-zərər deyiləmli olan bir sıra fikirləri birdən-bira demələri təsirlidir. Fel, əzəf, əvəzlik barədəki oçerkələrdə həmin təsir daha çox hiss edilir.

Azərbaycan dilinin felleri həm kateqorial mənasına, həm də leksik-semantik çevikliyinə, cəxmonalılığın olduqca zənginliyinə görə nitq hissələri içərisində seçilir. Fellərdə semantik tutumun genişliyi, məzmun planının son dərəcə mütərəddiliyi semasioloji təhlil və nazəri qanat üçün maraqlı material verir. Buna görə də kitabın nitq hissələrinin ənənəvi sırasına uyğun olmadan, fellərin semantikası ilə başlanması qanuna uyğun görünür. Elmi fikrin əsaslığı, şübhəsiz, fel kateqoriyasının leksik-semantik şərhi (Z.Budaqova, A.Ələkbərov) üzərinə düşür. Müəlliflər müasir dilçiliyin uğurları səviyyəsində dayanaraq mövcud fikirləri konkret bir dəfə tövbi etməkdən başqa, həm də mübahisələrə bir aydınlıq getirməyə çalışmış, maraqlı mülahizələr söylemişlər.

A.Ələkbərov Azərbaycan dilində felin leksik-semantik xüsusiyyətlərinin öyrənilmesi sahəsində mütəxəssis sayılır. Onun «Müasir Azərbaycan dilinin semasiologiyası»nda verilmiş ocerkləri de yeniliyi, yüksək elmi-nəzəri səviyyəsi ilə seçilir. Araşdı-

TƏDQİQAT DAVAM EDİR...

Dilin lügət tərkibini təşkil edən, fikrin ifadəsi, ünsiyətin yaranması üçün esas vahid olan söz müxtəlif istiqamətdə (leksikoqrafik, fəlsəfi, mənətiqi) elm tərində çıxdan öyrənilməye başlanıb. Lakin sözün və dilin canını təşkil edən, xalqın tarixini, dünay Görüşünü, etik, estetik münasibətlərini özünəməxsus şəkildə qoruyub saxlayan, yaşadan mənə, problem kimi dünya dilçiliyində sistemi XX əsrin əvvələrindən araşdırma obyektiyinə çevrilib. Ayri-ayri monoqrafik tədqiqatlar istisna edilsə, türkologiyada sözün məzmun planına dair müasir dilçiliyin tələbləri səviyyəsində, ümumi dil materialını əhatə edə biləcək bir araşdırma yoxdur.

Azərbaycan sözünün məzmun planının araşdırılması müasir filologiyamızın mühüm problemlərindən birinə çevrilməkdər; formal təhlil əvazına, dil faktlarının daxili müəyyənliliyinin şəhərə üstünlük verilir, mənə aspekti mühüm cəhət kimi nəzərdə tutulur. Azərbaycan SSR EA Dilçilik İnstitutunun əməkdaşları tərəfindən hazırlanmış «Müasir Azərbaycan dilinin semasiologiyası» (oçerklər) adlı kitab da (redaktoru Z.Budaqovadır) məhz bu baxımdan diqqəti cəlb edir. Burada bir sıra leksik-semantik kateqoriyaların sistemli şərhi verilmişdir.

Bəzi araşırmalarlardan fərqli olaraq, həmin əsər təkcə dilçilik-dəki nəzəri mülahizələrin Azərbaycan dili faktları əsasında izahını vermir, həm də müəlliflərin bir sıra uğurlu qənaətlərini əks etdirməklə, polemikaya geniş meydən açır.

Girişdə bir-biri ilə bağlı olan üç problem əhatə edilir: semasiologiya elminin predmeti (Q.Cəfərov); leksik semantikanın bəzi metodoloji məsələləri (A.Ələkbərov); sözlər arasında mənə

* Məqalo İsmayıllı Məmmədovla birlikdə yazılmışdır.

rıcı Azərbaycan dili fellərinin semantik yükünü zəngin faktlar fonda aşkarlamaya çalışır, səriştəli təhlili təcrübəsi töqdim edir.

Fel kateqoriyası dilimizin etnik səciyyesini bütün cəhətləri üzrə qoruyub saxlamışdır. Deməli, müəllif həmin cəhətləri öyrənəkən, əslində, dilimizin milli mahiyyəti barəsində mötəbər nəticələrə gelir. Burada artıq, səhəb bütünlükə Azərbaycan dili barəsində gedir.

Müsəir dilçilikdə lügət tərkibinin semasioloji aspektində təhliline sistem şəklində yanaşma cəhdini getdiyərə gülçənlər və nəzəri dilçilik bu sahədə yeni-yeni uğurlar qazanır. Bu metod hər şeydən əvvəl müxtəlif sahələrə daxil olan söz siniflərinin əlaqəli, kompleks münasibətdən üzə çıxan ayrı-ayrı semantik hadisələrin kəsişmə nöqtələrinə əsaslanmağı, mənə anlayışının dildə-xili amillərlə müəyyənələşən mənzərsini müəyyən çoxluqlar fonda təsvir etməyi tələb edir. Kitabda fellərin, sıfırvə isimlərin semantik xassələri, xüsusi oxşamalılıq bù yöndən əsdirilir, sözün işləndiyi kontekste, nitq səratitən xüsusi fikir verilir.

Azərbaycan dilçiliyində zərf, əvəzlilik və say xüsusi söz qrupları kimi indiyədək ayrıca araştırma mövzusu olmayıb. Müəyyən qüsurları olsa da, bu söz qruplarının tədqiqatına cəlb olunması, onların leksik-semantik səviyyəsi barədə nişbətən geniş danışılması da kitabın möziyyəti sayılmalıdır.

Kitabda maraq doğuran cəhətlərdən biri ənənəvi mülahizələrə münasibətdən ibarətdir; vaxtilə semasiologiya məsələlərinə də diqqət yetirmiş M.Hüseynzadə, Ə.Dəməriçizadə, S.Cəfərov kimi araşdırıcıların qeydlərinə bir tərəfdən tənqidi yanaşılır (Z.Budaqova, Ə.Ələkbərov...), digər tərəfdən istinad olunur (G.Rzayeva, Q.Məşadiyev, İ.Hacıyev).

Bəleliklə, kitabda müxtəlif baxışların şərhinə imkan veriləsi polemik fikrin genişlənməsinə şərait yaradır. Ənənəvi mülahizələr elmi fikrin bugünkü səviyyəsində nazərdən keçirilir, saf-cürük edilir. Əgər müxtəlif baxışlar birterəfli qaydada redaktor təshihinə məruz qalsayıdı (onsuz da dilçilikdə bu bir adətə əvərilmişdir), kitab elmi dəyərini itirmiş olardı və əvvəlki semasiologiya kitablarından az seçilirdi. Başlıcası isə, Azərbaycanda semasiologiya sahəsində meydana çıxan mübahisələrin

mahiyyəti belə açıq görünməzdı, perdeleşənmiş olardı.

Bizda semasioloji fikrin long inkişafının bir sabəbi də elmi qənaətin həmişə dərsliklər səviyyəsində məhdudlaşması ilə bağlı olmuşdur. Konkret olaraq həmin məsələyə dair inдиyə qədər üç müstəqil dərslik yazılsa da, dilimizi materialları əsasında köklü araşdırımlar aparılmamış, nəzəri ümumiləşdirmələr verilməmişdir. Semasiologiya problemləri ilə adətən təsadüfdən təsadüfiye maşğul olmuşlar.

«Oçerkövin» əvvəlində leksik-semantik şəhri məhz dil səviyyəsindən aparmağın metodiki üstünlüyü qeyd olunur. Fel kateqoriyası də həmin səqipdən əsdirilir. Lakin sıfət, zərf və s. barədəki fəsillərdə nitq səviyyəsi, əvəzlilik və saylarda isə hətta üslubi çəviklik faktları da nəzərə alınır. Həm də sonuncu fəsillərdə materialın hansı səviyyəyə aidiləri çəsidlənmir, normativ olana üslubi olan vəhdətdə təhlil süzgəcindən keçirilir. Əslində, bu da kitabda müxtəlif meyillerin temsili olunması ilə bağlıdır.

Girişdə ənənəvi leksik-semantik təhlil təcrübəsinin metodiki imkanları barədə də müəyyən izahat vermək lazımdır, çünki müxtəlif meyiller tekçə terminoloji sisteme münasibətinə görə seçilir. Fərq materiala yanaşma tərzindən başlayır, təhlilin metodu ilə müəyyənələşir.

Kitabda müxtəlif baxışlara geniş meydan verilməsi, nəticə etibarilə bir sira qüsurların ortaya çıxmamasına da səbəb olmuşdur. Məsələn, Z.Budaqova, doğru olaraq göstərir ki, «enantiosemiya» terminini ilk dəfə 1884-cü ildə V.I.Şertsel işlətmüşdür. K.Rzayeva isə həmin termini N.M.Şanskiyə (1972) istinad verir. Yaxud müəsir dilçiliyin banisi F.de Sössürün adı gah «Sössür», gah da «Sösür» kimi gedir. Kitabda «idiom» (idioma), «fonem» (fonema), «morfem» (morphema) paralelliyyinə də yol verilməsidir.

Bize görə, Q.Cəfərovun məlum anlayışları ifadə etmək üçün işlətdiyi «batını struktur», «səthi struktur», Y.V.Pinesin istifadə etdiyi «işarələndirən» (belək «işarələyən» dənə ugurludur) terminləri mübahisəlidir. Ümumən, izahlı dilçilik lügətimiz olmadığına görə bu sahədə böyük bir herc-mərcilik hökmü sürməkdədir. Qüsurlar kitabın elmi dəyərini azaltır, çünki üzdə olan məsələləri əhatə edir və səciyyəvi sayıla bilməz. «Oçerkələr» ister həll

etdiyi, isterse də etrafında mübahisə açdığı problemlerin aktuallığı ile uğurlu araşdırmlardan sayılı biler.

Azərbaycan xalqı əsrlər boyu görüb-götürdüyünü tarix kitablarında yox, sözündə səhbətində yaşatmışdır. Ona görə də sözümüzün mənə yaddaşı bu qədər zəngin, mücərrədlilik səviyyəsi bu qədər yüksəkdir. Dədə Qorqud müdrikiliyi sözümüzə ruh verir, Koroğlu nərəsi hayat getirir; məzmunun forma müəyyənliliyi belə yaranır.

Əminik ki, gələcək semasioloji araşdırmlarda Azərbaycan sözünün dayarı barədə daha məzmunlu qənaətlər olacaqdır. Azərbaycan SSR EA Dilçilik İstututu əməkdaşları tərəfindən görülmüş işlər də buna əsaslı təminat verir

1985

XİLASKAR TÜRK ORDUSUNUN BAKİ ZƏFƏRİ

XX osrin ikinci onilliyi Azərbaycan xalqının taleyinə yaza biləcək bir sırə hadisələrlə yadda qalib. Bunların içorisində 1918-ci ilin sentyabrın 15-də türk qoşunlarının Bakı şəhərini bolşevik-dəsnak hərbî birləşmələrinin işgalindən azad etməsi xüsusilə olənməddardır. Sovet Rusiyasından hər cür dəstək alan bolşevik-dəsnak qüvvələrin ciddi-cəhdələr bütün Azərbaycanı hərb meydanına çevirirək, yeni yaradılmış milli hökuməti Gəncədə böyük nüyyütində id. Bakı şəhəri isə strateji əhəmiyyətinə görə dənə çox dəişmən təzyiqləri və hamıləri ilə şata olunmuşdu. Belə bir müraciət şəraitde Azərbaycanda milli azadlıq mübarizəsinin fealları hərbî kömək üçün Türkiyə hökumətinə müraciət etdilər. Qardaş Türkiyə isə Azərbaycanın dan günündə onun səsinə səs verdi. Tezliklə Nuru Paşaın komandanlığı ilə türk qoşun hissələri Azərbaycana daxil oldu. Səyələr birləşdirilərək türk-Azərbaycan hərbî qüvvələrindən ibarət Qafqaz İslam Ordusu yaradıldı.

Qafqaz İsləm Ordusunun yaradılmasında əsas məqsəd Bakının düşmən tapağından azad edilməsi, Qarabağda milli hökumətin səlahiyyətlərinin bərpası edilməsi idi. Bir neçə aylıq gərgin mübarizə nöticəsində Vətəni xarabazara çevirəmək istəyən bolşevik-dəsnak qüvvələri darmadağın edildi.

Sovet dönenində bu tarixi hadisəyə qeyri-obyektiv qiymət verilmiş, Qafqaz İsləm Ordusunun xilaskarlıq fealiyyəti isə mürtəcə hərəketlər kimi şərh olunmuşdur. Ancaq Azərbaycan xalqı ikinci dəfə müstəqillik qazandıqdan sonra sentyabrın 15-ni - türk əsgərlərinin Bakıda və Azərbaycanın digər bölgələrində göstərdiyi şücaəti, şərflə mübarizə tarixini unudulmağa qoymadı. Milli varlığımız və gələcəyimiz namənə bu hadisəni hər il minnətdən həqisli xatırlayıraq. Vətənin azadlığı yolunda həyatlarını qurban vermiş insanların, o cümlədən qəhrəman türk əsgərlərinin

xatırısi öziz tutulur, müxtəlif tədbirlərlə yad edilir.

Bu il də sentyabrın 7-dən başlayaraq Bakının azad olunması ilə əlaqədər müxtəlif səviyyələrdə tədbirlər keçirilir. Bununla xalqımızın keçmiş tarixi gerçəkliyi ictimaiyyətin yaddaşında bərpa olunur və əbdilik qazanır.

Türkiyə Cumhuriyyətinin Böyükəlçiliyi, Azərbaycanda Atatürk Mərkəzi və Təxris Olunmuş Hərbçilərin Gəncələri Maarifləndirmə ictimai Birliyinin təşkilatlılığı ilə bir səra tədbirlər keçirilib. 15 sentyabrda dair elmi araşdırılmalar ictimaiyyətə təqdim olunub. Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdürü Nizami Cəfərov əməkdaşımızla səhbətində dedi:

- Müstəqilliyimizi əldə etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin seyləri nəticəsində Azərbaycan tarixi olduğu kimi yazılmışa başlandı. 1918-ci ildə Azərbaycanın, dəha konkret desək, Bakının bolşevik-dəşan qüvvələrinin işğalından azad olunması, Vətənin milli varlığımıza yad olan elementlərdən təmizlənməsi tarixi araşdırılmalara cəlb olunub. 1918-ci il sentyabrın 18-də Bakını «beynəlmiləl» bir şəhərə çevirmək, Azərbaycan ruhunu, mənəviyyatını məhv etmək istəyən düşmən qüvvələr susduruldu. Bundan sonra Azərbaycan milli hökumətinin Gəncə şəhərində Bakıya köçməsi mümkün oldu. Türk ordusu köməyə gəlməsəydi, düşmənlərin Bakını Azərbaycandan təcrid etmək planı baş tuta bilərdi. Bolşeviklər və erməni qəşqarları çalışırdılar ki, Bakını Azərbaycandan qoparsınlar. Əsas səbəb Bakının strateji əhəmiyyətli neft şəhəri olması idi. Bu sərvəti tələməq istəyi də həmin iddiaları meydana çıxmışdı.

Türk qoşunlarının Azərbaycana gelişü Bakını bir qədim türk torpağı olaraq qorumağa xidmət edirdi. Və yalnız bolşevik-dəşnak birleşmələrinin işğalından azad olunduqdan sonra Bakı böyük elmi, mədəni, siyasi və sənaye mərkəzi kimi öz tarixi missiyasını yerinə yetirməyə imkan tapdı.

Müstəqillikdən sonra biz «Tarix necə varsa, o cür dərk olunmalıdır, yazılılmalıdır» principini əsas tutaraq hər il sentyabr ayının 15-də bu şanlı hadisəni qeyd edirik. Xalq öz tarixi yaddaşına qayıdır, bu tarixə aid elmi mühit yaranır və nəticə etibarilə xalqımız öz tarixinə sahib çıxa bilir. Bu tarix o faktı təsdiqləyir ki,

türk xalqları tekce mənəvi, mədəni birliyə deyil, bir-birini müdafiə edə biləcək çox böyük ideoloji, siyasi güce malikdir. Biz bu gücün bazasını qoruyub saxlamalıyalıq ki, tarixi istinadgahlarımız təhrif olunmasın. Bakının Türk qoşunları tərəfindən azad olunması bizim üçün elə bir tarixi istinadgahdır ki, gələcəyimizə də işq salır. Türk xalqlarının bir-birinə qarşılıqlı hərbi-siyasi yardımçıları hemişə olmalıdır. Əgər belə olmasa, Türk dünyasının ayrı-ayrı mərkəzlərini, türkçülük ideyalarını qoparmaq asan olar. Bu tarixi hadisə Azərbaycanda daha geniş səpkida qeyd olunur. Bu il xüsusi ilə geniş tədbirlər görüllüb. Sentyabrın 14-de keçirdiyimiz konfransda hem Tükiyədən, hem də Azərbaycandan alimlər, hərbçilər, diplomatlar çıxış etdilər, elmi təhlillər verdilər. Ayn 15-də isə ilk dəfə Bakıya gəlmiş Türkiyə Silahlı Qüvvələrinin Mehtoran təqümü türk qoşunlarının Bakıya girdiyi yolla - Filarmoneya binasının yanından Fəvvarələr bağlı istiqamətində irəlileyərək döyüş və zəfer mahnları ifa etdilər.

Bu tədbirlərin həyata keçirilməsi ilk növbədə elmi, ictimai-siyasi əhəmiyyət daşıyır. Çünkü sovet dönenindən bu hadisələrin elmi əsasları cəmiyyətin yaddaşından çıxarılib. Azərbaycanda çoxlu türk əsgərlərinin məzarları var. Bunların bir hissəsi uzun müddət toxunulmaz qalıb. Xalqımız onların məzarlarını müqəddəslərin məzarları kimi ziyaret edir. Bu onu göstərir ki, Türk qoşunları Azərbaycanda olduğu müddədə o qədər hərbi intizam, yüksək mənəvi-exlaqi davranış nümayiş etdirmişlər ki, onları xalq müqəddəsler səviyyəsini yüksəldib. Bu qoşunlar Azərbaycana hərbi nümunə, tacirətə görüb illər. O vaxtlarda ölkədə hərbi məktəblər açıldı. Türk ordusu tipində telim texnologiyaları yayılmağa başladı. Bu hadisə bayram kimi qeyd olunmağa layiqdir. Atatürk Mərkəzi bilavasitə bu işlə əlaqədər olaraq xüsusi kitabların nəşrini reallaşdırır. Məqsəd budur ki, milli-mənəvi əhəmiyyətli, müstəqillik tariximizə daxil olmuş bu faktı biz bu gün təsdiq edək. Bu tarixi xatırlamaq, təbliğ etmək, elmi əsaslarla gələcək nəsilərə çatdırmaq borcumuzdur.

Dəyanət Bayramov
2004

qloballaşmanın hər hansı mədəni-mənəvi təhlükə tərəfdəcəyi barədə düşünmək absurdur.

Azərbaycan mədəniyyəti çoxmşıyalsı (və çoxşaxəli) genotipi ilə, milli mənsubluğundan asılı olmayıaraq, hər bir mədəni insanı maraqlandırmağa, dünyani özünə calb etməye qadirdir. Qərbin hemişi diqqət mərkəzində olmuş Nizami yaradıcılığı, xalçalar, muğam musiqisi, miniatür rəssamlığı və s. Azərbaycan mədəniyyətinin yalnız Qərbin təşəbbüsü ilə öyrənilmiş hadisəridir. Qloballaşma, Qərb-Şərq dialoqu isə birlərə maraqlara yox, qarşılıqlı (çoxtərəfli) əlaqələrə dayanır ki, burada bizim (Azərbaycanın) üzərinə düşən vəzifə

1) dünya, xüsusilə Qərb mədəniyyəti ilə onu manesiz (və vəsatisiz) mənimşəyecək qədər yaxın təməsda olmaqdən;

2) milli mədəniyyətimizi ayri-ayrı hadisələr halında (və bütövlükdə) dünyaya, xüsusilə Qərbə öz adı, üvnarı (və keyfiyyətil) ilə tanıtırımaqdən ibarətdir.

Etiraf etmək lazımdır ki, Qərb mədəniyyəti XIX əsrədə olduğu kimi, bu gün də bizi ideya-məzmunca demokratizmi, çoxşablluluğu və texniki imkanlarının genişliyi ilə heyran edir. Qərb isə Şərq (və onun tərkib hissəsi olaraq Azərbaycan) mədəniyyətinə hələ də kollektiv, yaxud qeyri-diferensial istedadın məhsulü kimi baxır. Bu təsəvvürün aradan qaldırımaq üçün, gərek Qərbə, məsələn, müxtəlif ifaçılarning iştirak etdikləri (və ifaçının personasının görünmədiyi) muğam konsertlərindən daha çox, bir ifaçının üslubu (və personası!) təqdim olunsun. Yaxud ümumiyyətlə, xalça sərgisindən daha çox, ardıcıl olaraq bir böyük xalçaçı rəssamın sərgiləri keçirilsin... Azərbaycan mədəniyyəti müasir dünyaya nə qədər çoxşabllu, nə qədər diferensial bir şəkilde təqdim olunarsa, yaradıcı şəxs-müəllifin obrazı nə qədər parlaq görünərsə, biz Azərbaycan insanının mədəni səviyəsi barədə o qədər geniş təsəvvür yarada bilərik.

Qloballaşan dünya Azərbaycanın, ümumtürk (və müsəlman) mədəni coğrafiyası ilə genetik əlaqələrini bərpə etməyi, yaddaşın tarixi miqyasını genişləndirməyi, nəticə etibarilə, dünyaya ümumtürk (və ümummüsəlman) mədəniyyəti kontekstində, yeni etibarlı mühit (və miqyasla!) çıxmışlı tələb edir. Özlerinin bir

ŞƏRQ VƏ QƏRB DİALOQU: QLOBALLAŞMA PROSESI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ *(polemik qeydlər)*

Qloballaşma öz-özlüyündə nə qədər mürəkkəb, ziddiyətli və iqtisadi, sosial, siyasi-ideoloji iddiaların konflikturcasından asılı bir proses olsa da, bütün dünyayı təbii bir inersiya, qarşılıqlı münasibətləri - dialoqu gəlir. Yer üzünən elə bir tacid olunmuş mədəni coğrafiyası yoxdur ki, qloballaşmanın universal maraqlarının oraya müdaxiləsinə təsəvvür eləmək mümkün olmasın. Bununla belə həmin proses-hərəkatın özünməxsus iyerarxiyası mövcuddur ki, onun başında Şərqlə Qərbin qarşılıqlı münasibətləri - dialoqu gəlir. Və tarixən Şərq-Qərb oriyentasiyاسında birləşən, yaxud komplektləşən az və ya çox dərəcədə regional mədəniyyətlərin taleyi ister-istəməz bu iyerarxiyadan, bincin növbədə isə, Şərqlə Qərb arasındakı dialoquğun nəticəsindən asılı olur.

Azərbaycan mədəniyyətinin qloballaşan dünyada tutacağı mövqeyin xarakterini, hər şeydan əvvəl, onun (Azərbaycan mədəniyyətinin) genotipi müəyyən edir. Türklüy, müsəlmanlıq və müasirliyi üzvi şəkildə ehtiva etmiş bu mədəniyyətin özü-nütəciddən uzaq olması, dünyaya açıqlığı, həm etnik, həm dini, həm də ideoloji baxımdan universallığı və ya hüdudsuzluğunu ona eyni dərəcədə qeyri-məhdud ünsiyyət imkanları verir. Milli yaddaşında özünməxsus etnik (etnoqrafik) mədəniyyətə yanaşı dünya mədəniyyətinin uğurlarını məmənuniyətlə qoruyub saxlayan, Şərq xalqları içərisində Qərba (Qərb mədəniyyətinə) on çok maraq göstərən, müasir bədii-estetik yaradıcılıq texnologiyalarını cəsərətlə qəbul edən azərbaycanlı üçün

neçə min illik tarixləri boyu daim Şərqdən Qərbə doğru can atan və Türkiyənin şəxsində Avropa Birliyinin bir addimlığında dayanan türklərin Qərbə, o cümlədən Qərb mədəniyyətinə qarşısına inmaz maraqlı onların genetik təbiətindədir.

Və nəhayət, müasir Azərbaycan mədəniyyətinə dönyanın, xüsusilə, Qərbin sadəcə etnoqrafik- ekzotik deyil, professional ehtiyacının yüksəlməsi üçün bugünkü yaradıcılıq texnologiyalarının mənimsənilməsi, modern təqdimat üsullarının axtarılıb tapılması teləb olunur... İqtisadi qüdrəti get-gedə möhkəmənən, milli mədəniyyətin inkişafına ilənden-ile daha çox maliyyə vəsaiti ayran bir ölkə (və millet), təbii ki, mədəniyyətinin yalnız şərəflə tarixi ilə öyünərək qalmayacaqdır...

2007

AYAZ VƏFALIYA AÇIQ MƏKTUB

Hörmətli Ayaz müəllim!

Siz bizim ədəbiyyat ailəmizin o üzvlərindəniniz ki, on illər ərzində heç bir konyuktur emosiyaya, «fərdi üslub» (və «mən») iddialarına – şəxsi maraqlara qapılma yaraq, tevəzükər bir müdrikliklə bu ailənin mənəvi ekologiyasının təminini üçün əlinizdən gələnə əsirgəməmiş, ədəbi təsərrüfatda yaradıcılıq əxlaqının klassik normalarının gözlənilməsi uğrunda özünəməxsüs təmkin (və səbəb) lo mübarizə aparmışınız.

Siz hələ heç bir fəxri ad almamışınız. Və bir dəfə də olsa, gileylenməmisiniz... Çünkü ədəbiyyata hər sözünə mükafat almaq, hər əsəri üçün tənqidin tərifini eşitmək iddiaları ilə deyil, «Hippokrat andı» ilə gelmişiniz...

*Söz də
Bizim məsləkimiz –
Kəlmə-kəlmə ölçək, biçək;
Ələ qələm alanda biz
Hippokrat andı içək...*

Ədəbiyyata, sənətə məslək kimi baxan, dediyi sözün əxlaqını (və qrammatikasını!) göz bəbəyi kimi qoruyan, «özü oda yana-yana» oxucusuna ruh sərinliyi baxş edən Ayaz Vəfalinı sevməmək, onun həyat və yaradıcılıq idealına ehtiramlı yanaşmamaq sadəcə olaraq, mümkün deyil.

Siz «Ədəbiyyat və incəsanat» qəzeti (indiki «Ədəbiyyat qəzeti»)nın texniki katibliyindən sıravi ədəbi işçiliyindən baş redaktorluğunə qədər keçdiyiniz yarım əsrlik yolu həyatınızın mənasına çevirə bildiniz...

*Hayana getdimse
səndən söz açdım,
Mən sona bir ömür qulaq asmişam;
Heyata
bir uzaq kənddə göz açdım,
Sənətə
gözümüz səndə açmışam*

...Siz «Ədəbiyyat qəzeti»nə (və ədəbiyyata!) vəfali çıxdınız. Biz hamımız gəldik... getdik... Xalq yaziçisi olduq, əməkdar elm və ya incəsənət xadimi olduq...

*Bir ömür...
peşiman olmaram, nə qəm -
Xatirində qalan zəhmətim olsa;
Mən sənətə
yənə də əsirgomərom ~
İkinci bir ömür qismətim olsa,*

- dediniz. Və elediniz... Mən eminəm ki, Sizin ikinci, üçüncü... ömrünüz də olsa, onu da ədəbiyyata (və «Ədəbiyyat qəzeti»ne) sərf edəcəksiniz.

Azərbaycanın bütün ədəbiyyat adamları, xüsusilə ömrünün hansı illərini məmənnuluqla ona bağlılaşmış bizlər üçün doğma olan «Ədəbiyyat qəzeti»ndə mahz Siz böyük bir redaktə məktəbi yaratdırınız - ədəbi sözü ədəbə demək uğrunda yorulmadan, usanmadan, bəzən yersiz tənələrə məruz qalaraq, mübarizə apardınız. Menim yadimdادر ki, mübahisəli bir yazı olanda, hörmətli baş redaktorunuz Nəriman Həsənzadə heç kime etibar etməyib həmişə Siza verərdi ki, fikrinizi bildiresiniz. Və o da yadimdən çıxmayıb ki, en sərt mövqeyinizi də o qəder əsashi, o qəder ədəbli bir intonasiya ile bildirdiniz ki, hətta həmin material Sizin iradənizdən asılı olmayaraq çap edilsə belə, göstərdiyiniz iradlar öz gücündə qalır, haçansa müəllifin (və redaksiyanın) sohvi kimi üstümüze qaydırıdı.

Hörmətli Ayaz Müəllim, özünəmaxsus ədəbi zövqə qələmə alığınız mənali-məzmunlu şeirləriniz, Ə.Nəvaiidən, T.Şevçen-

kodan, K.Simonovdan yüksək peşəkarlıqla etdiyiniz poetik tərcümələr Sizin şairlik istedadınızın heç də ötəri bir hadisə olmadığını göstərir. Şeirlərinizi oxuyan hər kəs dərhal müəyyən edər ki, nə qədər sakit-mülayim, hər seydən məmənnun, təmkinli görünsemiz də, köksünüzdə olduqca həssas, narahat bir ürək gəzdirsiniz...

*Sinəmə tüşəlayüb atın oxları -
Amandır, qürbətə atmayan məni;
Əl dəyməmiş namordə olub cəxələri, -
Öldürün, namarda qatmayın məni.*

Soyuq üzvlərin etinasızlığı da Sizin lirik mənimizi həmişə siyəye tuşlanan oxlar qədər incitmışdır:

*Soyuq üz görəndo mən də donuram;
Adətin belədir, niyə danram.
Yamaltı dərdimə özüm yanıram -
Ocaqlara nəhaqq qatmayıñ məni.
Və təmənnasız bir qürurla deyirsiniz ki,
Buludun yurdunu yox - qolbima ağlar,
Könlümüñ bir ilq göz yaşı dağlar;
Yumruq boyda üreyimdə dünya var -
Dünyanın malına satmayıñ məni.*

Sizin, demək olar ki, bütün şeirlərinizdə insanın, cəmiyyətin «daxili aləmi»nə, «gizliliklərinə» müraciət olunur, en həssas nöqtələrə toxunulur, en mürəkkəb, en təzadlı məsələlər bəresində belə çox təmkinlə bəhs edilir. Həssas oxucu isə görür ki, bu zəhiri təmkində nə qədər böyük ehtiras, enerji var... Və Siz bu təmkinli ehtirasın, enerjinin gücünə poeziyanı fəlsəfəyə yaxınlaşdırıa bilirsınız:

*İnsan qalxır fəzallara sanki bir ox;
Qanadlanur «əsməl» - deyə, «həyat!» deyə;
Çəkisini itirir o, ağlınu - yox.
Cəzibələr yero çokır, ağıl-göyə.*

Hörmətli Ayaz müəllim! Sizin şair-sənətkar təvəzükkarlığınıizi ədəbiyyatşünas-alim təkininiz tamamlayır. Və yalnız təmkinli bir alım-tədqiqatçının işidir ki, xalq ədəbiyyatı ilə ondan on uzaq olan Füzuli yaradıcılıq arasında genotip əlaqələr tapa bille... .

Siz həmisi on ağır, on çox zaman tələb eden işin arxasında getmisiniz. Və elə bil ki, tale də Sizin yaradıcılıq missiyanızı çox – çox uzaq zamanlara hesablayıb...

Böyük Füzulini oxuyan (və tədqiq edən) hər kəs çalışırkı ki, onu xalqın anlaya bilməyəcəyi bir yüksəkliyə qaldırsın, ona kimsanın idrakının çatı bilməyəcəyi mühüm fikirlər, qeyri-adi fəlsəfi-ruhani ideya modelləri, ifadə texnologiya-konstruksiyaları aşkarlasın, ancaq Siz Füzulidə, bütün mürəkkəbliyinə (və ilahiliyinə!) baxmayaraq onu yaradan xalqın istedadını tapmaq yolu ilə getdiniz – bilirdiniz ki, yaradılan yaradandan daha böyük, daha mühüm olə bilməz. Və bu aydın tədqiqat metodunun məzmununu belə formulu etdiniz: «ədəbiyyat tarixi elə bir şəxsiyyət tənərim ki, o, mənsub olduğu xalqın yaradıcılığına soyuqqanlı ya-naşın, ondan gücü çatdığı qədər faydalananmamış keçinə bilsin»...

Füzuliye aludəciliyin, hər cür milli miqyası (və keyfiyyəti) kolgəde qoymuş, fərdi istedadın xəlqi (və milli) istedad fərvəqünə qaldırıldığı dövrde Siz təbii intellektin təvəzük məntiqi ilə «xalq!» dediniz. Çünkü Füzuliye nə qədər, bağlı idinizsə, Füzulini yetirən xalqa ondan qat-qat daha möhkəm bağlı idiniz... Və bilirdiniz ki, «Füzuli xəlqılıyini araşdırmaq Füzuli qələminə qüdrət verən, Füzuli dühləsinə qanad verən xalq fantaziyasının nələrə qadir olduğunu araşdırmaq deməkdir»...

Ayaz müəllim, ümumiyyətlə, «Füzuli xəlqılıyi» monoqrafiyanızı məzmun-mündərəcesinə, tahlil miqyasına, ifadə mədəniyyətinə görə, Sizin (və mənim) müəllimlərimiz Həmid Arası, Məmməd Cəfər, Mir Cəlal kimi klassik füzulüşünasların əsərləri ilə müqayisə etmək olar.

«Sənətkar və xalq» mövzusun üzərində düşünməyi həmisi davam etdirmiş, belə bir qənaəətə gəlib çıxmışınız ki, «elə böyük ədəbi kəşf yoxdur ki, xalq onu başa düşməsin». İmkani iddiasından aşağı olan «ədəbiyyat»ın novatorluq adı altında meydan sula-

dığ 70-ci illərdə deyilmiş bu söz xalqdan uzaq müxtəlif «izm»lərin baş alıb getdiyi bu gün üçün də iibrətamızdır. Və Sizin ədəbiyyat adamı olaraq qazandığınız böyük nüfuzun bir səbəbi özünəməxsus istedadınızdır, ondan az mühüm olmayan ikinci səbəbi xalqa, ədəbi-ictimai mühitə mütəvəzö bir səmimiyyətlə bağlılığınızdır.

Hörmətli Ayaz müəllim! Siz həyatınızın on azi elli ilini ədəbiyyata, ədəbi həyatə (və dostlara) vermişsiniz... Neçə on iller şərəfli daşıdığınız «Vəfəli» taxəllüsünü artıq, sözün geniş mənasında, öz soyadınıza çevira bilmisiniz. Və bütün dostlarımız kimi mən də şübhə etmirəm ki, bu soyadını hələ neçə on illor şərəfle daşıyacaqsınız...

2007

AZƏRBAYCAN YALVARIŞLARI LÜĞƏTİ. BİR NEÇƏ SÖZ

*A*zərbaycan xalqının mənəvi zənginliyini, əxlaqi kamilliyini göstərən, yaradıcılıq hadisələrindən biri də yalvarişlardır. Lakin çox təsəssüf ki, indiyə qədər həmin hadisənin ayrıca linqvistik, etnokulturoloji şəhəri verilmiş, həm bir dil hadisəsi, həm də folklor janrı olaraq yalvarişlar alqışlarla qarışdırılmışdır. Halbuki onların arasında əhəmiyyətli semantik-funksional fərqlər vardır; belə ki, alqışlarda subyekt, yaxud alqış edən özündə qeyri-adı qüvvənin obrazını yaratmaqla obyekti (alqış edilən) ilahi-sehrlə qüvvələrə siğndırır, yalvarişlarda isə subyekt, yaxud yalvaran bu cür güclü deyil... Və alqış edənin subyektini məhz qeyri-adiləşdiriyinə, mücərrədləşdiriyinə görə, bir növ, görünmür, üzdə deyil, yalvaranın subyekti isə olduqca konkretdir, fealdır. Alqışların «antonim»i qarğışlar, yalvarişların «antonim»i isə söyüslərdir.

Yalvarişlar Azərbaycan xalqının, ümumən türk xalqlarının mösiətində həmişə olduğu kimi bu gün də əhəmiyyətli yer tutmaqdadır. Xüsusilə müraciət məqamlarında yalvarişların geniş üslubi imkanlara malik olduğu öznüն gösterir – bu zaman müraciət edən şəxsin müraciət olunan şaxse konkret şəraitdəki münasibətinin ən müxtəlif çələrləri (məhəbbət, hörmət, chtiram, nəvazış, laqeydlik, ironiya və s.) təzahür edir.

Azərbaycan yalvarişları lügəti ilk dəfədir ki, nəşr olunur. Lügətdə yalnız müasir nitq mösiətində işlənən vahidləri əhatə etmək nəzərdə tutulduğundan arxaik yalvarişlar (məsələn, qara bəşim qurban olsun, Qazan, sənə. «Kitabi-Dədə Qorqud») buraya daxil edilməmişdir.

Və şübhəsiz, lügət müasir Azərbaycan yalvarişlarını heç də bütün zənginliyi ilə əhatə etmir. Ümid edirəm ki, lügətin növbəti nəşrləri daha zəngin, daha mükəmməl olacaqdır.

A	
Ağrin alım	Ayağının altında ölüm
Ağrin mənə (gəlsin)	Allahına qurban olum
Ağrin ürəymə (gəlsin)	Anan ölsün
Ağlına ölüm	Atam-anam sənə qurban (olsun)
Adına (-sanina) ölüm	Ata-anana qurban (olum)
Adına (-sanina) qurban (olum)	Ata-anana qurban (olum)
B	
Balama (oğluma, qızıma...)	Başına dolanım
qurban olum (olaram)	Başım sənə sadaqa (olsun)
Balana qurban (olum)	Bibin (xalan) ölsün
Bacın ölsün	Bibin (xalan) sənə qurban (olsun)
Başına dönüm	Boynu (-buxununa) qurban (olum)
V	
Varım-dövlətim sənə qurban (olsun)	
Varım-yoxum sənə qurban (olsun)	
Verdiyinə qurban olum (ay Allah)	
Q	
Qabağında ölüm	Qadasın alım
Qadam	Qadası
Qadan(i) alım	Quzu kəsim (kəsərəm)
Qadan mənə (gəlsin)	Qulun olum (ollam)
Qadan ürəymə (gəlsin)	Qurban(in) olum
	Qurban kəsim (kəsərəm)
D	
Dərdin alım	Dərdiş
Dərdin mənə (gəlsin)	Dilinə qurban (olum)
Dərdin ürəymə (gəlsin)	Dilini yeyim

E

Evim-eşiyim sənə qurban (olsun)
Ehtibarına ölüm

Y

Yolunda ölüm ...yolunda qurban olsun

K

Kərəminə qurban (olum)

G

Gedən (galən) yollarına qurban (olum)	Gözünün (gözlərinin) yaşına qurban (olum)
Gələn yollarına canım qurban (sadaqa)	Gözüm (gözlərim) sənə qurban olsun
Gözünə dönüm Gözünü yeyim Gözünə (gözlərinə) qurban (olum)	Gözünün (gözlərinin) işığına qurban (olum)

M

Malim-dövlətim sənə qurban (olsun)
Malim-qoyunum sənə qurban (olsun)
Mən ölüm

N

Nənən ölsün
Nənen (sənə) qurban (olsun)
Nökərin olum (ollam)

O

Oğlum- qızım sənə qurban (olsun)

Ölüm (sənə)
Ölərəm (sənə)
Ölüm qabağında

Ölüm balama (qızıma, oğluma,...)
Ömrüm-günüm sənə
qurban (olsun)

S

Sənə qurban (olum)
Sənə qurban kəsim (kəsərəm)
Sənə quzu kəsim (kəsərəm)

Sənə ölüm
Sənə canım qurban
Səsinə (-nəfəsinə) qurban (olum)

Ü

Üzüm ayağının altına

Can!
Can qardaş (bacı, nənə...)
Can(im) qurban

Can(im) sənə qurban
(sadaqa) olsun
Canım yeyim

C

2000

AZƏRBAYCAN XALQININ ÖZ ƏRAZİ BÜTÖVLÜYÜ UĞRUNDА MÜBARİZƏSİ TARİXİNƏ DAİR

Hər bir xalqın ümumi tarixinin çox mühüm hissəsini onun öz ərazi bütövlüyü uğrunda mübarizəsi tarixi təşkil edir. Etnik coğrafiya, yaxud bu və ya digər xalqlar, millətin iqtisadi-təsərrüfat, sosial-siyasi və mənəvi-mədəni varlığının, özünüsfadə və özünütəsdiqinən əsas göstəricilərindən biridir.

Azərbaycan xalqı ilk orta əsrlərdən başlayaraq, sahəsi yüz min kvadrat kilometrlərlə ölçülən geniş bir ərazidə formalasmışdır ki, buraya Şimali Azərbaycan (Azərbaycan Respublikası), Cənubi Azərbaycan (Iran Azərbaycanı), Qərbi Azərbaycan (Ermənistan Respublikası), Şərqi Anadolu, Borçalı, Cənub-Şərqi Dağıstan və s. daxildir. Həmin coğrafiyanın etnik tarixi barədəki müasir elmi təsəvvürləri biri digəri ilə bağlı olan üç fundamental problemin qarşılıqlı əlaqədə nəzərdən keçirilməsinə töhfə edir:

1) Orta əsrlərin əvvəllərindən başlayaraq sonlarına qədər davam edən böyük bir dövrdə Azərbaycan xalqının formalasıldığı coğrafiyanın hüdudlarının müyyənəlaşması.

2) Həmin coğrafiyada xalqın etnososial maraqlarından irəli gələn siyasi-inzibati (dövlət) nəzarəti mexanizm və ya strukturlarının qərarlaşması, əraziyə etnoqrafik sahiblik hissinin siyasi sahiblik ideologiyasına çevrilmesi;

3) müxtəlif xarakterli daxili çekişmələr, xarici müdaxilələr nəticəsində Azərbaycanın etnosiyasi bütövlünün pozulması, ölkə ərazisinin imperiya maraqlarına uyğun olaraq parçalanması.

Əlbəttə, orta əsrlərin sonlarına doğru Azərbaycan xalqının

bu və ya digər dərəcədə sabit etnoqrafiyası müyyənəleşməsəydi, həmin coğrafiya üzərində özünməxsus etnosiyası (inzibati) nəzarət sistemi də qərarsızdır, dövlətçilik ideologiyası formalaslaşmadı. Beş bütün bunların mövcudluğu şəraitində ölkəyə olunan müdaxilələr laqeyd qarşılanmadığı kimi, işğalar da milli coğrafi bütövlük uğrunda mübarizə ideologiyaya texnologiyalarını doğurmali idi. Lakin nəzərə alımaq lazımdır ki, Azərbaycan tarixşünaslığı, ümumən ictimai-tarixi təfəkkür Azərbaycan xalqının öz ərazi bütövlüyü uğrunda mübarizəsi tarixinə son illərə qədər olunduqca ehtiyatla yanaşmış, tarixşünaslıqda (və ictimai-tarixi təfəkkürde) Azərbaycan xalqının öz maraqlarından daha çox onun ərazi bütövlüyünə müdaxilə elemiş imperiyaların maraqları üstünlük təşkil etmişdir.

Azərbaycan Respublikasının müstəqillik qazanması, azərbaycanlılığın dövlət ideologiyasına çevrilmesi, dünya azərbaycanlılarının birliliyi, mütəşəkkiliyi uğrunda mübarizə artıq Azərbaycan ərazi bütövlüyü probleminə obyektiv baxmağa, problemin tarixini «neca vərsa o cür» öyrənməyi tələb edir.

Azərbaycan xalqının öz ərazi bütövlüyü uğrunda mübarizəsi tarixi, tamamilə təbiidir ki, Azərbaycan xalqının təşəkkül-formalaşma prosesinin keyfiyyət həddinə çatdığı, etnocoğrafiyasının müyyənəşədiyi dövrden başlayır.

Azərbaycan xalqının təşəkkül məsəlesi hələ də Azərbaycan tarixşünaslığının on mürəkkəb problemlərindən biri olaraq qalmadı. Problemin həlli üçün göstərilən elmi-metodoloji cəhdələri, əsasən, aşağıdakı prinsip, yaxud məvqelərinin bu və ya digər dərəcədə qərarlaşmasına getirib çıxmışdır:

I. Azərbaycan xalqı e.ə. I minilliyyin ortalarından etibaren, xüsusilə Atropatena dövründə İran mənşəli etnoslar əsasında formalasmış, eramızın əvvəllerindən başlayaraq Azərbaycan ərazi-sinə köç edib burada məskunlaşan türkler tədricən İran mənşəli Azərbaycan xalqını «Türkləşdirmiş», nəticə etibarilə təxminən XI-XIII əsrlərdə İran mənşəli (və türkdilli) Azərbaycan xalqı təşəkkül tapmışdır (İ.Əliyev, Ə.Sumbatzade).

II. Ən qədim dövrlərdən Azərbaycan ərazisində məskunlaşmış türk tayfaları, eləcə də eramızın ilk əsrlərindən başlayaraq

* Məqalə M.Ələkbərzadə ilə birtlkde yazılmışdır.

müxtəlif mərhelelərdə həmin əraziyə köçüb gələn türkler qaynayıb qarışraq, texminən I minilliyyin ortalarında türk mənşəli (və türkdilli) Azərbaycan xalqının əsaslarını yaratmışlar (Y. Yusifov, S. Əlyarlı, T. Hacıyev).

III. Azərbaycanda e.e. II minilliyyin sonu I minilliyyin əvvəllerinə qədər, əsasən, Qafqaz, e.e. I minilliyyin sonu b.e. I minilliyyin əvvəllerinə qədər isə, əsasən, İran etnosları üstünlük təşkil etmiş, Azərbaycan ərazisinin müəyyen hissəsinin də daxil olduğu geniş bir coğrafiyada məskunlaşmış türklerin etnosiyası differensiasiyası nəticəsində I minilliyyin sonu II minilliyyin əvvəllerindən etibarən türk mənşəli (və türkdilli) Azərbaycan xalqı formalanmışdır ki, uzun zaman davam eden həmin proses ölkədə qədim dövrlərdən yaşayan bir sıra Qafqaz, eləcə də İran etnoslarının türk mənşəli (və türkdilli) Azərbaycan xalqı tərkibində integrasiyası ilə getmişdir (N. Cəfərov).

Bizim fikrimizcə, Azərbaycan xalqının etnogenezisi məsələsinə biri digərindən bu qədər fərqli mövqelərdən yanaşılması yalnız problemin özünün müraciətliyi (o mənada ki, Azərbaycan ərazisində qədim zamanlardan türk, Qafqaz, İran mənşəli xalqlar məskunlaşmışlar) ilə bağlı deyil, həmçinin ideoloji və ya metodoloji-konseptoloji konyuktura ilə əlaqədardır.

Etnologiya elminin çoxsaylı müşahidələri, təhlilləri göstərir ki, xalqların əmələgəlmə-təşəkkül prosesi, hər şeydən əvvəl, etnocoğrafi differensiasiyasının nəticəsidir; bu isə o deməkdir ki, Azərbaycan xalqı ən qədim zamanlardan Azərbaycan ərazisində yaşayan, yaxud bu əraziyə galərək məskunlaşan müxtəlif mənşəli etnosların integrasiyasının məhsulu deyil; haqqında bahs olunan integrasiya prosesinə yalnız türk mənşəli Azərbaycan xalqının təşəkkülü kimi genişmiyəqsılı etnocoğrafi hadisənin tərkib hissəsi olaraq baxdıqda hansısa obyektiv qənaəətə galmək mümkündür.

Türk etnosunun coğrafi-siyasi differensiasiyası, məlum olduğu kimi, iki səviyyədə baş verir:

I) makrodiferensiasiya – türklərin a) Şərq (karluq), b) Şimal-Qərb (qıpçaq) və c) Cənub-Qərb (oğuz) türklərinə differensiasiyası;

Azərbaycan xalqının öz ərazi bütövlüyü uğrunda mübarizəsi...

2) mikrodiferensiasiya – müstəqil türk xalqlarının formalanması.

Birinci səviyyə I minilliyyin ortalarından başlayaraq II minilliyyin əvvəllerinə qədər davam edir. Əsas türk xalqları isə II minilliyyin ortalarına doğru, yenidən differensiasiya prosesinin nəticəsində formalanmışdır ki, bu zaman Cənub-Qərb (oğuz) türkləri Türkiyə türkləri, Azərbaycan türkləri və türkmənlərə bölünmüş olurlar.

Azərbaycan xalqının etnosiyası coğrafiyasının müəyyənleşməsi prosesi XV əsrin sonu XVI əsrin əvvəllerində artıq başa çatır. Əvvəl Qaraqoyunu, sonra Ağqoyunu, daha sonra isə tarix səhnəsinə daha böyük etnosiyası güclə (və iddialar) ilə çıxmış səfəvilər Azərbaycanın tarixi hüdudlarını müəyyənləşdirirlər. Şimalda Dağıstan və gürçü xalqları, Qərbdə Osmanlı türkləri, Cənubda isə farşlarla qonşu olan azərbaycanlıların Şərqi hüdudlarını Xəzər denizi təşkil edir.

Azərbaycan xalqının öz ərazi bütövlüyü uğrunda mübarizəsinin beş yüz illik tarixi üzərində apardığımız müşahidə-təhlillər göstərir ki, ərazi bütövlüyü üçün tehlükə yaratmış (və həmin bütövlüyü pozmuş) əsas amillər aşağıdakılardır:

- 1) *daxili çəkışmələr*;
- 2) *xarici müdaxilələr*.
- 3) *siyasi-ideoloji özgələşmə*.

Azərbaycan xalqının öz ərazi bütövlüyü uğrunda mübarizəsi tarixi aşağıdakı dövrlərdən keçmişdir:

I. Səfəvilər dövrü (XVI əsrin əvvəllerindən XVIII əsrin ortalarına qədər).

II. Xanlıqlar dövrü (XVIII əsrin ortalarından XIX əsrin əvvələrinə qədər).

III. Azərbaycanın Şimalının Rusiya, Cənubunun isə İran tərkibində olduğu dövr (XIX əsrin əvvəllerindən XX əsrin sonlarına qədər).

IV. Müasir dövr (XX əsrin sonu XXI əsrin əvvəlləri).

AŞIQ SƏNƏTİNİN SİSTEMİ: INVARIANT STRUKTURU VƏ FUNKSIONAL DİAXRON ELEMENTLƏRİ

Görkəmli folklorşunas alim Hüseyin İsmayılovun Azərbaycan folklorunun toplanması, tərtibi, nəşri və tədqiqi istiqamətində göstərdiyi geniş fealiyyəti həm elmi-təşkilat işin yüksək səviyyədə qurulması, həm də birbaşa öz fundamental elmi araşdırılmaları ilə seçilir. Onun elm şəkilçiliyi da, alim kimi yaradıcılığı və tədqiqatları da bərəli və müqaddəs məqsədə - Azərbaycan xalq yaradıcılığının bütün sahələrinə aid informasiyanın itkisiz qeydə alınmasına və müasir elmi metod və metodoloji səviyyədə öyrənilməsinə xidmət edir. Azərbaycan mədəniyyətində xüsusi kültürlə fenomən kimi səciyyələnən aşiq sənətinin tədqiqi problemi H.İsmayılovun folklorşunaslaşdırılmasında prioritet mövcəyi ilə diqqəti çəkir. Alim təxminən 30 ilə yaxın bir müddətdə aşiq yaradıcılığı üzərində həm nəzəri, həm də praktiki olaraq dərin və ciddi elmi müşahidələr aparmış, İrəvan Pedaqoji İnstitutunda müəllim kimi çalışdığı müddətdə ardıcıl olaraq «Sovet Ermənistanı» qəzetində çoxsaylı məqalələr dərc etdirmişdir. Təqdim olunan əsər üçün zəmin hazırlanıb bu tipli araşdırımlar əsasən Azərbaycan aşiq sənətinin ədəbi yönümünü və bu yöndəki inkişaf dinamikasını müəyyənləşdirməyə, aşiq poeziyasının regional spesifikasiyasını aydınlaşdırmaqla Göyçə folklor, aşiq və ədəbi mühitlərinin təqdimine həsr olunmuşdur. XVI-XX əsrlər arasında fealiyyət göstərən, Azərbaycan mənəviyyatını tam dolğunluğu ilə yüksək ədəbi-estetik səviyyədə ifadə

edən bir sıra görkəmli sənətkarlar, o cümlədən pir, övliya məqamına yüksəlmiş Miskin Abdal, ozan sənətinin Göyçədə son məlum nümayəndəleri Ozan Celil, Ozan Heydər, Ozan İbrahim, aşiq poeziyası ilə divan ədəbiyyatını öz yaradıcılığında birləşdirən Hacı Əliş Ağa və başqları ilk dəfə olaraq H.İsmayılovun araşdırılmalarında elmi ictimaiyyətə təqdim edilib.

Türk etnik-mədəni sisteminin folklor informasiyası, türkün Tanrı, təbiət və insanla məistik, abstrakt və real, tarixi təməsunun poetik semantikası, sakral və profan duygu və düşüncələrin, et-nopsixoloji davranışın stereotiplərinin reallaşdırılmışlıq mahiyyət daşıyan sosial təbiəti ədəbi-badii mətn arşenalının, ən mükəmməl və sağlam nümunələrini özündə cəmləşdirən möhtəşəm «Azərbaycan folklor antologiyaları» seriyasından şifahi xalq ədəbiyyatı kitabxanası zənginləşdirən çoxcildiliklərin ardıcıl şəkilde nəşri də H.İsmayılovun folklorçuların bioloqiyasının aydın xatlı yazılmış parlaq sohifələrindən birini təşkil edir. Əgor konkret olaraq təqdim edilən əsər müəllif subjektiv və mətn münasibətləri kontekstində baxsaq onda öncə qeyd etdiğimiz birincinin geniş, derin məzmunlu, milli mədəniyyətimizin, o cümlədən kökləri elliñizməndə də qədim olan el ədəbiyyatımızın öyrənilməsində böyük əhəmiyyət daşıyan coxistiqəməti fealiyyətinin bəzi məqamlarına aydınlıq getirmək üçün ilkin təsəvvür minimumunu əldəyəcək məlumat kimi götürülə bilər.

«Aşiq yaradıcılığı: mənşəyi və inkişaf mərhələləri» əsərinin əsas tezislərinə keçməzdən öncə qeyd edək ki, mürəkkəb bir sənət hadisəsi olan aşiq sənəti haqqında ilk mükəmməl tədqiqatlar sayın bilginlərimiz M.F.Körpülü, Ə.Cəfəroğlu, B.Çobanzadə, H.Zeynalı və başqları tərəfindən aparılıb. Tarixi-müqayisili metodla tarixi-filoologiya aspektində aparılan bu tipli tədqiqatlarda sözügeden sənətin genezisi və tipologiyası ilə bağlı bəzi məqamlara aydınlıq getirilib. Amma bütövlükdə bu sənətin gerçek təbiəti, xüsusilə mənşəyi və inkişaf mərhələləri na adı keçən alımların, nə də sovet döñəmində fealiyyət göstərən Azərbaycan folklorşunlarının araşdırılmalarında öz ciddi elmi təhlilini tapmayıb. Azərbaycan folklorşunaslığında H.Arash, M.Ibrahimov, M.Həkimov, İ.Ələsgərov, Q.Namazov, V.Valiyev, P.Əfəndiyev, S.Paşa-

* Məqalə Ağaverdi Xəlilə birləşdə yazılmışdır.

yev, İ.Abbash, M.Qasımlı kimi tədqiqatçılar aşiq sənətini həm ümumtürk mədəniyyəti kontekstində, həm də Azərbaycan mədəniyyəti çevrəsində müxtəlif istiqamətlərdən araşdırırlar. Əldə olunmuş elmi qənaət görə bu sənətin mənşeyində şaman, ozan, vəsaq, saya adlı əski sənət hadisələri dayanır. Bunların diaxon düzülmə sırası və sinxron struktur spesifikasiyası müəyyənəşdirilməmiş qalır. H.İsmayılovun tədqiqatının başlıca müsbət keyfiyyəti ondan ibarətdir ki, o, sözləndən sənət hadisəsini bir fəaliyyət sistemi olaraq orqanın bütöv kimi götürür və onu oğuz və Azərbaycan mədəni çevrəsində təhlili calb edir.

H.İsmayılova görə, «Azərbaycan aşiq sənəti genezisi və tipologiyası baxımından oğuz və türk (etnik-milli, mədəni çevrələr, tarixi sosial-siyasi inkişaf səciyyəsi, mədəniyyət komponentlərinin bəzi differensial əlamətləri və s. nəzərə alınaraq seçilir – seçmə H.İsmayılovundur) tarixi-mədəni mərhələlərin analoji sənət hadisələrinin zəminindən yaranmış ve onun davamı kimi səciyyələnir». Məsələnin qoyuluşu və təhlilinin diaxon istiqaməti bu şəkildə müəyyənləşdirilir. «Təbii ki, aşiq sənətinin qaynaqları və tərəqqi dinamikasının öyrənilməsi önce bu sənət haqqında an etibarlı informasiyaların saxlandığı aşiq ədəbiyyatının dil, din, bədii təfakkür, sosial psixoloji davranış və s. kimi stereotiplərin, etnik atribut və elementlərin bir yərə cəm olduğu fondun, total mətn materialının elmi təhlilindən alınan sistemli bilgilərdən keçir. Sənətin öyrənilməsi heç də bütün hallarda mükemmel olmayan fikir və mülahizelerin toplanması ilə tamamlanır. Həm də o halda ki, həmin sənətin mühafizəkar şəkildə, əski dəyerlər sisteminde qorunduğu canlı və zəngin mühit mövcuddur». Bir tərəfdən aşiq sənətini yayıldığı geniş mədəni arealda və tarixi inkişafda götürən müəllif digər tərəfdən onu funksional sənət keyfiyyətini saxlayan Göygə aşiq mühiti ilə paralel şəkildə araşdırır. Hətta bir qədər emosional ifadə olunsa da aşağıdakı mülahizə Göyçəni kültür məkanı kimi tamamilə real şəkildə təqdim edir: «Qədim oğuz – türk torpağı Göygə Azərbaycan aşiq yaradıcılığının qaynaq çeşməsi, özəyi, mayasıdır. Göygə aşiq mühiti misilsiz sənətkarlar yetirmiş, Azərbaycan ədəbi arsenalına milli ruhun tam dolğunluğu ilə iştirak etdiyi möhtəşəm poeziya

Aşıq sənətinin sistemi: invariant strukturu və funksional diaxon...

antologiyası təqdim etmişdir».

Müəllif aşiq sənətinin öyrənilməsində həm Göygə aşiq yaradıcılığının poetik ehtiyatını, həm də ustad-sağird ənənəsində yaddaşlaşan sənət, onun spesifikasiyası və tarixi mərhələləri haqqında məlumatları folklor və tarixi informasiya olmaqla iki seviyədə araşdırmağa cəlb etməyin zəruriliyini qeyd edərək onları aşağıdakı şəkilde ümumileşdirir:

1. Subyekt informasiyası. Göygə aşıqlarının aşiq sənəti haqqında verdiyi bilgiler.

2. Mətn informasiyası. Göygə folklorundan və aşiq poeziyadan gələn analoji sənət hadisəsi haqqında bilgiler.

Göygə aşıqlarından alınan məlumatın xronoloji göstəricisi sənətkar subyektinin XIII-XVII əsrlər üzrə diaxon sırasını belə təqdim edir: Ozan Cəlil, Ozan Heydər, Ozan İbrahim, Miskin Abdal, Dərdli Nasib, Zodlu Fatma xanım, Qul Mahmud, Şimpirli Sevgili. Göygə aşıqları aşiq şəcəresini birmənəli şəkildə Miskin Abdalda başlayırlar. Bu başlangıç ikili xarakter daşıyır:

1. Miskin Abdal Ozan İbrahimin şagirdi olubdur. Başqa sözlə, bu ozan-aşiq transformasiyasının təsdiqidir.

2. Miskin Abdal haqq aşığıdır; başqa sözlə, sufi-dərvishdir-mürşiddir; bu da aşiq-aşiq transformasiyasını təsdiqləyir. Buradan o nəticəni çıxarmaq olar ki, aşiq sənətinin əsasında həm ozan sənəti, həm də sufi təriqəti dayanmışdır. Müəllif təhlili dərinləşdirərkən sənətin bir tərəfdən musiqi, ədəbiyyat və ritual hadisəsi kimi sxem, məlumat və kod səviyyələrindən transformativ töremələrini araşdırır, onları camiyyət və mədəniyyətin müxtəlif tarixi diaskret kəsiklərində rekonstruksiya edir, digər tərəfdən isə bu sənətin kökündə, arxetivində inanc, din və təriqətin da-yandığını nəzərə alaraq onları primitiv mədəniyyətdən başlayaraq proqress və degradasiya tarixi sosial-mədəni oppozisiyasiının hərəkətvericili impulsları ilə işləyən kültür evolusiyasının inkişaf qanunauyğunluqları müstəvisinə getirməklə mərhələvi spesifikasiya və xarakterini aşkarlayır.

H.İsmayılova görə, aşiq sənətinin əsasında «ata» fenomeni dayanır: «Önce bu ad əcdad kultunun işarəsidir, icma bacısıdır. Sonra şaman-kahindir: «qam ata». Daha sonra əski türk mo-

noteist dini olan Tanrıçılığın peyğəmbəridir – savçıdır (əskitürkçə, «elçi», peyğəmbər)... Ata primitiv cəmiyyetdə icma başçısı (ağsaqqalı) olaraq onun sonrakı sosial təşkilatlarına (soy, boy, qəbile, tayfa, bodun, el və s.) da rəhbərlik etmişdir. Ataya inam əcdad kultundan başlayaraq Tanrı peyğəmbəriyin qədər inkişaf etmişdir. Bu proqresdir. Ehtimal ki, Göytürk xaqanlığının süqu-tundan (VIII əsr) sonra və xüsusilə de islam keçidde (X- XI əsrlər) Atalıq bir inam kimi deqradasiyaya uğramışdır. Çünkü savçısı (peyğəmbəri) Ata islam peyğəmbəri ilə alternativ bir pozisiyaya daxil olur. Hər halda bizi bu binarlıq Tanrı-Allah (Qorqud-Məhəmməd) şəklində DQK-də müşahidə edirik. «Ata» məhz bu zaman peyğəmbər statusunu itirir. Tanrı sevgisi ideyasını daşıyan sosial-mədəni institut «babə» dərviş zümrəsi tərəfindən qorunur. Türk sufizminin kökündə də eski xalq inamları yaşadan həmin zümrə dayanır. H.İsmayılov DLT-dən, DQK-dən mənbələrdən və başqa mənbələrdən məqsədönlü şəkildə istifadə etmək-lə o faktı da nəzərə çatdırır ki, aşiq seirinin ilk məlum nümunəsini yaradan Xoca Əhməd Yassevini də Arslan baba (məhz baba) irşad etmişdir. Müəllif eyni zamanda bu sənətin müasir tipi ilə arxetipi arasında olan spesifik əlaqə və mərhələləri aydınlaşdırır. Ona görə, aşiq sənətinin «babə» və «dədə» mərhələləri mövcud olmuşdur. Sonuncu, müasir aşıqlar dədə mərhəlesinin etəleti ilə yalnız sənətçilik funksiyasını daşımaqdadır. «Aşıq idyea-estetik və dini-ruhani əsaslarını Atadan («babə»dan və «dədə» dən keçmək), sənət ənənəsini ozandan, musiqi (alət (saz) və havalar) ənənəsinin isə hələ tam aşkarlanmamış eski türk xalq musiqi sənətindən almışdır. Ata əski cəmiyyətin Tanrıçılıq dövrünün dini rəhbərdir, patriarchıdır. Baba deqradasiya olunmuş Tanrıçı atadır, Tanrıçı dərvিশdir. İslama keçidə bağlı siyasi destəkden məhrum olur, dərvishlər və kütünenin içine gedir. Dədə Sufi dərvishiştir. Eski inam daşıyıcısıdır».

Əsərdə şamanlılıq, Tanrıçılıq, İslama keçidin bəzi spesifik elementləri, ozan sənəti, türk sufizmi, eski xalq ədəbiyyatı, aşiq poeziyasının kökləri, qaynaqları və tarixi genetik tekamülü, sənətkar subyektinin tarixi səciyyəsi ilə bağlı ciddi elmi mülahizə və aşkarlamalar mövcuddur. Müəllif aşiq sənətini texminən min

illik bir dövrde araşdırır. Onun qənaətinə görə II min ilin son beş yüz ili aşiq sənətinin bu və ya başqa şəkildə mövcud olduğu dövrür. Beləlikdə, müəllif sənəti və onun əsasında dayanan sənətkar subyekti mümkün səviyyələr üzrə təhlil etmiş, sənət və sənətkar münasibətləri kontekstində araşdırma apararaq dini-ideoloji, ədəbi-estetik və sənətçilik funksiyalarını sistemə və onun dominant elementi kimi subyekta münasibətdə araşdırmışdır. Müəllif aşığın yaranma, formallaşma və inkişaf mərhələlərini aşağıdakı şəkilde təsnif edir:

1. XI-XVI əsrlər. Sufi-dərvış (təsəvvür) mərhəlesi; bu dövrde onlar (yəni bə sənətinin əsasında dayanan zümre - N.C.; A.X.) felsefədə və poeziyada zengin inkişaf yolu keçiblər. Təriqətin estetik əsaslarını hazırlayıblar.

2. XVI əsrin əvvəllerindən XVIII əsrin ortalarına dək; haqq aşığı mərhəlesi, Səfəvilərin hakimiyəti dövründə sufi dərvişlər (təkki şairləri) saraya dəvet olunurlar, dövlətin ideoloji-mədəni işlərində aktiv şəkildə iştirak edirlər. Həmin dövrde onlar dövlət tərəfindən himayə olunurlar.

3. Səfavi hakimiyətindən sonrakı dövr; XVIII əsrin II yarısından günümüze qədər; sənətçilik mərhəlesi. Aşıq sənətkar statusuna keçir.

Bu üç mərhələnin birincisində mistik-estetik funksiya, ikincisində mistik-ideoloji funksiya, üçüncüsində isə estetik-əyləndirme funksiyası aparıcı mövqedədir. Onu da əlavə edək ki, müəllifa görə, ozan aşıqlaşmayıb, əksinə aşiq ozanlaşdır. Yəni din və təriqət başçıları, övliya, pir, mürşid, ocaq, ata, baba, dədə kimi cəmiyyətdə müqəddəs sayılan şəxsiyyətlər təbii ki, sosial-siyasi və mədəni münasibətlərin dəyişməsi nəticəsində sənətçiyə çevrilib. Müasir aşıqlar məhz bu baxımdan idyea-estetik və dini-urfani əsaslıra görə «ata», «babə» və «dədə»nın, sənətçiliyə görə ozannı varislidir. Müəllifa görə, «ata» eski türk mərhəlesinin «babə» oğuz mərhəlesinin «dədə» isə oğuz-türkman və ya Azərbaycan milli-mədəni differensial kültür mərhəlesinin hadisəlidir. Əsərdə aşiq sənətinin təsəvvür hadisəsi kimi yaranması və «dədə» mərhələsindən sonra sənətçiyə keçməsi elmi argumentlərlə əsaslandırılır. Tədqiq olunan problem bütövlükde

sufizm epoxası kontekstində araşdırılır, Miskin Abdaldan Ələsgərə qədər gələn yolda tarıqət-sənət, din-sənət, cəmiyyət və mədəniyyət, mərasim icraçılığı məsələlərinə aydınlıq göstirilir, ayrı-ayrı korifey sənətkarların fealiyyəti və sənət irsi, xüsusiə, onun sufi konteksti təhlil edilir.

H.İsmayılov türk epiq sisteminde dastan fenomeni etnosun epiq təfəkkür potensiyasının informasiya fasilesizliyində janr reallaşdırılmış kimi götürür, onu yazılı və şifahi ənənədə, o cümlədən aşiq yaradıcılığında xüsusi ədəbi-mədəni kültür vahidi kimi səciyyələndirir. Göyçə aşıqlarının dastan yaradıcılığındaki əzelliklərin fonunda, türk dastan yaradıcılığı təhlilə cəlb edilir və dövr və zamanla şərtlənən differensial mətn tipləri aşkarlanır. «Boyl»la «dastan»ın struktur tipoloji müqayisəsi, klassik məhəbbət və qəhrəmanlıq dastanlarının epiq sisteminde yeri və mövqeyi, invariant arxetip kimi etnik şüurun gerçəklilikə münasibətində epiq modelldərci sistem müəyyənlenirdir. Müəllifin toplaşdırılmış dastan mətlətləri üzərində apardığı araşdırımlar mətlətlərin strukturunda və funksional-diaxron tekamülündə yeni keyfiyyətlər aşkarlayır. Bu əsasda dastan mətlətləri təsnif edilir.

H.İsmayılov bu tədqiqatında Azerbaycan ədəbiyyatında xüsusi rolu və mövqeyi ilə seçilən bir neçə fealiyyət sistemini kompleks şəkildə təhlil etmiş, dəyişən və dəyişmənin elementləri müəyyənətləşdirmiş, bununla da aşiq sənətinin invariant strukturunu aşkarlayan mükəmməl bir konsepsiya hazırlamışdır. Qeyd edək ki, ister milli-mədəni varlığımızın keçmişini və bu gününün dərkini üçün, isterse də Azerbaycan folklorşunaslıq elmi üçün bu əsər kifayət qədər ciddi və böyük əhəmiyyət daşıyır.

2002

FERDİNAND DE SÖSSÜR: «ÜMUMİ DİLÇİLİK KURSU»*

Ferdinand-Monjen de Sössür 1857-ci ilə noyabr ayının 26-da Cenevrədə dünyaya golmişdir. Onun əslən Sössür-Mozelotadan olan ailəsi XVI əsrə Lotaringiyani tərk edərək İsvəçrəyə üz tutmuş, Cenevrədə maskunlaşmışdır.

F. de Sössürün mensub olduğu nəsildə elmə, mədəniyyətə böyük maraq var idi. Onun ulu babası Nikola de Sössür (1709-1791) o dövrdə hazırlanmış Ensikopediyada əməkdaşlıq edirdi. Sonralar onun Lozannada üzülmüşlək, şərabçılıqla bağlı ayrıca kitabı çap olunmuşdu. O biri ulu babası Oras-Benedikt de Sössür iyirmi beş il Cenevrədə universitetdə təbiət fəlsəfəsi professoru vəzifəsində çalışmış, Alpin geoloji quruluşunu öyrənən ilk araşdırıcılarından olmuşdur. Onun adı ilə bağlı iki meniraloji termin - sössürat, sössüritləşmə elm aləminə daxil olmuşdur. Sössürün babası Nikola-Teodor de Sössür (1767-1845) bitkilerin fiziologiyası sahəsində tədqiqatlar aparmış, görkəmli fizik, kimyaçı, geoloqdur.

Nikola-Teodor de Sössürün bacısı F. de Sössürün nənesi Albertina - Adrienna de Sössür (1766-1841) İsvəçrənin yüksək təhsil görmüş qadınlarından idи; məşhur fransız yazıçısı de Stalim, bir çox alman romantiklərinin, Adolf Piktənin dostu, V. fon Şlegelin bir çox əsərlərinin tərcüməçisi və «Proqressiv tərbiyə» kitabının müəllifi idi.

F. de Sössürün tələyində, xüsusilə onun həyatının keçid dövründə (1890-1891) həllədici rolu olmuş əmisi Teodra de Sössür (1824-1903) hərbçi idi, iki dəfə Baş Sovetin deputati olmuşdu və elmə xüsusi maraq göstərirdi. O, İsvəçrə incəsənət cəmiyyətinin

* Məqalə Həsənov Məmmədovla birlükde yazılmışdır.

və İsvəçər tarixi abidələr cəmiyyətinin prezidenti olmuş, fransız dili, xüsusi adların orfoqrafyası haqqında iki kitabın müəllifi idi. Onun kiçil qardaşı F. de Sössürün atası Anri de Sössür (1829-1905) gençliyində Antil adasına, Meksikaya, Amerika Birleşmiş Ştatlarına elmi məqsəd daşıyan uzunmüddətli səyahətlər etmişdi. Bu sofrıldır entomologiya və menirologiyaya aid zəngin kolleksiyalarla qaytmışdı. Sössürün atası sonrakı həyatını bütövlük də geolojiyaya həsr etmişdi.

F. de Sössürün qardaşı Leopold de Sössür (1866-1925) Vyetnam və Çin dilleri üzrə mütəxəssis idi, eləcə də qədim Çin astronomiyası ilə maraqlanırdı; Rene de Sössür (1868-193?) isə riyaziyyatçı idi, həmçinin təbii və sünü dillerin problemlərinə həsr olunmuş bir sira arasdırmaların müəllifi idi; üçüncü qardaşı Oras de Sössür (1859-1926) isə rəssam olmuş, Ferdinand de Sössürün yağılı boyası ilə portretini çəkmüşdi – həmin portret böyük dilçinin ömrünün son günlərini keçirdiyi Vofflan qalasında saxlanılır.

F. de Sössürün boy-a-baş çatlığı ailə mühit onda elmə, araşdırmağa uşaqlıdan marağın yaranmasına təkan verdi. Ana baba-sının zəngin kitabxanası və etnoloji, etimoloji marağı, söhbetləri Sössürün dilçilik meylini formalasdırmışdı. Sössür sonralar yazırıdı: «Dilçilik məni hemişa özüna cəlb edirdi», «mənim zövqümə uyğun qidanı ana babamın kitabxanasında və onunla söhbetlərə tapirdim». Sössürler ailəsinin şəhərkənarı villasının yaxınlığında ömrünün ahl yaşılarında olan Adolf Piktə (1799-1875) yaşayırıdı. Geniş eruditisiyaya malik olan bu insan ensiklopedik bir alim idi: dilçi, riyaziyyatçı, filosof... O, Hind-Avropa dilleri bazasında lingvistik paleontologiyanın banisiydi. Və beləliklə, dilçilik məsələləri bağış Sössürün ilk həmsöhbəti Hegelin, Şellingin dostu A. Piktə oldu. Taleyi qisməti olan bu əlaqə onur dünyagörüşünün orijinal səmət istiqamətlənilməsində, ilk nəzəri mülahizələrinin formalşmasına böyük rol oynadı.

Sössürün ilk elmi tədqiqat işi Cenevrədə gimnaziyada oxuduğu dövərə təsadüf edir. Gimnaziyadan əvvəl o, yaşı çatmadığı üçün bir il kollecdə təhsil almış, Martenadakı şəxsi pansionda yunan dili ilə məşğul olmuşdu. İki klassik dili, (latın, yunan) bələd olan Sössür məktəb illerində müstəqil şəkildə Boppun qram-

matikası əsasında sanskriti də öyrənir.

1875-ci ildə F. de Sössür gimnaziyani bitirib Cenevə universitetinə daxil olur. Valideyinərin arzusuna qarşı getməyib, təbii elmlər sahəsində ixtisaslaşmalı olur, fizika, kimya ilə məşğul olur. Lakin dilçiliyə, humanitar elmlərə olan daxili marağı onu rahat buraxır, dilçilikdən müəyyən kurslarda iştirak edir, məhəzirələr dinləyir. Bu illərdə onu Paris dilçilik cəmiyyətinə üzv qəbul edirlər. Cəmiyyətin «Əsərləri»ndə Sössürün bir neçə kiçik həcmli yazıları çap olunur. 1876-ci ildə, 15 yaşında dilçilik təhsilini təkmilləşdirmək məqsədilə doğma yurdundan tərk edib, Almaniya - Leypsiqə gedir. Beləliklə, Sössürün həyatının Leypsiq dövrü (1876-1880) başlayır.

Sössürün Leypsiqə getməsi təsadüfə bağlı olsa da (onun Cenevrəli dostları orada təhsil alırdılar), sonralar onun dilçilik orientasiyasının müəyyənləşməsində burada aldığı təhsilin böyük rölu olmuşdur. O illər Almanıda dünya dilçilik mərkəzlərinəndə biri sayılırdı, sonralar gənc grammatickler dilçilik tarixində geniş yer tutdu. Leypsiq universitetində dövrünün görkəmli alimləri fəaliyyət göstərirdi. Bopp dilçiliyinin son nümayəndəsi Georq Kursius, Almaniyyada slavyan filologiyası kafedrasının ilk müdürü, dilçilikdə yeni prinsipləri müəyyənləşdirən Avqust Leskin və onun tələbələri Georq Ostqof, Karl Brugman...

Sössür məhəzirələrinin çoxunda iştirak etmir, müstəqil məşğul olurdu. Onun ardıcıl iştirak etdiyi Kurtsiusun seminarları idı, bu seminarlarda o iki meruza etmişdi. 1876-ci ildə Uitinin «life and growth of language» əsərini alman dilinə tərcümə etmiş Leskinin kurslarında Sössür litov və slavyan dilleri ilə bağlı məhəzirələrdə iştirak etmişdi. Bundan əlavə Vindişn qədim İrland, Hyubşmanın qədim fars dilinə həsr olunmuş kurslarında, Braunuñ alman dili tarixi dörslərində müntəzəm iştirak edir, Ostqof və Bruqmanın Hind-Avropa dillerinin müqayiseli qrammatikası fənninə maraq göstərir. Lakin bu illərdə Sössürün gənc grammatickərlər heç bir isti münasibəti olmur, eksinə onlar Sössürə yad nəzərlə baxırdılar.

Leypsiqə goldiyi ilk vaxtlardan Sössür özünün böyük ideyalarının həyata keçirilməsi barədə düşünür. İki problem onu çox-

dan düşündürdü: hind-Avropa söz kökü nəzəriyyesini formalaşdırmaq, hind-Avropa dilinin saitler sistemini berpa etmək. Bu düşüncələrin nticəsi kimi 1878-ci ildə «Hind-Avropa dillerində ilkin saitler sistemi haqqında memuar» Leypsiqdə çap olunur. Sonralar dünya dilçiliyinin qızıl fonduna daxil olan «Memuar» öz dövründə layiqince qarsılanmadı, yalnız N. Kruşevskinin, Boduen de Kurteninin Rusiyada çap olunan bir jurnalda kiçik rayləri çıxdı ki, həmin raylarda heç Sössürün özünün de xəbəri olmadı. Almaniya dilçilik dairəsi bu böyük kaşı sükutla, bir qədər də qısqanlıqla qarşılıdı, onun müəllifi hətta plagiatsa suçlandı.

Burada maraqlı bir məqamı da qeyd edək. «Memuar» çap olunduqdan sonra Sössürü tanımış germanşinas Sarnka ilə tanış edirlər, dövrünün nüfuzlu alimi gənc araşdırıcıdan soruşur ki, işe værə dilçisi, məşhur «Memuarın» müəllifi Ferdinand de Sössür le təsadüfen qohumluğunuz yoxdur ki? Bu sualdan məlum olur ki, Sarnka Sössürün araşdırması ilə tanış imiş.

Sössürün «Memuar»da hipoteza şəklində irəli sürdüyü nəzəri mülahizələr ilk dəfə 1900-cu ildə Xirtin «Ablaut» əsərində, sonra isə fonetik seviyyədə 1927-ci ildə E. Kurilovicin araşdırmlarında təsdiqin tapıldı. Lakin Benvenistin Hind-Avropa dillərində söz kökünü məsəlesi ilə bağlı araşdırmlarına qədər «Memuar» unikal hadisə kimi qalmışdı. Gənc araşdırıcının bu kaşfi doğru olaraq onu dilçiliyin klassikləri ilə bir sıraya qaldırıldı. Həcmə bu kiçik əsər dünya dilçiliyini 50 il qabağa atdı.

1878-ci ildə F. de Sössür universiteti bitirir və Berlinə gedir; o il yarım burada yaşayır. Berlində Sössür sanskritoloq German Oldenberqin keltoloq və indoloq German Simmerin mühazirələrini dinləyir. Araşdırıcılarının mülahizəsinə görə burada Sössür Uitinin ümumi dilçilik ideyaları ilə tanış olur. Böyük amerikan dilçisi Vilyam-Dusut Uitni (1827-1894) də Oldenberq və Simmer kimi sanskritoloq idi və Almaniya dilçilik alməndə yaxşı tanınır. Uitni da 1850-ci ildə Almaniyada Boppdan, Romdan dərs almışdı. Burada Romla birgə apardığı araşdırımıya görə 1870-ci ildə Berlin Akademiyasının Bopp adına mükafatı ilə təltif olunmuşdu. Buna görə də Sössürün onu bir sanskritoloq kimi tanımı ona görə şübhə doğurmur ki, öz dissertasiyasında bir neçə

dəfə Sössür Uitnidən sitat getirir. Lakin Sössürün Uitnidə bir də nəzəriyyəcisi kimi tanımı mübahisəlidir.

1879-cu ildə Sössür yenidən Leypsiq qaydırır ve 1880-ci ilin fevralında böyük uğurla «De l'emploi du genitif absolu en sanskrit» mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bu əsər 1881-ci ildə Cenevrədə çap olunmuşdur. Sössürün müdafiədə iştirak edən dostu Favr demişdi: Əgər o bu qədər təvazəkar olmasaydı, imtahan verən gənclə imtahan götürənlərin yerləri asanlıqla dəyişdirilirdi bilərdi.

A.A.Xolodoviç Sössürün doktorluq dissertasiyası ilə bağlı yazar: Bu əsəri «Memuarla» heç cür müqayisə etmək olmaz. Qodelin və de Mauronun qeyd etdiyi kimi o qədər da gözəçarpmayıyan bu əsər o dövr üçün qəbul olunan fikra görə bir dissident, kürfət tədqiqatçının işi sayılırdı. Ona görə ki: 1) gənc qrammatiklər qədərki, gənc qrammatiklər cərəyanı və Boppçular üçün sintaksis yad mövzu hesab olunur, araşdırma obyektiindən kənardır idı; 2) Sössür seçdiyi obyekta ənənəvi, kompartivist, diaxron planda deyil, dilin müvafiq vəziyyəti çərçivəsində ya-naşmışdı; 3) seçilmiş obyekt dəyər kimi şərh olunur. Mütləq yi-yəlik hal izolə edilmiş şəkildə deyil, mütləq lokativla (yerlik hal) qarşılıqlı münasibətdə, yəni relyassion və oppozitiv vahid kimi götürülür.

F. de Sössürün həyatının dörd illik təzadlı Almanya dövrü beləcə sona çatır.

Almaniyani Sössürün tərk etmosı səbəblərindən biri və ya-qın ki, başlıcası onun gənc qrammatiklərle normal münasibətinin olmaması idi. 1880-ci ildə Sössür Parise galir. Bu dövrdə Fransa dilçilik elmi baxımdan əyalet sayılırdı, Almaniyada hay-küy yaratmış gənc qrammatiklərdən, onların araşdırmlarından fransızlar xəbərsiz idi. Burada XVI esr dilçilik görüşləri hakim möv-qədə ididir, tarixi müqayisəli metodun manəsi Fransa olsa da (alman dilçiləri sanskritin araşdırma impulsunu burada almışdır), onun haqqında ümumi məlumat belə qalmamışdır. Fransada fəlsəfi qrammatika ənənəsi, xüsusilə Kondilyakın görüşləri Boppun ideyalarının Fransaya yoluunu bağlamışdır. Sonralar Migel Brealin Boppu fransızcaya tərcüməsi bu tarixi ətaləti aradan qaldırıdı.

F.de Sössür Parisde 1881-ci ilin sonlarından başlayaraq M. Brealin, Darmsteterin, Bergenin, Lui Avenir dilçiliyin müxtəlif problemlərindən (iran dili, sanskrit, latış filologiyası) həse olunmuş mühazirələrinin dinləniləri. Sössürü «Memuar»ın çap olunmasından tənqidi Lui Avenir mühazirələrin birində burun sonantlarından danişarkən Sössürü kafedrada onun yerinə mühazirə oxumağa dəvət edir. Burada Sössürün gələcək dilçilik karyerasının formalşamasında M. Brealin fəlsəfi qrammatika ilə bağlı ideyaların, Kondil-yakın işarənin sərbəstliyi nəzəriyyəsinin, eləcə də Por-Royal qrammatikasının prinsiplərilə tanışlığın böyük rolü olmuşdur.

1881-ci ilin payızında Breal Ali təhsil məktəbindəki (ERNE) dediyi kursu Sössürə verir. İyirmi dörd yaşlı gəncin tələbələrə ünsiyyəti başlayır. Qot və yuxarı alman dilinə, yunan və latış dil-lərinin müqayisəli qrammatikasına, litva dilinə həsr olunmuş bu kurslar 1881-1887-ci illərə təsadüf edir.

F. de Sössür 1876-ci ildən Paris linqvistik cəmiyyətinin üzvü seçilmişdi, 1882-ci ildə Avenir istefasından sonra o da bil dilçilik cəmiyyətində katibin müavini idı və «linqvistik cəmiyyətin əsərləri» jurnalına redaktorluq edirdi. 1881-ci ildə A.Xodzko və A.Qedonun təklifi ilə Boduen de Kurten Parisa dəvət olunur və cəmiyyətin üzvlüyüne (assistant étranger) qəbul olunur. Bu mərasimdə F. de Sössür B. De Kurtene ilə şəxşən tanış olur.

1889-1890-cı illər Sössür xəstə olduğu üçün öz yerinə tələbəsi Meyeni qoyur və bir illik məzuniyyət götürüb Cenevrəyə galır, məzuniyyət bitdikdən sonra yenidən Parise döñur və bir tədris ili də dörs deyir. 1891-ci ildə kafedra müdürüliyinə başqa bir tələbəsinin, A. Dyuvonun teyin olunması zəmanətini verib Fransanı birləşəlik tərk edir.

Sössürün araşdırıcıları yazar ki, birillik İsvəçrəyə getməsi və sonradan Parisi tərk etməsinin səbəbi ona Fransız təbəələyini qəbul etmək təklifi ilə bağlı olub. Belə bir təklifi qəbul etseydi, Sössürün ordinər professor yerini tutmaq imkanı yaranırdı, lakin o bundan intima edir və Cenevrəyə qayıdır.

Fransada fealiyyət göstərdiyi doqquz il ərzində onun mühazirələrində onlara xarici və yerli dinleyicilər iştirak etmişdi. Sonralar onun dörs dediyi tələbələr arasından tanınmış dilçilər,

filoloqlar yetişmişdi. Onun mühazirələrini dinleyenlərin bir neçəsinin qeyd edək: S.A Darmsteter, E. Erno, L. Leje, Perno, Moris Qrammon, Pol Passi, Antuan Meye, F. Braun, İ. Qoldsteyn (son ikisi Rusiyadandır).

1891-ci ildən Sössürün həyatının son dövrü – Cenevrə dövrü başlayır. Ömrünün ən enerjili dövrü da bu illərə düşür, bu zaman Sössür otuz dörd yaşında idi. Cenevrə dövrü Sössürün həm yaradıcılığının, həm də şəxsi həyatının ən drammatik çağıdır. Burada Sössür onun üçün açılmış Hind-Avropa dilleri və sanskritin tarixi, müqayisəli qrammatikasını kafedrasında ekstraordinar professor vəzifesi alır, 1896-ci ildə isə ordinər professor olur. Sössür klassik diller, german dilleri, yunan və latin dillerinin fonetikası, yunan və latin dillerinin müqayisəli və tarixi qrammatikası, yunan dilində hallanma, yunan dilində fel, yunan və latin etimologiyası, yunan və latin söz yuvaları və derivasiya tipləri, yunan dialektologiyası, qədim yunan epigrafikası kimi müxtəlif mövzularda mühazirələr oxumusdur. O, 1896-ci ildən başlayaraq ömrünün sonuna dek, demək olar ki, hər il German dilçiliyinə bir-iki kurs ayırır: qot, qədim yuxarıalman, orta yuxarıalman, qədim sakson, anqlosakson, qədim norveç, sanskrit dillerindən ardıcıl mühazirələr oxuyur.

Qalan kursları Sössür təsadüfdən təsadüfə aparır: 1892-1893-də Hind-Avropa dilleri felinin tarixi, 1895-1896-də ehməni yazıları, litva dili haqqında dilçilik coğrafiyası və s.

Bu illər Sössürün hayatındə qaribəliklər özünü göstərir. O, əksər halda özüne qapılır, dostları ilə əlaqəsini kesir, həyatını tənha keçirməyə üstünlük verir, yazı-pozu ilə çox az məşğul olur, demək olar ki, çap olunmur. Ümumiyyətlə o, çox az çap olunan dilçilərdəndir, iyirmi beş il ərzində Sössür cəmi 29 əsər (məqalə, tezis, kitab, broşura) çap etdirmiştir. Cenevrədə iki işi yerinə yetirməyi planlaşdırılmışdı: 1) yüksək qiymətləndirdiyi doktorluq dissertasiyasında döñə-döñə sitat verdiyi tanınmış sanskritoloq və nəzəriyyəçi Uitni haqqında bir kitab yazmaq.

1894-cü il noyabrın 10-da Uitni vəfat edir. Həmin il Amerika filologiya cəmiyyətindən Amerika dilçilərinin Uitninin xatirəsinə həsr olunmuş birinci konqresin xüsusi iclasında iştirak et-

mək üçün Sössürə dəvətnamə göndərilir. O, dərhal çıxışına xüsusi plan hazırlayır: 1. Müqayiseli qrammatika, 2. Müqayiseli grammatika və dilçilik, 3. Dil insan təsisatıdır, 4. Dilçiliyin elm kimi iki tərəfi, 5. Uitni və gənc qrammatikler, 6. Uitni fonoloq kimi.

Yetmiş səhifəlik qeydlər edir... Lakin Uitni haqqında yazıla-
caq işi yarımcı saxlayır və bir daha o məsələyə qayıtmır, yaz-
mış olduğu hissəni de konqresə göndərmir.

2) Litva dilinin aksentuasiyası ilə bağlı araşdırma aparmaq.

Mövzü ilə bağlı xeyli material toplayan, mühazirə aparan Sössür iki məqalə çap etdirir: «Litva dili aksentuasiyası barədə məsələye dair» (1894), «Litva dili aksentuasiyası» (1896). Lakin bu araşdırma da sona çatdırılmışdır.

Bu illər Sössür həyati qədər sevdiyi dil nəzəriyyəsi ilə məş-
ğul olmaqdan uzaqlaşır, başqa sahələrə maraq göstərir. Nümunə
fürün aşağıdakı məşgülüyət sahələrini qeyd edək:

- 1) 1899-1909-cu illər müasir fransız dilində seminarlar apa-
rir, fransız şeir vəznləri ilə məşğul olur.
- 2) 1903-cü ildən german əfsanələri, onların yunan mifləri ilə
qarşılıqlı əlaqəsi haqqında düşünür, lakin heç nə çap etdirmir.
- 3) 1904-cü ildən german eposu ilə məşğul olur.
- 4) Anaqramlar üzərində çalışır.

Gözənilməz bir təsadüf Sössür dəsdiyə həyat burulğanın-
dan xilas etdi. Cenevre universitetində dil haqqında elmin əsasla-
rından dərs deyən Vertgeymer 1906-ci ildə vəfat edir. 1907-ci
ilin fevralında onu əvəz edən Sössür ömrünün sonundak üç
kursda mühazirə oxumaq imkanı qazanır.

1912-ci ilin əvvəlində F. de Sössür xəstələnir və dərs ili başa
çatnamış mühazirələrinə dayandırımlı olur. 22 fevral 1913-cü il-
də müasirlerinin unutduğu Ferdinand de Sössür yaxın tələbələri-
nin əhatəsində dədə-baba malikanəsi Vofflanda vəfat edir.

... F. de Sössürün ölümündən əlli il sonra dostları, dünyanın
görkəmli dilçiləri, onu sevenlər bu böyük insannın xatirasını yad
etmək üçün Sössürün işlədiyi, divarları arasında ümumi dilçilik-
dən mühazirə oxuduğu universitetə toplaşmışdılar. Anım günün-
de Emil Benvenist çıxış edərək, böyük minnətdarlıq hissi ilə de-

yirdi: İndi ona nədəsə borclu olmayan bircə dilçi də yoxdur. Elə
bir ümumi nazəriyyə yoxdur ki, Sössürün adı çəkilmədən ölüş-
sün. Onun təha həyatının ilk illəri sirlərə doluydu...

Sössür müasirlərində fərqli olaraq bəzək tamamilə
başqa cür qəbul edir. Onun yaradıcılığı bütün şəkildə, ən vacib
istiqamətləriyle məhz ölümündən sonra məlum oldu və dilçiliyi
möhkəm elmi-fəlsəfi əsaslar üzərinə qoydu.

* * *

Sössür öz dövrünün dilçisi idi, buna görə də XIX əsrin sonu
XX əsrin əvvəllerinin elmi fikri onun dilçilik konsepsiyasının
formalaşmasına bu və ya digər dərəcədə töşir etmişdir. Dövrü-
nün fəlsəfi cərəyanlarından ona ən çox yaxın olanı pozitivizm
idi, cüntü obyekta struktur yanışma bergsonian intutivizmə
qarşı dururdur. Onun ustalığı onda idi ki, filosofların əsərlərindən
əzəx etdiyi fikirleri öz düşüncəsindən keçirib elə təqdim edirdi ki,
orijinal fikir kimi qəbul olunurdu. Təsadüfi deyildir ki, tədqiqat-
çılar onu Kantla (A.S.Çinobava), Koperniklə (S.Ulman) müqā-
yisə edirlər.

Sössür sağlığında görkəmli hindavropasumas kimi təmirdi,
«Kurs»un nəşrindən sonra əvveller sosiooji məktəbin başçısı
kimi etiraf olundu, sonralar isə müasir strukturalizm cərəyanın
sələfi olaraq tanındı. Araşdırıcıları haqqı olaraq Sössürün dilçilik
görüşlərinin dəyərinin müəyyənləşdirmək üçün ilk öncə onun fəlsəfi
qaynaqlarının araşdırılmasını vacib sayırlar. Qeyd edək ki,
onun mənsub olduğu fransız dilçilik məktəbi də fəlsəfi görüşlər-
le sıx əlaqə də formalaşmışdır. Sössürün dəla ciddi riyazi sistem
kimi yanaşmasını («dil dəqiq sistemdir, onun nəzəriyyəsi də eyni
dərəcədə dəqiq olmalıdır») nəzərə alan araşdırıcılar bu cəhəti
XVII-XVIII əsrlərin rassionalizminin təsiri kimi izah edirlər.
Dekartın dilin işarə xarakteri bədənlə ruhun dualizmi barədəki
ideyalının dünya dilçiliyi tarixində layıqli yeri olan Por-Royalda
da 1660-ci ildə A.Arno və K.Lanselo tərəfindən yazılmış
«Ümumi və rassional qrammatika» əsərinin meydana çıxməsində
bir başa təsiri vardır. Böyük tarixi missiya yerinə yetirmiş bu

qrammatikadakı görüşlər doğru olaraq ümumi dilciliyinin və fransız dilciliyinin mənbəyi, bünövşəsi sayılır. Buna görədə Sössür «Por-Royal qrammatikas»ında qoyulan məsələlərə üz tutmağı döñə-döñe qeyd edir.

Bu qrammatikada işlədirilən və şərh olunan bir sira anlayışlar Sössürün konsepsiyasında özüne yer tapmışdır: linqivistik işaretin ikiterifli sxemi, işaretəyən (signifiant) və işaretlənən (signified) termini.

XVII əsrin rassionalizminin, fransız filosoflarının bilavasitə təsiri altında, eləcə də semantikanın banisi Breama tanışlıqdan sonra Sössür dil işarəsinin mözmun planının xüsusi əhəmiyyət vermiş, dil vahidlərinin müyyəyenləşdirilməsində məhz sxematik ölçülərə əsaslanmışdır. Fransız filosoflarının təbiət hadisələri arasındaki qarşılıqlı əlaqə və asılılığın olması müləhizələri dilin sistem xarakterini olmasından qənaətinə irəli sürməyi imkan yaratmışdır. Ümumiyətə, sözə işara kimi yanaşmaq meyillerinə, ünsiyət və təfəkkürün əlaqəsi məsələsinə, insan əqlinin mahiyyəti problemi F.Bekan, T.Qobbas, C.Lokk, Didro, Volter, Lametri, Kondilyak kimi filosofların əsərlərində geniş şərh olunur ki, bu da XIX ərin sonu XX ərin əvvəlləri Avropa da müxtəlif elmrin formallaşmasına və istiqamətinə eashı təsir göstərir. Bu filosofların görüşlərində, xüsusiilə Kondilyanın «İnsan biliklərinin mənşəyi təcrübəsi», «Duyğular barədə traktat» əsərində dil məsələləri aparıçı yer tutur, dilin sosial xarakterde olması ideyasının qaynağı da Didronun, Russunun, sonralar isə geniş şəkildə O. Kontin əsərlərindən başlayır. Beləliklə, aydın olur ki, Sössürün dilin sosial və işara xarakteri olması ideyası fransız dilciliyi ənənəsindən əzək olunmuşdur. Lakin dələ xalis sosial hadisə kimi yanaşma və onun geniş konsensual şəkildə təhlili fransız sosioloqu E.Durkheym adı ilə bağlıdır. 1917-ci ildə A. Sezenin yazdığı rəyde Sössürlə Durkheymin ideyaları arasındaki əlaqədən bəhs olunmuşdur. Sonralar bu əlaqə geniş şəkildə polyak alimi B.Do-roşevski tərəfindən şərh olunmuşdur: «Sosiologiya və linqivistikanın münasibətləri barədə bəzi qeydlər: Durkheym və Sössür».

Əsərində dilcilik məsələlərinə yer ayırmayan Durkheymdən fərqli olaraq Tard sosial məntiqə həsr olunmuş əsərlərində dil

məsələlərinə də xüsusi diqqət verir. Onun əsərlərində dövrün tənmiş dilcilerindən Uitninin, Brealin, Darmstetrin, Sayzin görüşlərinə müraciət olunur. Tard dələ məntiqi kateqoriyalar sırasında baxır və onu (dili) kollektivin şüruna aid edir. Sössürün «nitq fealiyyətində fərdi və sosial tərəf vardır, bu tərəflər bir-birindən ayrı şəkildə anlaşılmaz» – ideyası Tardin görüşləri ilə bağlanır, onun «Oppozisiyanın universallığı. Qarşılaşmanın nəzəriyyəsi təcrübə» əsəri də Sössürün oppozisiyalar barədəki düşüncələrinin yaranmasında xüsusi rol oynamışdır.

F. de Sössürün müəyyən ideyalarının formalşdırılması (dil-də sistemlilik, dilde işarəlik) fransız dilcilik ənənəsindən qaynaqlansa da, bütövlükde onun dilcilik konsepsiyasını stimullaşdırın mənəbə şübhəsiz ki, Amerika dilçisi U.Uitminin görüşləri, xüsusiilə onun 1885-ci ildə çap olunmuş (ingiliscə və fransızca) «Dilin heyatı» əsəridir. Həqiqətən özünüm fəlsəfi ruhu ilə Sössür daha çox Uitniyə yaxındır, lakin bu yaxınlıq birinin digərini təkrar etməsi deyil, sözün yaxşı mənasında faydalannma, elmi vərəsəlikdir. «Dilin heyatı» əsərində dilə tərif veren Uitni yazar: Dil həqiqi mənada işarələr yığımdır. Bu işaretlərin köməyi ilə insanlar şüurlu şəkildə öz fikirlərini başqları üçün ifadə edir: bu ifadət-mə fikri başqlarına örtümkən təkcədir. Uitni bu növ işara deyərken, jestləri, pantomimələri, artikulyasiya edilən səslerini və hərf-ləri nəzərdə tutur. Və eləvə edir ki, səsler və hərfələr şərti xarakter daşıyır, hərfələr və jestlər səsli dilə tabedir.

Dilde sözlerin ideyaların işarəsi ola biləməsinə toxunan Uitni yazar: Çox dəqiq və ciddi şəkildə demək olar ki, işlədirilən hər söz sərbəst və şərti işarədir. (Une sigue arbitraire et conventionnelle); ona görə sərbəstdir ki, hər bir başqa söz sözlər kütləsi mühitində bu və ya digər ideyanın daşıyıcısı ola bilər, şortidir, ona görə ki, başqasının deyil, məhz müvafiq sözün işlədirilə səbəbi onun artıq cəmiyyətdə işlədirilməsinin qəbul olunmasıdır. Sössürün xüsusi əhəmiyyət verdiyi dilde baş veren dayismələlə, dil və təfəkkürle bağlı da Uitninin həm forma, həm də məna ilə bağlı maraqlı müləhizələri vardır, onun fikiricə artikulyasiya olunan işarə şortidir və məfhumla yalnız əqli assosiasiya ilə bağlıdır. Əgər bu daxili, təbii, zəruri əlac olsayıdı, məfhumda baş ve-

ren hər cür dəyişmə analoji olaraq özünü işaretlərdə də göstərərdi. Halbuki bu dəyişmələrdə müşahidə olunan yeganə tendensiya dil vasitələrinə qanat, tələffüz rahatlığı prinsipidir.

Bu qısa xatırlatmalar Uitninin görüşlərinin Sössürə təsirini aydınca göstərir. Sössürün özünün qeydlərində de Uitninin dil nəzəriyyəsi sahəsində xidmətləri yüksək qiymətləndərdir.

Araşdırıcılar Uitni ilə Ç. Pirs, sonra Ç. Moris arasındaki əlaqədən danışır və əlaqələrin izlərini Sössürün işarə nəzəriyyəsinədə axtarırlar.

Dünya elminin iki dahi şəxsiyyəti – Carlz Pirs (1839-1914) və Ferdinand de Sössür (1857-1913) eyni vaxtda, lakin bir-birindən xəbərsiz belə bir fikir gəldilər ki, işaretlər haqqında xüsusi müstəqil elm olmalıdır, Pirs bütün həyatını bu elm sahəsinə həsr etdi, o, bu elmin – semantikanın çərçivəsində tekcə məntiqi, riyazi, fiziki anlayışların (məfhumların) deyil, eləcə də psixoloji və dini anlayışların da analiz olunmasını təsəvvür edirdi. Belə bir universal sisteme daxil olan işaretləri üç yərə bölgündü: 1) ikonik işaretlər, 2) işarə-indekslər, 3) işarə-simvollar. Dil işaretisi ilə bağlı Pirsin xüsusi tərifi yoxdur. Onun fikrincə söz də işaretdir, lakin xüsusi kateqoriya yaratmır, daha çox simvollar uyğun gelir, bir sıra əvəzliliklərse «indeksler»la kəsişir. Bundan əlavə Pirsə görə dil işaretlərini müyyən qruplarda birləşdirmək olar: kvalifikator, sinqluator, klassifikasiator. Onun fikrincə bütövlükde insan – işaretdir, onun fikirləri-şəradi, emosiyaları – işəradi. «İnsanın istifadə etdiyi söz, yaxud işara insanın özüdür. Zira hər bir fikir işaretdir, və həyat fikirlər zəncirindən başqa bir şey deyilsə, onda bir-birilə bağlı olan bu faktlar sübut edir ki, insan işaretdir; bələliklə, hər bir fikir zahiri (external) işarə olması sübut edir ki, insan özlüğündə zahiri işaretdir».

Ferdinand de Sössür isə özünün işarə nəzəriyyəsində dildən çıxış edir və dili xüsusi analoqu olmayan obyekti sayır: dil öz-özü üçün araşdırılır. Və onun fikrincə dilçilik elmi üç məqsəd qarşıya qoyur: 1) məlum olan bütün dilleri diaxron və sinxron aspektde təsvir etmək; 2) dillərdə fəaliyyət göstərən ümumi qanunları aşkar etmək; 3) özünün sərhəddini çəkmək və öz-özünü müyyənəşdirmək. «Ümumi dilçilik kursu»nda da hər seydən əvvəl dilçi-

liyin mehz özüne məxsus olan obyekti müyyənəşdirilməsindən, aydınlaşdırılmasından başlayır. Psixiologiyadan, sosiologiyadan, mətiqdən aydın konturları ile ayrılan linqvistika Sössürün baxışına görə həla təm şəkilde mövcud olmayan bir elmin-semiologiyasının bir hissəsi teşkil etməlidir. Semiologiya dili və onuna eyni tipdə olan insan cəmiyyətində fəaliyyət göstərən başqa sistemlərin tədqiqi ilə meşğul olmalıdır. F. de Sössür fikrini belə ümumilaşdırır: Dil ideyalar ifadə edən işaretlər sistemidir; onu yazı, lal-karları əlibəs, simvolik adatlar, hərbi siqnallar, uçitivit formalı ilə və s., və s. müqayisə etmək olar. Beləliklə, cəmiyyət daxilində işaretlərin həyatını aşdırılan elmi təsəvvür etmək mümkündür. Belə bir elm sosial psixiologiyanın, həmçinin ümumi psixiologiyanın bir hissəsi ola bilər; biz onu semiologiya (yunanca «işarə») adlandırırdıq. Bu elm bize aydınlaşdırmalıdır ki, işarə nə olan şəydir və hansı qaydalarla idarə olunur. Bir halda ki, bu elm hələki mövcud deyil, onun necə olacağı barədə fikir söylemək olmaz; lakin onun yeri əvvəlcədən müyyənəşləşib və bu elm mövcud olma hüququna malikdir. Dilçilik bu ümumi elmin yalnız bir hissəsidir...

F. de Sössürün ümumi dil barədə düşüncələr silsiləsi dilə xüsusi tipli işaretlər sistemi kimi yanaşmaq konsepsiyasından qaynaqlanır.

Onun fikrincə dil özünün bütün aspektlərində ikili mahiyyətidir: sosial institut olan dil, fərddə reallıq tapır; nitq aspektində dil fasılısızdır, lakin ayrıca vahidlərdən təşkil olunmuşdur, dil nitqin fono-akustik məxanizmindən asılı deyildir, «işarələr sistemi» kimi dilə yeganə mühüm olan mənə ilə akustik obrazın birləşməsidir, bu birləşmədə işaretin hər iki sistemini eyni dərəcədə psixolojidir.

İşarənin başqa bir cəhətini açıqlayan F. de Sössür dil işaretindən bəhs edərək yazar: Demək olan ki, tamamilə sərbəst işaret semioloji prosesinin prinsiplərindən daha yaxşı reallaşdırır. Mehz buna görə dil bütün sistemlərdən on mürəkkəb və en geniş yayılmış ifadəetmə sistemi kimi öz səciyyəviliyi ilə fərqlənir. Bu mənada dilçilik bütün semiologiyanın prototipi ola bilər, hərçənd dil çoxlu semioloji sistemlərdən biridir.

«Ümumi dilçilik kursu»nda xüsusi bir qeyd olmasa da, Sössürün siyasi iqtisad məsələlərinə həsr olmuş bir sıra əsərlərdəki ideyalardan faydalılaşmasından da səhhət gedir. Sössürün irsinə öyrənən araşdırıcıların bəzisi (Qodel, Kyorner) onun siyasi iqtisada həsr olmuş hər hansı bir mənbədən təsirləndiyinə şübhə ilə yanaşır, başqa bir qrup (Pariente, Mauro, Molino) isə belə bir əlaqənin olmasını labüb sayırlar. Sonuncu mülahizənin ortaya çıxmazı Sössürün linqvistik vahidlərin dəyərlik nəzəriyyəsi ilə bağlıdır, həqiqətən onun dəyər anlayışı ilə bağlı mülahizələri ilə A.Smitin və D.Rikardonun əməkdlərinin istehlak və mübadilə dəyərləri ideyası arasında uyğunluq vardır.

Sössürün alman fəlsəfi fikri, xüsusiylə Hegelin ideyaları ilə bağlılığı da mübahisəlidir. Əksər araşdırıcılar Hegellə Sössürün əlaqəsindən danışarkən ideya təsirindən yox, ideyalar arasındaki oxşarlıqlan bəhs etməyi düzgün hesab edirlər. Sössürün görüşlərindeki müxtəliflik kateqoriyasının definisiyəsindən bəhs edən və on çok Sössürün haqqıñ tənqidçisi kimi tanınan R.A.Budaqov yazar: Münasibət kateqoriyasına, xüsusən onun «müxtəliflik kateqoriyası» variantına yeni baxış XX əsr dilçiliyinin en mühüm nailiyyətidir. Bu nailiyyət həqiqətən Sössürün adı ilə bağlıdır.

...XIX əsin sonları XX əsin əvvəlləri dönyanın müxtəlif ölkələrində yeni dilçilik havasının yaranmasını ilə əlamətlərdər. Tarixi-müqayiseli dilçiliyin xidmətlərinə kölgə salmadan qeyd etmək lazımdır ki, dil faktlarına yeni yönən yanaşma, dildə sistem münasibətlərin müəyyənələşməsi və yeni tahlil metodunun yaranması vaxtı yetmişmişdi. Bu illərin ayrı-ayrı ölkələrde yaranmış görkəmli nümayəndələrinin adlarını sadalamaq olar: Boduen de Kurte, Fortunatov, Qabalens, Sössür, Meye, Noreyn, Uitni, Blumfeld, Sepir...

Sössürün qeyd etdiyimiz dövrün, elecə de bugünküümüzün dilçiləri arasında əvəz olunmaz yeri, xüsusi, xidmətləri vardır. Onun görüşlərinin tekçə dünya dilçiliyinə deyil, bütövlükde fəlsəfəyə böyük təsiri etiraf olunmalıdır. A.S.Çikobava yazar: Sössürün əsərlərdən ifadə olunmuş konsepsiya Qərbədə (dünəyada İ. M.) ümumi dilçilik baxışlarının inkişafında, təxminən Kantın kritisizminin alman idealist fəlsəfəsinin inkişafında oynadığı rola bərabərdir:

bərdir: son qırx ilin Qərbi Avropa dilçiliyi ya Sössürün ideyaları ilə köklənir, yeni onunla bağlanır, ya da Sössürün ideyalarının yaratdığı mancələrin aradan qaldırılması yolu inkişaf edir.

Dilçilik elminin fəlsəfi aspektində iki problem həlli edici mövqədə dayanır: linqvistik işarə və cümlə strukturları. Dil nəzəriyyəsinə özünəməxsus fəlsəfi yönən yanaşan F. de Sössür XX əsin əvvəllərində «Ümumi dilçilik kursu» əsərində və sonra üzə çıxarılmış digər qeydlərində birinci problemin geniş şərhini vermiş, dilin mahiyyətini semiotik sistem kimi açıqlamışdır. Onun konsepsiyasında ikinci problemdən - cümlə strukturlarından bəhs olunmuşdur.

Sössür ərsinin tədqiqatçıları haqqı olaraq onu təkcə görkəmli hindavropasunas sayır, həm də bu böyük alımdan ardıcıl şəkil-də dilin fəlsəfəsi ilə maşğıl olan, dilin sistem xarakterindən, dil faktlarının möntqi təsnifatından, dil işarəsinin mahiyyətini açan dəyər problemindən, ümumi semiologiyadan konseptual soviyyədə bəhs edən nəzəriyyəçi-filosof kimi danışır. Sössürün dilin fəlsəfəsinə yeni mövqədən yanaşmasını yalnız dilçilər deyil, müxtəlif ölkələrin filosofları da (Veyn, Lohman, A. Şaff, Vetrov və s.) təsdiq edirlər.

Sössürün dilə yanaşma, onun daxili mahiyyətini müəyyənləşdirme yönündəki yeniliklərində başlıca məqam dil və nitqin fərqləndirilməsi və bu fərqləndirmənin davamı kimi dilin sistem xarakterinin açıqlanması, buradakı iki münasibət tipinin (assasiativ və sintaqmatik) sistemin teməli saymasıdır. Münen qeyd edir ki, «Memuarlar»...əsərində «sistem» termininə rast gəlirik. Lakin burada «sistem» köhnə dilçilikdəki mənada işlənməmişdir: hind-Avropa dillerinin müxtəlif dövrləri arasındaki uyğunluq «sxemi», «cadveli». Hətta bu mülahizələrdə implisit şəkildə dil vahidlerinin münasibətləri ideyası seziñir.

Sistem anlayışı ilə bağlı Sössürün bir neçə formulunu xatırlaşaq: «Dil sistemdir və yalnız özünün məxsus qaydalarına tabedir», «Dil – sərbəst işarələr sistemidir», «Dil ələ bir sistemdir ki, onun bütün hissələrinə sinxron vəhdət kimi baxılır və baxılmalıdır».

XX əsin iyirminci illərində kiçik bir qrup təşkil edən dilçi-

lər o dövr üçün aparıcı mövqədə olan ve dilə parçalanmış, ayrı – ayrı elementləri toplusu kimi yanaşan tarixi – müqayisəli dilçiliyə qarşı çıxaraq, struktur prinsipi ortaya qoyur, dil faktlarının təhlilinə tətbiq etdikləri yeni metodu Sössürün adı ilə bağladırdılar. Maraqlıdır ki, Sössürün özü heç zaman «Struktur terminini işlətmemişdir, lakin sistem anlayışının təbii şəkilde struktur anlayışı ilə six bağlı, ayırmalı olduğu sonralar müxtəlif elm sahələrində aparılan nəzəri araşdırılmalarla səbüt olundu. Doğrudan da, hər hansı bir obyekti (elcə də dili) sistem kimi şərh etmək əslində onun struktur əlamətlərinin, parametrinin analizi deməkdir. Hər bir sistem qarşılıqlı şəkilde şərtlənmis elementlərdən ibarətdir və başqa sistemlərdən elementlərinin (= vahidlərinin) arasındaki daxili münasibətlərə görə fərqlənir, elə bu cəhət də (vahidlər arasında münasibat) sistemin strukturunu müəyyən edir».

Qeyd etdiyimiz kimi Sössür «struktur» terminini işlətməsə da, avvelca «Memuar»larda, sonralar isə daha əsası şəkildə «Kurs»da müəsisi strukturalizm məktəblərinin konseptual əsası bütün incəliyi ilə öks olunmuşdur. Milliyindən və orijinallığından on çox səhəbət açılan Amerika deskriptiv məktəbinin ideya banisi sayılan Blumfeld Sössürün dünya dilçiliyinə verdiyi töhfələri yüksək qiymətləndirir: «O bize insan nitqi haqqında elmin nəzəri əsaslarını vermişdir». E. Benvenist «struktur», «struktur dilçilik» anlayışlarından bəhs edərkən bunların minimum əlamətlərini müəyyənəşdirməyə cəhd edir: «Əsas prinsip budur ki, öz-özlüyündə dil sistemdir və onun bütün hissələri qarşılıqlı asılılıq, ümumilik münasibəti ilə bağlıdır. Bu sistem öz vahidlərini, yəni qarşılıqlı şəkildə bir-birini differensiallaşdırın və hüdudlayan işarələri taşkıd edir. Sistemin bu cəhətdən çıxış edərək struktur dilçilik qarşısına məqsəd qoyur ki, sistemin strukturunu hem nitq zəncirində elementlər arasındaki münasibəti, hem də formaların paradigmaları vasitəsilə aşkar etsin».


Qeyd etdiyimiz müləhizələr, xüsusilə dildə sistemliyin təsiri Sössürün xüsusi əhəmiyyət verdiyi linqviştik vahidlərin dəyərlik anlayışı ideyası meydana çıxdı. Bu nəzəriyyədə dəyər anlayışına konkret vahid və məfhum, məhiyyəti və gerçəkliyi chıta edən aspekt kimi linqviştikanın əsaslanmalı olduğu element-

lər probleminin müəyyənleşməsi vasitəsi kimi yanaşılır. Ənənəvi olaraq pozitivist yanaşmada yalnız mütləq xassələrə dildən konkret məhiyyətlərin (sözün mənası, səslerin akustik və artikulyasiyon xassələrindən və s.) kimi baxılırdı. Sössür dil vahidlərinin relyasiyə (nisbi) xassələrini qabartması dilçilikde inqilab demək idi. Mühazırələrində Sössür döñə-döñə qeyd edirdi ki, dilin məhiyyətinin açılması iki məsəlin həllindən asılıdır: 1) vahidlər haqqında, 2) eyniliklər haqqında. Onun fikrincə «bu iki məsələ... məhiyyətinə görə inди qədər dilçilikdə deyilənlərlə ziddiyət təşkil edir və heç kim tərəfindən qaldırılmamışdır».

«Kurs»un mətninin ayrı-ayrı yerlərində dəyər anlayışına yanaşmanın müxtəlifliyi araşdırıcılarında Sössürün termini iki cür şərh etməsi barədə fikirin yaranmasına səbəb olmuşdur: 1) sistemin başqa üzvləri ilə qarşılıqlı əlaqənin nəticəsi kimi, 2) linqviştik işarənin iki tərəfinin qarşılıqlı əlaqəsinin nəticəsi kimi. Zənimcə Sössür birinci qənaati aparıcı sayılmışdır.

Sössürün konsepsiyasında bir-birilə six bağlı olan dəyər, işarə, məna anlayışları haqqında dilçilikdəki müxtəlif, bəzən bir-birinə zidd fikirləri xülasə etməyib, bu barədə Sössürün araşdırıcılarından biri olan Slüsarevanın qənaatlərindən qısaca bəhs etməklə kifayətlənəmeyi məqsədəyənşünən söyləyir. Onun fikrincə ifadətme planı işarələyen iki hissənin vahidləndən ibarətdir: maddi, yəni səsli hissə və ideal hissə – maddi tərəfin şüurda nişanəsi (obrazı). Dil sisteminin üzvü kimi işarə səsli tərəfinin sayısında nitq qatılır və onun funksiyası təmin olunur, lakin işarə daxili məzmunus ola bilməz, bu cəhət həlliəcidi mövqeydədir. Məzmun planı (işarələnən) da iki hissədən ibarətdir: məna, dəyər. Məna məfhumların əlaqəsi kimi məfhum məzmun («əsmiş») vasitəsilə təfəkkür sahəsi ilə bağlanır, dəyər isə işarənin nisbi xassəsi olaraq onun sistem daxilindəki yerinə, yəni başqa işarələrə münasibətinə görə müəyyənəşir. Beləliklə, məna və dəyər işarənin strukturuna daxildir və qarşılıqlı təsirdə biri digərini müəyyənəşdirir.

Slüsareva bu məsələlərlə bağlı düşüncələrini belə bir sxemlə əyanılaşdırır:



S- mənə işaretini təfəkkür sahəsinə köçürür.
V- deyər işaretini dil sistemindən qatar

M- maddi təref, işaretini nitqə qatır, kommunikasiya xidməti yerine yətirir.
M¹- Maddi tərefin obrazı, işaretini ideal sfera ilə bağlayır ve onun insanların şurunda daimi mövcudluğunu təmin edir.

ifade-
etmə
planı

məzmun
planı

Qeyd: Sxemda M, M¹, S işaretinin mütləq xassəsini, V isə nisbi xassəsini eks etdirir.

Mənə və dəyəri qarşılıqlı əlaqədə şərh etməyi düzgün mövqə hesab edən Sössür işaretini fəlsəfi yönən aydınlaşdırır, ona maddi ilə idealın qarşılıqlı münasibəti kimi baxır, ideal olan anlaşış, maddi olun akustik obrazdır, lakin işaretin hər iki tərefi psixoloji mahiyyətlidir. Sössür qeydlərdən dil fəlsəfi yanaşmadə obyektin ilkinliyini, adın ikinci olması ideyasını müdafiə edənlərlə polemika aparır və göstərir ki, dil barədə mühakimə yürüdən filosoflar unudurlar ki, dil yalnız adlardan ibarət deyil, linquistik işara ilə ayrıca obyektlərin («ab», «alov», «günəş») uyğunluğu çox nadir hadisədir. Belə düşünmək diliə nomenklatura kimi yaşamaq deməkdir. Onun fikrinead ilkindin, ön din başlamaq lazımdır, çünki ad insana imkan verir ki, obyekti müəyyənləşdirsin, obyektiv gerçekliyi tərkib hissələrinə ayırsın, parçalasın.

Dil işaretinə fəlsəfi problem kimi yanaşan və onun dilçilik aspektinin izahına daha çox fikir veren Sössür şey və məfhüm, səs və akustik obraz əlaqələrindən daha çox işaretleyənən işarənin münasibətində sistemik digər vahidlərinin rolundan bəhs

edir. Kursda bu münasibətlə oxuyuruq: «Dilin elementinə hər hansı anlayışın sadəcə birləşməsi kimi yaşamaq böyük yanlışlıqdır. Məsələyə bu şəkildə yaşama elementi daxil olduğu sistemdən ayırməq demək olardı; belə bir yanlış fikir yaranardı ki, guya dil elementlərindən başlayıb, onların məcmusundan sistemi qurmaq olar, eslində isə bütövün comından çıxış edib təhlil yolu ilə ondakı elemetlər gedib çıxməq mümkündür».

İşarənin dilçilik aspektindən başqa bir tərəfi də sərbəstlik və şərtlik anlayışlarının izahı ilə açılır. Şərtlik dil faktlarından kənardadır, sözün (işarənin) xarici (cöl) xassəsidir, adın şəxla əlaqəsindədir. Sərbəstlik isə işaretin daxili (ic) xassəsidir, işaretin tərefləri (işarəleyən, işarəlenən) arasındaki əlaqədir, buna görə də Sössür özündən evvel də toxunulmuş bu anlayışlardan birindən əsasən sərbəstlik xassəsidən bəhs edir. Sössürün konsepsiyasında sərbəstlik motivsizlik kimi təqdim olunur: işarəleyənən işarəlenən arasında təbii əlaqə yoxdur. Dilin semiotik xassəsinin gerçəkləşmə prinsipi olan sərbəstlik, həm də dili digər sosial hadisələrdən fərqləndirir, belə ki, dil də «dəyişməzlilik və dəyişkenlik» problemi onuna bağlıdır, dilin inkişafında işaretin hər iki tərafından bir – birindən asılı olmayaraq dəyişməyə uğraya bilər, təsadüfi deyildir ki, Sössür sərbəstlik elamətini bütün lingvistik gerçeyin fundamental prinsipi sayır. Sərbəstlik anlayışı, həmçinin sinxronluq və diaxronluq, xəttılık və qarşılaşma məsələlərinin də izahının əsasında durur.

F. de Sössür heç vaxt «Ümumi dilçilik kursu» kimi bir kitab yazmaq fikrində olmayıb. Ölümündən sonra onun arxivindəki sənədlərdə, qeydlər və konспектlərdə də heç bir işarəyə rast galınmir.

Məlum olduğu kimi, Cenevrə universitetində Jozef Vertqeymer ümumi dilçilik kursundan 30 il (1877-1906) mühazirə oxumuşdur. 1906-ci ilde onun ölümündən sonra həmin kurs Sössürə tapşırılır. Bu təsadüfi imkan yaratdı ki, Sössür ömrünün son beş ilini adda-budda məşğul olduğu dil nəzəriyyəsinin ümumi məsə-

lərinə həsr etsin. Bu illər oxuduğu mühəzirələrinin də konspekti, qeydləri demək olar ki, yoxdur. Onun yazı stolundan tapılmış, indi Cenevə universitetinin kitabxanasında saxlanılan 130 vərəqdən ibarət qeydləri qorunub saxlanılır, sehifələri tam dolmamış, qara, mavi, yaşıl rəngli dəftərlərdən ibarət olan, müxtəlif illərdə aparılmış bu qeydlər 50-ci illərdə R.Qodel tərəfindən çap olunmuş, 1990-cı ilde (B.P.Narumovun tərcüməsində, N.A.Slyusarevanın redaktorluğu ilə) rus dilində nəşr olunmuşdur. Sonrakı araşdırma və axtarışlar bir daha səbüt etdi ki, Sössürdü dünyada məhşur edən, 1916-cı ildə tələbələri Seçe və Balli tərəfindən çap olunmuş «Ümumi dilçilik kursu» dilçilik tarixində xoş təsadüf nəticəsində peydə olmuşdur. F. de Sössürün mühazirə oxuduğu üç kursda L.Qotenin müəyyənləşdiriyi kimi vur-tut otuz nəfər iştirak etmişdi: 1907-ci ildə 7 nəfər, 1908-da 11 nəfər, 1910-cu ildə 12 nəfər. Kurslara yazılmış tələbələrin bəzisi dərslərdə ardıcıl iştirak etməmiş, iştirak edənlərin də bir çoxu qeydlər aparmamış, yalnız on bir nəfər səliqeli şəkildə mühəzirələri yazmış, onu uzun müddət özlərinde saxlamış və bu qeydlər «Kursuvun mətninin bərpası üçün kifayət etmişdir. Balli və Seçe kitabı hazırlayarkən doqquz konspektən istifadə etmiş, əlavə materiallər əldə etmek üçün axtarışı davam etdirmemişdilər. Onlara məlum olmayan iki mühazirə mətni (E.Konstantenin 306, J.Deqalenin dəha əhəmiyyətli sayılan, 407 səhifədən ibarət dəftərləri) yalnız keçən əsrin 50-ci illərinin axırında Sössürün məşhur araşdırıcısi R.Qodel tərəfindən əldə edilmişdir. «Kursuvun çap olunmasında əsas götürülen materiallər və sadaladığımız digər faktlar da səbüt edir ki, Sössürün belə bir kitab yazmaq, onu çap etdirmək niyyəti olmayıb. Ona görə də müəllifi Sössür kimi tanıdığımız «Ümumi dilçilik kursu» bənzərsiz tarixi və taleyi olan, dilçiliyi sevənlər üçün qeyri adı bir arımegandır.

S.Ballı və A.Seçe 1915-ci ildə Cenevədə əsərin birinci nəşrine yazişdi on sözü bu ibratımız cümlələrle bitirmişdilər: «Biz iştir elmi tənqidin, isterse də əsərin nəşrinə, güman ki, razi olmayacaq müəllifin özü qarşısında məsuliyyətimizi tamamilə anlayıraq. Həmin məsuliyyəti üzərimizə bütünlükə götürürük. Və istərdik ki, yalnız bizim üzərimizə düşsün. Görəsən, tənqidçiləri-

miz ustadla onun şərhçiləri arasında fərq qoymağı bacaracaqlar-mı? Biz onlara minnətdar olardıq ki, öz zərbələrini bizim üzərimizə yağıdırımlar: bizim üçün əziz olan insanın xatirəsini həmin zərbələrə maruz qoymaq insafsızlıq olardı».

Əvvəldə qeyd etdiyimiz kimi Sössür üç mühazirə kursu K I, K II, K III oxumuşdu: programda onun üçün ayrılmış həftədə altı saatın dördü hind-Avropa dillərinin müqayisəli grammatikası, ikisi isə ümumi dilçilik üçün nəzərdə tutulmuşdu.

I sikl mühazirə ən qıcası idı və yalnız ikinci semestrde oxunmuşdu: ilk mühazirə 16 yanvar 1907-ci il, axırkıncı 3 iyul 1907-ci il. Bu kursun mühazirə metni səliqəli şəkildə A. Ridlinqərin etdiyi üç dəftərlik (100 + 98 + 72 səh.) qeyddə qorunub saxlanılmışdır.

A.A.Xolodoviçin fikrincə, Sössür K I-dəki oxunmuş mühazirələrin nəticələrini «Ümumi dilçilik kursu» kimi çap etdirmək fikrində düşsəydi, başlıqlar belə bir ardıcılıqla düzüldər:

- 5) Dilçilikdə yanlışlıqlar tarixindən
- 6) Fonologianın əsasları
- 7) Diaxron dilçilik: a) fonetik dəyişmələr, b) analoji dəyişmələr, c) pataloji dəyişmələr (xalq etimologiyası)
- 8) Sözün dəyişmə və innovasiya problemi ilə bağlı subjektiv və obyektiv təhlili
- 9) Retrospektiv (və prospектив) dilçiliyin problemləri

K II bir il sonra, 1908-1909-cu tədris ilində oxunmuşdur: Birinci mühazirəni Sössür 6 noyabr 1908-ci ildə, son mühazirəni 24 iyul 1909-cu ildə oxumuşdur. Bu kursa on bir nəfər yazılib. Mühazirələri A.Ridlinqər, L.Qote, F.Buşardi, P.Regar və E.Konstanten konspektləşdirib, daqiqiliyi ilə seçilən A.Ridlinqərin 462, E.Konstantenin 306 səhifədən ibarət mühazirələridir.

K II-də birinci kursla müqayisədə osası dəyişikliklər vardır. Belə ki, K I bütövlükdə diaxron dilçilik məsələlərindən həsr olunmuşdu, sinxron dilçiliyə ekskurslara adda-budda müraciət olunurdu. K II əksinə bütövlükdə sinxron dilçiliyə həsr olunub, onun əsas anlayışlarından bəhs edilmişdir.

İkinci mühazirə kursunun nəzəri bölməsi üç hissəyə ayrıılır. Birinci hissədə nitq fəaliyyətində əsas dixotomiya dil-nitq qarşı-

laşmasından, işarələr sistemi kimi dilin linqvistikasının əsas obyekti olmasından səhəbət açılır, semioloji sistemden, işarənin serbestliyindən, neqativ və differensial xarakterindən bəhs olunur.

Bu hissə dilin xassələri, onun özünəməxsusluğunu göstərən oppozitiv və neqativ dil vahidləri (xüsusi söz) problemi, dildə cynilik və müxtəliflik probleminin təhlili ilə yekunlaşır.

Kursun ikinci hissesi iki əsas dixotomiyann ayrılmamasına həsr olunub: a) xarici və daxili tərəflər, yaxud xarici və daxili linqvistika, yəni sistemlə bağlı olan və bağlı olmayanlar (dil və etnologiya, tarix, dillerin coğrafi baxımdan yayılması, dillerin dialektlərə bölünməsi və s.); b) sinxron (idiosinxron) cərgə və diaxon cərgənin qarşılaşdırılması, buna müvafiq olaraq: statik linqvistika və ya sinxron linqvistika, dilçiliyin diaxon və ya kinematik (təkamül) təməyüllü. Göründüyü kimi, Sössür bu qarşılaşdırılmasında sinxronluğun sistemliyini diaxonluğun sistemlisizliyini (əsistemlik) nəzərdə tutur.

Bu mühazirə kursunun sonuncu hissesində Sössür sinxronluq və diaxonluq sahələrindəki dixotomiyalardan bəhs edir. Sinxronluqda assosiativ və diskursiv münasibətlərin olduğu irəli sürürlür; yəni, ailə (söz və s.) mənasında vahidlər qrupundakı münasibətlər, sintaqm mənasında vahidlər qrupundakı münasibətlər. Beləliklə, bütün sinxronluq sintaqm nəzeriyəsinə və assosiasiylar nəzeriyəsinə, başqa sözlə, grammaticaya bağlanır; tarixi grammatikə inkar edilir.

K II nəticələri əsasında nəşr olunsayı «Ümumi dilçilik kursundakı mövzular Xolodoviçə görə belə sıralanarı:

1. Nitq fəaliyyəti dil və nitq dixotomiyası kimi.
2. Linqvistikanın obyekti: dil işarələr sistemi kimi.
3. Linqvistikə semiologiyanın (işarələr sistemi haqqında elm) bir hissesi kimi.

4. Ümumiyyətə semioloji sistemlərdə, xüsusi olaraq dildə işarənin xassələri: a) işarənin ikiterəfliyi; b) işarənin serbestliyi; c) işarənin neqativ (mənfi), xalis oppozitiv xarakteri; dəyərlilik; ç) işarənin reallaşma üslulu laqeydiyi (fərq qoymaması); d) işarənin sayca azlığı (mahdudlaşdırılmış olması)

5. Sinxron dilçiliyin diaxon dilçiliklə qarşı-qarşıya qoyul-

ması: a) sinxronluqda və diaxonluqda vahidlər problemi; b) sinxronluqda və diaxonluqda eynilik problemi; c) sinxronluqda və diaxonluqda sistem problemi; ç) sinxron linqvistikə assosiasiya (söz ailələri) qrupları və sintaqm qrupları nəzeriyəsi kimi; sinxron dilçiliyin obyekti grammaticadır; d) diaxon linqvistikə prospektiv və retrospektiv metodların məcmusu kimi və sistemin elementlərinin dayışması haqqında elm kimi; diaxon dilçiliyin obyekti fonetikadır.

6. İşarələr sistemi nəzeriyəsi kimi daxili dilçiliyin xarici dilçiliyi qarşı qoyulması: a) daxili dilçilik və xarici dilçilik; dil və etnologiya; dil və tarix; dil və coğrafiya; dialektlər.

Bir il sonra 1910-1911-ci tədris ilində Sössür üçüncü mühazirə siklini (K III) oxumuşdur: birinci mühazirə 28 oktyabr 1910-cu ilde, sonuncu 4 iyul 1911-ci ilde. Bu onun axırını mühazirəsi idi, 1912-ci ilin avqustunda Sössür xəstəlenir və çox keçmədən vəfat edir. Ümumi dilçilik kursundan mühazirələri onun sədəqətli tələbəsi Ş. Ballı davam etdirir. Öz müəlliminin xatirəsinə hörmət olaməti olaraq birinci mühazirəni Sössürün xidmətlerinə həsr edir: "F. de Sössür və məsələ dilçiliyin veziyəti"

Sössürün sonuncu mühazirələri evvelkilərden müəyyən qədər fərqlərin var üç hissəye bölünür: I Dil haqqında ümumi məlumat; II Dil nəzeriyəsi; III Nitq nəzeriyəsi.

Sössürün araşdırıcıları (Qodel, Xolodoviç) son kursun mövzularını belə bir ardıcılıqla sıralayırlar:

I Xarici linqvistikə

II Daxili linqvistikə

A. Dilin linqvistikası.

1. Nitq fəaliyyəti dil və nitq dixotomiyası kimi; dil konkret və homogen işarələr sistemi kimi; nitq dilin manifestasiyası kimi.

2. Dil nəzəriyyəsindən və nitq nəzəriyyəsindən teşkil olunmuş linqvistikə işarələr sistemi haqqında elmin – semiotikanın mühüm hissesi kimi.

3. Dil işarəsinin xassələri: onun ikiterəfliyi, xəttiliyi və serbestliyi.

4. Dilin konkret vahidləri (= mahiyyətləri); onların işarə təbiəti (heca dil vahidi deyil); müxtəlif səviyyələrin vahidləri.

5. Dilde eynilik problemi.
 6. Abstrakt məhiyyətlər.
 7. Bəzi dil işarələrinin mütləq sərbəstiyi, bəzilərinin nisbi sərbəstliyi.
- * «Nitq və dilin münasibeti» mövzusuna yenidən qayıtma; bu məsələye dəqiqləşmələr aparmaq.
- * «Dil işarələrinin ikitəraflılıyi (ikiüzlülüyü)» mövzusuna yenidən qayıtma; terminoloji teklif (ilk dəfə), işarələnən və işarələyən işarələşmələri.

8. İşarə: onun dəyişməzliyi və dəyişkənliliyi.

9. Statik (sinxron) və tarixi (diaxron) linqvistik; «sinxronluq - diaxronluq» dixotomiyasının «dil-nitq» dixotomiyasına münasibəti; hər iki linqvistikdən dəyrəcə (*əhəmiyyətə*) bərabərliyi.

10. Statik linqvistika (=grammatika); statik linqvistikdən vahidəri; iki münasibəti tipi: paradiqmatik və sintaqmatik; «paradiqmatika-sintaqmatika» dixotomiyasına münasibəti.

11. Dil vahidi öz-özlüyündə və münasibətlər üzvü kimi (*mot* «söz» və *terme* «üzv»); bununla bağlı «mənə», «anlam»(smisl, sens) və «dəyər» (*valeur*) anlayışlarının fərqləndirilməsi; söz münasibətlər xaricində mənaya malikdir, söz münasibətlər üzvü kimi dəyərə malikdir.

B. Nitq linqvistikası.

Kurslarda ayrıca aydınca görünən fərqlər, eyni bir anlayışa müxtəlif yönündə yanaşma, fərqli şərh nasırı qarşısında böyük çatınlılığın yaranmasına səbəb olmuşdur. Müxtəlif variantlar götür qoy edildi: 1) hər üç kursun ən mükəmməl konseptlərini redakta edib bir kitab şəklində çap etmek; 2) yalnız Sössürün son qənaati hesab olunan hissələri seçib çap etdirmək, K III əsas götürmək; 3) üç kurs üzrə mühazira mətnlərini bir bütöv halına götür çap etdirmək. Üçüncü haldə Sössürün 1906-ci ildəki fikirləri ilə ömrünün son illərindəki fikirlər arasına bərabərlik işarəsi qoyulurdu ki, bu da olduqca çatın görünür və mübahisə doğururdu. Lakin Balli və Seçə bütün çatınlıklara rəğmən üçüncü yolu ən optimal variant kimi seçdilər.

«Kurs»un naşrə hazırlanmasında ortaya çıxan mürekkebliklərdən biri də Sössürün mühazirələrində kursdan kursa, hətta ey-

ni bir kursda bir sıra terminlər dəyişdirilirdi. Uzun müddət, hətta K III-də «idee, concept» (məfhum, anlayış) terminini «şərəfəyən» mənasında işlətmüşdir. Yalnız 19 may 1911-ci ildə, axırıncı mühazirələrinin birində işarənin ikitəraflılıyi (ikiüzlülüyü) ilə bağlı danışarkən yenidən terminoloji məsələsinin zəruri olduğunu qeyd edir və dinləyicilərdən xahiş edir ki: *image acoustique*- «akustik obraz»; *signifiant*-la, «işarəleyən», *concept*, *idee* terminini *isa* (*signifie*) - «işarələnən» sözü ilə əvəz etsinlər.

Təessüf ki, «Ümumi dilçilik kursu»nda düzəlş aparılmamış, avvalki terminlər işlənməmişdir. Ümumən terminoloji müxtəlifliyinin aradan qaldırılmış «Kurs»un anlaşılması manfi təsir göstərir, bəzən bir anlayış müxtəlif bölmələrdə başqa-başqa terminlər verilir ki, bu da dolaşıqlığın yaranmasına, hətta bəzən səhv olaraq Sössürün fikirlərindəki ziddiyət kimi nəzərə çarır.

R. Enqəller əldə etdiyi bütün mühazirə mətnləri və əlavə materiallar osasında «Ümumi dilçilik kursu»nın 1967-ci ildə təqnidi mətnini hazırlayıb çap etdirmişdir. Sössürün heqiqi mətninin bərpası yolunda maraqlı olduğu üçün onun sxemini burada verməyi lazımlı bilirik.

1	2	3	4	5	6
Balli və Seçənin bərpa etdiyi kursdakı cümlələrin nömrələnməsi	K I-dən bu cümlələrə uyğun gələn yerlər	K II-dən bu cümlələrə uyğun gələn yerlər	K III-dən bu cümlələrə uyğun gələn yerlər	E. Konstantinin sonra təpilmüş mühazirələrində uyğun gələn cümlələr	Sössürün öz qaralamasında uyğun gələn cümlələr

Araşdırımlar sübut edir ki, Enqəllerin təqnidi nəşri ilə Balli-Seçənin çap etdirildiyi mətn arasında tam şəkildə cəyilik yoxdur. Bu cəhət «Kurs»un dünya dilçiliyinin qızıl fondundakı yerinə kölgə salır, mətnin müxtəlif variantları üzərində müqayisə aparıb baş sindirən dilçilər belə onun əzəmetinə əsla şübhə etmirlər. E. Benvenistin dediyi kimi, bizim zamanımızda elə bir dilçi yoxdur ki, nədəsə Sössürə borclu olmasın.

Seçə ve Ballinin bərpa etdikləri mühazirə mətni «Ümumi dilçilik kursu» adı ilə ilk dəfə 1916-ci ildə, ikinci dəfə azəcəq dützilişlə 1922-ci ildə nəşr olunur. Bundan sonra təxminən hər on ilden bir kitabın yeni nəşrləri oxuculara təqdim edilmişdir. Kitabın ilk nəşrindən bir neçə il keçidkən sonra onun müxtəlif dillərə tərcümələri meydana çıxır.

«Kurs» ilk dəfə 1928-ci ildə məşhur yapon dilçisi Xideo Kobayasa tərafından yaponcaya tərcümə olunur. Bu tərcümə dörd dəfə nəşr olunub, axırkıncı nəşr 1950-ci ilə aiddir.

1931-ci ildə German Lommel kitabı almancaya tərcümə edib ön sözə çap etdirmişdir, ikinci nəşr 1967-ci ildə Peter fon Polen-sin sözü ilə nəşr edilmişdir.

1933-cü ildə «Kurs»un A.M. Suxotinin¹ tərcüməsində, D.D. Vedenkinin giriş məqaləsi və R.O. Şorun şəhərlərin Rusiyada çap olunur; 1977-ci ildə «Proqress» nəşriyyatında «Ferdinand de Sössür. Trudi po yazikoznaniyu» adlı kitab nəşr olunur. Kitaba «Ümumi dilçilik kursu» ilə yanaşı «Hind-Avropa dillərində ilkən saitlər sistemi haqqında memuar», «Yunan dilinin bir ritmik qanunu haqqında», «Litva aksentuasiyası haqqında məsələyə dair» və «Sössürün deşfərlərindən qeydlər (anaqrammlar haqqında)» məqalələri daxil edilmişdir. Çap olunmuş son kitabda «Kurs»un tərcüməcisi kimi Suxotinin adı saxlansa da, A.A. Xolodoviç məti üzərində ciddi düzəlşələr aparmış, predmet göstəricisi tərtib etməklə, Sössürün əsərlərinin siyahısını hazırlanmaqla yanaşı, onun hayatı və elmi əsərləri haqqında cəniş məlumat vermişdir.

«Kurs»u 1945-ci ildə Amado Alonso Argentinada ispan di-

¹ Aleksey Mixayloviç Suxotin 1888-ci ildə anadan olmuş, Peterburqda hüquqşünaslıq məktəbini bitirib serbiyada diplomatik vəzifələrde çalışıb. L.N. Tolstoyn qızı Tatjana ilə ailə qurub. Şərqişinaslıq institutuna daxil olub, hind dilleri üzrə ixtisaslaşdır. Moskva pedaqozi institutunda «Dilçiliyə giriş»dən dərs deyib, Moskva fonoloji məktəbinin üzvü kimi arşadırmalar aparıb. Sössürün əsərindən başqa Sepirin «Dil» əsərini də ruscaya tərcümə etmişdir. A.M. Suxotin 1942-ci ildə Ulyanovskda vefat etmişdir.

linə, 1959-cu ildə Veyd Beskin Amerikada ingiliscəyə, 1961-ci ildə Kristina Kaspik polyal dili, 1967-ci ildə məşhur italyan dilçisi Tullio de Mauro italyancaya tərcümə edib nəşr etdirmişdir. Sonuncu en mükəmməl nəşr hesab olunur. Əber, həmçinin müxtəlif illərdə macar, serb-xorvat, isveç, türk dillərinə də çevrilib nəşr olunmuşdur.

Azərbaycanda Sössür və «Ümumi dilçilik kursu» ilə tanışlıq XX əsrin 30-cu illərindən - «Kurs»un ruscasının meydana çıxdığı illərdə başlayır. Lakin daha çox tarixi-müqayiseli metodla işləməyə üstünlük verən Azərbaycan dilçiləri F.de Sössürün dilçilikdə yaratdığı inqilab uzun zaman, demək olar ki, bigana qalmış, «Kursa» maraq yalnız 60-ci illərdən etibarən artmışdır. N.Məmmədov, A.Qurbanov, A.Xaxundov, M.Adilov, B.Tahribəyov, Ə.Recabov kimi ümumi dilçilik mütəxəssislərinin Azərbaycanın ali məktəbləri üçün yazıdları dərsliklərdə dahi dilçinin görüşləri kifayət qədər geniş şərh edilmişdir. F.de Sössürün nəzəriyyəsi 70-80-ci illerde fəaliyyətə başlayan Azərbaycan dilçilərinin (A.Məmmədov, İ.Məmmədov, K.Vəliyev, K.Abdullaev...) elmi dünyagörüşüne dəhaçox təsir göstərmişdir.

Azərbaycanın milli müstəqil qazandığı bir dövrədə dünya elminin böyük hadisələri ilə özünəməxsus ideya-metodoloji əsaslarla (və ana dilində) mümkün qədər dərinəndə tanış olmaq adı bir ehtiyacdır. Və biz həmin ehtiyacı nəzərə alaraq, F.de Sössürün «Ümumi dilçilik kursu»nu A.M.Suxotinin, A.A.Xolodoviçin redaksiyası ilə 1977-ci il rusca nəşrindən Azərbaycan dilinə tərcümə etdik. «Kursun azərbaycanca dəhaçox mükəmməl nəşrini isə onu sabah, yaxud o bir gün orijinaldan – fransızcadan çevirəcək gənc həmkarlarımızın öhdəsinə buraxdıq.

PROFESSOR NİZAMI CƏFƏROVUN BİBLİOQRAFIYASI

(avtoreferat, monoqrafiya, dörslik, məqalələr
toplusu, portret-öçerk və programlar)

1. Структурно-семантическое развитие простого предложения в азербайджанском языке, АКД, Баку, 1985.
2. Cənubi Azərbaycanda ədəbi dil: normalar, üslublar, Bakı, «Elm» nəş., 1990.
3. Füzulidən Vaqifə qədər, Bakı, «Yazıcı» nəş., 1991.
4. Azerbaydzhanskiy literaturniy jazyk XVIII v., ADD, Baku, 1991.
5. Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün Azərbaycan dil proqramı, Bakı, Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi, 1992 (tərtibçilərdən biri).
6. Dolan, kəskirim, dolan (Manaf Süleymanovun ömür das-tarı), Bakı, «Yazıcı» nəş., 1993.
7. Orta ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün türk dili proqramı, Bakı, «Öyrətmən» nəş., 1994 (tərtibçilərdən biri).
8. Türk dili (IX sinif üçün dörslik), Bakı, «Öyrətmən» nəş., 1994 (müəlliflərdən biri).
9. Türk dili (X-XI siniflər üçün dörslik), Bakı, «Öyrətmən» nəş., 1994 (məsələlərdən biri).
10. Azərbaycan türkçisinin milliləşməsi tarixi, Bakı, Dövlət Kitab Palatasi, 1995.
11. Orta ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün Azərbaycan dil proqramı, Bakı, «Təhsil» nəş., 1996 (tərtibçilərdən biri).
12. Azərbaycan dili (IX sinif üçün dörslik), Bakı, «Təhsil» nəş., 1996 (müəlliflərdən biri).

310269300000

13. Bəxtiyar Vahabzadə, Bakı, «Azərbaycan» nəş., 1996.
14. «Koroğlu»nın poetikası, Bakı, BDU nəş., 1997.
15. Azərbaycan dili (IX sinif üçün dörslik), Bakı, «Təhsil» nəş., 1998.
16. Azərbaycan dili (X- XI siniflər üçün dörslik), Bakı, «Təhsil» nəş., 1998 (müəlliflərdən biri).
17. Türk dünyası: xaos və kosmos, Bakı, BDU nəş., 1998.
18. «Kitabi-Dədə Qorqudu»da İslama keçidin poetikası, Bakı, «Elm» nəş., 1999.
19. Xanım, hey! («Dədə Qorqud» eposunda müraciətlər), Bakı, «Maarif» nəş., 1999.
20. Genezisden tipologiyaya, Bakı, BDU nəş., 1999.
21. Eposdan kitaba, Bakı, «Maarif» nəş., 1999.
22. Azərbaycan mədəniyyəti məsələləri, Bakı, BDU nəş., 2000.
23. Azərbaycan yalvarışları lügəti, Bakı, BDU nəş., 2000.
24. Türkologiya tarixinə ümumi bir baxış, Bakı, BDU nəş., 2000.
25. Gülhüseyin Hüseynoğlu, Bakı, BDU nəş., 2001.
26. Azərbaycanşünaslıq məsələləri, Bakı, BDU nəş., 2001.
27. Azərbaycanlılar: etnokulturoloji birliliyin siyasi-ideoloji tütüfləri, Bakı, Yeni Nəşrlər Evi, 2001.
28. Azərbaycanşünashlığı giriş, Bakı, BDU nəş., 2001.
29. Azərbaycan: dil, ədəbiyyat və mədəniyyət, Bakı, BDU nəş., 2001.
30. Heydər Əliyev, Bakı, AzAtam, 2002.
31. Türkiyə Atatürkün, Azərbaycan Heydər Əliyevin əsəridir, Bakı, AzAtam, 2002.
32. Azərbaycanşünashlığı giriş, Bakı, AzAtam, 2002.
33. Ümumi dilçilik kursunun proqramı, Bakı, BDU nəş., 2003.
34. Rusdilli Azərbaycan poeziyasında Azərbaycan dili elementləri, Bakı, Naftapress, 2003 (müəlliflərdən biri).
35. Ədəbiyyatdan siyasetə, Bakı, AzAtam, 2003.
36. Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə, Bakı, «Çəşioğlu» nəş., 2004 (müəlliflərdən biri).

311269300000

37. Anar, Bakı, AzAtam, 2004.
 38. İlham Əliyev, Bakı, AzAtam, 2004 (müəlliflərdən biri).
 39. Qədim türk ədəbiyyatı, Bakı, AzAtam, 2004.
 40. Azərbaycan dili (X-XI siniflər üçün dərslik) Bakı, «Təhsil» nəş., 2004 (müəlliflərdən biri).
 41. Klassiklərdən müasirlərə, Bakı, «Çaşıoğlu» nəş., 2004.
 42. Azərbaycanşunaslığın əsasları, Bakı, «Pedaqoqika» nəş., 2005.
 43. Azərbaycan dili (X sinif üçün dərslik), Bakı, «Aspoliqraf» nəş., 2005 (müəlliflərdən biri).
 44. Azərbaycan dili (XI sinif üçün dərslik), Bakı, «Aspoliqraf» nəş., 2005.
 45. Ədəbiyyat (VIII sinif üçün dərslik), Bakı, «Xəzər» nəş., 2005 (müəlliflərdən biri).
 46. Ədəbiyyat (X sinif üçün dərslik), Bakı, «Çaşıoğlu» nəş., 2005 (müəlliflərdən biri).
 47. Professor Sadiq Tural, Bakı, AzAtam, 2005 (müəlliflərdən biri).
 48. Ədəbiyyat (XI sinif üçün dərslik), Bakı, «Çaşıoğlu» nəş., 2006.
 49. Qədim türk ədəbiyyatı, Bakı, «Çaşıoğlu» nəş., 2006.
 50. Klasiklerden çağdaşlara, İstanbul, Gri yaynevi, 2006.
 51. Türk xalqları ədəbiyyatı, I c., Bakı, AzAtam – «Çaşıoğlu» nəş., 2006.
 52. Türk xalqları ədəbiyyatı, II c., Bakı, AzAtam – «Çaşıoğlu» nəş., 2006.
 53. Türk xalqları ədəbiyyatı, III c., Bakı, AzAtam – «Çaşıoğlu» nəş., 2007.
 54. Türk xalqları ədəbiyyatı, IV c., Bakı, AzAtam – «Çaşıoğlu» nəş., 2007.
 55. Azərbaycanşunaslığın əsasları, Təbriz, Alpnəşr, 2007.

MÜNDƏRİCAT

Ədəbiyyat siyasəti, yaxud ədəbiyyatdan siyasetə	5
Müdrilikin felsəfəsi, yaxud filosofların müdriki	13
H.İmanov, A.Əhədovun «Orta esr islam şərqində felsəfi fikir» kitabına ön söz	17
«Sən qələm Rüstəmisen»..	20
Elm doryası.....	28
Məsiyə Məhəmmədinin «Tədqiqlər və tərcümələr» kitabına ön söz	33
Ədəbiyyat - ədəbiyyata qədər və ədəbiyyatdan sonra	37
Fərhad Ağazadənin (Şərqli) «Türk dilinin dirilmək və zənginləşdirilmək yolları (tükənəklər)» kitabına ön söz	41
Kür üstündə Kəsəmən... və onun yazıçı övladı	44
Bilirsenmi, üreyimdən... ..	48
Mehriban xanım Əlekberzadəyə açıq məktub	50
Görkəmli alim, ictimai xadim (F.Maqşudov)	54
Rusilli Azərbaycan poeziyasında Azərbaycan dili elementləri haqqında bəzi qeydlər	58
Hardan baxsan görünən adam.....	72
Ön söz (Hidayət)	74
Prezident seçkiləri ilə bağlı «Sabahə İhəmlə» adlı elmi-növəri sessiya	80
Ön söz (Sona Vəliyeva)	87
Mən siyasi düşünürəm (Q.Təbrizi ilə söhbət)	90
İsmayııl Şixli, yaxud müdrilikin poetikası	96
Musa Əlekberli ... və onun sevgi felsəfəsi... ..	106

«Tənqidçi» Əsəd Cahangirə açıq məktub	109
Ön söz (Georgi Hazai)	113
Mir Celalın həkayələri	114
Azərbaycan dilçiliyi: tariximizin tədqiqinə dair	119
Mən Abbasam, Abdullanın oğluyam...	124
Milli dil təfəkkürü yaxud «yoxsulluğun fəlsəfəsi»	130
Bir milletin iki oğlu, yaxud millet öz oğulları ile özüne döñür.....	136
«Kitab» haqqında kitab.....	144
Danişq dili: «mən»ın müraciət mədəniyyəti	149
«Eh...sen hardan bilesən...»	153
«Arzu-ümid daha güclüdür».....	158
Xalqın sözü – xalqın özü. Yol	162
Etnik münaqişələrdən milli birliyə	166
Bir şeirin poetikası: (N.Həsənzadənin «Dilənənlər» şerisi haqqında)	171
Milli yazıçı fenomeni formalaşır.....	175
Erməni kapitalına və erməni hiyəsinə aldanan bezi iş adamları Türkiyənin dövlət mövqeyindən çıxış edə bilməzler.....	179
Bir adam yol gedir məndən qabaqdır.....	184
Ədəbiyatımızın tədrisi: problemlər, mülahizələr	189
Tələbəlikdən dekanlığa qədər keçən yol.....	193
Vicdan susmayanda, yaxud V.Babəhnin «Ömürlük cəza»sı.....	201
Vətənə siyasi cəhətdən bağlanmaq lazımdır	211
Çağdaşlığın siması – galəcəyin lideri.....	218
Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışqlar yolu ilə həll etməliyik	227
Ali məktəb, tələbə... və müəllim.....	234
Dilçiliyə dəyərlər hədiyyə.....	240
Qiymətli tədris vəsaiti	244
Ədəbi dilin tarixinə dair	247
Tədqiqat davam edir	252
Xilaskar türk ordusunun Bakı zəfəri	257
Şərqi və Qərbi dialoqu: qloballaşma prosesi və Azərbaycan mədəniyyəti.....	260
Ayaz Vəfaliya açıq məktub	263
Azərbaycan yalvarışları lügəti. Bir neçə söz	268
Azərbaycan xalqının öz ərazi bütövlüyü uğrunda mübarizəsi tarixinə dair	272
Aşıq sənətinin sistemi: invariant struktur və funksional diaxron elementləri	276
Ferdinand de Sössür	283
Professor Nizami Cəfərovun bibliografiyası	310

NİZAMİ CƏFƏROV

*SEÇİLMİŞ ƏSƏRLƏRİ
5 cilddə – V cild*

Bakı – «Elm» – 2007

НИЗАМИ ДЖАФАРОВ

*ИЗБРАННЫЕ СОЧИНЕНИЯ
в 5-и томах – V том*

Баку – «Элм» – 2007

NIZAMI JAFAROV

***SELECTED WORKS
in 5 volume – V volume***

Baku – «Elm» – 2007

«Elm» Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzi

Direktor: Ş.Alışanlı

Baş redaktor: T.Korimli

Mətbəənin direktoru: Ə.Məmmədov

Kompüter tartibi: Ə.Kərimov

Texniki redaktor: T. Ağayev

Formatı 60x90 1/²
Həcmi 20 ç.v. Tirajı 500.
Sifariş № 44
Qiyməti müqavilə ilə.

«Elm» RNPM-nin mətbəəsində çap edilmişdir.
(Bakı, İstiqlaliyyət, 8).

